



# İSPAN ƏDƏBİYYATI ANTOLOGİYASI



416(4)  
583

246953

# İSPAN ƏDƏBİYYATI ANTOLOGİYASI

M.F.Axundov adında  
Azərbaycan Milli  
Kitabxanası

“ŞƏRQ-QƏRB”  
BAKİ  
2007

ISBN 978-9952-34-138-6

860.8-dc22

İspan ədəbiyyatı – Antologiya

**İspan ədəbiyyatı antologiyası**

Bakı, “Şərq-Qərb”, 2007, 384 soh.

Bu kitaba XVI-XX əsrlər İspan ədəbiyyatının görkəmli nümayəndələrin-dən Migel de Servantes Saavedra, Lope de Vega, Xuan Valera, Pedro Antonio de Alarcon, Emiliya Pardo Bazan, Leopoldo Alas (Klarin), Armando Palasio Baldes, Xoakin Disenta l'Benefiko, Ramon Peres de Ayala, Federiko Qarsia Lorka, Sesar Munyos Arkonada, Kamilo Xose Sela, Migel Delibes, Anna Mariya Matute, Xuan Quytisolo, Xuan Marse və başqalarının əsərləri daxil edilmişdir.

© “Şərq-Qərb”, 2007

Azərbaycan Respublikasının Prezidenti

İLHAM ƏLİYEVİN

**“Azərbaycan dilində latin qrafikası**

**ila kütləvi nəşrlərin həyata**

**keçirilməsi haqqında”**

12 yanvar 2004-cü il tarixli sərəncamı

ilə nəşr olunur və ölkə kitabxanalarına

hediyyə edilir

## ÖN SÖZ

Bu və ya digər xalqın, xüsusiələ son dərəcə zəngin ənənələrə malik, bütün tarixi boyu bir üzü Qərba, digori Şərqi baxan ispan adəbi fikrinin antologiyasını tərtib etmək çox çatın məsəlidir. Ona görə ki, ideal adəbi antologiya həm forma, həm də mözmun baxımından zirvə bədii nümunələrdən ibarət olmalıdır. Antologiya seçim əsasında tərtib olunan topludur. Məlum olduğu kimi, zövq fördi kateqoriyadır: mənim dahiyanə hesab etdiyim bir əsəri digər oxucu zoif saya bilər. Daim oxucu sınağı ilə üz-üzə dayanımlı olan adəbi əsərin özünə olan münasibət də zaman keçidkə dəyişir; vaxtıla görkəmlı adəbi hadisə hesab olunan bir sira bədii nümunələr taravətlərini itirir və əksinə, yaradığını dövrə oxucu kütləsi və hotta yaradıcı sonatkar tərəfindən lazıminca dəyərləndirilməyən bədii nümunə olverişli şəraitdə yeni-yeni imkanlarını üzə çıxarırlar.

Bir anlığa fərqli ki, obyektiv meyarlar əsasında seçim həyata keçirilmiş və həqiqətən, yalnız zirvə nümunələrdən antologiya tərtib olunmuşdur. Bu halda da antologiyada çatışmazlıqlar hiss olunacaq. Ən azı ona görə ki, zirvə nümunələr boş yerde meydana gəlmirlər: dünya və milli adəbiyyatın ənənələri, yazıçının özünün bütün yaradıcılığı, müasir adəbi proses bu nümunənin tomlarını təskil edirlər və bu amillərdən kənardə dahiyanə əsər özünün bütün zönginliyini ortaya qoya bilməz.

Antologiyaya ön söz yazmaq daha çatın məsəlidir. Birincisi, ona görə ki, tərtibcidiən daha çox többi olaraq heç bir sistemdən çıxış etmeyən tərcüməçilərin ərköyüñ zövgünün və seçiminin möhsulu olan bu topluda təssüf olsun ki, təkcə ispan adəbiyyatının deyil, dünya bədii fikrinin foxti hesab olunan Xuan de la Kruz, Qonqora Kalderon kimi klassiklərin yaradıcılıqları tomsıl olunmamışdır. İkincisi, ideal antologiyadan ideal öz sübü labüb şokildə ispan adəbiyyatının ətraflı tarixinə çevirilə bilər. Yeri gelmişkən, bu təhlükəni man özümdən uydurmamışam: fransız yazıçısı və filosofu J.P. Sartr öz həmkar F.Şönenin əsərlərinə ön söz yazarkən özünü cilovlaya bilməmiş və 700 səhifəlik nəhəng bir tədqiqat ortaya qoymuşdur.

Ön sözlə bağlı bu çatınlıkları aradan qaldırmağın ən kəsə yolu əsərləri bu topluya daxil edilmiş bütün sonatkarlar haqqında yox, ispan adəbiyyatının monbayında və mənsəbində dayanmış iki ən böyük sonatkarın – Migel de Servantesin və Federiko Qarsia Lorkanın yaradıcılıqlarının nəzərdən keçirilməsidir. İspan adəbiyyatının bütün digər görkəmləri nümayəndələrinin yaradıcılıqları bu iki möhtəşəm sonatkarın əsərlərinin yaratdığı gərginlik

sahəsində yerləşir. "Don Kixot" əsəri Servantesdən sonra yazıl-b-yaradan ispan sonatkarlarının sənət axtaşlarının istiqamətini müəyyənələşdirmiş, ispan poeziyasının bütün tarixi boyu əldə etdiyi nailiyyətlər Lorkanın yaradıcılığında yekunlaşmışdır.

Həqiqətən də, bu iki sonatkarın yaradıcılıqları təkçə zaman baxımdan yox, məzmun, forma, rəhbər tutduqları bədii prioritətlər nöqtəyi-nazərindən də ispan adəbiyyatının iki əks qütbüni təşkil edir. Elə şəxsiyyət kimi də bir-birindən bu qədər fərqli ki insanı təsəvvür etmek çötdür. Servantes bütün yaradıcılığı boyu müxtəlif poetik formalara müraciət etə də, ilk növbədə qüdrətli nasır idi və tədqiqatçıların yekdil rayinə görə, o, "Don Kixot" və "Nəsihatamız hekayələr" əsərləri ilə müasir Qərb nəşrinin əsasını qoymuşdur.

Lorka ara-sıra nəsər janrlarından istifadə etə də, ilk növbədə, biz hətta deyərki ki, bütün varlığı ilə Füzuli kimi, Bayron kimi, Müşfiq kimi şairdir.

"Don Kixot"da total istehza həmkür sürür; gerçəklilikdə – sonatkarın özü də daxil olmaqla – elə bir məqam, cəhət, hadisə mövcud deyildir ki, Servantes onu lağla qoymaqdan, elə salmaqdan çökənsin. Lorka isə son dərəcə ciddi sonatkarıdır, onun əsərlərində nəinki gülüše, hətta təbəssümə belə təsədűf olunmur.

Servantes bir insan kimi qorxu nə olduğunu bilmirmiş və bu baxımdan, şübhəsiz ki, Servantesin özü öz qəhrəmanı Don Kixotun prototipidir. Məhz cəngavərliyinə və qorxmazlığına görə o, Əlcəzairdə türk paşasının əsiri olarkən dəfələrə qaçış təşkil etmək cəhdlinə baxmayaq, hər dəfə əvvəl olunmuşdur. Hətta bu, xristian əsirinə xas olan bir keyfiyyət olsa belə, türk paşası qorxmazlığı dəyərləndirdə bilirdi. Dostlarının və yaxınlarının etirafına görə, Lorka son dərəcədə qorxaq imiş, dənizə girməkdən ehtiyat edirmiş, simalarında ölümün kölgəsini seçdiyinə görə qocalara baxmaqdan çokinmiş...

Lakin dünya adəbi fikrinin tarixi sübut edir ki, yalnız əks qütblerin hesabına bədii gərginlik sahəsi yaratmaq olmaz. Servantesin və Lorkanın yaradıcılıqlarını təkçə fərqli cəhətlər etmirdi, onları bir-birilə doğalaşdırın müstərek cəhətlər də mövcuddur. Hər şeydən əvvəl, Servantes də, Lorka da qüdrətli ispan dilinin bədii potensial imkanlarını hərə öz sahəsində maksimum gerçəkləşdirməyə nail olmuşdur. İkincisi, həm Servantes, həm də Lorka bütün yaradıcılıqları boyu dramaturgiyaya son dərəcə böyük həvəs göstərmişlər. Məlum olduğu kimi, Servantes dramaturgiyanın müxtəlif janrlarında xeyli əsərin müəllifidir. Lakin Servantesin öz üçün bədəbətlilikdən, dünya adəbiyyatı üçün xoşbəxtlikdən, görkəmləri ispan dramaturqu, iki minden artıq pyesin müəllifi Lope de Vega ilə eyni zamanda yaşamışdır və əlbəttə ki, dramaturgiya sahəsində Servantes misli görünənmiş yaradıcı-

məhsuldarlıq malik olan ispan dramaturgiyasının banisi ilə yarışa gire bilməzdi. Məglub olacağımı öncədən gören Servantes faktiki olaraq könüllü şəkildə dram yaradıcılığından imtina etmiş və nəşrə üstünlük vermeyə məcbur olmuşdur. Lakin sonatkar bütün ömrü boyu teatr üçün nisgil keçirmişdi və bu hiss "Don Kixot"da özünü açıq-aydın bürüzo verir.

Lorka daşiar olmaqla yanaşı, həmçinin görkəmlı dramaturq idi. Onun rəhbərlik etdiyi "Baraka" teatr truppasının bağışlanması sözün əsl mənasında Lorka tərafından facia kimi dərk olunmuşdur.

Bununla yanaşı, bütün ispan ədəbiyyatının bütövlüyüni təmin edən əsas amil onun Yaxın Şərqi və Qərb sivilizasiyalarının nailiyyətlərini özündə üzvi vəhdətdə birləşdirməsidir. Servantesin və Lorkanın öz milli mədəniyyətlərindən əlahiddə yer tutması da ilk növbədə bu sonatkarların öz yaradıcılıqlarında bu xüsusiyyəti daha bariz şəkildə ifadə etmələri ilə bağlıdır.

Elmin də, incəsonotin də inkişafının tarixi inandırıcı şəkildə səbūta yetirir ki, böşər övladı on böyük, on gözənlənilməz nailiyyətlərini müxtəlif, bozən bir-birinə diametral şəkildə eks mövqedə dayanan elmi, mədəni konsepsiyanın toqquşduğu, kəsişdiyi və son nəticə etibarilə dialektik vəhdətdə çülgalasdığı məkanlarda (nöqtələrdə, sahələrdə) əldə edir. Bu və ya digər xalqın mədəniyyəti – bozən öz irədəsi ilə, bəzən də irədəsi xilafına – dünyaya nə qədər açıq olsa, yaradıcı plastik şəkildə başqa xalqların mədəni dəyərlərini hazırlıq-rabedən keçirib, özünükünləşdirir, paradosksal görünüşə də, bir o qədər öz mədəniyyatınə vararaq uğurlar əldə edir! Təki gərək milli mədəniyyət öz hüdudlarına qapanıb, özünü könüllü şəkildə dünya mədəniyyətindən tacrid etməsin, dünyaya hossas münasibət bəsləmək qabiliyyətindən möhrum olmuşdur.

Bu baxımdan ispan ədəbiyatının əldə etdiyi uğurlar ilk növbədə onun bütün tarixi boyu müxtəlif təyinatlı tendensiyaların kəsişdiyi nöqtədə formalaşması ilə əlaqədardır.

VIII əsrədə ərəblərin İberiya yarımadasının böyük bir hissəsini fəth etmələri, sonralar düz XV əsra qədər davam edən rekonnista hərəkatı – xristianların müsəlmanları tədricən İberiyadan sixışdırıb çıxarmaqları ispan mədəniyyətinin təşəkkülündə və intensiv şəkildə inkişaf etməsində böyük rol oynamışdır. Yaxın Şərqi məsləhət mədəniyyəti ispan mədəniyyətinə iki istiqamətdə tosis göstərməşdir. Birincisi, ərəb mədəniyyəti timsalında xristian Avropasından qat-qat yüksək soviyyədə dayanmış müsəlman Yaxın Şərqi bir tərəfdən bilavasitə ispan mədəniyyətinə tosis göstərməşdir. Qərb tədqiqatçılarının özlərinin etirafına görə, Yaxın Şərqi poeziyasının formaları, janları, ovqatlar sistemi, düşüncə torzi ispan şəfahı və yazılı şeirinin taşəkküldənə həlliədici rol oynamışdır. Onu da qeyd etmək yerinə düşər ki, bu təsir sürəklə olmuş və bu gün də öz əhəmiyyətini qoruyub saxlamaqdadır.

İkinci, ispan mədəniyyəti timsalında bütün Avropa ərəb dili vasitəsilə öz bilavasitə sələfləri hesab etdikləri antik filosofların, ilk növbədə Plato-nun və Aristotelin əsərləri ilə tanış olmaq imkanı əldə etmişdir. Yaxın Şərqi mədəniyyəti ilə ispan mədəniyyəti arasında mübadilədə ərəblerlə yanaşı, əslən yəhudi olan alimlər də fəal iştirak edirdilər. Bu da ispan ədəbiyyatına hələ donub xristian ehkamçılarına çevrilməye imkan tapmamış əsl Bibliya stixiyasının gotirilmesi üçün zəmin yaratmışdı. Büttün bunlar Yaxın Şərqi tekke İspaniyada deyil, ispan mədəniyyəti vasitəsilə bütün Avropa məkənində intibah ab-havasının formalşaması prosesində həlliədici rol oynamasına səbəb olmuşdur.

Tədqiqatçıların yekdil rəyinə görə, Yeni dövr ədəbiyyatı həm məzmun, həm də forma baxımından öz başlanğıcını Servantesin "Don Kixot" əsərindən götürür. Bu baxımdan ispanılıyılın sonatkarı yalnız Şəkspirlər müqayisə etmək olar. İngilis dramaturq ilə yanaşı, Servantes Yeni dövrde universal dəyərlərin daşıyıcısı olan ilk qəhrəman obrazını yaratmışdır. Bu universallıq özünü hər şəyden əvvəl baş qəhrəmanın xarakterində bürüə verir: Don Kixot özündən əvvəl və özündən sonra mövcud olmuş nəsil-nəsil insanların xarakterinin en köklü cəhatlərini birləşdirərək Prometey, Məcnun, Hamlet, Faust kimi qəhrəmanlar yanaşı dünya bəddi fikrinin "əbədi" obrazlarından birinə çevrilmişdir.

"Don Kixot" əsəri artıq dörd əsr ərzində bütün dünya ədəbiyyatında aparıcı janrı olan, M.Baxtinin təbirinə, müasir ədəbi prosesdə yeganə dinamik, plastik şəkilde gerçekliyin tələblərini bütün mürkəbbəliyi və ziddiyyətləri ilə təcəssüm etmək imkanına malik roman janrıının əsasını qoymusdur.

Əlbette ki, Servantes qədər də dünya ədəbiyyatında bu janrı sərgüzəşət, partoral, psixoloji, məişət nümunələri mövcud idi. Lakin bu nümunələr həm forma, həm də məzmun baxımından son dərəcə məhdud idilər və gerçekliyi bütövlükde ehtiva etmək imkânına malik deyildilər. "Don Kixot" artıq sərgüzəşət, cəngavər, psixoloji, məişət romanı yox, ümumiyyətə roman idi, yəni universal roman idi. Bu əsərlə Servantes xələfləri Sternin, V. Skottun, O.Balzakin, L.Tolstoyn, F.Dostoyevskinin romanları üçün yox açıdı.

Böyük ispan filosofu Ortega-i-Qasset "Don Kixot"un timsalında eposu və romanı mütləq ekşiliklər kimi qarşı-qarşıya qoyaraq yazırırdı: "Eposun mövzusu məhz keçmiş qismində keçmişdir. Epos mövcud olmuş və yoxa çıxmış dünya, tarixi keçmişlər müqayisə oluna bilməz mifik keçmiş haqqında nəql edir. Epik keçmiş bizim keçmişimiz deyil, çünki biz öz keçmişimizi vaxtı ilə mövcud olmuş indiki zaman kimi təsəvvür edə bilerik. Halbuki epik keçmiş indiki zamanın hər hansı bir ideyاسını rədd edir. Roman isə, filosofun fikrinə, indiki zamanla, yeni real insanın real gerçekliyi ilə qırılmaz

olaqdo ola keçmiş təsvir edir. Deməli, Servantesdən sonra indiki zamanın gerçəkliliyi labid şəkildə romanın tərkib hissosunu çevrilmüşdür.

Mənə elə golur ki, sənətkar buna özüno qədər lirik poeziyanın prioritet təsvir sahisi olan "mən"i, konkret olaraq "Don Kixot" əsərinə qaldıqda Servantes kirpikləri ilə od götürmiş öz "mən"ini osas tehlil obyektiño çevirməklə nail olmuşdur. Qeyd etmək lazımdır ki, lirik "mən"lo roman "mən"i arasında böyük forq var: lirik "mən" fərdin gerçəkliliyinin bu və ya digər hadisəsinə ani reaksiya ifadə edir. Buna görə də, "mən" həmişə subjektiv, fövgölzəman xarakteri daşıyır. Roman "mən"i obyekтив gerçəkliliyin təsiri altında aramızı təkamül edən, dəyişən, daim ixtimai kontekstdə fəaliyyət göstərən və horəkət edən forddır. Romanda fərdi "mən" no qədər böyük rol oynasa da, bir janr qismində roman üçün onun subjektiv nəzər nöqtəsi kifayət deyil, həmçinin gerçəkliliyə əfkari-ümumiyyətin obyekтив münasibəti do öz oksini tapmaqdadır.

Servantes buna çox qorıb bir üsulla nail olmuşdur: o, bir növ öz subjektiv "mən"ini dünyaduyum və dünyagörüş baxımından bir-birindən yerlərə gəy qədər forqlı iki personaj arasında parçalayırlar. Bunula da sənətkar təsvir etdiyi hadisə və predmetləri eyni zamanda bir-birindən forqlı, lakin eyni zamanda bir-birinə bağlı, bir-birini tamamlayan iki nəzər nöqtəsindən dəyərləndirərək onlar haqqında obyekтив təsəvvür formalşadır. Bu personajlar Don Kixot və Sanço Pansadır.

Qeyd etmək lazımdır ki, ikili prototip rolunu oynayan Servantesin xüsusi çöküsü Don Kixot və Sanço Pansa personajlarında eyni deyil. Sənətkar özü-nün dərni niyyətlərini, iddialarını cəngavər, dünyaya ayıq münasibətin vacibliyini onun silahdaşı vasitəsilə ifadə etmişdir. Əşərin bütün konteksti səbütə yetirir ki, Servantes üçün ideal gerçəklilikdən daha üstün idi.

Gerçəkliliyə daha bütöv, daha obyekтив şəkilde romanda təcəssüm etmək üçün Servantes özündən əlavə, Don Kixotun başqa bir prototipinə də müräciət etmişdir.

Bu, Servantesin arvad torəfdən uzaq qohumu, XVI əsrin əvvəllərində Lamanç oyalatının Eskivias kəndində yaşamış Alonso Kixanodur. Don Kixot kimi real Alonso Kixano da cəngavər romanlarının böyük həvəskarı idi, onları oxumaqdən doymazdı və bu əsərlərdə cərəyan edən hadisələrin doğruluğuna bütün vərliliyi ilə inanındı.

Əşərin başlangıcında Alonso Kixano mütlək etdiyi cəngavər romanlarının təsiri altında reallıq hissini itirir: o, belə hesab edir ki, adlı-sanlı cəngavərdir, vaxtilə vurulduğu gözəgəlmili, lakin son dərəcə kobud sade kəndli qızı Lorenzo isə nocib küber xanım, dünya gözəli Dulsineyadır.

Yaziçı qeyd edir ki, Alonso Kixano Don Kixota çevriləndə təxəminon əlli yaşı varmış. Lakin Don Kixot Kixanonun həyat təcrübəsindən, bilik və

bacarıqlarından qotiyon bəhrələnmir, o, bir növ həyatını ağappaq səhifə-dən başlayır. Məhz buna görə də tədqiqatçılar Servantesin öz qəhrəmanının təzəcə dünuya gəlməsi prosesini təsvir etdiyi iddia edirlər. Həqiqətən də, Don Kixotun əsərə təsvir olunan üç əsəri insan həyatının üç dövrü – uşaqlığına, yetkinliyinə, müdrik qocalığına uyğun gəlir. Onun ilk əsərində illə sohvi – qeydsiz-şərtləz inamı sayesində günahkar oğlanı sahibinən cozasından xilas etməsi həyat təcrübəsindən məhrum məsum usağına horəkətini xatırladır və oxucuda təbəssüm oyadır.

İkinci əsəri zamanı Don Kixot artıq yetkin cəngavərdir. O, taxəyyü-lünün möhsulü olan xəyali dünyanı qurub başa çatdırır. Bu dünydə yel dəyirmənləri klinli-kükürtlü azmanları çevrili bilerlər. Əlbəttə ki, Don Kixotun yel dəyirməni ilə savaşı da oxucuda təbəssümə səbəb olur. Lakin artıq qarşımızda sadələvh uşaq yox, həyatın bərkindən-boşundan çıxmış yetkin bir insan dayanmışdır. O, oxuduğu romanlar əsasında xəyalında yaratdığı dünyanın qanunlarına riayət edir: cəngavər nozakətlər olmalıdır, Don Kixot nozakətlidir; cəngavər cəsərətlər olmalıdır, Don Kixot cəsərətlidir; cəngavər sevdiyi qadının yolunda hər an canından keçməyə hazır olmalıdır, Don Kixot Dulsineyanın yolunda canından keçməyə hazırlıdır. Düzdür, real dünə ilə Don Kixotun xəyali aləmi bir-birindən fərqlidir. Amma bu da bir həqiqətdir ki, ümuməbəşəri dəyərlər nöqtəyi-nəzərindən bu xəyali aləm real gerçəklidən qat-qat üstündür. Buna görə də biz Don Kixota haqq qazandırırrıq.

Üçüncü əsər zamanı o, cəngavər kodeksinə sadıq qalsa da, artıq monən və cismən əldən düşmüş qoca təsiri bağışlayır və bu əsərin sonunda onun məğlub olub bir növ qəflət yuxusundan ayılması və gerçəkliliyin qanunları ilə yaşaya bilmədiyi üçün təzliklə dünyanı dəyişəməsi tamamilə qanuna-uyğundur və başa düşüldəndir.

Fransız filosofu Anri Bergson Servantes gülüşünün mahiyyətini araşdıraraq belə bir nöticəyə gəlməmişdi ki, insan iki səbəbə – birincisi, ontrafina baxğıncına, ikincisi, ulduzları seyr etdiyi üçün yixılır. Don Kixot ətrafında baş veronlərə tamamılıq biganə idi, onun nəzərləri daim ulduzlara dikilmədi.

XX əsrin an böyük ispan şairi və dramaturqu Federiko Qarsia Lorkanın da yüksək yaradıcılıq uğurları və faciəli həyat yolu onun ulduzları seyr etməsi – ideallara tapınması ilə bağlı idi.

Lorkanın yaradıcılığı başdan-başa paradoxlarla doludur. Bir tərəfdən o, ispan adəbiyyatının on qədim ənənələri, bu adəbiyyatın teməlini təskil edən Şərqi poeziyası ilə bağlı idi. Həcəsədəfli deyildir ki, məqalələrinin birində şair yazırdı ki, ispan şeri məhəbbətin və agrının hüdudlarında Şərqi poeziyası ilə qardaşlaşır. Bu sözləri tamamilə onun öz yaradıcılığına da şamil etmək olar. Diger tərəfdən, onun şeirlərinde və dramlarında Avropa

modern ədəbiyyatının tendensiyaları, deyim tərzi öz ifadəsini tapmışdır. Bir tərəfdən o, şeirlərində on ince hissələrin on ince çalarlarını ifadə edirdi. Digər tərəfdən, bu zəriflilik vasitəsilə haqsızlığa, despotizmə meydan oxuyurdu.

Görkəmlı ispan kino rejissoru Luis Bunuel Qarsia Lorka haqqında yazırı: "Tandığım bütün insanlar arasında Federiko monim üçün həmişə birinci olacaqdır... Onun özü töbət hadisəsi, sonot əsəri idi. Onda sevinc, ehtiras və gənclik comloşmışdı. O, alov kimi idi".

Lorka nadir şəxsiyyətlərdəndir ki, yaradıcılığı ilə şəxsiyyəti üst-üstə düşür, bir-birini tamamlayır.

Qayıdaq Lorkanın qorxaqlığma. O, həqiqətən də, dənizdən, dağdan, gecədən, qocadan qorxurdu. Yaxınları bir ağızdan onun bu cəhətini qeyd edirlər. Əlbəttə ki, bu, cismanı qorxu idi: Lorka hayatı son dərəcə çox sevirdi. Lakin onda başqa bir qorxu da var idi: dostlarının, sonotinin, başlıcası isə özü özünün gözündən düşməkdən qorxurdu. Lorka bütün ömrü boyu vicdanının səsinə tabe olmuşdur və zamanı gələndə onda mənəvi qorxu cismanı qorxuya qalib gəldi...

*Qorxmaz Quliyev  
filologiya elmləri doktoru, professor*



## MİGEL DE SERVANTES SAAVEDRA

(1547-1616)

### QARAÇI QIZI

İspaniya kəndlərində birində yaşayış məşhur qoca qaraçı arvad bir qızı öz nəvəsi kimi böyüdürdü, adını da Gözəl qoymuşdu. Qız uşaqlıqdan oxumağı, qəşəng rəqs etməyi öyrənmişdi. Bu qənirsiz gözəl yoxsulluqla böyüse də, çox nazakətli, təvazökar qız idi. Qaraçı arvadı onu Kastiliyanın hər köşəsini gözdirdi, ancaq on beş yaşına çatanda krallığın mərkəzinə gətirdi. Fikirləşdi ki, qızın gələcəyi burdadır.

Gözəl, səkkiz qaraçı ile birlikdə Madridə Müqəddəs Anna günündə gəlib çatdı. Onlar səliqqli, qəşəng geyinsələr də, Gözəlin gözelliyi hamını valeh edirdi. O biri qaraçılardan rəqsindən sonra Gözəl şaxşaxları əline alıb romans oxudu, rəqs etdi. Bu gündən qaraçı qızının söhreti aleme yayıldı, çünki Müqəddəs Anna bayramının hakimləri ona birinci mükafatı verdilər.

On beş gün sonra Gözəl, üç qaraçı qızı ile birlikdə yenidən Madridin küçələrində göründü. Qoca qaraçı Gözəli müşayiət edir, onu heç vaxt tək qoymurdu, qorxurdu ki, nəvəsinə oğurlayalar. Qaraçılardı Toledonun küçəsində rəqs eləməyə başladılar. Onlar rəqs elədikcə, qarı səxavətli tamaşaçılardan sədəqə yığırıldı. Ele ki rəqs qurtardı, Gözəl şaxşaxları sesləndirib, romans oxudu. Romans qurtaranda toplaşanlar çığrışdırılar:

– Bir de oxu, Gözəl, bir də oxu!

İki yüzdən artıq adam Gözəlin rəqsinə tamaşa edib, mahnisina ullaq asan vaxt yaxınlıqdan Madridin bələdiyyə idarəsi üzvlərindən biri keçirdi. O, camaatın yığışdığını görüb ayaq saxladı, qəşəng qaraçı qızının oxumasını dinledi. Qız ona xoş geldi, əmr elədi qarıya desinlər ki, axşam evində onları gözləyəcək, istəyir arvadı xanım Klara və rəfiqələri qızların rəqsinə tamaşa etsinlər. Qarı qızlarla məsləhətloşub razılıq verdi.

Qaş qaralanda qaraçilar həmin evə yollandılar. Ora çatan kimi xanım Klara Gözeli görüb ona valeh oldu.

– Nə qəşəng qızdır! – dedi. – Fal aça bilirsən, qızım?

Qarı cavab verdi:

– Üç-dörd cür, mənim xanımım. İndi görəcəksiniz nələr deyir. Bu uşaq həkimin təbabətdə bildiklərindən çox bilir.

– Bu da mənim əlim, qəşəng qız, – deyə xanım dilləndi, – Ovcumun içinde nə görürsən, onu mənə de.

Gözəl, xanım Klaranın falına baxdı, o biri xanımlara da gələcək taleklərindən xəbər verdi. Sonra qaraçilar xudahafizləşib, hər axşam Madriddən kəndlərinə dağılışan əkinçilərin toplaşlığı yerə getdilər.

İki həftə keçmiş Madridə qaydan qaraçilar yolda şiq geyimli, qəşəng bir cavan oğlanla rastlaşdırılar. Cavan onlara yaxınlaşıb, qarşıya dedi:

– Zehmət olmasa, o qaraçı qızını çağır, istəyirəm ki, dediklərimi o da eşitsin.

Qarı Gözeli çığirdı, aralarında iyirmi addımlıq məsafə qalandı, cavan oğlan dedi:

– Mənim xanımlıram. Gözəlin gözəlliyi, ağılı məni əsir eleyib. Zadəgan olsam da, Gözeli xoşbəxt etmək və öz xanımım görmək üçün böyük bir senyör olmaq istərdim. Mənim adım budur – adını dedi... Yaşıdığım ev filan küçədədir, ünvanım filandır. Mənim barəmdə qonşularımızdan soruşa bilərsiniz, nəinki qonşular, bütün krallıq mərkəzi məni və atımı tanırıy.

Zadəgan danişdiqca Gözəl onu diqqətlə nəzərdən keçirirdi və heç şübhəsiz, cavanın ədaləti, mühəkiməsi qızı xoş gölərdi. O, üzünü qarşıya tutub dedi:

– Nənə icazə ver, senyورun cavabını verim.

– Nə istəyirsinə de, əzizim, bilirom ki, ağıllı cavab verəcəksən. Gözəl, zadəgana müraciət etdi:

– Senyör kabalyero, yaşım on beş olsa da, fikirlərim yetkindir, sənin düşündüyündən də artıq bilirom. Məhəbbətə aid sözlərə inanmiram. Əgor ərim olmaq istəyirsinə, qəbul eləyirəm, ancaq əvvəlcə bilməliyim ki, son dediyin adamsanmı. Sonra da atanın evini tərk edib, qaraçı paltarı geyərsən, iki il bizim adətləri öyrənərsən. Həmin müddətdə mən sənin xasiyyətinə bələd olaram, sən də mənim. Möh-lət qurtaranda, əgor bir-birimizdən razı qalsaq, arvadın olaram, amma o vaxta qədər sənə bacıyam.

Cavan oğlan Gözelin bu sözlerinə heyretlə qulaq asdı, başını aşağı dikib ne cavab verəcəyini xeyli fikirləşdi. Onda Gözel sözüne davam etdi:

– Belə halda dərhəl qərara gəlmək olmaz. Madridə get, yaxşıca fikirləş, qaydanbaşda həmin bu yerde mənimlə danişa bilərsən.

Cavan oğlan qızın cavabında dedi:

– Sənin bütün istədiklərinə emel eleməyə hazırlam, cünki səni sevirəm. Heç vaxt düşünməzdim ki, məndən belə şəyər xahiş eleyen olacaq, əger sənin xatırın belə istəyirse, bu andan məni qaraçı hesab eləyə bilərsən. Məni hər cür sinaqdan keçirməyə ixtiyarın var, amma bil ki, həmişə indi gördüğün kimi, dəyişməz qalacağam.

Xudahafizləşməzdən qabaq sözleşdiler ki, galən həftə həmin bu yerde görüşəcəklər və oğlan özüne Andres de Kabalyero adı götürəcək. Bir həftə ərzində onun dediklərinin doğru olduğunu Gözəl yəqin edə biləcəkdir. Cavan oğlan salamatlaşıb, Madridə yollandı. Qaraçilar da razi halda yola düşdülər.

Gözəl çox şən idi, sevgilisinin evini görməkden başqa, arzusu yoxdu. Bir az sonra həmin evə çatıdlar. Eyyanda əlli yaşı bir zadəgan dayanmışdı. Qaraçiları görüb dedi:

– Yuxarı qalxın, qızlar, sizo sedeqə verərərlər.

Eyyvana üç cavan oğlan boylandı, onlardan biri Gözəlin sevgilisi idi. Qızı görəndə elə heyrləndi ki, rəngi saraldo. Qaraçilar yuxarı qalxıb otağna girəndə yaşılı zadəgan o birilərinden soruşdu:

– Yəqin ki, Madridi gəzən həmin gözəl qaraçı qızıdır.

Andres:

– Odur, – dedi.

Yaşlı zadəganın sözlərini eşidən Gözəl cavab verdi:

– İnanıram ki, qəşəngəm, amma deyilən qədər de gözəl deyiləm.

– Don Xuanikoya and olsun ki, deyiləndən də çox gözəlsən, qızım!

Gözəl soruşdu:

– Don Xuaniko kimdir, oğlunuzdur?

– Sənin yanında dayanan oğlandır.

– Ele bildim ki, kabalyero iki yaşı uşaq barəsində danişir. Don Xuanikoya bax! Artıq evlənmək vaxtidir. Ovcundakı bu orta xəmə deyir ki, üç il keçməmiş evlənəcək. Çox tez vaxtda aşiq olacaq və çətin düyünleri açacaq. Güman eləyirəm ki, çox uzaqlara səfəre çıxacaq.

Don Xuan qızı cavab verdi:

– Doğrulur, qaraçı qızı. Dörd-beş günden sonra Flandriyaya səfərə çıxmak fikrindəyəm, ancaq məni yalançı çıxarmaqda səhv elayirson. Kənddə verdiyim sözü şəhərdə yerinə yetirəcəyəm. İndi isə, qızçıqaz, yoldaşlarınlı bir az rəqs elə.

Gözəl saxşaxları əlinə alıb elə qəşəng rəqs elədi ki, hamı heyran qaldı.

Sonra qaraçılardan xudahafızlaşış, razi halda evi tork etdilər.

Sentyabr günlerindən birində səhər cavan zadeğan qonşusdan aldığı qatırın belində qızla sözləşdikləri yerə gəldi. Gözəl qaraçı arvadı orada gördü. Onlar oğlanı sevincə qarşılıyib, öz çadırlarına apardılar. Az keçmiş çadırı on-on iki nəfər cavan, qəşəng qaraçı gəldi, qarı təzə yoldaşlarını onlara töqqid etdi. Andresin qatırını görən qaraçılardan biri dedi:

– Bunu cümə axşamı Toledo da satarıq.

Andres cavab verdi:

– Yox görüb-tanıyan olar, yaxşı düşməz.

Başqa bir qaraçı:

– Allah xatirinə, senyor Andres, – dedi, – heç narahat olmayın, qatırın sir-sifotini elə hala salarıq ki, heç doğma anası da onu tanıya bilməz.

Lakin Andres fikrindən dönmədi, dedi ki, qatira dəyməsinlər, yoxsa əvəzində sahibinə pulunu gümüşlə dördqat artıq verməli olacaq.

Qaraçılardan biri dedi:

– İndi ki elədir, iradənizə tabe oluruq, senyor Andres.

Qaraçılardan birini tez səliqəyə salıb, onu xırda budaqlarla bəzədilər. Andres bir kötüyün üstündə oturub paltar deyişmə mərasimina başladı. Mərasim qurtaranda qoca bir qaraçı Gözəlinəlindən tutub qabığına götürdü və dedi:

– Bu qızı sənən arvad, sirdəş veririk. O, İspaniyada yaşayan bütün gözəl qaraçı qızlarının tacıdır. Ona yaxşı bax. Əgər onda bir şey sənə xoş golmirsə, buradakı qızlardan istədiyini seç, onu sənən verək. Ancaq sən bu qızı alsan, başqasını ondan üstün tutmazsan. İndi isə biz qaraçılardan necə sən yaşıdığını şahid olacaqsan. Biz bu düzlərin, dağların, bulaqların, çayların sahibiyik. Dağlar bize odun, ağaç, meyvə bəxş edir; bulaqlar su, çaylar balıq, qayalar kölgə və sığnaç verir. Ruzi qazanmaq yollarımız çoxdur. Böyük senyortulara qulluq

eləmirik, onlardan mərhəmət gözləmirik. Bu sadə çadırkırlarda güzəranımız xoş keçir, lap senyortuların saraylardakı yaşayışı kimi. Bunları sənə ona görə deyirəm ki, qədəm qoysduğun təzə həyatına bələd olasan. Sonralar lazımlı olan şəyleri özün öyrənəcəksən.

Qoca qaraçı susdu. Andres cavab verdi ki, təzə həyatə qədəm baslığı üçün şaddır, bu andan etibarən kabalyero peşəsindən el götürür, özünü qaraçı qanunlarının ixtiyarına verir.

Gözəl ona yaxınlaşış dedi:

– Bu senyortular məni sənən verdilər, ancaq şərtimizə əməl elədiyin vaxt mən sənin olacağam.

– Şərtlərini qəbul eleyirəm, Gözəl və onları yerinə yetirəcəyəm.

Bu əhvalatdan bir müddət keçdi. Andres qaraçılara tekli etdi ki, onunla bərabər Madriddən çıxıb getsinlər, çünki bu şəhərdə qalsə, onu tanıyarlar. Tekliyi qəbul etdilər və Toledo dağlarına çəkilməyi qərara aldılar. Beş həftə orada qaldılar, sonra Estremaduraya yollandılar. Andres həyatının ən mənalı, unudulmaz, son günlərini Gözəllə birlikdə keçirirdi. Gözəl də ona getdikcə daha çox alışır, onu daha dərindən sevirdi. Bayram günlərində idmanın qaçma və túllanma növü üzrə Andres həmişə birinci mükafatı alırdı. Məşğıl olduğu idmanın bütün növleri üzrə qeyri-adi qüvvəyə malik olduğunu sübut edirdi, təz bir zamanda Estremadurada məşhur oldu. Hər yerde Andres Kabalyeronun yaxşı cəhətlərində danışındılar. Gözəlin de şöhrəti aleme yayılmışdı, onu bütün şənliklərə çağırıldılar.

Qaraçılardan, nəhayət, Estremadurani da tərk edib, Lamansa geldilər, bir neçə gündən sonra ise Mursia şəhəri yaxınlığında kənddə məskən salırdılar. Burada Andres fəlakət üz verdi. Andres, Gözəl, nənəsi və üç qaraçı bir varlı, dul arvadın karvansarasına düşdülər. Arvadın on yeddi-on səkkiz yaşlarında Xuana Karduçça adlı qızı vardi. Qız, qaraçılın rəqsine tamaşa edərək, Andresə vuruldu, üreyini ona açmaq və ona ərə getməyə hazır olduğunu bildirməyi qərara aldı. Bunun üçün fürsət axtarırdı, Andresin iki uzunqulağı aparmaqdan ötrü həyətə girdiyini gördü. Oğlana yaxınlaşış, xəlvətə dedi:

– Andres, – adını da öyrənmişdi, – mən varlı qızıyam, həm də anamın tek uşağıyam. Bu karvansara anamındır, çoxlu mal-qarası, on iki de evi var. Əgər məni almaq istəsən, sənə gedərem. Elə bu saat mənə cavab de.

Andres Karduçanın cəsarətinə heyrət etdi və cavab verdi:

– Dostum, mən başqa qız söz vermişəm, biz qaraçıyıq, qaraçıqları ilə də evlənməliyik. Mərhəmətin üçün sənə minnətdaram, mən buna layiq deyiləm.

Bələ cavabı gözləməyən qız təəccübəndi, ancaq qaraçılardın həyətə girdiyini görüb heç nə demədi, həyətdən çıxdı. Bu qəribə əhvalatdan sonra Andres dostlarından xahiş etdi ki, buradan mümkün qədər tez çıxıb getsinlər. Qaraçılardan axşamüstü yola düşməyə qərar verdilər.

Andresin başqa qaraçılardan bərabər getdiyini görən Karduçça ondan intiqam almaq qərarına gəldi. Bu məqsədə əmr verdi ki, kənd camaatinin tanıldığı, ona məxsus bəzi bəzək şeylərini Andresin özü ilə gəzdirdiyi torbaya qoysunlar.

Qaraçılardan karvansarının həyətindən çıxanda Karduçça haray-hoşir saldı ki, onun qas-daşlarını öğurlayıblar. Məhkəmə işçiləri, bütün kənd camaati orası toplaşıdır.

Qaraçılardan ayaq saxladı, and içdələr ki, heç nə öğurlamayıblar və torbalardakı şeyləri çıxarıb göstərməklə bunu sübut edə bilərlər. Ancaq Karduçça dedi ki, Andresi iki dəfə otağına girən görmüşdür və əmr elədi oğlanın torbasını axtarsınlar.

Andres bu ittiham müqabilində gülüb cavab verdi:

– Bu, mənim torbam, bu, mənim eşşəyim, bu da mən. Əgər dedikləriniz məndə tapılmasa, mənə oğru kimi cəza verin.

Andresin torbasının axtardılar, Karduçanın qas-daşlarını oradan taptılar. Onları görən Andres elə həyətə goldi ki, rəngi ağardı, nitqituldu.

Karduçça:

– Şübhələrim doğru çıxmadı?! – dedi. – Mənim dediyim olmadı?! Gör bu oğru özünü necə tülüklüyə vurur!

Hakim Andresi və o biri qaraçılardan tohqrı etdi. Oğlan əhvalatdan heç cür baş aça bilmirdi. Hakimin qardaşı oğlu, cavan bir əsgər Andresə yaxınlaşdı:

– Götümüzlə gördüyümüzü danmağa cürət eləyəcəksən? Oğru oğruya layiq da coza almalıdır.

Bunu deyib Andresə şillə vurdुnda, qəzəblənmiş Andres əsgərin qılıncı dərtib qızından çıxartdı və bir zərbə ilə onu öldürdü. Adamlar Andresin üstüñə cumub, onu tudular. Hakim elə oradaca oğlanı edam etmək istədi, ancaq buna ixtiyarı yox idi, ona görə Andresi

Mursiaya göndərməli oldu. Ertəsi gün hakim, onun köməkçiləri, əl-ayağı zəncirlənmiş Andres və qaraçılardan Mursiaya gəldilər. Bütün şəhər onlara baxmağa yığışdı, hamı da Gözəlin gözəlliyinə heyran qaldı.

Şəhər valisinin xanımı gözəl qaraçı qızının sorağını eşitdi, onu görmək istədi, validən xahiş etdi ki, onu qazamata salmasın. Andresi işə dar və qaranlıq kamərəyə atıldılar ki, orada olsun. Gözəli nənəsi ilə vali xanımının yanına gotirdilər. O, qızı görüb dedi:

– Sənə gözəl deyənlərin haqqı var.

Qız yaxınlaşış boynunu qucaqladı və nənəsindən soruşdu ki, onun neçə yaşı var. Qaraçı cavab verdi:

– On beş.

Nəcib xanım dedi:

– Mənim yaziq Konstansamın da indi on beş yaşı olardı. Bu gözəl qızı gördüm, yaram sizildədi.

Gözəl, xanımın əllərindən tutub, göz yaşı içində onları dənə-döndə öpdü:

– Mənim xanımım, qazamata salılmış qaraçının günahı yoxdur, ona oğru dedilər, amma oğru deyil. Mərhəmət qılın, günahsızı məhkəmədən qurtarın.

Gözəl, xanımın əllərini əlinde saxladığı vaxt xanım ona həyəcanla baxırdı. Elə bu dəm vali içəri girdi və soruşdu ki, bu göz yaşlarını səbəbi nədir. Gözəl diz çöküb yalvardı:

– Rəhm eləyin, cənab vali! Əgər ərim ölsə, mən də ölücəyəm. Qarı vəziyyəti belə görüb dedi:

– Səbr eləyin, mənim senyörərim. Bu göz yaşları sevinc yaşları olacaq, bunun üçün canımı da esirgəməyəcəyəm.

Qarı onlardan ayrılib az sonra qoltuqunda kiçik bir qutu ilə geri döndü, valiye və onun xanımına dedi ki, onlara böyük bir sırr açmayıldır. Vali qarı və xanımı ilə oğtağına keçdi. Orada qarı ikisinin də qabağında diz çöküb dedi:

– Əgər sizə verəcəyim xəbər tutduğum günah işin əvezində mərhəmətə layiq olmayacaqsə, ceza almağa hazırlam. Amma hər şeydən əvvəl bilmək istəyirəm ki, bu qas-daşlar sizə tanış gelirmi?

Qarı, Gözəlin bəzək şeyləri olan qutunu valiye verdi. Vali qutunu açıb içindekilərə baxdı, ancaq bilmədi ki, bununla qarı nə demək istəyir. Onun xanımı da heç nə başa düşməyib dedi:

– Bunlar balaca bir qızın bəzək şeyləridir.

Qarı cavab verdi:

– Doğrudur, bu kağızda adı yazılan qızın qaş-daşıdır.

Vali kağızı götürüb tez açdı və bu sözləri oxudu:

“Qızın adı Donna Konstansa de Asevedodur. Mən onu Assension de Senyor bayramı gündündə, sohər saat səkkizdə 1595-ci ildə apardim. Qızın qaş-daşı vardi, onları bu qutuda saxlamışam”.

Valinin xanımı bəzək şəyrlərini dərhəl tanıdı və soruşdu:

– Xeyirxah qadın, o qızıqaz hardadır?

– Hardadır? Sizin evinizdə! O qaraçı qızı sizin qızınızdır. Mən onu bayram gündündə evinizdən aparmışdım.

Bunları eşidən kimi xanım Gözəli qoyub gəldiyi otağa qaçıdı. Qızın yaxınlaşışib bir söz demədən onun ayaqqabılardını çıxartdı. Sağ ayağındakı iki kiçik barmağının bitişmiş olduğunu görüb yəqin elədi ki, Gözəl onun qızıdır. Qaş-daş da kağızda göstərilən gün də, qarının dedikləri də, qızıqaz içəri girində duyduğu şadlıq da bunu təsdiq edirdi. Xanım qızın qolları üstünə alıb, öri olan otağa gətirdi:

– Ömür yoldaşım, bu, bizim qızımız Konstansadır. Şübhə eləmə. Ayağındakı bitişik barmaqlar, ondan da çox mənim ürəyim bunun belə olduğunu mənən deyir.

– Mən şübhə eləmirəm, – deyib vali Gözəli qucaqladı. Sonra arvadına və qaraçına tapşırı ki, sırrı heç kəsə açmasınlar, qarının günahını da bağışladı, cünki qızları tapıldığı üçün ər-arvad böyük şadlıq içində idi. Təkcə Gözəlin qaraçı arvadı olduğu, oğru və qatil qaraçının arvadı olduğu fikri valini bir az narahat edirdi. Gözəl dedi:

– Ah, senyor, o nə qaraçıdır, nə oğru, nə də qatil.

Donna Giomar təəccübləndi:

– Necə ki qaraçı deyil, qızım?

Onda qarı Andres Kabalyeronun əhvalatını qısaca danışdı, zadəgan geyimini saxladığını da dedi. Dedi ki, Andreslə Gözəl evlənməmişdən qabaq iki il bir yerdə qalmağı qərara alıblar.

Təəccüblənmiş vali qarıya əmr elədi ki, don Xuanın geyimini götərsin. Qarı gedib qayidincə ata-ana Gözələ azı min sual verdi. Don Xuanı sevib-sevmədiyini soruşanda Gözəl ah çəkdi. Xanım başa düşdü ki, qız oğlana görə ah çəkir, ərinə dedi:

– Senyor, indi ki, Don Xuan de Karkamo zadəgandır və bizim qızımızı sevir, onu kürökənliyə qəbul eləsək, pis olmaz.

– Gedim onu görüm, – vali qızını qucaqlayıb, qazamatə getdi.

Don Xuanın kamerasına girib dedi:

– Qaraçı Andres Kabalyeronun kefi necədir? Mən bu şəhərin valisiyəm, bilmək istəyirəm ki, sən doğrudanmı bizim evdəki qaraçı qızının nişanlısanısan?

– Əgər o, bunu deyibə, doğrudur.

– Bəli, deyib ki, sənin nişanlındır. Bilir ki, tutduğun cinayət üstündə ölcəksən, məndən xahiş elədi ki, sən ölməmişdən qabaq sizi evləndiririm.

– Əgər onunla evlənsəm, rahat ölərem.

Vali cavabında:

– Az istəmirsen! – dedi. – Yaxşı, bu axşam səni evimə gətirdərəm, orada evlənərsiniz, sabah, günortaüstü olərsən. Beləliklə, həm məhkəmənin iradəsinə əməl olunar, həm də sizin arzunuz yerinə yetər.

Axşam düşdü, saat onda Andresi, əl-ayağı zəncirli, qazamatdan çıxarıb, valini evinə gətirdilər. Donna Giomar, vali, Gözəl və iki nökrə orada idilər.

Andrese artıq əziyyət vermək istəməyən Donna Giomar ona dedi:

– De görüm, əgər Gözəllə evlənsən, Andres Kabalyero kimi xoşbəxt olacaqsan, yoxsa Xuan de Karkamo kimi?

Əsil adını eşidən Andres heyratlandı:

– Gözəl dilini saxlamayıb, adımı sizə deyib?

Ancaq vali oğlanı sevindirdi:

– Ən necib, xeyirxah işinə görə Gözəl tezliklə sənin arvadın olacaq. O, donna Konstansa de Asevedodur, mənim yeganə qızım. Onu sənə evimin ən qiymətli gövhəri kimi tapşırıram.

Andres təəccüblənsə də, tezliklə sirdən xəbərdar oldu. Andres Kabalyeronun günahından keçdi. İyirmi gün toy elədi. Şəherdə bayram, atəşfəşanlıq oldu, torreadorlar məharet göstərdilər. Qaraçı arvad Gözəldən ayrılmak istəməyib onun yanında qaldı.

## VALYADOLİD HOSPİTALININ KEŞİKÇİ İTLƏRİ – SİPİON VƏ BERQANSA

Berqansa. Oyaqsınızmı, Sipion?

Sipion. Bəli, oyağam, dostum Berqansa. Amma çox həyecanlıyam. Qəribədir! Biz it olduğumuz halda necə danışa bilərik? Həc nə başa düşmürüm!

Berqansa. Məni da heyret götürüb, yoxın ki, bu bir möcüzədir. Sipion. Dostum, yuxunuz gəlmir ki?

Berqansa. Qətiyyən.

Sipion. Onda gəlin qarınlıq bir kündə oturub bu gecəni söhbətlə keçirək. Qorxmayıñ, heç kəs bizi eşitməz.

Berqansa. Mənə elə gelir ki, yaxşı fikirdir, ancaq nə barədə danışaq?

Sipion. Təklif edirəm, bu gecə siz öz həyatınızdan danışasınız. Mən işa başıma gələn macəraları sabah gecə nağıl edərəm. Biz itlər danışırıq, möcüzə də davam edir.

Berqansa. Demoli, əvvəl mən başlayıram. Eh, itin günü nədir ki, ondan da danışasan. İtin zənciri həmişə onun-bunun əlində olur. Həyatın müsibətlərinə qulaq asın, dostum!

Mən Sevilyada doğulmuşam, əziz Sipion, heç bilirsiniz necə böyük şəhərdir. Hələ şəhəri bəzəyən, ziynetləndirən Qvadalkvivir çayını demirəm. Bütün Amerika ölkələrinin Meksika və Peru gümüşü ilə yükənləmiş gəmiləri bu çayda üzür.

Sipion. Mən bu barədə çox eşitmışəm. Gözəl Sevilyanın söhəti hamiya bəlliidir.

Berqansa. Birinci sahibim et bazarının ağası cavan bir oğlan idi. Bir neçə aydan sonra o qoşdarın yanından qaçmağa məcbur oldum.

Sipion. Niyə? Nə oldu ki?

Berqansa. Qulaq asın, dostum, hamisini danışacağam. Sahibim mənə etlə dolu səbəti nişanlısanın evinə aparmağı öyrətmişdi. Bir gün sahər tezden, boynumda səbət küçə ilə gedirdim. Kimse pəncərələrin birindən məni səslədi. Ayaq saxladım. Gözəl bir qız mənə yaxınlaşdır eti götürdü. Səbətə isə köhnə bir ayaqqabı qoydu. Mən qorxumdan heç nə edə bilmədim. Çünkü o, ağa qızı idi. Axi bizim yaşayışımız onlardan asılıdır. Eve qayıdanda sahibim işdən xəbərdərələr, mənə amansız cəza verdi. Hətta bıçaqla da vurdur. O, ayaqqabıya

baxaraq: "Hər şey ayındır! Yaxşı bilirəm bunu kim edib. Eybi yoxdur, əvəzini çıxaram!.." – deyə donquldanırdı. Mən evden qaçdım, soyuq çöldə gecələdim. Ərtəsi gün bir dəstə çobanın yanına gəldim. Onlar mənə sürüünü qorumağı tapşırdılar.

Sipion. Mən də çoban iti olmuşam. Eh, necə gözəl günlər idi!

Berqansa. Elədir! Çoban iti olmaq ağıaya xidmət etməkdən həm yaxşıdır, həm də pis: ilk günler, demək olar ki, gecə-gündüz istirahət edir, boynumda iri polad boyunbağı, sürüünün ətrafında gəzinirdim.

Sipion. Gözəl həyatdır!

Berqansa. Bəli, dostum. Ancaq bu xoşbəxtlik canavarların sürüyə hücumunadək davam etdi. Bütün gecəni çobanlar qışqırışdılar. "Canavar! Canavar!". Mən də canavarları qovmaqdə onlara kömək edirdim. Hara qaçırdımsa, heç birinə rast gelmirdim. Sürünen yanına qayıdır gördüm ki, bir neçə körpə quzunun cəmdəyi qalıb. Bundan sonra çobanlar məni incitməyə başladılar. Bilmədim nə edim. Başımı itirmişdim. Nahayat, bir gecə oranı tərk etmək qərarına gəldim. Ele oradaca canavarların hücumunu gözlödim. Zülmətə baxmayaq, bir cüt qaralının ehtiyatla yaxınlaşdığını gördüm.

Sipion. Əlbəttə, ikiyaaqlı qaraltılar... Çobanlar!..

Berqansa. Elədir ki, var. Ancaq deyin görüm, siz bunu haradan bilirsiniz?

Sipion. Dostum Berqansa, çöldə yaşayan itlərin hamısı bunu bilir.

Berqansa. Çobanları tərk edib Sevilyaya qayıdım. Hətta bir neçə gün dincəldim da. İşə düzəlmək ümidi ilə uzun müddət küçələrə veyillənərək nə tapdimsa, onu da yedim. Həyatda özümü ən böxtiqara it saydım. Bu mənənən yaşayış məni təngə getirdi.

Sipion. Bəli, biz itlərin sahibə ehtiyacı var. Bu, bizim təbietimizə xas olan bir xüsusiyyətdir.

Berqansa. Bu dəfə zəngin bir tacirin evində, yaxşı bir yerde qulluğa düzəldim.

Sipion. De görüm, əziz Berqansa, teriflədiyiniz o güzel yeri hansı hıyle ilə əle keçirə bildiniz?

Berqansa. Yaşamaq çətinləşəndə hıyle də köməyə çatır. Mən bir varlığının qapısı ağızında oturub, keçib-gedənlərə hürđürüm. Ele bu vaxt ev sahibi gəlib çıxdı, mehriban nəzərlə mənə baxaraq dalınca

getməyimə işarə etdi. Mən də onun çökmələrini öpə-öpə arxasında qədim.

Sipion. Quyruğunuza da buladınızmı?

Berqansa. Əlbəttə, çox böyük seylo. Bunsuz olardımı?

Sipion. Bu qabiliyyət məndə də vardi. Gözəl nöticə verir!

Berqansa. Yeni sahibimin – tacirin iki uşağı vardi. Onlardan birinin on iki, o birinin on dörd yaşı olardı. Hər gün səhər tezdən onları məktəbə ötürür, arxalarınca da qayışla bağlanmış dəftər-kitablarını aparırdı. Bu, mənim həyatımda ən gözəl dövr oldu. Bütün günü məktəbdə keçirirdim. Təəffüs vaxtı uşaqlar mənimlə oynayır, mənə çoxlu ləziz yeməklər verirdilər. Axi məktəbdə oxuyan uşaqları hamısı dövlətili balaları idi.

Sipion. Siz həyatınızın o gözəl dövründə heç olmazsa bir neçə yaxşı, əhəmiyyətli şeylər öyrənə bildinizmi?

Berqansa. Bir neçə? Olmaya, sizin heç bir ideyanız yoxdur? Latin dilini və coğrafiyanı bilmək itlər üçün çox vacibdir. Həmin müddədə mən latin dilini mükəmməl öyrəndim.

Sipion. Latin dilini öyrənməkdə məqsədiniz nə idi?

Berqansa. Eh, dostum Sipion, acıñdan ölməmək, bir sahibkarın yanından başqa birinin yanına getmək üçün latin dilinin nə qədər əhəmiyyəti var.

Sipion. Bu heç vaxt mənim ağlıma gəlməzdi.

Berqansa. Sizə danişdığlarınızın hamısı başıma gələn əhvalatdır. Sahibim məndən çox razi qalmışdı. Çünkü onun bütün tapşırıqlarına dinnəz-söyləməz əməl edirdim. Uşaqlar da məni həddindən artıq sevirdilər. Mən özüm do onlara isinimişdim. Qəfildən bir bədbəxtlik üz verdi. Qulluqçularдан biri məni zəhərləmək istədi.

Sipion. Yox, canım!?

Berqansa. Bu, çox uzun əhvalatdır. Ancaq mən müxtəsər danişacağam. Qulluqçı qızın bir sevgilisi vardi. Onlar hər axşam bağda görüşür, doyunca səhbət edərdilər. Bir dəfə mən də bir it kimi, vəzifəni yerinə yetirərək onlara hücum edib, bir neçə yerdən qapdim. Qulluqçı qız and içdi ki, məni zəhərləyəcək. Demək olar ki, dediyinə əmal elədi.

Sipion. Dostum, mögər siz bilmirsinizmi pak və uca məhəbbətə toxunmaq həm günahdır, həm də tohlükəli?

Berqansa. Elədir. Ağlımızın kəmliyindən biz itlər bir yerdə məskən sala bilmir, tez-tez yer dəyişir və gündə bir sahibin olındən

pay umuruq. Mənim yerimə olsaydınız, siz də belə edərdiniz, eləmi? Heç kimlə vidalaşmadan evdə qaçmağı qərara aldım. Hətta başıma bir neçə əhəmiyyətsiz macəra da geldi. Nəhayət, cənub limanlarından birində piyada polkun içərisinə düşdüm. Böyük barabançı məni səsleyib bir sağır kimi bir dəstə alım itə təqdim etdi. Biz hansı kənddə məskən salsayıq, dayanmadan işləyərdik. Sahibim bundan çoxlu pul qazanardı. Çox vaxt mənə qarın dolusunu yemək də verməzdi. Qardaşım Sipion, hərgələr səhv etmərsə, sehər açılır. Gərək işə qayıdaq.

Sipion. Düzdür. Barı, səhbəti axıra çatdırın. Deyin görək necə oldu ki, bu qospitala keşik çəkməye başladınız?

Berqansa. Polk bir gecə burada – Valyadolliddə dayandı. İşləməkdən təngə golmisdim. Yorulmuşdım. Gecə bir balaca gəzmək üçün şəhərə çıxdım. Gördüm ki, siz burada keşik çəkrəsiniz. Fikirləşdim: “Necə gözəl, sakit həyatdır! Əger burda bir iş versələr, mən də beləce qılılı-qalsız həyat keçirərdim”. Bu fikirle gedib sahibkardan xahiş etdim, bu yeri mənə verdi. Hələlik işimdən narazı deyiləm.

Sipion. Əziz Berqansa, bilirsiniz səhbətiniz necə xoşuma goldı! Təəssüf ki, ayrılməq vaxtidır. Gələn gecə də elə buradaca görüşərik. Mən də sizi öz həyatımla tanış edərəm. Mənim həyat yolum sizin-kindən o qədər də fərqlənmir. Əksinə, sizinkinə çox bənzəyir. Deyirələr, itin günü necə xoş keçə, yəne də it günüdür.

Berqansa. Düzdür, əzizim, düzdür, it it oxşar.

Sipion. Gələn gecə görüşənədək, qardaşım Berqansa!

Berqansa. Xudahafiz, dostum Sipion!

## MÖCÜZƏLƏR TEATRI

XVI əsrin ovvolları. Kastelyana oyalotinin kiçik bir şəhərinin meydancası. İki mozhokoçi – Çanfalya və Cırinos sohnuya çıxır. Hər ikisi qırx yaşında.

Çanfalya. Mənim dediklərimi qulaq ardına vurma, Cırinos. Hamisini yadında saxla. Sənə danışdığım yalanı isə heç vaxt unutma.

Cırinos. Nə danışırsan, heç onu unutmaq olar?! Ancaq, Çanfalya, bir məni agah elə görüb, bu nə sirdir ki, çalğıçı Rabelin həmişə sənin zövqünü oxşayır, hə? Axi sənin arzularını ikimizdən başqa, heç kim yerinə yetirə bilməz.

**Çanfalya.** Rabelin bizi çörök və su kimi lazımdır. O, möcüzələr teatrının fiqları səhnəyə çıxana qədər calmalıdır.

**Çirinos.** Əger Rabelini görəndə bizi daşa basmasalar, möcüzə olacaq. Bizişən, bunu niyə deyirəm? İlahi, ömrümüzdə belə eybəcər adam görməmişəm.

**Çanfalya.** Sus. Çirinos, səsini kəs! Görmürsən, o senyorlar düz bizi sari golirlər? Deyəsən, qubernatorla şəhər reisi də onlarıń arasındadır.

Qubernator, Benito Repolyo, şəhər reisi, Xuan Qomes və pedro Lopes şəhərin varlı sakinləri ilə içəri daxil olurlar.

**Çanfalya.** Sizin əllərinizdən öpürəm, senyorlar. Qubernator hansınızsınız?

**Qubernator.** Qubernator? Mənəm. Arzunuzu söyləyin.

**Çanfalya.** Əziz senyorlar, "Möcüzələr teatrı" göstərən Montiel manəm.

**Qubernator.** "Möcüzələr teatrı" nə deməkdir?

**Çanfalya.** Özünü möcüzəli göstərən şeylər... Bunu hər adam gərə bilmir. Əger tamaşaçı namuslu ailədəndirsə, hər şey onun gözüne görünəcək.

**Şəhər rəisi.** Qəribədir, a kişilər, hər gün dünyada nə qədər möcüzəli işlər baş verir.

**Xuan Qomes.** Mən hər şeyi görəcəyimə əminəm. Axi, mənim ata-anam namuslu olublar.

**Şəhər rəisi.** Bəs mənimkilər? Onlar da namuslu, qeyrətlər olublar.

**Qubernator.** Mənim valideynlərim kimi namuslu adamlar heç yer üzünə gəlməyiib. Senyor Xuan Qomes, əmr edirəm, bu gecə qızınız Teresani əra verin. Məclis qurulsun və Senyor Montiel də öz tamaşasını sizin evda göstərsin.

**Çirinos.** İşin başlanğıcı üçün xərc çəkməsəniz, tamaşanı göstərməyəcəyəm.

**Xuan Qomes.** Onda gəlin mənimle gedək, həm pulları verim, həm də evimi tanıyın.

**Çanfalya.** Gedək. Bu oyuna baxanlar tamaşanın necə olduğunu yaddan çıxartmazlar.

Xuan Qomes Çanfalya ilə gedir və çox çəkmir ki,  
hər ikisi qayıdır.

**Çanfalya.** Senyorlar, buyurun! Hər şey hazırıdır. Tekcə başlamaq lazımdır.

**Çirinos.** Pulu aldınız mı?

**Çanfalya.** Hə, cibimdədir.

Həmi gedir.

Xuan Qomesin evində bir salon. Toy məclisi.  
Qubernator, şəhər reisi, Xuan Qomesin qızı,  
dostları və başqa qonaqlar...

**Çanfalya.** Senyorlar, eyleşin! Tamaşa bu pərdədən sonra başlayacaq. Çalğıçı Rabelin də buradadır.

**Şəhər rəisi.** Çalğıçı budur? Bəli də, pərde arxasında gizlənir ki, üzünü görməsinler. Doğrusu, ömrümüzdə belə kifir adama rast geləməmişəm.

**Çanfalya** (*pərdəni qaldırır. Səhnədə heç kim görünmür*). Diqqət, senyorlar, başlayıram. Baxın, gördüyüünüz bu yolla cəsur bir atlı gedir. Görürsünüzüm, o, dehşətli bir ejdahani necə də qovur. Nəhəng ağızlarını geniş açmış, enli pəncəli o iki şir də igid atının üstünə atılmağa hazırlırdır. Ey, xeyirxah atlı, özünü qor!

**Qubernator.** Bir şey görürsünüzüm, senyor Xuan Qomes?

**Xuan Qomes.** Əlbəttə, yəni mənim gözlerim kordur?! Yoxsa siz mənim ata-anamın namuslu olmasına şübhə edirsiniz?

**Qubernator.** Əla! Cox güzel! Mən ne atlı görürem, nə ejdaha, nə şirləri, nə də tamaşam. Gərək özümü elə göstərəm ki, guya hər şeyi görürem.

**Çanfalya.** Budur, atlı yenə də irəliləyir. Ay qoçaq, bir baxın, o qılınc zərbəsi ilə birinci şirin başını üzdü. İkincini ağır yaraladı. Ancaq ehtiyatlı olun! Vəhşi bir öküz qaçaraq düz bura gəlir. Kim necə bacarırsa, qaçıb gizlənsin.

Salondakıları hamısı gizlənir. Bəzisi stulların arxasında, bəzisi stulların altında... Qalanları isə pəncərlərdən tullanmaq istoyır.

**Şəhər rəisi** (*gizləndiyi stolun arxasından*). Aman allah, o öküz şeytan paltarı geyib. Gizlənməsəm, məni parçalayır.

Xuan Qomes (*stolun altından çıxarag*). Senyor Montiel, lütfen, elə edin ki, sizin tamaşanız bu qədər dəhşətli olmasın.

Birinci qonaq. Mən bu lənətə gəlmış öküz boyda vahimələ vəhşi görməmişəm. Necə də heybətlidir!

Qubernator (*öz-özünə*). İşə bax ki, mən burada görmədiyimi hamı görür. Eh, başqa çarəsi yoxdur. Görək deyəm ki, mən də görürüm. (*Bərkədən*.) Oh, oh, necə də bərk qaçırdı!

Çanfalya. İndi o biri künçə baxın. Görün, nə qədər siçan var! Bəziləri qaradır, bəziləri də ağı. Bəzilərinin quyruğu çox uzundur, yarısı da quyruszu. Baxın, baxın, heç sayı-hesabı yoxdur.

Xuan Qomesin qızı. Siçanlar! Bu saat özümü pəncərədən atacağam! Doştum, İnes, elə et ki, onlar səni dişləməsinlər. Görürsən, nə çıxdar? İki min olar.

İnes. Düzdür! Ay aman, köməyə gəlin! Quyruqsuz, qara bir siçan ayağımı düşlədi. Köməyə gəlin! Ayyy!.. Ay!..

Şəhər rəisi. Xoşbəxtlikdən mənə yaxın gələni yoxdur.

Çanfalya. Artıq, siçanlar buludlardan düşən möcüzəli yağışdan qorxaraq qaçdırılar. İndi bu yağışın büt ün dərdlərə dərman olduğunu görərsiniz.

Xuan Qomes. Bilirsizimzi, senyor Repolya, başımı bu yağışın altında islatmaq istəyirəm. Bölkə, dəhşətli ağrının keçib getmesinə bunun köməyi dəydi. Düz bir həftədir ki, yata bilmirəm.

Şəhər rəisi. Yağışın suyu süzülüb kürəyimə töküldükə məni incənən ağrılardan canımdan çıxır. Oxqay, lap rahat oluram!

Qubernator (*öz-özünə damşır*). Görəsən, bu, doğrudurmu? Mənim üstümə heç bir damcı da düşməyiib. Eh, burada oturanlardan artıq deyiləm ki?.. Oğru-quldurdan törənmış bu uşaqlardan. (*Ucadan*.) Oh, oh, nə bərk islandım!

Kornet soslonır və bir zabit daxil olur.

Zabit. Sizlərdən senyor Qubernator kimdir?

Qubernator. Mənəm! Nə buyurursunuz?

Zabit. Yarım saatdan sonra otuz nəfər əsgər kəndə daxil olacaq. Onlar üçün axşam yeməyi və yatmağa yer hazırlayıın.

Qubernator. Yaxşı, hər şey düzələcək. Buyurun, senyor zabit, əyləşsin, bu "Möcüzələr teatrı"na siz də baxın. Göstərin, senyor Montiel.

Çanfalya. Bu saat tayı-bərabəri olmayan gözəl bir qız rəqs edəcəkdir. Baxın, necə də qəşəng oynayır.

Xuan Qomes. Mən ömründə belə gözəl rəqs görməmişəm.

Zabit. Deyəsən, bu camaatin başına hava gelib. Axı siz hansı rəqqasədən danışırısz, hə?

Qubernator. Bəyəm siz onu görmürsünüz?

Zabit. Yox.

Şəhər rəisi. Onda sizin valideynləriniz namussuz, qeyrətsiz adamlardır.

Xuan-Qomes. Yəqin sizin ata-ananız oğru, fırıldaqçı, dələduz olub! Ona görə də "Möcüzələr teatrı"nın fiqurlarını görə bilmirsiniz.

Zabit. Nə, nə dediniz? Əgər qılıncı sıyırsam, hamınızı pəncərədən uçurdaçağam!

Səslər. Bunun atası oğru olub! Özü də fırıldaqçı oğludur!!! Oğru! Fırıldaqçı! Dələduz!!!

Zabit qılıncı sıyırsı. Hamı qaçıır. Çanfalya, Çirinos və calğıçı Rabelin fırıldaqçı istifadə edib aradan çıxırlar.

## BİRİNCİ PƏRDƏ

QRAFİN YANIN SARAYINDA SALON

### LOPE DE VEQA

(1562-1635)

### BOSTAN İTİ (NƏ YARDAN DOYUR, NƏ ƏLDƏN QOYUR)

İŞTİRAK EDƏNLƏR:

Diana	- qrafının de Belflor
Teodoro	- onun katibi
Marsela	
Doroteya	- onun qaravaşları
Anarda	- onun nökəri
Fabyo	
Qraf Federiko	- nökər
Qraf Ludoviko	- nökər
Markiz Rikardo	- lakey
Tristan	
Leonido	- nökər
Antonelo	- nökər
Furyo	
Lirano	- nökər
Selyo	
Kamilo	- eşik ağası
Paj	
Otavyo	

Əhvalat Neapolda coroyan edir.

### Birinci gəliş

Teodoro və Tristan qaçırlar.

Teodoro

Tez bura! Bura qaç! Tez ol, Tristan!

Tristan

Böyük rüsvayçılıq olacaq, düzü.

Teodoro

Xanım tanıdım, görəsən, bizi?

Tristan

Bilmirəm, tanıdı, gördü, çox güman.

### İkinci gəliş

Diana yalqız.

Diana

Ey, cənab! Dayanın! Geri dönün tez!  
 Bir durun! Yetirin sözümə diqqət!  
 Bu nədir - mənimlə belə hərəkət?  
 Qayıdın! Bax size deyilir bu söz!  
 Evin adamları hardadır axı?  
 Nə bir nökər vardır, nə də sos-semir.  
 Yoxsa qaranlıqda kabuslar görür,  
 Yuxumu görürəm, qorcunc bir yuxu?  
 Yoxsa hamı yatıb? Mən neyləyim bəs?

### Üçüncü gəliş

Diana, Fabyo.

Fabyo

Deyəsən, senyora bizi çağırıldı?

Diana

Mənim bağırmaqdan ödüm dağıldı,  
Amma siz keyləri, dəbərtmir bu səs.  
Di tez ol, götürül, dayanma, nadan, –  
Sənə bundan başqa nə ad verim mən? –  
Kimdi burdan qaçan? – Bu saat öyrən.  
Öyrən, gör kim imiş bu zaldan qaçan!

Fabyo

Bu zaldan – dediniz?

Diana

Danışır da bir.  
Di get, yeyin tərpən!

Fabyo

Baş üstə, gedim.

Diana

Cəld ol, gözləyirəm. Gör kim imiş, kim.

Fabyo

Belə də iş olar? Lap qəribədir!

Gedir.

### Dördüncü gəliş

Diana və Otavyo.

Otavyo

Sizin səsinizi eşitdim, xanım,  
Eşitdim, inana bilmədim ancaq;  
Öz-özümə dedim: senyora heç vaxt  
Belə bir saatda bağırmaz, canım!

Diana

Amma nə tutarlı dəliliniz var!  
Hava qaralmamış yatırısınız siz,  
Çağıranda elə ləng golırsınız,  
Çağırın adamın zəhri yarılар.  
Yad adamlar gəzir evdə bu gecə,  
Gözlərimlə gördüm, onlar az qala,  
Mənim otağıma gəlib soxula.  
(Bəli, öz gözümələ gördüm indicə,  
Qarşımıda baş verdi bu həyəsizlik).  
Burda qan beynimə vururkən mənim,  
Möhərəm gözötçim, keşikçəkənim  
İstəmir narahat ola azacıq.

Otavyo

Senyora...

Diana

Yaxşı! Gedin yatin, axı, ziyanıdr...  
Sizi çağırmadım əslində heç mən.

### **Beşinci gəliş**

Əvvəlkilər və Fabyo.

Fabyo

İşə bax, yox oldu birdən;  
Elə bil, qızılquş, ya çalağandı!

Diana

Yadında nişanı qaldı?

Fabyo

Nə nişan?

Diana

Misal üçün plaş – haşıyəsi zər...

Fabyo

Elə ki o qaçdı...

Diana

Cənablar, sizə  
Şalvar yox, korsetlə tuman, yaraşar.

Fabyo

Düşdü pilləkəni bir sıçrayışa.  
Atdı şlyapanı fənər tərafə,  
Şlyapa düz gedib dəydi hədəfə.  
O adam həyəti keçib birbaşa,  
Yetişdi qapıya, çəkmədi ləhzə,  
Qılınçı siyirib yox oldu bayaq.

Diana

Ay yaramaz heyvan, ay uzunqulaq!..

Fabyo

Neyləyəydim?

Diana

Kötək çox azdır sizə.  
Tutub gəbərdəyin yerində dərhal.

### **Otavyo**

O, adlı-sanlı bir adamdı bəlkə,  
Onun ölümünü ömürlük ləkə  
Saymazdım sizə bu el, bu mahal?

Diana

Adlı-sanlı adam? Ay dediniz ha!

Otavyo

Sizə az deyildir göstərən maraqlar,  
Hüsnünəzə bir an gözücü baxmaq –  
Onların yanında dəyer dünyaya.  
Saymaqla qurtarmaz bu senyorları;  
Nə çıxdır size ər olmaq istəyən.  
Məhəbbət kör edir çıxunuş bezen.  
Dediniz, qəşəngdi onun paltarı,  
Fabyo da görüb ki, şlyapasile  
Söndürüb fənəri çıxıb aradan.

Diana

Mümkündür, bəlkə də, varlı bir əyan  
Ümidsiz, fərəhsiz eşq havasılı,  
Peşkəşlər verərək, xidmətçilərdən  
Birisini əle götürüb, aşkar.  
İndi sədəqətlə bir nökərmi var!  
O, kimdir! – Tezliklə öyrənərəm men.  
Atdıǵı lələklə şlyapa ancaq  
Yəqin, pilləkəndə qalıb.

(Fabyoya.)

Get götür.

Fabyo

Yəqin bilirsınız, pilləkəndədir?

Diana

Bəs harda olacaq, ay mızı, axmaq?  
O ki şlyapanı atandan sonra  
Dayanıb götürə bilməzdə yerdən.

Fabyo

Əvvəl çıraq üçün getməliyəm mən.

Gedir.

**Altıncı gəliş**

Diana, Otavyo.

Diana

Əgər kömək edən varsa senyora,  
Dərhal qovacağam, kim olur-olsun.

Otavyo

Haqqınız var, qovun; evinizi siz  
Onlara etibar eləmişsiniz,  
Onlar edir sizi mayus və mehzun.  
Amma bir söz deyim, tutmayın irad,  
Əfv edin, qanınız çox qaralsada,  
Sözlərim bir qəder yersiz olsa da,  
Qoy deyim, sizdəki bu tərslik, inad,  
İzdivac meylindən uzaq olmanız,  
Şərait yaradır belə hallara.  
İnanın, inanın, xanım, bir para  
Adam var, nə desən, edər eləcsiz.

Diana

Yoxsa bir hadisə məlumdur sizə?

Otavyo

Əlçatmaz, ünyetməz və cəzibədar  
Bir gözəl tətiyir sizi adamlar.  
Malum olan budur burda hər kəsə,  
Bir də ki, Belflor malikanəsi  
Çoxunu gecələr yatmağa qoymur.

**Yeddinci gəliş**

Əvvəlkilər və Fabyo

Fabyo

Şlyapa tapıldı, senyora, budur,  
Bu, şlyapa deyil, əsgidir, düzü.

Diana

Göster görüm nədir?

Fabyo

Fənərə sarı  
Tuşlayıb atdığı bax, budur onun.

Diana

Budur?

Otavyo

Şlyapa yox, əsgidir ki bu!

Fabyo

Bəlkə, onu tutur bu cındırları.

Diana

Düz de, yəni budur tapdığın sənin?

Fabyo

Mən yalan demərəm, tapdığım budur.

Otavyo

Lələk də nə lələk!

Fabyo

Yox, o, oğrudur.

Otavyo

Niyyəti sandığı açmaqmış yəqin.

Fabyo

Oğrular başında olar bu cinda.

Diana

Fabyo, sən adamı cılndırırsın.  
Axı öz gözümlə gördüm bayaq mən  
Lələkləri çıxdu şlyapasında.  
Bəs yoxamı çıxdı o qədər lələk?

Fabyo

Şlyapa fənorə tolazlananda  
Görünür, ləlekler yanib bir anda.  
Axı o tez yanır qıpqrı qovtək.  
Bir zaman İkarın qanadları da  
Uçarkən yanmışdır, günəşə sarı,  
Göy dəniz olmuşdur sonra məzəri.  
Həmin əhvalatı andırır bu da.  
Günəş hesab etsək fənorı fikrən,  
İkarı – şlyapa hesab eləsək,  
Görərik alovda yanmışdır lələk,  
Çıxbı şlyapa da boyaq küpündən.

Diana

Zarafatın yeri deyildir, Fabyo,  
Onsuž da qaradır qanım.

Otavyo

Həqiqət,  
Tez ya gec, çıxacaq zahirə əlbət.

Diana

“Zahirə çıxacaq” nədir, Otavyo?

Otavyo

Xanım, gedin yatın, yəqin ki, sabah  
Hər şey aydınlaşar, heç tələsməyin.

Diana

Gözümə yuxumu gedər, siz deyin?  
Mənə də Diana deyərlər, hərgəh  
Bu sırrı açmasam, rahatlanmaram.  
Fabyo, bura çağır tez qadınları.

Fabyo gedir.

### Səkkizinci gəliş

Diana, Otavyo.

Otavyo

Görün nə etdiniz bu gecəyarı?

Diana

Ah, haram qatdalar yuxuma, haram!  
Narahatkən yatmaq mümkün müdür, ah.  
Kim imiş, görəsən, bura gələn, kim?

Otavyo

Gözləmək lazımdır sabaha təkin.  
Hər şeyi öyrənə bilərik sabah.  
Hər şeydən şirindir indisə yuxu.

Diana

Sizə qismət olsun o yuxu ancaq.  
Baş qoyub şübhələr içində yatmaq –  
Budur müdriklisin ülvı qanunu?

### Doqquzuncu gəliş

Əvvəlkilər, Fabyo, Marsela, Doroteya və Anarda.

Fabyo

Bəlkə, bunlar aça bılıb bu sırrı.  
Yerdə qalanları yatıb bayaqdan.  
Madam ki, yatıblar, etmirəm güman  
Onların bu işdən ola xəbəri.  
Yalnız oyaq qalıb kameristkalar,  
Onlar da burdadır.

Anarda

(Kənara.)

Dənizlər gecə  
Yaman vahiməli olur və məncə,  
Bir tufan qopacaq, çox güclü tufan.

Fabyo

Xanım, izn verin, biz gedək.

Diana

Gedin –  
Otavyo da, sən də.

Fabyo (*yavaş səslə Otavyoya*).  
Qaçıb yuxusu;  
Çox uzun çəkçək sual-sorğusu.

Otavyo

Havalanıb.

Fabyo

Mənə inanmır yəqin.

Otavyo və Fabyo gedirlər.

### Onuncu gəliş

Diana, Marsela, Doroteya, Anarda

Diana

Doroteya, sən gəl, dayanma gendə.

Doroteya

Nədir, nə əmr edir senyoram mənim?

Diana

Qəsrin qapısında, yan-yörəsində  
Hamidan çox gözən, söylə, kimdi, kim?

Doroteya

Markiz Rikardodur çox vaxt gördüğüm,  
Qraf Parisi də görürəm hərdən.

Diana

Düz danış, sən özün yaxşı bilirsən,  
Məndə nə rəhm olur, nə də tərəhhüm  
Açığım tutanda, qəzəblənəndə.

Doroteya

Sizi aldatmağın nə mənası var!

Diana

Kimlə səhbət edib danişır onlar?

Doroteya

Əlimi-qolumu salıb kəməndə,  
Oda atsanız da, budur lap düzü:  
Adını çəkdiyim gəncləri hər vaxt  
Sizinlə danişan görmüşəm ancaq.  
Onlar danişdirmir bizdən heç kesi.

Diana

Məktub göldiyini, paj göldiyini  
Görmürsənmi?

Doroteya

Heç vaxt.

Diana

Çekil bir yana.

Marsela (*yavaş səslə Anardaya*).  
Elə bil, məhkəmə qurub Diana.

Anarda

Belə bərkə çəkməz məhkəmə səni.

Diana

Anarda, sən danış!

Anarda

Neyi, senyora?

Diana

Kim idi bu saat burdakı kişi?

Anarda

Nə kiş?

Diana

Bu zaldan sivisən? Əşsi,  
Əla taniyıram mən sizi, əla.  
Mənə baxsin deyə həmin o şəxsi  
Kim buraxıb bura? Kimdir o xain?

Anarda

Bu, ağlına gəlməz, xanım, heç kimin.  
Bu qədər ədəbsiz bilməyin bizi.  
Sizə baxsin deyə, sizdən xəbərsiz  
Başqa bir kişini evə götirmək?  
Xanımı incidib, işgəncə vermək?  
Yox, bu xayana tə əl atmariq biz.  
Bütün bu şübhələr hədərdir, hədər.

Diana

Gəl gedək dayanaq bir az o yanda.  
Bələ düşünməyə haqqım var, onda:  
Əgər doğrudursa dediyin sözlər,  
Bəlkə, həmin adam, xidmətçilərdən  
Birilə görüşə golmişdir bura?

Anarda

Rahat yatasınız deyə, senyora,  
Açıb həqiqəti deyəcəyəm mən.  
Hərçəndi, Marsela dostumdur mənim.  
Düzünü söyləmək borcumdur mənim –  
Madam ki, narahat edir sizi bu,  
Açıb deməliyəm lap doğrusunu.  
Marsela bu evda sevir kimisə,  
Gənc də Marselanın olub vurğunu;  
Amma ki, bilmirəm kim olduğunu.

Diana

Oxu atıb, yayı gizlətmək nədir?  
Başladın – axıra çatdır sözünü.

Anarda

Bilmək istəsoniz əgər düzünü,  
Başqasının sırrı qəlbə göynədir,

O gələn adamın Marsela üçün  
Gəldiyini bilmək bəs eləmirsə,  
Bunu da bildirə bilərəm sizə:  
Hələ əvvəlidir gizli görüşün.  
Ancaq səhbət edir, hələlik, onlar.  
Gedin rahat yatın.

Diana

Xidmətçilərdən  
Sizdən alçağını görməmişəm mən.  
Haqqımda min söz də gəzsə, yeri var.  
Cavan dul qadının haqqında nələr,  
Nələr danışırlar! Utanın bar!  
Əgər qraf ərim olsayıdı dırı...

Anarda

Narahat olmayın, xanım, bu qədər.  
Çünki Marselanın görüşdüyü şəxs  
Kənar adam deyil, özgəsi deyil,  
Bu evin sırrını verəsi deyil.  
Siz heç özünüüzü üzмəyin əbəs.

Diana

Adı xidmətçidir yoxsa o, burda?

Anarda

Bəli, xanım.

Diana

Kimdir?

Anarda

Teodorodur.

Diana

Mənim katibimmi?

Anarda

Senyora, odur.  
Toxtada bildimmi siz?

Diana

Anarda,  
Çəkil kənarda dur.

Anarda

Amma, ay xanım,  
Marselaya qarşı sərt olmayıñ çox.

Diana (*kənara*).

Bilincə, mənimcün gəlməyibdir o,  
Toxtadı ürəyim, keçdi həyəcanım.  
Marsela!

Marsela

Buyurun.

Diana

Yaxşı fikir ver.

Marsela

Buyurun, senyora.

(*Kənara*.)

Ürəyim əsir.

Diana

Mən öz şərəfimi, mən öz sırrimi  
Sənəmi etibar etmişəm? Danış!

Marsela

Məndən nə deyiblər sənə, senyora?  
Özünüz çox yaxşı bilirsiniz ki,  
Sizə hər cəhətdən sədaqətliyəm.

Diana

Sən hara – sədaqət, etibar hara!

Marsela

Haçan yol vermişəm bir xəyanətə?

Diana

Xəyanət deyilmə, mənim evimdə  
Birilə görüşüb gizli danışmaq?

Marsela

Mən haçan rast gəlsəm Teodoroya,  
Qəşəng sözlər deyir, düz iki düjün.

Diana

İki düjün dedin? – Heç pis deyil bu.  
Madam ki, düjünlə satırlar sözü,  
Demək bərəkətli olacaqdır il.

Marsela

Bir sözlə, o, adət eləyib buna,  
Gələndə, gedəndə qəlbindəkini  
Etibar eləyir dodaqlarına.

Diana

Etibar eləyir dodaqlarına? –  
Əcəb ifadədir! Bəs nə deyir o?

Marsela

Nə deyir? Yadımda qalmır doğrusu.

Diana

Yada sal.

Marsela

Gah deyir: "Mən bu gözlərin  
Derdindən ölürem, Marsela, inan!".  
Gah deyir: "Səndədir bəxtiyarlığım!".  
Gah deyir: "Bu gecə qalmışam oyaq,  
Eşqini sayıqladıb məni sübhədək!".  
Bir gün saçlarımdan bir tel istədi –  
Eşqimi qəlbina bağlamaq üçün,  
Coşqun xəyalını cilovlamaqcun...  
Nəyi maraqlıdır bu boş sözlərin,  
Xanım, sizin üçün?

Diana

Hər halda səni  
Əyləndirir, ya yox?

Marsela

Darıxdırmayırlar.  
Çünki Teodoro öz qarşısına  
Birgə həyat qurmaq, evlənmək kimi  
Namuslu, müqəddəs bir məqsəd qoyub.

Diana

Cox gözəl; sevgidə bundan müqəddəs,  
Bundan gözəl niyyət ola da bilməz.  
Mənim də bu işdə köməyim dəyər.

Marsela

Ən xoşbəxt bilerəm onda özümü.  
Senyora, madam ki, hirslənəndə də  
Bu qədər mehriban, bunca rəhmdil,  
Bu qədər xeyirxah olursunuz siz,  
Gərək düzü nədir, etiraf edim.  
Teodoro üçün mən lap dəliyəm.  
Onun kimi həssas və bacarıqlı,  
Ağılı, bilici cavan oğlanın  
Yoxdur bərabəri bizim şəhərdə.

Diana

Onun hünərinin mən özüm hər gün  
Şahidi oluram.

Marsela

Tək yazılış  
Hiss etmək çətindir istedadını.  
Onun sizin üçün tərtib etdiyi  
Nöqsansız yazısı hələ bir yana,  
Məhəbbət haqqında şirin söhbəti  
Başqa nəşə verir, xanım, insana.

Diana

İzdivac gününüz gəlib çatanda  
Sizin toyunuza əngəl töötəmkən  
Fikrində deyiləm, inan, Marsela,  
Ancaq irzimi də gözlöyəm gərək,  
Gərək ad-sanım da tapdalanmasın,  
Axı adlı-sanlı nəsildənəm mən;  
Bələ bir adamın evində sizin  
Görüşməniz deyil heç də ədəbdən.

(Öz-özünə.)

Qəlbimi boşaltmaq istəyirəm mən.

(Yenə bərkdən.)

Madam ki, halidir hamı bu işdən,  
Elə görünün ki, siz bundan belə,  
Söz-sovu ağıza-dila düşməsin.  
Sizə söz verirəm, vaxtı çatanda,  
Mən də köməyimi esirgəmərem.  
Axı özgə deyil Teodoro da,  
O, burda böyüküb kiçik yaşıdan.  
Sən də ki, Marsela, özün bilirsən,  
Bilirsən nə qədər bağlıym sənə,  
Bizim aramızda qohumluq da var.

Marsela

Sizin qulunuzam, xanım, hər zaman.

Diana

Yaxşı, get.

Marsela

Öpürəm ayağınızdan.

Diana

Hamı gedə bilər.

Anarda (yavaş səslə Marselaya).

Necə qurtardı?

Marsela

Hirsləndi, axırı xeyrimə oldu.

Doroteya

Deməli, senyora bildi sərri?

Marsela

Bildi ki, təmizdir, safdır eşqimiz.

Marsela, Doroteya və Anarda qrafınının  
qarşısında üç döfə reverans edərək gedirlər.

### On birinci gəliş

Diana yalnız.

Diana

Etmişəm diqqət ona bəzən özüm istəmədən,  
Teodoro həm itifəhmdir, həm cəzibədar.  
Olmuş olsayıdı, əgər nəslə əsilzadə, kübar,  
Şübhəsiz, başqa nəzərlərlə baxardım ona mən.

Eşqdən güclü nə vardır bu təbiətdə, deyin?  
Lakin əslim-nəsibim qat-qat əzizdir ondan.  
Bu nəsil fərqi, bu ad-san mənə vermir imkan,  
Səsino səs verəm eşqin – o füsunkar dileyin.

Bürüyüb, qəlbimi amma ki, həsəd adlı bir hiss,  
Özgənin ağ gününə asan imiş şirnikmək.  
İki qat şirnikib, əslində bu sevdayə ürək.

Dəyişəydi – deyirəm – kaş ki, bizim taleyimiz;  
Mən olan mərtəbəyə qalxa biləydi, ya da mən –  
Enməyə qadir olaydım o olan pilləyəcən.

Gedir.

### On ikinci gəliş

Teodoro, Tristan.

Teodoro

Bu gecə gözümü yummamışam mən.

Tristan

Burda təəccübü bir şəymi vardır?  
İşiniz yəqin ki, şüluqlaşdırı,  
Bizi tanışdı senyora birdən.  
Size demədimmi, o yatanacan  
Gözləyin, sözümə baxmadınız ki...

Teodoro

Çalışır hədəfi tez vura sevgi.

Tristan

Amma atırsınız nişan almadan.

Teodoro

Hədəfə tez dəyir arif atan ox.

Tristan

Ariflər tez seçir yaxşı-yamanı,  
Tezəcə fərqləndirir ağdan qarani.

Teodoro

Yoxsa tanınmışam?

Tristan

Həm bəli, həm yox.  
Əsaslı bir delil yoxsa daancaq,  
Şübəhə altdasınız.

Teodoro

Ele ki, Fabyo  
Bizim dalımızca düşəsi oldu.  
Az qaldı qılıncı köksünə sancam.

Tristan

Vaxtında keçirtdim fənəri mən də,  
Şlyapam hədəfi düz nişan aldı,  
Fənərin işığı söndü, qaraldı,

Teodoro

Fabyo dərhal çəşib, qaldı yerində,  
O bircə addım da atsaydı, hökmən  
Ruhu uçaqadı bədəndən göyə.

Tristan

Mən isə qışqirdim tez gözətçiye:  
“Gələnlər özgədir, yaddır – deyərsən”.  
O isə qışqirdi: “Sus, yalançı, sus!”,  
Alıb şlyapamı atdım fənərə.

Teodoro

Məni günü bu gün gömərlər gora.

Tristan

Aşiqin bir günü varmı qorxusuz?  
Sizi izləsə də dərdlər-bələlər,  
Qırmızılıq yağır yanağınızdan.

Teodoro

De görüm, neyləyim indi, Tristan?  
Neyləyim ki, başım salamat qala?

Tristan

Sevgiyə tez xitam verilsin gərək.  
Bilirsiniz, xanım möğrurdur yaman;  
Bir xəber tutdumu bu əhvalatdan,  
Çatmaz dadınıza nə fənd, nə kələk.  
Onda baş götürüb getməlisiniz.

Teodoro

Verdiyin məsləhət sərtdir, Tristan.

Tristan

Siz mənim özümdən götürün iibrət;  
Görün yaddan çıxır, çıxmır eşqiniz!

Teodoro

Bos sözdür, yadımdan çıxmaz o heç vaxt.

Tristan

Hər iş ustalıqla düşür səmtine.  
Əger Marselanın məhəbbətinə  
Qəlbən istəsəniz bir nöqtə qoymaq,  
Biryolluq daşını atmaq gərekdir.  
Qəti olmalıdır həm də bu qərar;  
Demək lazımdır ki, boş-boş xeyallar  
Başdan çıxmadiqda qəlbə məhv edir.  
Yadda saxlamalı bunu da əlbət,  
Tamam sönməyibse ümid ulduzu,  
Zəiflik sarsıdar sizi, doğrusu.  
Yenə də qayıdar keçmiş məhəbbət.  
Bir deyin, nə üçün kişiyəm, – deyən,  
Qadını unudub ata bilmesin? –  
Çünki ümid onu eleyib əsir;  
Odur üreyini gəmirib yeyən.  
Gərək öz-özünə söz versin insan:  
Sevdiyi barədə düşünməyəcək.  
Bu yolla ömrünün axıranadək  
Sile o qadını xatiratından.  
Gelin yadımıza saati salaq:  
Zəncir açıldımlı milindən tamam,  
Əqrəbələr dayanıb durur – vəssalam.  
Üreyin işi də beledir ancaq:  
Elə ki, ümidiñən insan el üzər,  
Ürək sakit olar, çırpınmaz artıq.

Teodoro

Xatirat verirmi bizə rahatlıq?  
Hər an bir fənd ilə həmin hiyləgər  
Hissi-düşüncəni yerindən edir.  
Keçmişə qaytarır bizi durmadan.

Tristan

“Xəyalat yırtıcı heyvandır, heyvan,  
Ponçesindən çətin qurtarır şüur”.

Bu qıymətli sözlər, bu dürr kəlamlar,  
İspan şairinin çıxb dilindən.  
Xilas olmaq üçün bu dərd əlindən  
Qəlbə təsir üçün yaxşı üsul var.

Teodoro

Necə?

Tristan

Qadındakı kəm-kəsirləri:  
Ürək bulandırın nə varsə onda,  
Canlandırmış gərək göz qabağında.  
Bozənib-düzənib, geyinib qəşəng,  
Şux və mütənasib nazlı bir sona  
Dikdaban üstündə çıxsa eyvana,  
Qolbin eşq oduna düşməsin gərək.  
Sizi tovlamaqcun bunlar oyundur.  
Paltardır süs verən qadına, paltar.  
Görün nə düz deyib müdrik adamlar:  
“Gözzilik ondursa, doqquzu dondur!”.  
Bəli, yanlış yoldan geri dönməyə  
Meyliniz vardırsa – sevdiyinizi  
Təsəvvür eləyin yataq xəstəsi,  
Aparılır guya xəstəxanaya.  
Təsəvvür etməyin onu heç zaman  
Qırçınlı paltarda, gözel və göyəç.  
Nöqsanlı cəhati fikrə götürmək  
Dərmandır, on güclü və yaxşı dərman.  
Axı xoşagolməz bir şeyi insan  
Yadına salanda, az qala bir ay,  
İştahası küsür: hər şeyi əzvay,  
Ürək bulandırın zənn edir hər an.  
Çalışın, saatda on kəra azi,  
Yad edin ondakı çatmazlıqları.  
Onda qəlbinizdən silinər ağrı,  
Çıxar başınızdan eşqin havası.

Teodoro

Hardan gəlib çıxb, bu nadan həkim!  
Bu ki dərman deyil, ağıdır, ağı.

Bele bir həkimin hazırladığı  
Bundan yaxşı dərman olmayaq ki!  
Kəndli-kündlüyə ver bu məsləhəti.  
Ya atabaxansan sən, ya şarlatan.  
Qandığın şey yoxmuş sənin, Tristan.  
Ucadır qadının, mənəcə, qiyməti.  
Qadın şoffalılıqda bühlurla birdir,  
Onlar şüşədirler gözündə hər an.

Tristan

Şüşədir, özü də davamsızından.  
Aci təcrübəmiz bunu göstərir.  
Elə ki, çətinlik çəkdiniz yenə,  
Hazırı mən sizə kömək göstərəm.  
Təklif elədiyim bayaqki məlhəm.  
Bu işdə çox kömək etmişdir mənə.  
Vallah, özüm ölüm, günün birində  
Uydum bu üz-gözələ mən bir qadına –  
Bəzəkli bir yalan dağarcığına.  
Olardı ya qırx beş, ya əllisində.  
Hər eybi bir yana, bir qarnı vardi,  
Elə bir qarın ki, içində, şəksiz,  
Arxiv yerləşərdi, inanın ki, siz;  
Üstəlik əlavə yer də qalardı.  
O qarın Troya döyüündəki  
Nəhəng taxta atı xatırladı;  
İçine yüz yunan rahat siğardı.  
Yəqin ki, sizdə də var bu məlumat:  
Bir kənddə çox nəhəng qoz ağacı var,  
Ustayla arvadı, bir də uşaqlar  
Onun oyuğunda yaşayır rahat,  
Yerləşir toxucu dəzgahları da.  
Dediym qadının iri qarnına  
Yerləşər belə bir emalatxana,  
Ailə üçün də yer qalar həttə.  
Günlər gəlib keçdi, gəlib çatdı vaxt,  
Dedim, qoy unudum mən bu arvadı.  
Nə çəre düşündüm, mümkin olmadı.

Gözümdə bir şəkil aldı hər saat.  
Gah kövrək mərmərə, gah qara döndü.  
Gah nərgizə döndü, gah oldu zanbaq.  
Altan geyindiyi yekə darbalaq  
Gözümə tül, ipək şəltə göründü.  
Axır naxoşlayıb düşdüm yatağa,  
Amma ki, qoymadım məni dərd basa.  
Ona oxşar olan nə var, nə varsa,  
Başladım birbəbir yada salmağa:  
Dəllal arvadların gözdiridikləri  
İrisobətləri, yun çuvalları,  
Zorba sandıqları, boz xaralları,  
Yekə farmaşları, iri yükleri...  
Eşqə əmr elədim: yoxa çıx, yoxa! –  
Nifrətlə çevrildi o da bir anda.  
Unuduldu tamam piyli qarın da,  
Öz-özümə dedim: şükür Allah! –  
O piy dağarcığı, o zorbaqarın  
Yağın hər qatında, inanın ki, siz,  
Həvəngdəstöyinin dördünü şəksiz  
Gizlədə bilərdi, sakit, arxayın.

Teodoro

Tamam eyibsizdir, axı, Marsela.  
Mən onda nə eyib, nə nöqsan tutum?  
Necə atım onu, necə unudum?

Tristan

Yaxşı, qoy başınız çəksin min bəla.  
Sözinüz üstündə möhkəm dayanın.

Teodoro

Axi nəyi pisdir o qızın, nəyi?

Tristan

Yaxşı, bu eşq ilə külə dönməyi  
Lütfündən xoş bilin qrafınınam.

### On üçüncü gəliş

Əvvəlkilər və Diana.

Diana

Siz buradasınızmış, Teodoro?

Teodoro

Ah!

Diana

Sizləyəm!

Teodoro

Eşidir qulunuz sizi.

Tristan (*kənara*).

Verəcək hökmünü – hər ikimizi  
Qovacaq saraydan, mütləq qovacaq.

Gedir.

### On dördüncü gəliş

Teodoro və Diana.

Diana

Məndən xahiş edib yaxın rəfiqəm,  
Onun əvəzindən bir məktub yazım.  
Deyir: nə gizledim, qorxuram özüm  
İşin öhdəsindən gələ bilməyəm.  
Mənimsə məhəbbət məsələsindən  
Başım çıxan deyil, düz sözümdü bu;  
Amma bilirom ki, həmin məktubu  
Yaxşı yazarınız, yəqin ki, məndən.  
Alın, yazdığını oxuyun.

Teodoro

Düzü,  
Sizin qələminiz tərtib edibsə,  
Girişə bilmərəm onunla bəhsə.  
Oxumağa belə yoxdur heç lüzum.  
Necə var, elə də göndərin onu.

Diana

Oxuyun.

Teodoro

Baş üstə. Təhlil deyil, mən  
İstərəm öyrənəm qələminizdən  
Sevgi məktubunun xoş üslubunu.  
Axi sevməmişəm heç vaxt, heç zaman.

Diana

Heç zaman?

Teodoro

Cürotim çatmayıb, düzü.  
Culğayıb canımı qorxu-hürküsü.  
Çünki utancağam, ürkəyəm yaman.

Diana

Sızsınız utancaq, sızsınız ürkək?!  
Gozıntı zamanı bununçunuñ siz  
Örtüb başınıza plası bərk-bərk,  
Qaranlıq yerlərə çekilirsiniz?

Teodoro

Mənmi? Plaşlamı? Nə zaman? Necə?

Diana

Bəli, o görkəmdə bu gecə sizi  
Burda qarşılıyib ev gözətçisi,  
Və dərhal tanıyb.

Teodoro

Biz dünən gecə  
Zarafat edirdik – Tristan və mən

Fabyonu cırnadıb cılndləndirirdik,  
Neçə şəklə düşüb, dona girirdik.

Diana

Oxuyun!

Teodoro

Görünür, kimsə həsəddən  
Gözünüzdən salmaq isteyir məni.

Diana

Yaxud da qısqanır sizə bir nəfər.  
Oxuyun!

Teodoro

Oxuyum. Göz görmək istər  
Parlaq dühanızın möcüzəsini.

(Oxuyur.)

Sevmək olar sevdiyini görüb özgənin,  
Sevməmişdən qısqanmaq da olarmış hətta.  
Oyunları çoxsa da eşq ilahəsinin,  
Belə oyun, belə hoqqə görməyiib o da.

Mənim eşqim doğulubdur qısqanmağımdan.  
Dərdləyirəm, çünki fələk qaddardı, qəddar:  
Mən daha çox cazibədar, gözelkən ondan,  
Məni qoyub, fələk onu etmiş bəxtiyar.  
Şübhələrlə, qorxularla gün sürürəm mən,  
Sevməmişdən qısqanıram, halbuki sevmək,  
Sevgisinə cavab almaq istayır ürək.  
Nə qorunur könül, nə də keçin sevgidən,  
Həm susuram, həm duysunlar – deyirəm – məni,  
Məndən başqa duyan yoxdur qəlbim deyəni.

Diana

Necə baxırsınız məktuba?

Teodoro

Xanım,  
Əger həqiqətsə bu deyilənlər,

Bundan yaxşı yazıma olmaz məktubu.  
İnana bilmirəm man buna ancaq,  
Heç kəsdən heç zaman eşitməmişəm  
Ki, sevgi qısqanlıq hissindən doğa.  
Əksinə, qısqanlıq doğur sevgidən.

Diana

Mənçə, əvvəllər də, dediyim xanım  
Rəğbət baslayırmış dediyi gəncə.  
Məhəbbət deyilmiş ancaq bu rəğbət.  
Xəbər tutar-tutmaz həmin cavanın  
Başqa bir qadınla sevişməsindən,  
Qısqanmış, könlündə alovlanmış eşq.  
Bu olar, ya olmaz?

Teodoro

Olar, əlbəttə.  
Amma qısqanmağın oyanması da  
Sevməyin zəruri nəticəsidir.  
Bu – sevgi hissidi! Axı nəticə  
Səbəbi yarada bilməz, əksinə,  
Səbəb nəticəni yadar ancaq.

Diana

Bilmirəm, bildiyim budur ki, yalnız,  
Dediyim o xanım həmin cavanın  
Məmənmiş hər günkü görüşlərindən.  
Lakin o adamın bir başqasına  
Səmimi eşqini hiss edər-etməz,  
Dərhal qızığın bir eşq, coşqun ehtiras  
Yüksək ad-sanının kəsb yolunu.  
Bu coşqun ehtiras həmin xanının  
Qəlbində kök atmış nəcib hissələri,  
Nəcib fikirləri eləyib alt-üst.  
Halbuki xanımı bu nəcib hissələr,  
Nəcib fikirlərdi yaşadan yalnız.

Teodoro

Çox gözəl yazılib, düzü, bu işdə  
Sizinlə yarışa giro bilmərem.

Diana

Bir təcrübə edin.

Teodoro

Yox, bacarmaram.

Diana

Hər halda mən rica edirəm, yazın.

Teodoro

Aciz olduğumu, yəqin, bu yolla  
Meydانا çıxartmaq isteyirsiniz.

Diana

Gözləyirəm, gedin, tez yazın ancaq.

Teodoro

Gedirəm.

Gedir.

Diana

Tristan, bura gel görüm.

### On beşinci gəliş

Diana və Tristan.

Tristan

Sizi eşitməyə hazırlam, xanım.  
Düzdür, utandırı məni şalvarım.  
Mənim ağam olan katibinizin  
Əli aşağıdır indi xeyli var.  
Yaman bir şey varsa, o da ağanın  
Lakeyi pis kökdə saxlamasıdır.  
Lakey – ağa üçün şamdr, güzgüdür,  
Paltardır – oynino geydiyi paltar.  
Bunları heç zaman umutmaq olmaz.

Bir müdrik deyibdir: yuxarı başda  
Əyləşən ağaya nərdivanıq bız;  
Onun hüzuruna qalxan adamlar  
Bizim üstümüzdən keçməlidirlər.  
Görünür, ağamın əli götürmir.

Diana

O, qumar oynayır?

Tristan

Kaş bacarayıdı.  
Çünkü qumarbazlar bu gün birindən,  
Sabah o birindən alır haqqını.  
Bələ deyirlər ki, keçmişdə çarlar  
Bir peşə, bir sənət öyrənirdi ki,  
Döyüş meydanında, ya firtinada  
Əlindən çıxarsa hökmranlığı,  
Barı o peşəylə dolana bilsin.  
Xoşbəxt – kart çəkməyi körpə yaşından  
Öyrənən adamdır. Puldən-paradan  
Elə ki, büsbütün əlin üzüldü.  
Gündəlik ruzini qazanmaq üçün  
Qəşəng bir sonətdir, bir peşədir bu.  
Görürsən, tanılmış bir adlı rəssam,  
Səfərbər edərək öz dühasını  
Ən gözəl bir şəkil qoyur meydana.  
Nadan nəzər salıb həmin şəkili,  
Deyir: deyməz o heç üç eskudoya.  
Lakin qumarbazın əli götürsə,  
“Ver gəlsin!” – deyərək “banka” getməsi  
Onu varlandırır bir an içində.  
Yığılan pulları götürür tamam.

Diana

Demək, o oynamır.

Tristan

Qorxaqdır yaman.

Diana

Görünür, bunların əvəzində o  
Eşqbazlıq edir.

Tristan

Teodoro – eşq?  
Bu mümkün şey deyil, axı, o, buzdur.

Diana

Hər halda cavandır, gözəgəlimlidir.  
Yarlı-yaraşılı, həm də subaydır.  
Belə bir admanın hər şeyə laqeyd  
Bir gözə baxması mümkün deyildir.

Tristan

Mənə tapşırılan otdur, ələfdir,  
Sevgi məktubları daşımırəm mən.  
Sizin yanınızda olur bütün gün,  
Eşqə sərf etməyə vaxt hanı onda?

Diana

Bəs axşamlar necə? Gəzməyə çıxmır?

Tristan

Mən onun yanında olmuram, düzü.  
Ayağım burxulub.

Diana

Nə danışırsan?

Tristan

Bilmək istəsəniz, ərləri qısqanc  
Olan arvadların günündəyəm mən.  
Qısqanlıq üzündən belələrini  
Ərləri çox döyür; onların hər vaxt  
Gözlerinin altı göyərmış olur.  
Mənse pillekəndə şil-küt olmuşam.

Diana

Yixıldın?

Tristan

Özü də əməlli-başlı.  
Saydı pillələri qabırğalarım.

Diana

Tristan, de görüm, bu necə işdir,  
De görüm, nə təhər oldu ki, birdən,  
Atdır şlyapanı fənərin üstə?

Tristan (*kənara*).

Ah, lənət şeytana! Bunun hər şeydən  
Xəbəri varmış ki...

Diana

Niyə susursan?

Tristan

Yadına salmağa çalışıram... hə...  
Bəli... Şeydir... Zaddır...  
yxıldı... düzü,  
Gecə yarasalar dolmuşdu bura.  
Otağın içində fırlanırdılar.  
Onları qovurdum şlyapamlı mən.  
Fənərin yanında ucurdu biri,  
Mən ona atırdım, şlyapa getdi  
Düz fənərə dəydi: elə bu zaman  
Ayağım sürüşdü; üzü aşağı  
Bir-bir yumalandım pillələr üstdən.

Diana

Yaxşıca uydurdun bu yalanları.  
Amma bax, bunu da çıxarma yaddan:  
Tükünü yolmaqçın bəzilərinin,  
Yarasa qanını yaxşı vasitə  
Adlandırmış idи keçmiş adamlar.  
Yarasa tutdurub qanını almaq  
Bil ki, mənimcün də deyildir çətin.  
Onda, yaxşı bil ki, mənim əzizim,  
Canımı qoymağə yer gəzəcəksən.

Tristan (*kənara*).

And olsun Allaha, korlandı işlər.  
Çox zaman işığa can atırıq biz,  
Qarənliq zindana düşürük amma.

Diana (*kənara*).

Hər halda mən yaman həyəcanlıyam.

On altıncı gəliş

Əvvəlkilər ve Fabyo.

Fabyo

Təşrif gətiribdir markız Rikardo!

Diana

Tez qabağa çəkin kreslərə.

Fabyo vo Tristan gedirlər.

On yeddinci gəliş

Diana, markız Rikardo vo Selyo.

Rikardo

Ən böyük bir arzuya çatmaq üçün can atan,  
Narahat insanların qəlbində məskən tutan  
Həyəcanlar, əzəblər qoynuna almış məni,  
Yanınıza məhəbbət gətirib gəlmış məni.  
Mən yeno də gəlmisəm; niyyətimi, bəlkə də,  
Rəqib puç adlanır, gülür bu dəqiqədə.  
Xeyalat ələmində ömr edir onun özü,  
Qıruru sevgisindən daha artıqdır, düzü.  
O qədər gözəlsiniz, nezərə çarpır ki, siz,  
Sağlamlıq cəhətindən gileyli deyilsiniz.  
Təcrübə göstərir ki, qadınların her zaman  
Ayrı deyildir hüsnü bedən sağlamlığından.

Gözlərə işq verir sizdəki bu teravət.  
Dərk etməyə bunları nadanda yox ləyəqət.  
Həni elə düşüncə, elə fərasət onda,  
Sizin səhhətinizdən xəber tutə bir anda.  
Sizin üz-gözünüzdən, sizin her cizginizdən  
Çox sağlam olmanızı müəyyən etmişəm mən.  
Rica edirəm, deyin, əziz senyora, siz də,  
Men necə? Sağlamamı sizin nəzərinizdə?

### Diana

Senyor markiz, bir daha nümayiş etdirdiniz  
Ki, ən zərif, ən incə bir zövqə maliksiniz.  
Amma, özünüz deyin, sağlamlıqdan bu qədər  
Tərifli cümlələrlə bəhs etmək nəyə dəyər?  
Sizin səhhətinizə gəldikdəsə, əfv edin,  
Ona qiymət verməyə yox mənim vəkalətim.

### Rikardo

Mən eşqdə möhkəməm, yaxşı bilirsınız siz.  
Ürəyimin başında ucalıb heykəliniz.  
Çoxdan razıdır sizin ailəniz, əzizim,  
Birləşsin həmişəlik talelərimiz bizim.  
Sizin cavabınızdır qoyan bizi intzar:  
Ya məni məyus edər o cavab, ya bəxtiyar.  
Mənə sonsuz galırı şərəf-şan qazandıran  
Bu varım, bu dövlətim yüz qat olsayıdı bu an.  
Torpağımın bir ucu kölgə görməz körfəzə,  
Bir ucu al şəfəqli gün batana yetərsə,  
Olsayıdı bol qızılım – insanların tanrısi,  
Mənimcüm parlasayıdı göylərin mirvarisi,  
Sularda gen sırmılar aça-aça daşınan  
Şərqiñ külli servəti mənim olsayıdı, bu an,  
Hamisini atardım ayağımız altına.  
Şübə ilə baxmayın sözlərimə, Diana,  
İlham alib, ruhlanıb ilahi hüsnünüzdən,  
Zülmətlərin içindən salardım yolumu mən  
Nə tufan, nə borandan vahiməyə düşordim,  
Dənizləri, düzləri tapdalayıb keçərdim,  
Çətardım şimaldakı yalçın qayalıqlara,  
Bir insanın ayağı dəyməyib hələ ora.

### Diana

Hörmətim vardır mənim sizdəki nəcabətə,  
İnanıram ürəkdən o səmimi niyyətə.  
Fikrimiz arasında, bəlkə də, var yaxınlıq,  
Qraf nə deyər buna? – fikirləşin bir anlıq.

### Rikardo

Ona birçə cəhətdən üstünlük verirəm mən.  
Hər cür firıldaq, kəlek gələr onun əlindən.  
Ümidvaram, hiyəsi baş tutmaz o mələnun,  
Arzusunu gözündə qoyarsınız siz onun.

### On səkkizinci gəliş

Əvvəlkilər və Teodoro.

### Teodoro

Məktub hazırlır, baxın.

### Rikardo

Yoxsa məşğulsunuz? Mən  
Kimsənin bir annini almamışam əlindən.

### Diana

Vaxtimız var. Romaya məktub yazıram bu gün.

### Rikardo

Poçt günü çox oturmaq deyil əslində düzgün.

### Diana

Siz çox sevimlisiniz.

### Rikardo

Kaş siz deyən olaydım.

(*Selyoya yavaş səslə*)

Selyo, sən nə deyirsən?

Selyo

Əvvəl-axır bu qadın  
Sizdəki bu alovlu eşqə qiymət verəcək,  
Arzunuza çatdırıb, vüsala yetirəcək.

Markiz Rikardo və Selyo gedirlər.

### On doqquzuncu gəliş

Diana və Teodoro.

Diana

Yazdınızmı?

Teodoro

Bəli, pis çıxıb ancaq.  
Oxuyan hiss edir pis olduğunu.  
Axı sıfarişlə yazmışam bunu.

Diana

Göstərin!

Teodoro

Buyurun.

Diana

İndi oxuyaq.

(Oxuyur.)

“Başqasını təqlid edib eşqə düşən kəs  
Həsəndindən odlanaraq şölelər çeker.  
Xoşbəxt ola bilməyonin gözü götürməz  
Özgələrin xoş gününü, olar dordəcər.

Sevgilini qəsb etmişsə amma rəqibən,  
Öz eşqini gizlətməyə acizdir ürək.  
Sevgi hissi axın edər dodağa qəlbdən,

Damarlardan üzə vuran qırmızı qantek.  
Yüksəkliyi təhqir edər deye gedəliq,  
Mən susaraq dayanmışam, sessiz-səmirsiz.  
“Öz həddini keçmə!” deyir qəlbimde bir hiss.

Mən onsuz da həddən artıq danışdım açıq.  
Göz yummağım məsləhətdir bu xoşbəxtliyə,  
Yoxsa məni qınayalar, azıbdır, deye”.  
Hamını kölgədə qoyarsınız siz.

Teodoro

Lağımı edirsiniz?

Diana

Budur doğrusu.

Teodoro

Düzünü söyləyin.

Diana

Düz sözümüzü bu.  
Siz məktub yazmaqdə üstün göldiniz.

Teodoro

Əger belədirəsə, bu daha yaman,  
Bu gündən arxayı yatımmaram mən.  
Nöker əvvəl-axır qovular evdən –  
Bir işdə üstünsə öz ağasından.  
Bir kral buyurub öz əyanına:  
“Qayığım başdan aşib, halim düzəlmir.  
Bir məktub yazmışam, xoşuma gəlmir.  
Başqasını yazın, götürin mənə.  
Hansı yaxşı olar, yollaram onu”.  
Əyan çox əllesib, çox yazıb-pozub,  
Nəhayət, bədbəxtin yazdıığı məktub  
Kölgədə buraxıb kralıñımı,  
Məktub razı salıb o hökmədarı.  
Zavallı əyani götürür fikir.  
Düşüb vahiməyə, xeyala gedir.

Yollanır saraydan evinə səri,  
Üz tutub oğluna deyir: tez qaçaq,  
Təhlükə gözlənir, böyük təhlükə!  
Oğlu xahiş edir – atası, bəlkə,  
Bunun səbəbini şorh edib açı.  
Əyan məlül-məlül baxaraq deyir:  
Kral hali oldu, üstünəm ondan...  
Senyora, haqlıdır, yəqin ki, əyan.  
Məndə təkrar olur onun taleyi.

Diana

Yox, yox yazdığınız məktubu əgər  
Mükafata layiq biliriksə biz,  
Deməli, yaxşıdır mülahizəniz,  
Deməli, getməyib səyiniz hədər.  
Geri götürmürom terifimi mən.  
Bu isə o demək deyil ki, əsla,  
Yazıdan-pozudan edib imtina,  
Qoləm tutmayacaq əlim bu gündən.  
Mən bir qadın kimi ölçüb-biçmədən.  
Fikir yürüdürəm, sözün doğrusu.  
Mənim sözümdə də yox deyil qüsür,  
Səhvə də yol verir düşüncə bəzən.  
Bir şey heç xoşuma gəlmədi ancaq:  
“Gödalıq-kübarlıq”, forqlidir o da.  
Demək isteyirəm mən sizə, amma –  
Yaddan çıxartmayıñ heç zaman, heç vaxt:  
Sevmək – təhqir etmək deyildir, cünki  
Məhəbbət nə gəda bilir, nə kübar.  
Təhqirə yol verir laqeyd olanlar.

Teodoro

Qorxundur sevginin yolu əzəldən:  
Gəlin Faetonu biz salaq yada,  
Anaq qanad taxıb uçan İkari;  
Birini günəşin kəhər atları  
Göydən yərə salıb qərq etdi çayda,

Yandırıb İkarın qanadını gün,  
Özünü dənizdə qərq etdi nagah.

Diana

Günəş qadın olmuş olsayıdı hərgah,  
Heç belə etməzdi yaqın.  
Məhəbbət – sonadək inad deməkdir.  
Bir küber xanının diqqətiniz siz  
Qəti olmanıza cəlb edərsiniz.  
Sanma qadın qəlibi daş kimi bərkdir.  
Məktub məndə qalsın, özüm saxlaram.  
Oxumaq istərəm təkrar ve təkrar.

Teodoro

Axi çoxdur onda cəfəng kəlamlar.

Diana

Mən burda onlardan əsər tapmırıam.

Teodoro

Xanım, siz nə qədər xeyirxahsınız!  
Məndə qalaydı kaş sizin name də.

Diana

Cırmaq məsləhətdir onu, bəlkə də.

Teodoro

Cırmaq məsləhətdir?

Diana

Əlbəttə, yalnız!  
O qədər də böyük itki deyil bu.  
Daha çox itirir bəzən adamlar.

Gedir.

## İyirminci gəliş

Teodoro yalqız.

Teodoro

Sanırdım sonsuzdur ondakı vüqar.  
Elə bil gördüğüm yuxudur, yuxu.  
Gör necə cürotlö, gözlonilmədən  
Mənə sevdiyini boynuna aldı...  
Yox, bu gülündən də gülünc xəyaldır.  
Məsələ başqadır burda, deyəsən.  
Yox, yox, belə sözlər, belə kəlamlar  
Dilindən çıxmayıb bir neçə ildir:  
“Bu elə bir böyük itki deyildir,  
Daha çox itirir bəzən adamlar”.  
Axır ki açıldı, anlaşıldı sərr,  
Kimdür rəfiqəsi, açıldı üstü,  
Sevən o özüdür, budur, dürüstü.  
Burda baş sindirmaq tamam əbəsdir.  
Yox, o ağıllıdır, sevir şöhrötü.  
Verməz ehtiyatı əlindən bir an.  
Belə qaribəlik baş verməz ondan.  
Mən yox, başqasıdır həm də qisməti.  
Durur qulluğunda bütün senyorlar,  
Önündən baş əyir tamam Neapol.  
Mon kiməm – onunçun on adı bir qul.  
Nə iso arada başqa səbəb var.  
Bəlkə, Marselaya vurulduğumu  
Bilib olə salmaq istəyir məni?  
Yağdırmaq istəyir acı tənəni?  
Yox, canım, yersizdir bütün bu qorxu.  
Əylənmək istəmiş olsayıdı əgər,  
Alışib yanmadı yanağı elo.  
Hələ o baxışlar, o ah, o naş!  
Hələ – “Bəzən daha çox itirirlər!”  
Üzü qızarırdı qızılğıl kimi,  
Baxırdı on zorif bir titroyışla.

Baxırdı, ilahi gülümseyişle –  
Gözel gözlerində sehər şəbnəmi.  
Mənə zillənmişdi o şüx baxışlar,  
Od tutub yanrıdı üzü, az qala.  
Belə bir çəhrayı qırmızılıqla  
Almanın yanağı alışib yanar.  
Yaxşı, nə qərara gölmə mən indi?  
Necə həll olunsun bəs bu suallar?  
Zarafatdır – desəm, bu lap ağ olar.  
Həqiqətdir – desəm, bu da çətindir.  
Ey xəyal, baş alib, getmə, dur, əylən.  
Böyüklük mərezi söylədir səni.  
Yox, yox misilsiz bir gözəldir, mən  
Füsunkar hüsünə eşir eyleyən.  
Deyirəm, onuntek bir gözəl hələ  
Dünyaya gəlməyib, gəlməyib, elbət.

## İyirmi birinci gəliş

Teodor və Marsela.

Marsela

Teodoro, təksən?

Teodoro

Və belə fürsət,  
Belə gözel möqam az düşər elə.  
Mən sənin yolunda, inan, Marsela,  
Ölümlə gələrəm kəllə-kəlləyə.

Marsela

Səninlə bir kərə görüşüm deyə,  
Yüz canım olsayıdı, edərdim fəda.  
Sübheçən yummadım gözümü, vallah,  
Elə bil, seheri gözləyən quşam.  
Hərden öz-özümə piçildəmişəm...  
Elə ki üfüqlər geydi qızıl don,

Zülmət yatağından qalxdı Apollon,  
Görüşdüm mən də öz Apollonumla.  
Bir dünən baxaydın burda hay-huya! –  
Birdən senyoranın yuxusu qaçıdı,  
Yamanca hirsənib qızışdı, coşdu,  
Tutdu hamimizi sual-sorguya.  
Fürsət gözləyirmiş dostların guya,  
Onların qəlbini yedi paxılıq.  
Hər no bilirdilər, dedilər artıq...  
Qulluqda, yəqin ki, sirdaşların var.  
Sırrını onlara etmə etibar.  
Tamam uydurmadır dostluq, yaxınlıq.  
Bildi sevgimizi senyora belə.  
Qəmər Allahıdır, axı, Diana –  
Bir-birini sevən qızı, oğlana  
Odur mane olan öz işığılö.  
İş yaxşı qurtardı, bununla belo,  
Mənim gözlədiyim çıxdı tərsinə.  
Hətta mən dedim ki: "Bir neçə günə  
Toyumuz olacaq, senyora, bizim".  
Bununla, etiraf etdim, azizim,  
Sevirom mən soni dəlicosinə.  
Mədh etdim sondəki səyi, hünəri.  
Yazı üslubunu, xoş xasiyyəti.  
Artdı senyoranın mənə şəfqəti.  
Yumşaldı qəlbimin inə telleri,  
Bəyonib seçdiyim gələcək əri  
Üstün adlandırdı başqalarından.  
Söz verib dedi ki, yaxında, inan,  
Sizin toyunuzu eləyəm gorək.  
Beləcə, kövrəldi ondakı ürək  
Cavan sevgilinin ahi-zarindən.  
Halbuki sanırdım açıqlanacaq,  
Alt-üst eləyəcək evi təməldən.  
Coza alacağıq həm sən, həm də mən,  
Yerdə qalanlar da cəzalanacaq.  
Xanımın ürəyi genişmiş ancaq,  
Böyükmiş ondakı ağıl, fərasət.

Çox ölçüb-biçərək o verdi qiymət  
Zəhmətinə sənin, işinə sənin.  
Əslində, ağıllı əsilzadanın  
Xoşbəxtlikdir etsən yanında xidmət.

### Teodoro

Bizə toy etməyə xanım – deyirsən –  
Söz verdi?

### Marsela

Mən ona qohumam axı,  
Yəqin, ona görə gəlir yazığı.

### Teodoro (*kənara*).

Demək, məsxərəyə qoyulmuşam mən.  
Niyə duymamışam bunu əzəldən?  
Gör nə gülünc hala salıbdır məni!  
Həqiqət bilməsem bir əyləncəni.  
Axı, sevə bilməz məni senyora;  
Mən hara, vüqarlı bir laçın hara!  
Nə düşüb ovlasın qartal sərcəni!

### Marsela

Orda öz-özünə nə deyinirsən?

### Teodoro

Burda bir az əvvəl geldik üz-üzə;  
Olub keçənləri vurmadı üzə.  
Heç söz də açmadı, o, mənim dünən,  
Evo gizli girən oğular təki,  
Plaşa bürünüb əkilmeyimdən.

### Marsela

Xanım ancaq bunu isteyirdi ki,  
Bizim suçumuzun, günahımızın  
Cəzası kəbindən ağır olmasın,  
Bu idi xanımın ürəyindəki.  
Demək istəyirmiş, yəqin, bununla –

Eşqə düşübdürsə əgər cavanlar,  
Bələ bir cəzaya layiqdir onlar.

Teodoro

Əla həll olunub işimiz, əla.

Marsela

Sən necə? Razısan?

Teodoro

Bəli, Marsela.

Marsela

Sübutun, dəlilin?

Teodoro

Səni qucmaqdır,  
Budur məhabbetin ilk əlaməti,  
Sevgi qələminin yazısı-xətti,  
Bir də ki öpüsdür – odlu dodaqdır.  
Başqa sübut, möhür, bil ki, nahaqdır.

### İyirmi ikinci gəliş

Əvvəlkilər və Diana.

Diana

Aferin! Görürəm, düzəlirsiniz!  
Bu hal sevindirir ürəkdən məni.  
Görəndə zəhməti hədər getməyib,  
Qəlbən razı qalır, axı mürəbbi.  
Yox, yox, kefinizi pozmayın, lütfən.

Teodoro

Xanım, Marsela deyirdim ki, mən,  
Dünən axşamçığı burdan çıxanda,  
Almışdı canımı qara qayğılar.

Ele zənn edirdim, qulluqçunuza  
Evlənmək fikrimə bir təhqir kimi,  
Ya dəcəllik kimi baxacaqsınız.  
Az qaldı, qorxudan çatlaya bağrim.  
Eşidib Marsela, dediklerimi,  
Cavabında, sizin xeyli xeyirxah,  
Və necib bir mövqə tutduğunuzu  
Mənə xəber verdi, mənə, doğrusu,  
Sevincimdən onu bağrıma basdım.  
Məqsədim aldatmaq olsayı sizi  
Yüz yalan uydura bilərdim, düzü.  
Müdrük adamlara, amma hər zaman  
Həqiqət nədirse, açıb söyləmək  
Daha qiymətlidir hər cür yalandan.

Diana

Xeyr, nankorluqdur tutduğunuz iş!  
Bu – mənim evimin, xanimanımın  
Ədəb-ərkanımı tapdalamadır!  
Yatsam, yuxuma da girməzdı, mənim  
Yumşaq, alicənab xasiyyətimdən  
Sui-istifadə eləyərek siz,  
Bələ kobudluğu yol verərsiniz.  
Elə ki məhəbbət ədəbsizliyə  
Gətirib çıxarıır, o zaman hər kəs,  
Təqsiri cəzasız buraxa bilməz.  
Marsela bu gündən, bəli, bu gündən,  
Siz kebim keşdirib toy edənədək,  
Tənha bir otağa salınsın gərek.  
Xidməçi qadınlardı sizi bir yerde  
Görsələr nə ismət, nə həya qalar.  
Qızlar Marseladan dərs alıb, əre  
Bu yolla getməyi üstün tutarlar.  
Doroteya!

### İyirmi üçüncü gəliş

Əvvəlkilər və Doroteya.

Doroteya

Bəli! Nədir əmriniz?

Diana

Yataq otağımı aç bu açarla,  
Marselanı salıb, ağızını bağla.  
Mühüm tapşırığın icrası üçün.  
Orda qalmalıdır o bir neçə gün.

(Marselaya.)

Elə zənn etmə ki, acıqlanmışam.

Doroteya (Marselaya yavaş səslə).

Əzizim, bu nədir? Söylə.

Marsela

Tiranlıq,  
Bir də ki, bəxtimin dönüklüyüdür.  
Heyfini almaqçın Teodoronun,  
Nəzarət altında saxlayır mənə.

Doroteya

Təlaşa salmasın dustaqlıq səni,  
Gözü görməzin kılıdlarını  
Açar məhəbbətin sehrkar gücü.

Marsela və Doroteya gedirlər.

### İyirmi dördüncü gəliş

Teodoro və Diana.

Diana

Demək, siz evlənmək istəyirsiniz?

Teodoro

Senyora, məramım siz istəyəntək  
Hərkət etməkdir, inanın mənə.

İnanın ki, mənim suçum – günahım  
Azdır paxılların dediklərindən,  
Rəssamlar həsədi təsvir edəndə,  
Əqrəb çənberinə bənzədir onu,  
Bilmış olsa idi əgər Ovidi  
Qulluq eləməyin nə olduğunu,  
Təsvir etmək üçün bu murdar hissi,  
Düşməzdi dağ-daşa; dərk edərdi ki,  
Burda yuva salıb, burda – paxılıq.

Diana

Lakin Marselanı sevirsiniz siz;  
Bu ki yalan deyil?

Teodoro

Mən Marselasız  
Daha yaxşı heyat sürərdim, düzü.

Diana

Amma o deyir ki, dərdindən onun  
Siz lap ağlıınızı itirmişsiniz.

Teodoro

Elə bir şey deyil onu itirmək.  
Marsela dedikcə zərif duyğulu,  
Çox həssas ürəkli bir qız olsa da,  
İnanın, senyora, zərrə qədər də  
Mən sevə bilmirəm, bilmirəm onu.

Diana

Bəs ona söylənən nitqləriniz?  
Ondan üstün olan qadınları da  
Yoldan çıxaraq bəzəkli sözər?

Teodoro

Sözün maliyyəti nədir ki? – Heç nə.

Diana

Deyin görəzm, ona nə deyirdiniz?  
Bilmək istəyirəm: kişi qadına  
Nə sayaq bildirir məhəbbətini.

Teodoro

Nə sayaq olacaq, dərin ah çəkib,  
Şübhələrlə dolu bir həqiqəti  
Yüz cür yalanlarla bəzəyən kimi.

Diana

Nə cür, hansı sözlər, ifadələrlə?

Teodoro

Dara qışnamayın məni, senyora.  
Misalçın deyirəm: "Bu gözlərdəki  
Şəfəqdən nur alır həyatım mənim.  
Bu yaqt dodağın qiyməti varmı,  
İncidir səmavi ağızında dişin...".

Diana

Səmavi ağızında?

Teodoro

Başqa cür olmaz.  
Sevənlərlə sevmək istəyənlərin  
Bu sözlər ilk dərsi, əlifbasıdır.

Diana

Görürəm, zövqünüz yaxşı deyildir.  
Yadda saxlayın ki, bu zövqsüzlük  
Sizi yaman salır mənim gözümdən.  
Axi, Marselanın pis cəhətləri  
Artıqtı tarifli cəhətlərindən.  
Bunu dərhal duyu yaxından baxan.  
Bir də ki, təmizlik nədir – bilmir o.

Tez-tez cəzalanır elə bununçun...  
Ancaq istomirom nəzərinizdə  
Onun qiymətini salım aşağı.  
Yoxsa, elə şeylər demək olar ki...  
Qərəz, yaxşı-yaman cəhətlərini  
Açıb-ağartmayaq qoy Marselanın.  
Xoşbəxt olasınız onunla təki,

Toyunuz məni lap sevindirəcək.  
Məhabətəndən mahir olduğunuzu  
Madam ki, sübuta yetirdiniz siz,  
Allah xatirinə, rica edirəm.  
Mənim rəfiqəmə məsləhət verin.  
Əsilər-nəsilər bir gəncin eşqi  
Onun yuxusunu alıb əlindən.  
Əgər yol verərsə belə bir eşqə,  
Nəslimin adını ləkələyər o.  
Boğmağa çalışsa məhəbbətinini,  
Qısqanlıq ağlını alar əlindən.  
Sevdiyisə bilmir sevildiyini;  
Doğrudur, olduqca ağıllı gəncdir,  
Amma cəsarəti, cürəti çatmır.

Teodoro

Mahir bilirsiniz məni bu işdə?  
Bir Allah bilir ki, rəfiqənizə  
Ağıllı məsləhət verə bilmərəm.

Diana

Yoxsa, Marselani ince eşq ilə  
Sevən başqasıdır, siz deyilsiniz?  
Eşq elan eleyən kimdir ona bəs?  
Əgər qapıların olsayıdı dili,  
Nələr danışardı bu haqda, nələr!..

Teodoro

Maraqsız olardı o sözlər ancaq.

Diana

Bes niyə qızardı yanaqlarınız?  
Dilinizin inkar etdiklərini  
Pörtüb-qızarmanız etdi etiraf.

Teodoro

Senyora, deyəsən, Marsela sizə  
Ağlına gəleni naşıl eleyir?  
Mən cəmi bir kərə onun əlini

Alıb öz əlimə, tez buraxmışam.  
Özüm də bilmirəm, günahım nədir?

Diana

Mümkündür ibadət yerində, lakin  
Mübarək əlini müqəddəslərin  
Əyilib öpməmiş, buraxmayırlar.

Teodoro

Bir də, çox yüngüldür Mərsela, düzü,  
Cəmisi bir kərə tərəddüdə mən  
Titrəyib, alovlu dodaqlarımı  
Onun buzdan soyuq zanbaqlarına,  
Qardan ağ üzünü toxundurmuşam.

Diana

Soyuq zanbaqlara, qardan ağ üzə...  
Yağın, dediyiniz həmin o məlhəm  
Odlu qəlbini sərinləşdirib.  
Yaxşı, nə məsləhət verirsınız siz?

Teodoro

Sizin dediyiniz o xanım əgər  
Adı bir adamı sevirsə qəlbən,  
Və nəslin adını korlamasından  
Ehtiyat edirsə, qoy gizli yolla  
O gəncə öylənsin, kefini çəksin;  
Nə o gənc tanısın onu, nə özgə.

Diana

Yox, bu, təhlükəli bir məsləhətdir.  
Gənc birdən xanımı tanıdı – Onda?  
Öldürtmək gərəkdir onu, eləmi?

Teodoro

Bu da ola bilər. Belə deyirlər,  
Bir gün Mark Avreli Faustinanın  
Yüngülləşsin deyə can ağrıları,  
Ona öz sevdiyi qələdiatorun

Qanını içirtmiş bir piyalədə.  
Romaya xas olan bu əyləncələr  
Bütperəstlik vaxtı mümkündü yalnız.

Diana

Bəli, haqlısınız – nə Torkvat var,  
Nə Virgini vardır, nə Lukretsiya.  
Hani Faustina, hani Poppeya,  
Messalina hani bizim esrda?  
Keçmiş əsrlərlə getdilər onlar.  
Siz mənə elə bir məktub yazın ki,  
Orda bu baredə səhbət açılsın.  
Şağlıqla...

Getmək istəkən büdrəyir.

Ay aman! Büdrədim ki mən.  
Siz niyə dayanıb durmuşsunuz bəs?  
Verin əlinizi.

Teodoro

Sizə hörmətim  
Yerimdə dondurdu məni bir anlıq.

Diana

Bu inca kobudluq kimə gərəkdir?  
Plaşa bürüyb verməzələr eli.

Teodoro

Əlini plaşla örtüb Otavyo  
Sizi müşayiət edir kilsəyə.

Diana

Onun əllərini istəmirəm mən.  
Dediyyiniz əllər o vəzifədə  
Tamam yetmiş ili yola salıbdır.  
Kəfəni boynunda görür Otavyo.  
Köməyə gedəndə yixilan kəsə,  
İpək parçalarla sarımaq eli  
Ona bənzəyir ki, darda ikən dost,

Düşəsən hayına zireh geyməyin;  
Dostunuz ölü ki, siz çatanadək.  
Ədəb xatırına, bir də deyim ki,  
Mən iyrənc sanıram əli örtməyi,  
Çünki ədabazlıq nişanıdır bu.  
Əl əgər qeyrotlı bir adamınsa  
Heç kəsdən gizlətmək lazımlı deyildir.

Teodoro

Çox yüksək tuturam bu lütfünüzü.

## İKİNCİ PƏRDƏ

KÜÇƏ

Birinci gəliş

Qraf Federiko və Leonido

Federiko

Sən onu gördünmü?

Leonido

Kilsəyə girdi  
Bütün baxışları cəlb eləyərək.  
Keçdi səs-səmirsiz; lap Avroratək  
Ətrafa nur saçılıb şölənirdi.  
Gözləmək o qədər vaxt almayaqacaq.  
Bilirəm keşisin xasiyyətini:  
Səhər və günorta ibadətinin  
Uzatmağı sevmir, sevməmiş heç vaxt.

Federiko

Bilmək istəyirəm məramını mən.

Leonido

Siz ki qohumsunuz, kim bilmir bunu,  
Qohumtək evinə ötürün onu.

Federiko

Evlənmək fikrinə düşdüyüm gündən,  
Elə bil ki, onu bu qohumluğum  
Şübəyə salmışdır – bax, budu dərdim.  
Bir az əvvəl ondan nə çəkinirdim,  
Nə sixinti duyur, nə də qorxurdum.  
İstər tanış olsun, istər əmoğlu,  
Kişi nə qədər ki, sevməyib hələ,  
Qadının yanına sakit ürəklə  
Gedib-gələ bilir, olmur qorxusu.  
Elə ki, birinə aşiq olur o,  
Canan mənziline az gedib-gelir,  
Söhbət etməyə de ehtiyat edir,  
Kövrək tabietli uşaq olur o.  
Toruna düşəli mən Diananın,  
Dediym kimidir, inan ki, halim;  
Azalıb cürətim, üzülüb əlim  
Neçə nemətindən bu gen dünyanın.  
Görüşüb-danışa bilmirəm artıq,  
Əvvəllər görüşüb-danışdıǵımtok.

## İkinci gəliş

Əvvəlkilər, markız Rikardo və Selyo qraf Federiko və  
Leonidadan kənarda dayanırlar.

Selyo

Dedim ki, piyada goldi o məlek,  
Goldi – yanındakı qulluqçularla.

Rikardo

Kilsə yaxındadır. Diana, şəksiz,  
Hüsnüylə parlayıb yanmaq istəyib,  
Bu daşlı yolları tamam bəzəyib.

Selyo

Yəqin, görüsünüz dan sökəndə siz,  
Gülgün şəfəqlərdə necə doğur gün.

Onun parıltısı Buzov bürcünün  
Saçlığı işığı qoyur kölgədə.  
Bir şair, şəfəqli al buludlara  
Otlığı ad verib həmin Buzovun.  
Diana içində odun-əlovun,  
Hər yeri qərq etdi işığa-nura.  
Və deyə biləram – günsədən, aydan  
Parlaq oda ilo sallandı getdi.

Rikardo

Müqayisən məni çox məmmun etdi.  
Sən həm hazırlısan, həm ağıllısan.  
Bir də ona görə haqlısan ki, sən,  
Günəş Zodiakda dolanan zaman,  
Nadir camalına baxıb qışqanın  
Hər şəyə nur saçır, forqləndirmədən.  
Onun gəlisişinə sobrù-qərarsız  
Qraf müntəzirdir yenə də bu gün.

Selyo

İkinizdən biri Buzov bürcünün  
Yerini tutmalı olacaqsınız.

Rikardo

Bu haqq qrafındır, çünkü qraf həm  
Qohumdur, qabaqdır həm də ki məndən;  
Şir bürcü sonradır Buzov bürcündən;  
Axi Şir bürcüdür mənim işaretəm.

Federiko

Bax, gör markizdirmi ordaktı?

Leonido

Odur.

Federiko

Tez-tez rast golməmiz burda markiza  
Görək təccübü'lü gölməsin bize.

Leonido

Zahirən pis deyil, vallah o, senyor.

Federiko

Həsəd aparırsan, ya qəzəbindən  
Deyirsən bu sözü?

Leonido

Bəs siz? Siz necə?

Federiko

Onun tərifini çox elədikcə,  
Əlbəttə, hirsənir, qışqanıram mən.

Leonido

Yox, heç qışqanmayın, laqeydliyilə  
Onu da möhv edər axır Diana.

Federiko

Birdən könül verib, “hə” dedi ona?..  
Diana da qadın deyilmə, söylə?

Leonido

Diana lovğadır, sərtdir və hər vaxt  
Özüyle məşguldur, özüyle yalnız.

Federiko

Gözellər sərt olur, olur amansız.

Leonido

Düzdür, yaxşı deyil bu sərtlik ancaq.

Selyo

O gəlir.

Rikardo

Parladı güneş yenidən;  
Çəkildi qəlbimi bürüyen zülmət.

Selyo

Yanaşmaq fikriniz varmadır?

Rikardo

Əlbət.  
Rəqib aman versə, yanaşaram mən.

## Üçüncü gəliş

Övvəlkilər, Diana, Fabyo, Otavyo, onların ardınca  
Marsela, Doroteyə və Anarda çiyinlərində örtük golirlər.

Federiko (*Dianaya*).

Sizi görmək ümidi məni tutub saxladı.

Diana

Ürəkdən sevindirir, qraf, bu görüş məni.

Rikardo

Mən də həmin ümidlə, senyora, göldim bura,  
Göldim həm salamlayım, həm də ötürüm sizi.

Diana

Senyor markiz, çox şadam, minnətdaram mən sizo.

Rikardo

Siz hayana getsəniz, yolunuz düşsə hara,  
Məhəbbətim məni də çəkib ora aparır.

Federiko (*Leonidoya*).

Deməli, artıqam mən burda bir aşiq kimi.

Leonido

Cəsur olun, qorxmayın!

Federiko

Ah, ey dost, o zaman ki,  
Görürsən çox könülsüz dinləyirlər sözünü.  
Görək dinməzcə yero zilləyəsən gözünü.

## QRAFİNYA SARAYINDA SALON

### Birinci gəliş

Teodoro yalqız.

Teodoro

Ey yeni amalım, təbəssümümlə  
Sənin pərvazını izləyirəm mən,  
Oynaq buludların üzərində sən  
Uçursan, uçursan belədən-belep.  
Bir dayan, deyirəm, bir məni dinlə,  
Əylən, baş götürüb uzaşma, əylən,  
Boş yere göyləri dolaşma, əylən!  
Xəyalım, kim deyer, bizdə ağıl var,  
Hərçəndi xoş tale arzulayanlar  
Deyer, cövlana çıx, hər yana teylan...  
Uca qatlarda uçursan göyün,  
Ümidin, nə hüdud bilir, nə sərhəd.  
Sənə qanad verib, de, hansı qüvvət,  
Süzürsən havada belə ərköyun?  
Bildim, qanad verib sənə məhəbbət;  
Yəqin, deyəcəksən "biliyəm özüm;  
Qəlbimi aldadən deyildir gözüm".  
"İnanma, gördünүn cünki xəyaldır;  
Küləs bünövrənin üstündə, düzü,  
Məbədgah ucaltmaq, bil ki, mahaldır".  
Bəla üstümüze qanad gərəndə,  
İttihəm edərəm mən səni, şəksiz.  
Lakin bir günahın sahibiyik biz,  
Sənintək batmışam günaha mən də,  
Haqlısan etiraz etməkdə sən də.  
Sənə mən özüməm qanad açıdır,  
Güneşin yanına yaxınlaşdırın.  
Onun alov saçan od küresindən  
Qanadın yanarsa, bais mənəm, mən,  
Mənim bu aşağı rütbəmdir, inan.  
Əzəldən belədir: əger bir nəfər

Məruz qalıbdırsa nahaq həmləyə,  
Haqlıdır özünü müdafiəyə.  
Yox, xəyal, üzməsin səni şübhələr,  
Bir məhabbat olsun dostun, bir hünər.  
İzləyir-izləsin bizi ölüm-qan,  
Məhv olsaq, deyərəm bunu qorxmadan:  
Sən mənim ucumdan yanıb yox oldun,  
Mən isə qurbanı oldum arzumun –  
Məchul bir vüsala can atan zaman.  
Hər an gözlənsə də ölüm qorxusu,  
İrəli, ey xəyal, ey şirin arzu!  
Kim versa ömrünü esq üçün bada,  
Ona ölüm yoxdur, bil ki, dünyada.  
Qələbə qazanan kəslərin bəzən,  
Söz-söhbət açılır zəfərlərindən.  
Ey mənim amalım, səni mən fəqət,  
Daşlara dəysən də, edəcəyəm mədh.  
Bu cür məhv olmağa, inan ki, düşmən  
Qəlbən qıbtə edib, çəkər min həsrət.

### İkinci gəliş

Teodoro və Tristan.

### Tristan

Başınız açılıb tapsanız macal,  
Məktub gətirmişəm Marseladan mən,  
(O azad olunub öz məhbəsindən,  
Görüşmək istəyir sizinlə dərhal).  
Sizo müftə verə bilərəm onu.  
Bir adam ki, daha deyildir gorək,  
Onu arzulamaz, unudar ürək.  
Budur sarayların qayda-qanunu.  
Baş kübar dəhlizdən golib keçərkən,  
(Sizdə çox oxşayış var o kübara),  
Rast golir mehriban dost-tanışlırlara;  
Tərpənə bilməyir adam olındən.

Yaddan çıxartmasın gərək o əyan.  
Dövranın gordisi başqalasdı, Bir göz qırpmında yox olur hamı;  
Taundan qaçantək qaçırlar ondan.  
Turşuyamı qoyum, ya sirkəyəmi,  
Deyin, bu məktubu indi neyləyim?

### Teodoro

Sənin üzün kimi o məktub mənim  
Qaraldır qanımı, tökür zəhləmi.  
Bəri ver, elində sənin, ay axmaq,  
Taunun özü də düşər qorxuya.

(Oxuyur.)

“Marseladan, əri Teodoroya”.  
“Əri!” – bir sözə bax! Yox, bu, ağdır, ağ.  
Bu ki, lap giçlikdir!

### Tristan

Əlbəttə, senyor!

### Teodoro

Yoxsa, zənn edirsən bəxt göyərçinim  
Bele yüksəkliyi qalxmışkən, mənim  
Bu kəpənək üçün gözlerim uçur!

### Tristan

Bele bir qoçağa məktub oxumaq  
Bilirəm, ebəsdir, nə təsiri var.  
Dövrə vurmaq ilə üstdə mızılar  
Şərab öz tamını itirməz heç vaxt.  
Bir də ki, kəpənək dediyiniz qız  
Az əvvəl sizinçün olmuşdu amal,  
Kəpənək deyildi, qartaldı, qartal.

### Teodoro

Fikrim o günəşli, o intehasız  
Şöhrət səmasında çalırkon qanad.

Bu kiçik məxluqun hələ də yerdən  
Gözə çarpmasına məttələm mən.

Tristan

Qiymətli cavabdır, kim tutar irad!  
Yaxşı, bu məktubu neyləyim?

Teodoro

Belə...

Tristan

Cirdiniz ki!..

Teodoro

Cirdim.

Tristan

Nə üçün, niyə?

Teodoro

Sonra çök-çeviri olmasın deyə.  
Bununla qurtarsın qoy bu məsələ.

Tristan

Onu nahaq yerə cirib atdınız.

Teodoro

Keçmiş ölçülərə əl atma hədər.

Tristan

Qoy olsun! Bilirəm siz kavalerlər  
Eşqo əczaçıtek yanaşırsınız,  
Onlar reseptləri keçirir milə,  
Sizsə məktubları, Belədir, belə.  
Sarsıbsa qəlbə hiddət ya sevinc,  
Turplə bənövşənin şirəsini iç.  
Ayrı düşübsənse öz sevgilindən,  
Xiyarum siropu qəbul eyle sən.  
Burunum qanı da qatışsa ona,  
Yüngüllük gətirər dərhal insana.

Aşıq məşuqundan ayrı düşübse,  
Gərek qatı mələhəm yaxıla kökse;  
Xüsusən, səfərə çıxırsa insan,  
Yaxşı təsir edir onda bu dərman.  
Evlənərək, kebin kesdirən təki  
İç bal şerbetile tünd sənəməki.  
İki şirin həftə keçdimi üstdən,  
Gərek ac qarına dəstur edəsən.  
Asimanı Sıqnum, ya Oğlaq bürcü –  
Azarı olanın tükənir gücü.  
Belə xəstələrin taqəti qalmır,  
Üzülüb, üzülüb ölü – sağalmır.  
Moda dükənində nə çoxdur almaz,  
Nə çoxdur mirvari, məxmər və atlaz,  
Bu dükana girdin – boş qalır cibin,  
Hazır olmalıdır o zaman həbin.  
Günələr belə keçin bütün il boyu.  
Həmin reseptlərin çoxalır sayı.  
Üzgörənlək olmaz, haqq-hesab günü.  
Çəkdi, ya çəkmədi xəstə köçünü,  
Reseptlər cirilsa ilin sonunda.  
Sizsə teləsdiniz və birçə anda  
Cirdiniz Marsela yazan resepti.  
Barı nə haqqdadır biləydiniz bir.

Teodoro

Dolu bir şüşədir, ey dost, hər sözün.  
İçən sərsəmləyir.

Tristan

Düyü budur, mən  
Görürəm, cavamlıq hərarətindən  
Başınız yamanca hərlənir sizin.

Teodoro

Tristan, səadət pərisi, məncə,  
Hər bağlı qapını bircə yol döyər.  
Bəxtin çağrısını eşitməyənlər

Ondan məhrum olar ömrü boyunca.  
Ya mənim bu yolda sənər həyatım,  
Ya dönüb olaram qraf Belflor.

### Tristan

Bir hersoq var imiş keçmişdə, senyor,  
Deyirlər, Sezarmış onun da adı.  
Gerbində bu sözü yazdırıbmış o:  
“Ya Sezar olaram, ya heç!” – axırdı  
Hersoq bu dünyaya eləyir vida.  
Tabutu üstündə yaxın qohumu  
Belə bir cümlə də yazdırır ki: “Son  
Ya Sezar olaram, ya heç! – deyirdin,  
Yetişdi yerinə sonin niyyötin.  
Əvvəl Sezar idin, indisə heçsən!”.

### Teodoro

Hər halda döyüşə atlıram mən.  
Gerisi taleyin işidir; görək  
O nə göstərəcək.

### Üçüncü gəliş

Əvvəlkilər, Marsela və Doroteya.

Doroteya (*Teodoro və Tristanın burda olduğunu bilmir*).

Burda sənintək  
Vəzifədə olan xidmətiçilərdən  
Heç biri sənə öz verən bu dərdə  
Mən kimi yanmayırla, Marsela, inan.

### Marsela

Sənin möhəbbətin oldu bir hayan  
Dustaq edildiyim ağır günlərdə.  
Yaddan çıxan deyil heç vaxt hörmətin.  
Mən sənə borcluyam ömrüm üzünü.  
Gəzsəm qarış-qarış bu yer üzünü,

Sənintək dost tapmaq çətindir, çətin.  
Belə güman edir, yəqin, Anarda  
Fabyonun eybsiz gözəlliynə  
Onun bənd olduğu gizlidir mənə.  
Görünür, onunçun özünü burda  
Yaxşı aparmadı mənimlə o gün.

### Doroteya

Bu, kimdir?

### Marsela

Ah, mənim Teodoromdur.

### Teodoro

Marsela, yaxına gəlmə, gəndə dur.

### Marsela

Özizim, bilirson, mən bu görüşcün  
Nə qədər darıxb çəkdim intizar!

### Teodoro

Senyora nə dedi? – Birçə sal yada.  
Özün bilirsən ki, daş da, divar da  
Xanımı bu işdən edər xəberdar.  
Bilirsənmi niyə bu gen salonda  
Usta nəqsə eleyib bu şəkilləri? –  
Bildirmək istəyib: belkə də, biri  
Size qulaq asır xalça dalında.  
Deyirlər, bir şaha qosd ediləndə,  
Lal oğlu dil açıb danışib birdən.  
Burda cansızlar da dinirler bəzən,  
Hər şey dil-dil ötür yeri gələndə.

### Marsela

Barı oxudunmu həmin məktubu?

### Teodoro

Yox, yox, oxumamış cırıb atdım mən.  
Səbəbinə isə yaxşı bilirsən.  
Sevgi də onunla birgə yox oldu.

Marsela

Qırıqları budur?

Teodoro

Elədir, elə.

Marsela

Deməli, son verdin sən eşqimizə?

Teodoro

Yeni bir xataya yol verməkdənəsə,  
Sevişməmək yaxşı deyilmə, söylə!  
Niyo uçuruma atlaq, niyə?  
Narahat etmirsə bu tədbir səni,  
Burdaca qurtaraq mübahisəni.  
Taleyə siğınaq, yalnız talayə.

Marsela

Demək istəyirsin...

Teodoro

Bəli, bu gündən  
Əziz senyoranı acıqlandıran  
Bir iş törətməyək, heç vaxt, heç zaman.

Marsela

Demək, xain çıxıb, döndün sözündən?  
Bunu hiss etmişdi əvvəldən ürək.

Teodoro

Bağışla, Marsela, bağışla məni,  
Unut aramızdan gəlib keçəni.  
Amma dostuq yenə biz əvvəlkitək.

Marsela

Bilməzdim, dönüksən ehədə-peymana,  
Bilməzdim, belə bir fikrə gələrsən.

Teodoro

Rahatlıq əzizdir mənə sevgidən.  
Bir də, yaşadığım bu xanimana,

Bu ev sahibinə kiçik yaşından  
Borcluyam.

Marsela

Bir dayan.

Teodoro

Əl çek!

Marsela

Bir toxta.  
Zarafat edirsən mənimlə yoxsa?  
Dinlə...

Teodoro

Kefim yoxdur, açıl başımdan.

Gedir.

### Dördüncü gəliş

Tristan, Marsela vo Doroteya.

Marsela

Tristan, Tristan!

Tristan

Nə istəyirsin?

Marsela

Bu, nə məsələdir?

Tristan

Bu şıltaqlığı,  
Özünü çəkməyi, işvə satmayı  
O sizdən öyrənib.

Marsela

Kimdən deyirsin?

Tristan

Qadından; tikansız sancır ki qadın.

Marsela

Ona de...

Tristan

Özün de, bacarmaram mən.  
Çünkü mən imzayam o dosti-xətdən.  
O, iti xəncərdir, mən ona bir qız,  
O, ziqli qılıncıdır, mənsə qəbzəsi.  
Mən daşı-körpici həmin əsasın,  
Mən köhnə rəqsiyəm həmin rəqqasın.  
O səfəl cavanın mənəm çəkması.  
Mən bir dişləsiyəm həmin furqonun,  
Mən bir rəqəmiyəm o smetanın,  
Nurlu quyruguyam o kometanın.  
Mən bir kölgəsiyəm, kölgəsi onun.  
Bir sözla, çıxdandı o barmaq üstdə  
Mən adı dırnağam, adıca dırnaq.  
Mənimlə işiniz olmasın heç vaxt,  
Nə qədər ki, birik biz ikimiz də.

Gedir.

### Beşinci gəliş

Marsela və Doroteya

Marsela

Buna nə deyərsən?

Doroteya

Nə deyim daha?

Marsela

Bu da cavab oldu? Mən deyimmi?

Doroteya

Mən acizəm, bu sırrı şərh eləməkdən.

Marsela

Mən isə deyərəm.

Doroteya

Dilə-ağıza  
Düşməyə bu qədər atma belə can.  
Divarın dili var – demədimi o?

Marsela

Yox, çılgın bir eşqin olmaz qorxusu,  
Qısqanlıq içinde qırırlan zaman.  
Məğrur olmasayı bunca Diana,  
Səbəbi sevgidir, deyərdim, bunun;  
Güman edərdim ki, Teodoronun  
Qəlbində bir ümid bəslənir ona,  
Xanım da katibi ucaldır, açıq.

Doroteya

Sus, səni qəzəbdir gətirən dile.

Marsela

Aman gözləməsin qoy indən belə;  
Mon nə etməliyəm – bilirom, artıq.  
İntiqam alaram, deyiləm axmaq.

### Altıncı gəliş

Əvvəlkilər və Fabyo.

Fabyo

Katib hara getdi, de görüm, hara?

Marsela

Yoxsa başlanacaq yeni məzhekə?

### Fabyo

Onu axtarıram, mən onu ancaq.  
Axi qrafını gözləyir onu.

### Marsela

Gözləyir, gözləsin, sən bir az dayan.

(Doroteyanı göstərərək.)

İstəsən, xəbər al Doroteyanan:  
Gör nə pisləyirdim Teodoronu.  
Düzü, onun kimi bir tüfeyliyə  
Rast gələ bizməzsən dünyani gəzsən.

### Fabyo

Marsela, gəl mənə kelek gəlmə sən.  
Bos yerə əl atma gəl bu hiyləyə.  
Bəli, bu oyunlar nahaqdır bütün.  
Nə xeyri gözlərdən pərdə asmağın!

### Marsela

Bunlar pərdədirmi?

### Fabyo

Aydındır, aydın.  
Kiməse bir tələ qurulur bu gün.

### Marsela

Yox, Teodoronu qovmamışam mən.  
Buna sözüm yoxdur, ancaq sinəmdə  
Həmişə başqası yaşamış, həm də  
O, sənə oxşayır her bir cəhətdən.

### Fabyo

O, mənə oxşayır?

### Marsela

Özün-özünə  
Oxşayırsan, ya yox?

### Fabyo

Oxşayıram.

### Marsela

Bax,  
Söylediyim sözlər yalansa hərgah,  
Bağlı deyiləmse ürəkdən sənə,  
Səni bilmirəmse gizli xəzine,  
Əgər səndən özge varsa sevgilim,  
Bu şirin canımdan üzülsün əlim,  
Qoy ölüm, yerimsə olsun cəhənnəm.

### Fabyo

Sözün başdan-başa yalandır, yalan.  
Heç olmasa ölüb-itsəydiñ yeno,  
Qayıdır gelərdi qəlbim yerinə.  
Sən onu nə vaxtdır uğurlamışsan.  
Bu cəfəng sözlərin nə xeyri vardır?  
Gizli niyyətindən baş açmırıam, yox.

### Doroteya

Bu qədər tərəddüd göstərmə, Fabyo.  
Gel əldən buraxma belə fürsəti.  
Marsela, bu gündən, istər-istəməz  
Ancaq sənə sevir.

### Fabyo

Qelbdən gəlməyən  
Məcburi bir eşqi neyləyirəm mən?

### Doroteya

Katib yel kimidir, anmağa dəyməz,  
Dəyişir səmtini, yalandır sözü.

### Fabyo

O həni? Deməli, o pisləşəndən  
Yaxşı görünürəm Marselaya mən?  
Belə sevgi hərfə oxşayır, düzü:  
Üstündə "Katibe" yazılıb, amma

O, yoxsa, verilə bilər özgəyo.  
Qoy olsun, baxıraman mən belə şeyə.  
Özünü çəkməyə və loyğalığa  
Düşmənəm. Səninəm ömrülik, sənin.  
Deməli, əhd edib qərara aldıq.

Gedir.

### Yeddinci gəliş

Marsela və Doroteya.

Doroteya

Neylədin?

Marsela

Mənimcün fərqə yox, artıq.  
Didib parçalayır ürəyimi kin;  
Fabyonu sevirmi, söylə, Anarda?

Doroteya

Sevir.

Marsela

İki qatdır qisasım, demək.  
Məhəbbət allahi ürəyi kövrək  
Deyildir, qisası qoymur o yerdə.

### Sökkizinci gəliş

Əvvəlkilər, Diana və Anarda.

Diana (Anardaya).

Bələ etməliydim mən, ancaq belə.  
Qurtaraq bu haqda söhbəti-sözü.

Anarda

Son vaxtlar anlaya bilmirəm sizi,  
Anlaya bilmirəm, nədir məsələ.

Aha, Marsela da, Doroteya da  
Burdadır, senyora, bir yerdədirlər.

Diana

Zəhləm Marseladan gedir bu günlər.  
Gözüm görmək belə istəmir onu.  
Marsela, otağı tərk eley!

Marsela

Gedək.

(Yavaş səslə Doroteyaya.)

Ya məni kiməsə qısqanır xanım,  
Ya da şübhələnir, budur gümanım.  
Görəsən, hayandan əsibdir külək?

Marsela və Doroteya gedirlər.

### Doqquzuncu gəliş

Diana və Anarda.

Anarda

Sizə iki kəlmə sözüm var.

Diana

Buyur.

Anarda

İndi burdan gedən iki senyورun  
Hər ikisi sizə vurgundur, vurgun.  
Sizsə həm sərtsiniz, həm də ki, məğrur.  
Sizdən soyuq deyil Anaksareta,  
Lukretsiya kimi utancaqsınız...  
Əsلا adamlara yanmır canınız.

Diana

Məsləhət verməyə xitam ver daha.

### Anarda

Sizə kim lazımdır? Markiz Rikardo  
Niyə xoşunuza golmeyir, niyə?  
O, layiq deyildir kavaleriye?  
Hamidan artıqdır, əskik deyil o,  
Şöhrati, ad-sani kimdə var onun?  
Və ya elə xanım hardadır harda,  
Sizin əmoğlunuz Federikonun  
Arvadı olmaqdan boyun qaçırdı?  
Hər dəfə onları qovursunuz siz,  
Bir anda məhv olur xoş ümidiłarı.

### Diana

Birisini dəlidir, giedir o biri.  
Onların tayisan sən də, şübhəsiz.  
Onları onunçın rədd edirəm ki,  
Könlüm başqasına olmuşdur əsir.  
Əfsus, evlənməmiz mümkün deyildir.

### Anarda

Yuxu olmayıdı bu sözlər təki.  
Xanım, sevgi hara, siz hara?

### Diana

Məgər  
Mən qadın deyiləm?

### Anarda

Yox, buzsunuz siz.  
Günəşi də buza döndərərsiniz  
Onunla üz-üzə gölsəniz əgor.

### Diana

Sən bir işə bax ki, bu bir parça buz  
Soyuq nəfəsilə, parıltısılı  
Kimsəsiz bir şəxsə olmuşdur kölə.

### Anarda

O, kimdir?

### Diana

Vüqarım yerindədir, sus.  
Ağır-yüngülümü bilirəm – kimə  
Aşıq olduğumu demərəm heç vaxt.  
Onu sevməyimlə, bilirəm, ancaq,  
Mən ləkə vururam küber nəslime.

### Anarda

Keçmişdə yaşamış iki şah qadın,  
Biri öküz sevmiş, o birisi at...  
Qəbirdə olmasın deye narahat  
Adını çəkmirəm başqalarının.  
Heyvan ki, deyildir sevdiyiniz şəxs,  
İnsana eşq işe ləkə getirməz.

### Diana

Sevməyi bacara bilirə bir kəs,  
Nifret etməyi də bacarar yəqin.  
Eşqi dəfn edirəm, bil ki, bu gündən.

### Anarda

Bacara bilsəniz!

### Diana

İradəm yetər.  
İstəyib sevmişəm, istəyimle də  
Çıxardıb atıram eşqi kökündən.

Səhnə arxasından musiqi və mahnı səsi golir.

O, kimdir?

### Anarda

Fabyodur, bir də Klara.

### Diana

Nəgmələr də edir qulağımı dəng.

### Anarda

Musiqi eşq ilə olur həməhəng.  
Nə demek istəyir görək, gitara.

Söhnə arxasından eçidilən noğmə.

Nə ola istədiyin anda sənin  
Eşqi könlündə əvəz eyləyo kin.  
Amma kin basladıyın anda da sən  
Eşqi qəlbindən ata bilmirsən...

Anarda

Gördünüz? Çətindir eşqi ünütmaq.  
Nağmə də etiraz eləyir size.

Diana

Mən diqqətlə qulaq asdım hər sözə.  
Yaxşı tanıyıram özümü ancaq.  
Məhəbbət nə qədər əl-qol açsa da,  
Bir anda döndərrəm onu nifrətə.

Anarda

Bəli iradəyo, bu qətiyyətə  
Malik olan adam azdır dünyada.

### Onuncu gəliş

Əvvəlkilər və Teodoro.

Teodoro

Senyora, bu saat Fabyo dedi ki,  
Siz məni burada gözləyirsiniz.

Diana

Bəli, gözləyirəm, neçə saat var.

Teodoro

Gəldim, əmrinizi eşidən təki.  
Əfv edin bir qədər gecikmişəmsə.

Diana

Sizdən gizli deyil: iki böyük şəxs  
Mənimlə evlənmək xəyalındadır.

Teodoro

Bəli, xəbərdaram.

Diana

Boylu-buxunlu  
Və gözəldir onlar...

Teodoro

Söz ola bilməz...

Diana

Sizinle məsləhət etməmiş, düzü,  
Bilmədim hansını seçim. Siz deyin,  
Onunmu, bununmu olum arvadı?

Teodoro

Mən neçə məsləhət verim, senyora?!  
Sizin öz zövqünüz, öz qəlbiniz var.  
Mənim məsləhatim nəyə görəkdir?  
Hansını intixab etsəniz, onun  
Hazırıam dayanam qulluğunda mən.

Diana

Bu qədər görəkli və vacib işdə  
Sizi məşvərətçi təyin elədim,  
Sizsə puç etdiniz etimadımı.

Teodoro

Yaşlı adamların fikrini bilmək  
Yaxşı olmazdım, xanım, bu işdə?  
Sizin dünya görmüş eşik ağanız –  
Otavyo təcrübə sahibidir ki,  
Düzungün məsləhəti o verer yalnız.

Diana

Mən istəyirdim ki, öz ağanızı  
Özünüz intixab eləyəsiniz.  
Necə bilirsiz, əmim oglundan  
Üstün deyilmidir markiz Rikardo?

Teodoro

Üstündür.

Diana

Onu da seçirəm. Gedin  
Onu təbrik edin mənim adımdan.

Diana və Anarda gedirlər.

### On birinci gəliş

Teodoro yalqız.

Teodoro

Bu müsibət deyin, kimə üz verib,  
Kim görübür belə axmaq qararı!  
Belə alçaq xəyanəti kim görüb!  
Bu da mənim xəyalımın pərvazı!  
Durma, yandır, külə döndər, ey günəş,  
Ümidiimin qanadını-qolunu.  
Şirnikərək bir mələyin eşqinə,  
Lələklərim açılmışdı fərəhə.  
Günəş vurdur, o lələklər qopdular.  
Sən özün də səhv etdin, ah, Diana!  
Heç bilmirəm, qəlb ovlayan o sözlər  
Məni niyə azdırıcı düz yolumdan?  
Düz deyiblər: kim tayını tapmasa,  
Ah-amanla keçər gecə-gündüzi.  
O gözlərin məni əsir etməsi  
Təbiidir, kim qınayar məni, kim?  
Aldadaraq o işvəkar baxışlar  
Ulissi də yoldan edə bilərdi.  
Yox, heç kəsi mən günahkar bilmirəm,  
Tek özüməm, ancaq mənəm müqəssir.  
Olsun, mənim itirdiyim nədir ki,  
Elə billəm xəstəymışım xeyli var,  
Qızdıraraq hərəketdən yananda

Göz öünüə çox qəribə sehnələr  
Gətirərək, sayıqlayıb durmuşam.  
Sen ey mənim pərvaz edən xəyalım,  
Artıq qraf de Bolflor olmağın  
Havasını çıxardıb at başından,  
Yelkənnini yönəlt tanış sahile;  
Yenə sev öz Marselanı və bil ki,  
Onun eşqi kifayətdir səninçün.  
Qrafinyalar markizləri arasın;  
Sevişənlər bir-birina ton gerek.  
Sən küləkli bir havada doğuldun,  
Külək olub getdin axır, xəyalım!  
Ucalmağı bacarmayan kəslerin  
Yixılaraq ayılmaqdır nəsibi.

### On ikinci gəliş

Teodoro və Fabyo.

Fabyo

Xanımı gördünüz?

Teodoro

Əzizim Fabyo,  
Gördüm ve öyrənib bildim bu saat:  
Dulluqdan yamanca darixibdir o;  
Yaxında gözleyir bizi toy-büsət.  
Sevir senyoranı iki zadəgan.  
Markiz Rikardonu, xanım, qrafdan  
Daha üstün tutur.

Fabyo

Markizə əhsən!

Teodoro

Əmr edib, markizi təbrik edim mən.  
Amma, köhnə dostum, qəlbim deyir ki,  
Muştuluğu sənə versin Rikardo.

Durmaq vaxtı deyil, əs külək təki,  
İnan, inan, mənə, xəsis deyil o.

Fabyo

Yaddan çıxartmaram bu hörmətinı.  
İt bir ox kimi uçaram bu an,  
Allah əsirgəməz kəramətinin...  
İşlər yaxşı gedir, deyildir yaman.  
Fəxr etsin Rikardo: bizim xanımı  
İkinci nigaha razi salıb o.

Gedir.

### On üçüncü gəliş

Teodoro və Tristan.

Tristan

Nə müddətdir axtarıram mən sizi.  
Deyilənlər həqiqətdir, yoxsa yox?

Teodoro

Ah, Tristan, axtardığın həqiqət  
Amansızca aldanmağımızdır mənim.

Tristan

Özüm gördüm, bayaq iki yunsatan,  
Kresloda əyləşərək şəst ilə,  
Diananın tovlayırdı başını.  
Amma ki, ər intixabi dəstgahı  
Gəlib mənə çatmadı.

Teodoro

Qulaq ver,  
Eşit, mənim yaxın dostum Tristan,  
Bil ki, xanım günəbaxan kimidir,  
O, havada toz kimidir, toz kimi;  
O, dənizdən geri axan çeşmədir,

Eniş deyil, sərt yoxusdur yatağı.  
Dianadır, yəni Aydır o, göydə,  
O həm qadın, həm kabusdur – xəyaldır,  
Əjdahadır – yaranmışdır məkrədən.  
Məhv olmağa məni məhkum etdi o.  
Zəfərini etdirərək nümayış,  
Xəbər aldı məndən: iki ağanın  
Hansi qəşəng, hansı xoşa geləndir?  
Birisini seçmək üçün onların,  
Dedi, mənim məsləhətim görəkdir.  
Mən məhv oldum, eşidəndə bu əmri.  
Heç bilmirəm, necə oldu, Tristan,  
Dəli olub itirmədim ağlımı.  
Sonra dedi, markız daha sevimli  
Bir insandır; ürəyinə yatr və  
Ona xəbər aparmamı etdi əmri.

Tristan

Bir nəfərin bəxti güldü axırda.

Teodoro

O da markız Rikardodur.

Tristan

Şübəsiz.  
Belə xarab olmasayıdı halınız,  
Əvvəldən də açılmayan könlünüz  
Qərq olmamış olsa idи bu qəmə,  
Keçmişləri yadınıza salardım:  
Təkəbbürle uğurdunuz səmada,  
Sanırdınız özünüzü bir qraf.

Teodoro

Uçurdum, ah, yerə düşüb əzildim!

Tristan

Təqsirkar tək sızsınız siz, bu işdə.

Teodoro

Düz deyirsən, mən özüməm müqəssir.

Hiyləsinə o füsunkar gözlərin  
Aldanaraq düşünmədən vuruldum.

Tristan

Demədimmi, kişilərin ağlıını  
Alt-üst edən, həyatını möhv edən  
Gözləridir qadınların, qızların?

Teodoro

And içirəm, inan mənim sözümə,  
Xəcalətdən adamların üzünə,  
Gözlərinə mən dik baxa bilmirəm...  
Hər şey bitdi, son verildi hər şeyə.  
İndən belə məhəbbəti, ad-səni,  
Yüksəlməyi gərək yaddan çıxardam.

Tristan

Görün, necə xəcaletli, peşiman  
Döñürsünüz Marelannın yanına.

Teodoro

Tez gətirrik ələ onun qəlbini.

### On dördüncü gəliş

Övvəlki və Marsela.

Marsela (*Teodor və Tristanın burada olduğunu hiss etmir*).

Nə çətinmiş saxta görkəm, saxta məhəbbət!  
Köhən eşqi boğmaq üçün ha etsəm də cəhd,  
Gündən-günə artdığını hiss edirəm mən.  
Heysiyyotim vaz keçməyi omr edir fəqət,  
Qəlb xəstədir, sağalmağa ehtiyacı var.  
Başqa sevgi dərman edər dördimə, əlbət,  
Eşqin xəsto saldığımı eşq sağaldar.  
Bir nöfərin sevgisilə vururkən ürək,  
Mümkünmüdür başqasının ola vurgunu?

Qısam deyil, öz-özünü mehv etməkdi bu.  
Yox, bu işin axırını gözlemek gərək,  
Sən keçmişə dəfn etmişən, bir də görürsən,  
O, göz verib zoqlar atdı neçə yerindən.

Teodoro

Marsela!..

Marsela

Bu kimdir?

Teodoro

Mənəm. Yoxsa sən  
Büsbütün atmışan məni qəlbindən?

Marsela

Büsbütün atmışam və deyirəm, heç  
Geri qayıtmasn keçmişdəki cşq.  
Gəzib-dolanıram fikirli, sərsəm,  
Bilirəm, aylılıb özümə gəlsem,  
Fikrimdə canlanıb yada düşərsən.  
Mən unudum deyə səni tamamen,  
Qəlbimi vermişəm bir başqasına.  
Bütün varlığımla vurğunam ona.  
Hələ bir utanıb ar eləmodən,  
Adını çəkirsən Marelannın sən?

Teodoro

Mən səni sınaqça çekirdim, ancaq,  
Səninçün çox ağır keçdi bu sınaq.  
Bu hal səbəb olub çoxlu səs-küya,  
Ağızdan-ağıza gezir şayiə:  
Guya mən etmişəm sənə əlvida,  
Qalmayıb arada əvvəlki sevda.

Marsela

Müdriklər deyib ki, ağlı olan kəs  
Qadınla şüşəni sınaqça çekməz.  
Ancaq bir kənara at bəhanəni,

Sınamaq deyildi məqsədin məni.  
Başqadır bu işin səbəbi, başqa,  
Başqa bir xəyalı, başqa bir eşqə  
Düşüb axmaq-axmaq uymuşdun ona.  
İşlərin necədir? Bir danışsana.  
Ulduzlu səmədan uzaqsanmı, din.  
Yerinə yetibmi, söylə, niyyatın?  
Sevgilindən olan ilahi raftar  
Hüsnündən üstünmü, etsənə aşkar?  
De görüm, nə olub, necədir halın,  
Yoxsa bəd götərib bəxtin, iqbali?  
Yoxsa eşqin yeli əsdi tərsinə?  
Tayının yanına dönürsən yənə?  
Yox, açıq deyirəm, inansam əgər –  
Bələ bir iş olub – mənə dad verər,  
O saat tikani çıxar qəlbimin.

### Teodoro

Hayif almaqdısa məqsədin sənin,  
De, nə istəyirsən sən bundan artıq?  
Yalnız bunu deyə bilərəm açıq:  
Uca olmalıdır, düzdür, məhəbbət.  
Mən cofadan qaçan deyiləm, fəqət  
Döyüş meydانında zəfər çalan kəs  
Məğlub etdiyinin başını kəsməz.  
Zəfər soninkidir, mən çox düşündüm,  
Yənə Marselamin yanına döndüm.  
Qəflət yuyuxusundan ayıldım, əgər  
Səndə məhəbbətdən varsa bir əsər,  
Bu yoldan azmişin keç töqsirindən.  
Və elə bilmə ki, basılmışam mən.  
Olub-keçənləri salaraq yada,  
Sonrakı eşqimə dedim əlvida.  
Sanki yuxudaydım, birdən ayıldım,  
Yanına gəlməyi qorara aldım.  
O keçən günləri, xoşbəxt anları  
Sən də bir xatırla, yada sal barı –  
Madam ki, mən sənə gotirdim pənah.

### Marsela

Yox, məni o gündən saxlaşın Allah  
Ki, uca eşqindən ayıram səni.  
Gəl yarımcı qoyma mübarizəni,  
Yox, yox, ruhdan düşmə, mətin ol, mətin,  
Qorxaq ad vermasın sənə afstin.  
Bela xoşbəxtliyi buraxma əldən,  
Sevdim başqasını mən də könüldən.  
Madam ki, unudub atmışan məni,  
Bilirəm, bu eşqim incitməz səni.  
Səni unudaram mən də birtəher,  
Yüksək olməsa da Fabyo o qədər,  
Səndən ki, hayfimi aldırm; əlvida!  
Gedib rahatlanmaq vaxtımdır daha.  
Həm də darıxdır məni söhbətin.  
Bir də Fabyo görər, daha mən gedim.  
Evlənmiş kimiyik axı indi biz.

### Teodoro

Tristan, buraxma, yolunu kəs, tez!

### Tristan

Dayanın, senyora! Sevənlər bilir,  
Eşqi təzələmək eyib deyildir.  
Qəlbin chtiraslı eşqi, niyyəti  
Yuyur hər günahı, hər cinayəti.  
Marsela, həl ol göl əhvalatdan.

### Marsela

Əl çək məndən, əl çək!

### Tristan

Canım, bir dayan!

Diana və Anarda daxıl olurlar. Teodoro, Marsela və  
Tristan onları görmürlər.

## On beşinci gəliş

Əvvəlkilər, Diana və Anarda.

Diana (*kənara*).

Onları bir yerdə görürəm yenə.

Anarda (*yavaş səslə Dianaya*).

Ah, elə galir ki, senyora, mənə  
Onları bir görmək ağırdır sizə.

Diana

Anarda, burada dəymədən gözə,  
Qoy baxaq onların hərkətinə.

(*Kənara*.)

Yenə qısqanıram, sevirəm yenə.

Diana və Anarda pərdə arxasında gizlənlərlər.

Marsela

Əl çək, and verirəm səni Allaha!

Anarda (*yavaş səslə Dianaya*).

Tristan onları barışdırmağa  
Can atır, görünür küsüşüb onlar.

Diana

Ay oğraş!.. Dünyada beləsi də var!

Tristan

Əzizim senyora, inan, inan ki,  
Məftun bir xanımın olduqca sərsəm.  
Olduqca mənasız hüsнü-camalı.  
Göydə parıldayan bir şimşək təki  
Onun gözlərinə göründü birdən.  
Havayı bir şeydir dünyanın malı –  
Teodoro üçün, bunu yəqin bil.  
Hər şeydən qiymətli gözəlliyyindir.

Özgəyə eşqini buzun üstə yaz,  
Günün qabağına qoy, gözlə bir az...  
Teodoro, bura!

Diana (*kənara*).

Bircə, sən allah,  
Diplomatlıq bax, ustalığa bax.

Teodoro

Mən neyə lazımmam; axı, Marsela  
And içmək istədi indi az qala  
Ki, başqa adamı sevir.

Tristan

İndi gel,  
Bunu yola getir.

Teodoro

Olsun, çox gözəl!  
Sevdiyi adama qoy əre getsin.

Tristan

İşiniz büsbütün dəsgahdır sizin.  
Yaxşı, bu tərs qızı öçəsdirməyin,  
Əl verin barışın, bəhsə girməyin.  
Tez olun barışın, bəsdir naz, əda!

Teodoro

Yox, bu mümkün deyil, dünya qopsa da.

Tristan

Siz allah, əl çəkin nazi-qəmzədən.  
Verin əlinizi, yalvarıram mən!

Teodoro

Sevirəm dedimsə əgər bir kəsi,  
Çox xahiş edirəm Marsela desin.  
O isə deyir ki...

Tristan

O, yalan deyir.  
Qəsdən çək-çevirə salmaq istəyir.

Marsela

Yox, yox, həqiqəti niyə gizlədim.

Tristan

Kəs səsini, axmaq! Bos heysiyyətin?  
Bu nə dəlilikdir! Başına girmir.

Teodoro

Cox dedim, indi ki, nəticə vermir,  
Mən intiqam alım, Marsela baxsın.

Marsela

Göyün ildirimi başımda çaxsın...

Tristan

And içmə!

Marsela (*yavaş səslə Tristana*).

Doğrudur, acıqliyam çox,  
Güclə ayaq üstidə duraram ancaq.

Tristan

Özünə toxraq ver!

Diana (*kənara*).

Bu quldura bax,  
Tamam firıldaqdır, işi firıldaq.

Marsela

Tristan, vaxt yoxdur, məni azad et.

Teodoro

Qoy getsin!

Tristan

Gedirson, yaxşı, di çıx get.

Teodoro

Yox, kəs qabağını!

Marsela

Gedə bilmirəm,  
Ah, mənim əzizim!

Tristan

Aləmdir, aləm.  
Xudaya, əfv elə təqsirimizi!

Marsela

Ah, gedə bilmirəm, mənim əzizim!

Teodoro

Mən də sənin kimi donub qalmışam.  
Elə bil, dənizdən ucalan daşam.

Marsela

Qucmaq istəyirəm mən səni bərk-bərk.

Teodoro

Eşqinlə alışmaq istəyir ürek.

Tristan

Barışınlar deyə mən də bayaqdan  
Nahaq gedirmişəm əldən-ayaqdan.

Anarda (*Dianaya yavaş səslə*).

Sizə xoş gəlirmi bu lövhə?

Diana

Aman!  
Di gəl, kişilərin sözünü inan.  
Qadınlar da geri qalmaz onlardan.

Teodoro

Yamanca qorxutdun məni, yamanca.

Tristan

Mənim bəxtim çəkdi belə asanca  
Barışdı küsənlər, göldilər yola.  
Nəşə, forəh verir axı dellala,  
Alici-satıcı tez dil taparsa.

Marsela

Mənim səndən başqa həmdəmim varsa,  
Səndən başqasına düşübər meylim,  
Allah tez öldürsün məni, sevgilim!

Teodoro

Əmin ol, əzizim, səni bu gündən  
Artıq məhəbbətlə sevəcəyəm mən.  
Əgor sındırırsam bir də qəlbini,  
Fabyonun qoynunda görüm mən səni,  
Fabyo qucaqlasın şux sevgilimi!

Marsela

Günahını yumaq istəyirsənmi?

Teodoro

Səninçün dağ üstə dağ qoyaram, yar.

Marsela

De ki, dünyadakı bütün qadınlar  
Eybəcərdir.

Teodoro

Sənin yanında, şəksiz,  
Bələ cavab verər bütün insü-cins.

Marsela

Doğrudur, ömürlük bir həmdəmimsən,  
Amma nə gizlədim, görürəm bəzən.  
Qəlbən qısqanıram. Tristan bir az  
Uzaşsa, deyordim...

Tristan

De, ay kələkbaz,  
Lap məndən də olsa, söylə qorxmadan.

Marsela

De ki, qrafinya iyrəncdir yaman.

Teodoro

Xalis ifritödир senyora, vallah.

Marsela

Axmaqdır.

Teodoro

Əlbəttə, qazdan da axmaq!

Marsela

De ki, çərənçidir.

Teodoro

Sağsağan kimi.

Diana (*Anardaya yavaş səslə*).

Susdurmaq gərəkdir bax bu sərsəmi.  
Qorxuram aşalar lap hədlərini.  
Bəsdir, qoy görsünlər, görsünlər məni!

Anarda

Senyora, etməyin, bu, yaxşı düşməz.

Tristan

Xanımı tanımaq istəsə hər kəs  
Qoy bizdən soruşsun; biz birər-birər  
Eləyek ondakı eyibləri şərh.

Diana (*kənara*).

Çətindir bunları durub dinləmək.

Tristan

Əvvəla...

Diana (*kənara*).

Deməyə qoymayam görək,  
Hər şeyin həddi var, həddi var, canım!

Marsela

Daha mən gedirəm.

Diana və Anarda pərdə dalından çıxırlar.

Marsela reverans edərək uzaqlaşır.

Tristan

Burdaymış xanım!

Teodoro (*kənara*).

Senyora burdaymış...

Diana

Har zaman sizi  
Gəzməli oluram,

Teodoro

Senyora, düzü...

Tristan (*kənara*).

Tufan qopardacaq bu saat xanım.  
Məsləhət deyildir burda qalmağım.

Gedir.

### On altıncı galiş

Teodoro, Diana və Anarda.

Diana

Anarda, dayanma, zəhmət olmasa,  
Ya bir stol götür, ya da bir masa.  
Diktə etməliyəm Teodoroya,  
Məktub yazmalıdır.

Teodoro (*kənara*).

Ürəyim, guya,  
Nənə yarpağıdır, az qalır qopa.  
Döhnətdir, o bizi eşitmış olsa.

Diana (*kənara*).

Ürək cuşə gəlir yenə sevgidən,  
Gizlədə bilmirəm qısqanlığın mən.

O, eçq elan edir Marselasına;

Halbuki belə bir eçq elanına

Mənim də haqqım var, Marsela qədər.  
Geciksəm, lağ edib mənə gülərlər.

Teodoro (*kənara*).

Xanım öz-özümə danışır orda,  
Axı mən bilirom, bu saraylarda  
Günləri xoş keçir danışmayanın.  
Burda qulağı var hətta xalçanın,  
Dili var burdakı divarların da!

Anarda

Senyora, gotirdim, hazırın masa,  
Qələm də hazırlır.

Diana

Başlamaq gərək,  
Teodoro, yazın, başlayın görək.

Teodoro (*kənara*).

Ya ölüm, ya qovmaq əmri verəcək.

Diana

Yazın!

Teodoro

Mən hazırlam.

Diana

Dayanın, görek,  
Dinizin ağrıyar, tez ol, Anarda,  
Teodoro üçün balış ver ordan.

Teodoro

Mənimcün rahatdır.

Diana

Qoy, Anarda, qoy!

### Teodoro (*kənara*).

Mənim ürəyimə heç yatmayır bu.  
Harda ki, həm qəzəb, həm şübhə gezir,  
Harda ki, yumumşaq yerdədir dizin,  
Orda geda biler başın bədəndən.  
Xanım, gözləyirəm.

### Diana

Başlayıram mən.

### Teodoro (*kənara*).

Qoy nə olur-olsun, pənah Allaha!

Diana hündür kreslədə oturub diktə edir. Teodoro yazar.

Diana. "Kübar qadın öz qəlbini raiyyətdən olan bir adama açmışa, həmin adamın başqa qadını sevməyə davam etməsi ədəbsizlikdir. Biri öz xoşbəxtliyini qiymətləndirə bilmirsə, qoy elə axmaq olaraq qalsın".

### Teodoro

Bəs sonra? Gerisi?

### Diana

Gerisi yoxdur.  
Qatlıyib bir zərfin içində qoyun.

### Anarda (*Dianaya yavaşça*).

Senyora, bir deyin, bu nə deməkdir?

### Diana

Sevən bir ürəyin dəlilikləri!

### Anarda

Sevdiyiniz kimdir? Bilmək olarmı?

### Diana

Qəribə sualdır bu sual, düzü.  
Bu evin divarı-daşı da hötə,  
Yalnız bu barədə piçıldışırlar.

### Teodoro

Zərf hazır, senyora, amma bilmirəm,  
Kimin ünvanına yazım üstünü?

### Diana

Size çatacaqdır məktub, amma bax,  
Marsela bilməsin gərək bu sırrı.  
Bəlkə, tek qaldıqda oxuyaraq siz,  
Bunun mənasını dərk edəsiniz.

Diana və Anarda gedirlər.

### On yeddinci gəliş

Teodoro tok qahr, sonra Marsela görür.

### Teodoro

Mən dərək edə bilməyirəm bu eşqi,  
Həftəbaşı qan alan bir həkimtək,  
Həftədə bir sevir məni Diana.  
Məhəbbətlə vuran nəbzi, gör onun,  
Necə uzun fasiləylə vurur, ah!

Marsela daxil olur.

### Marsela

Canım, gözüm, axır ki, bir yerdəyik!  
Danış, sənə ne deyirdi senyora?  
Həç bilirsən qəlbim necə vururdu?

### Teodoro

O deyirdi, səni bizim Fabyoya  
Əre vermək fikrindədir, Marsela.  
Bu da məktub; o, darğaya yazar ki,  
Pul göndərsin gəlirindən mülkünün,  
O pul sənin cehizinçün gərəkdir.

Marsela

Bu, nə sözdür?

Teodoro

Lap səmimi-qəlbdən  
Bəxtiyarlıq diləyirəm mən sizə.  
Sən Fabyonun gəlinisən bu gündən,  
Danışmağın layiq deyil mənimlə.

Marsela

Bir qulaq as...

Teodoro

Yeri deyil gileyin.

Gedir.

### On səkkizinci gəliş

Marsela yalqız.

Marsela

Bunun doğru olduğuna, doğrusu,  
Heç bir zaman mən inana bilmərəm.  
Yəqin, cinli senyoranın diqqəti  
Bunun başdan eləmişdir ağlını.  
Teodoro bir vedroyə oxşayır:  
Aşağıya düşən kimi o vedra,  
Xanım dərhal nevazışla doldurur.  
Yuxarıya qalxınca, su boşalar.  
Qədirbilməz! Teodoro! O, sənə  
Bir az hörmət göstərib, üz verəndə,  
Məni yaddan çıxardırsan bir anda.  
O gedəndə, məni dila tutursan,  
O goldımı, məni atıb gedirsən.  
Kim bu hala tab götürər, deyin, kim?

### On doqquzuncu gəliş

Masella, Markiz Rikardo, Fabyo

Rikardo

Bir an, bir an belə gecikmədən mən,  
Geldim ki, tez öpəm onun əlindən.

Fabyo (*Marselaya*).

Get de gəldiyini senyor markizin.

Marsela (*kənarə*).

Sən nə yamansanmış, qısqanlıq hissi,  
Nələr çekəcəyəm sənin ucundan!  
Bəxtin dönüklüyü yamandır, yaman.

Fabyo

Nə oldun?

Marsela

Gedirom.

Fabyo

Di tez ol, yeri,  
Xanıma söyle ki, gəlibdir əri,  
Təşrif gətiribdir təzə ağamız.

Marsela gedir.

### İyirminci gəliş

Markiz Rikardo və Fabyo.

Rikardo

Sabah bir yanına gələrsən, yalqız,  
Sənə bir köhlən at verəcəyəm mən,  
Bir də min eskudo – duru yerindən.

Fabyo

Sizin qulunuzam bu gündən belə.

Rikardo

Birinci addımdır bu şeylər hələ.  
Xanıma nökər də olsan, bu gündən  
Dostumsan.

Fabyo

Öpürəm əlinizi mən.

Rikardo

Borcundur ki, çıxam xəcalətindən.

### İyirmi birinci gəliş

Əvvəlkilər və Diana.

Diana

Markız, burdasınız?

Rikardo

Burda deyilsə,  
Harda ola billəm! Az əvvəl bizi  
Sadiq xidmətçiniz xəbər verdi ki,  
Gəlim yanınız, əriniz təki.  
Hazırıram düşməyə ayağınza,  
Belə xoşbəxtliyə can gorək dözə,  
Dəli olsam belə, yeri var, yeri,  
Başına ondan da gələr betəri.  
Belə xoşbəxtliyə çatmayıb heç kim,  
Gözümüzdə qalmadı gözlədiklərim!

Diana

Əfv edin, heç başa düşmürəm sizi.  
Kim xahiş eləyib gəlmeyinizi?

Rikardo

Fabyo, dillən görək, bu necə işdir?

Fabyo

Katib bu xəbəri get de, demişdi.  
Mən yox, bu işləri tördən odur.

Diana

Düz deyir, müqəssir Teodorodur.  
Az əvvəl mən sizi Federikodan  
Üstün tutduğumu dediyim zaman  
Belə guman edib, yəqin, o nadan,  
Sizinle evlenmək xəyalindayam.  
Bu, bir axmaqlıqdır, əfv edin.

Rikardo

Hərgah  
Bu ev olmasayı mənə qiblegah,  
Fabyonun başını üzərdim bu an.  
Yenə de öpürəm ayağınızdan.  
Bilirəm eşqimin atəsi-közü,  
Tez-gec yumşaldacaq buz qəlbinizi.

Gedir.

### İyirmi ikinci gəliş

Fabyo, Diana

Diana

Fabyo, bu hərəkət nəyə benzəyir?

Fabyo

Xanım, məndə yoxdur zərrəcə təqsir.

Diana

Teodoro hanı? Çağır (*kənara*). Xudaya,  
Qelben vurulmuşken Teodoroya,  
Hardan gelib çıxdı, bu frant, hardan?

Fabyo (*kənara*).

Heyif! Əlim çıxdı atdan, pullardan!

Gedir.

## İyirmi üçüncü gəliş

Diana yalqız.

Diana

Ey məhəbbət, nədir məndən istəyin sənin?  
Mən ki səni unutmağa hazırlıdım tamam.  
Neçin yena zahir oldu qaraltı, neçin?  
Məni belə incitməkde varmı bir məram?  
Qulağımı dəng edərək sən axşam-səhər,  
Qəddarlığa sövq edirsin, qışqanlıq, məni!  
Ləkələnən şan-şöhrəti noslimin, əgər  
Eşidəcək olsam bu gün məsləhətinini.  
Bəli, sözsüz mən sevirəm! Kükərəyib-coşan  
Bir dənizin dalğasıyam, qayıqdır o da;  
Kim görüb ki, qayıq qala, dalğalar bata?  
Ey kübarlıq təkəbbürü, sən nə yamansan!  
Tətiyini elə möhkəm çəkmışəm yayın,  
Sinməgina az qalıbdır bu möhkəm yayın.

## İyirmi dördüncü gəliş

Diana, Teodoro, Fabyo.

Fabyo (yavaş səslə Teodoroya).

Markız az qalmışdı məni öldürə.  
Bu hələ bir yana, o vədə etdiyi  
Min eskudo pul da çıxdı əlimdən.

Teodoro

Gəl sənə yaxşı bir məsləhət verim.

Fabyo

Necə?

Teodoro

Federiko qrafınının  
Qorxur Rikardo ya gedəcəyindən.

Bu qorxu yamanca sarsıdıb onu.  
Dayanma, özünü tez çatdır ora,  
Xanımın markizi rədd etməsindən  
Qrafi hali et, xəbərdar ele.  
Sevindirsən əgər Federikonu,  
Cibino girmiş bil min eskudonu.

Fabyo

Eləyse, mən getdim.

Teodoro

Qaça-qaca get.

Fabyo gedir.

## İyirmi beşinci gəliş

Diana və Teodoro.

Teodoro

Xanım məni çağırmışdı, deyəsən?

Diana

Yaxşı oldu, çıxıb getdi bu axmaq.

Teodoro

Sizin diktə etdiyiniz məktubu,  
Təklikdə men döñə-döñə oxudum.  
Öz-özümə özüm haqda düşündüm:  
Gördüm, sizə olan böyük hörmətim  
Ürəyimdə qorxu hissi yaradıb.  
Əlbəttə ki, mənə qarşı diqqəti  
Göre-göre, dinməzəcə göz döymeyim  
Axmaqlıqdan başqa bir şey deyildir.  
Bəli, bəli, sizi uca eşq ilə  
Sevdiyimi görək çoxdan açaydım.  
Nə müddətdir vurulmuşam mən sizə,  
Həyəcandan ancaq susub durmuşam.

Diana

Teodoro, inanıram ürekden,  
Sizə bunca iltifatlar göstərən  
Bir xanımı heç sevməmək olarmı!  
Bir halda ki, uca tutur o, sizi,  
Bu sarayda qulluq edən hər kəsdən.

Teodoro

Bu, nə sözdür, xanım, başa düşmürəm?

Diana

Gərək başa düşəsiniz siz məni.  
Yadınızda qalsın: cürot eləyib  
İndən belə həddinizi aşmayın.  
Özünüzü olə alın və bilin,  
Tutduğunuz mövqə belə kiçikkən,  
Belə şanlı-şərafətli xanının  
Azacıq bir iltifati, hörməti,  
Ömrünüzü başa vuran günədək  
Sizin həyat camınızın fərəhə,  
Şan-şöhrətlə dolmasına bəs eylər.

Teodoro

Çox təəssüf, deməliyəm mən size:  
Xanım, sizin mühakimə tərziniz  
Ağlındızdan daha parlaq görünür.  
(Qəbahətim varsa ağar bir qədər,  
Xanım, məni bağışlayın, əfv edin!)

Məni vurğun baxışınız bir zaman  
Ümidiłrlə yaşamağa etdi səvq.  
Elə yudum o fışunkar gözlərə,  
Səadətim etdi mənə ağırlıq,  
Naxoşlayıb məhəbbətin gücündən,  
Bir ay tamam yatdım yorğan-döşəkdə.  
Deyin gərək, bunlar nəyə gərəkdir?  
Nə zaman ki, soyuyuram mən bir az,  
Siz od tutub yanırsınız küloştək.  
Nə zaman ki, mən alışib-yanıram,  
Buz parçası olursunuz tezçə siz.

Yaxşı, qoyun, Marselayla evlənim.  
İzn verin deyim: bağı kesikçi  
Bir məxluqa bənzəriniz var sizin.  
O, nə özü yeyir barı, nə də ki,  
Özgəsimi qoyur yaxın gəlməyə.  
Mən çəkinçə Marselanın adını.  
Qısqanlığın odu sizi yandırır.  
Sizin üçün vaz keçincə mən ondan,  
Mənə əzab verirsiniz yenidən,  
Ümidlərim püçə çıxır bir anda.  
Ya özgənin yemi olum, ya sizin.  
Bu can üzən vədlərdən, ümidiñən  
Mən usanıb lap zinhara golmişəm.  
Sevmirsiniz – izn verin, qəlbimi  
Məni sevən bir adama bağlayım.

Diana

Teodoro, eşit, qəti sözümdür:  
Marselani yadınızdan çıxardın.  
Kimə könlü verirsiniz, verin siz,  
Marselani həmisişlik unudun.  
O, heç zaman olmayıacaq sizinki.

Teodoro

Olmayacaq? Bəlkə, mənim xanımım  
Onun mənə, mənim ona eşqimi  
Mahv eləmək xəyalına düşübdür?  
Xoşunuza gəlsin deyə, ya sizin,  
Ya özgənin zövqü ilə qəlbimi  
Zəhləm gedən birisinə bağlayım?  
Marselani xoşlayıram mən, xanım,  
O da məni sevir və bu məhəbbət  
Ona, mənə gətirməyir bir ləkə.

Diana

Ah dələdüz, rezil! Gərək mən sənin  
İndiyədək aldiraydım canını!

Teodoro

Baş aćmırıam, neyləməkdir fikriniz?

Diana

Sizin kimi firıldاقçı insanı  
Şillələmək heç pis olmaz.

### İyirmi altıncı gəliş

Əvvəlkilər, qraf Federiko və Fabyo.

Fabyo (*Federikoya yavaş səslə*).

Dayanın.

Federiko

Düz deyirsən, Fabyo, bir az gözləyək.  
Yox, bəlkə də, gözləməyək.

(*Dianaya.*)

Senyora,  
Deyin, görək, nə olmuşdur?

Diana

Ah, heç nə;  
Belə axmaq nökərlərə hər evdə,  
Hər sarayda rast gəlirik, təəssüf!

Federiko

Çəkinməyin, senyora siz, bəlkə də,  
Deyiləcək sözünüz var?

Diana

Var, bəli,  
Şəxsən sizə deyiləcək sözüm var.

Federiko

Bəlkə, indi yeri deyil, mən gedim,  
Başqa günə saxlayaq bu səhbəti?

Diana

Xeyr, xeyr, niyə qalsın sonraya?  
Bu boş şəylər sizi xofa salmasın.

Gelin mənim otağıma, markizin  
Bəresində sizə səhbət açım, mən.

Gedir.

### İyirmi yeddinci gəliş

Teodoro, qraf Federiko, Fabyo.

Federiko (*Fabyo, yavaş səslə*).

Eşit, Fabyo!

Fabyo

Eşidirəm.

Federiko

Zənnimcə  
Diananı çılgınlığa sövq edən  
Gizli bir sırr, şübhəli, bir səbəb var.

Fabyo

Vicdanuma and olsun ki, bilmirəm.  
Teodoro – belə cəza! Doğrusu,  
Bu vəziyyət məni salır şübhəyə.  
İndiyədək görməmişəm, senyora  
Belə kobud bir cəzaya əl atsin.

Federiko

Yaylığı al qan olubdur katibin.

Federiko və Fabyo gedirlər.

### İyirmi səkkizinci gəliş

Teodoro yalqız

Teodoro

Əgər sevgi deyildirə, bu şıaltaqlığı  
Deyin, necə adlandırmaq? Məlumdur həm də

Belflorlar Furiyodan töroyib axı,  
Qadınları belə sevir bizi sevəndə.

Ehtirasın düşmənidir adlı-sanlılıq.  
Sevgi üçün zadəgan da, gəda da birdir.  
Elo isə bu məhkəmə deyilmi artıq?  
Sevdiyin bir şəxsə yumruq qaldırmaq nədir?  
Öldürsən, öldür, əmrə elayıb əmlə,  
İstərəm ki, cəzalanmış taleyim bu gün,  
Heç olmasa, barmağının ucunu öpsün.  
Amma eşit, ey sevimli, yaraşlı ol,  
Yanağıma toxunmaqsa yalnız məqsədin,  
Dadını tək sən duyursan bu məhəbbətin.

### İyirmi doqquzuncu gəliş

Teodor və Tristan.

#### Tristan

Xasiyyatım budur mənim əzəldən  
Xata-bala sovuşanda gəlirəm.  
Cürətsizəm, dovşan kimi qorxağam...

#### Teodoro

Ah! Tristan!

#### Tristan

Aman, senyor! Bu, nədir?  
Yaylığınız tamam qana batıbdır.

#### Teodoro

Məhəbbətin qandır təlim üsulu.  
Yolu qandır bil, qısqanlıq elminin.

#### Tristan

Başlanğıçı çox qəmlidir bu elmin.

#### Teodoro

Təəccübü bir şey yoxdur – Diana  
Dəli olub məhəbbətin gücündən.

Söndürməyi ehtirasın odunu  
Özü üçün bir əskiklik sanaraq,  
Üz-gözümü vurub işdən çıxardı.  
Axi üzüm onun meğrur eşqinin  
Çırキンliyini eks etdirən güzgündür.  
Buna görə qırdı həmin güzgüünü.

#### Tristan

Ara-sıra Lusiya ya Xuana  
Açıb mənim yalanımın üstünü,  
Qısqanlığın şiddetindən, əl atıb  
Paltarımın yaxasını cirrasa,  
Ya bir çəngə başından tük yolursa,  
Ya didirə bu eybəcər üzümü,  
Bir yeri var, bu, onlardan gözlənir;  
Yun corablı, rahiib əştəli qadından  
Bundan artıq nə gözləmək olar ki?  
Ancaq belə adlı-sanlı xanımın  
Bu mərtəbə unudaraq özünü,  
Savaşması ağlabatan deyildir.

#### Teodoro

Mən özüm də itirmişəm başımı...  
Gah görürsen əzizləyir o, məni,  
Sonra birdən gedir tamam zəhləsi.  
Nə yol verir Marselaya evlənim,  
Nə də özü teklifime “hə” deyir.  
Nə vaxt ondan döndərirəm üzümü,  
Dərhal gelib salır məni toruna;  
Nə rədd edir, nə də əldən buraxır,  
Bağ-bağçaya keşik çəkən it kimi  
Özü yemir, yaxın qoymur özgəni.  
Mən özüm də tamam çəşbaş qalmışam.

#### Tristan

Deyirlər ki, çox ağılli, bilikli  
Bir həkimin yanında bir qadınla  
Cavan yaşılı kişi qulluq edirmiş.  
Onlar tez-tez dalaşırılmış, küsürmüş.

Nahar vaxtı, şam yeməyi zamanı  
Deyişməsi kəsilmirmiş onların.  
Söyüş səsi hotta gecə vaxtı da  
Yuxudan kal qaldırırmış həkimi.  
Rahatlığı yoxmuş, qorəz, yazığın.  
Mühəzirə oxuyarkən sinifdə  
Birdən-birə, nə üçünsə, tələsik  
Öz evino qayıtmalı olur o.  
Otağının qapısını açınca.  
Qucaqlaşış yatan görür onları.  
Hökim deyir: "Allah, sənə çox şükür!  
Sükut çöküb ev-eşiyə bir anlıq!".  
O nökör və qaravastək siz də hey  
Savaşmaqla sürürsünüz günləri;  
Evlənməkdir axını bu davanın.

### Otuzuncu gəliş

Əvvəlkilər və Diana.

Diana

Burdasınız?

Teodoro

Bəli.

Tristan (*kənara*).

Gəzir xəyaltek,  
Bir yerdə durmağa qərarı gölmir.

Diana

Halımız necədir, söyləyin görək?

Teodoro

Gördüyünüz kimi.

Diana

Pisdir, eləmi?

Teodoro

Xeyr, çox yaxşıdır.

Diana

"Qulluğunuzda  
hazırıram" sözünü demədiniz bəs?

Teodoro

Bu rəftərə qarşı, qulluğunuzda  
O qədər də sūrməz hazır olmayıam.

Diana

Bildiyiniz azdır.

Teodoro

Düzdür, azdır, az,  
O qədər azdır ki, sözlərinizin  
Dərk edə bilmirəm məğzini həttə.  
Lakin fikrinizdən baş aqşasam da,  
Şapalaq səsindən baş açıram mən.  
Mən sizi sevəndə hirslenirsiniz,  
Sevmirəm – yənə də hirslenirsiniz.  
Məktub yazırsınız mən unudanda,  
Çılğın olursunuz, yada salanda.  
İstəyiniz budur, sizi dərk edim,  
Axmağa dönürəm, dərk eləyəndə.  
Ya qoyun, yaşayım, ya da öldürün,  
Daha bu əzabə dözə bilmirəm.

Diana

Mənmi yaraladım sizi?

Teodoro

Əlbəttə.

Diana

Yaylığınız hanı?

Teodoro

Budur, senyora.

Diana

Mənə verin.

Teodoro

Niyə?

Diana

Mənə gərəkdir.

Məndə qalacaqdır bu qanlı yaylıq.  
İndi Otavyonun yanına gedin,  
Ona tapşırılmış, elə bu saat  
İki min eskudo verəcək sizə.

Teodoro

Nə üçün?

Diana

Bol yaylıq tikdirmək üçün.

Gedir.

### Otuz birinci gəliş

Teodor və Tristan

Teodoro

Bu, ağıl çasdıran, qəribə işdir.

Tristan

Belə bir möcüzə görməmişəm mən.

Teodoro

İki min eskudo verdirir mənə!

Tristan

Belə bir məbləğə daha beş-altı  
Şillə yarasına dözmək olar ki...

Teodoro

Deyir, çoxlu yaylıq tikdir bu pula,  
Özüylə aparır qanlı yaylığı.

Tristan

Görünür, o, sizə qan haqqı verir,  
Düzdür, zərərdidə burda burundur.

Teodoro

Əvvəlcə dişləyib sonra şirmanan  
Bir itə oxşayır xanım, doğrusu.

Tristan

Dədiyim nökərlə qaravaş qızın  
Əhvalatı kimi bitəcək bu iş.

Teodoro

Heç də bəd olmazdı belə bir yekun.

### ÜÇUNCÜ PƏRDƏ

#### KÜÇƏ

##### Birinci gəliş

Qraf Federiko, markiz Rikardo; onlardan az aralı Selyo.

Rikardo

Bunu gözünzlə gördünüz?

Federiko

Bəli.

Rikardo

Onu öz əlilə vurdub, deməli?

Federiko

Bir ev sahibinin bir qulluqçunu  
Döymesinə əsla benzəmirdi bu.  
Siz ki, bəledsiniz əmim qızına,  
Belə bir hərəkət yaraşmır ona.  
Unudub özünü kişini döymek! –  
Arif olan bunu amlasın gərək.

Himayə altdadır o gündən bəri,  
Tanımaq olmayırlə həmin nökəri.

Rikardo

Xanım nökərləri arasında sən  
Belə xoşbəxtləri tez-tez görərsən.

Federiko

Özü öz evini yixir Diana.  
Sanki “İki güvəc” yazılıb ona.  
Dirilib gəlsəydi o temsilnəvis,  
Düzung yazdığını görərdi, şəksiz.  
O iki güvəcdən birisi gildən,  
Biri metaldandı... Nə isə, birdən  
Sel geldi onları götürdü getdi,  
Bir kənd yaxınında sahilə atdı.  
Çuqun güvəc dəyib sindirar deyə,  
Saxsı tez çəkildi ondan geriya.  
Görək bu temsildən dərs ala çoxu.  
Qadın saxsı kimi kövrəkdir axı.  
Kişisə möhkəmdir çuqun qab kimi.  
Onlar bir-birinə yaxın gəldimi,  
Və ya bir-birinə bərk toxundumu,  
Saxsı parçalanır, sınmayırlı çuqun.

Rikardo

Xanımın yanına varid olanda,  
Elə bir əzomət gördüm ki, onda,  
Özümü itirdim, gözüm qaraldı,  
Sanki ətrafımı qaranlıq aldı.  
Aradan keçməyib bir o qədər vaxt,  
Teodoro üçün külli mükafat,  
Pajlar, köhlen atlar peşkoş edildi.  
Bəli, senyoranın bu səxavəti  
İsbat etmədədir açıq-aşkar.  
O iki ürəkdə hansı duygu var.

Federiko

Nə qədər salmayıb bu xəbər hələ  
Bütün Neapola böyük vəlvələ,

Neçə ki, təmizdir nəslin ad-san,  
Lap cüzi da olsa suçu, nöqsani,  
Gərək Teodoro ölsün!

Rikardo

Qoy ölsün!  
Diana da bir az həddini bilsin!

Federiko

Bəs necə öldürtmək?

Rikardo

Necə? Deyim mən:  
Çoxdur bu şəhərdə adamoldurən.  
Onlar qızıl alıb səndən bir qəder.  
İstdiyin şəxsi həlak edirlər.  
Burda çətin ne var, belə bir qoçaq,  
Onu bizim üçün öldürər bayaq.

Federiko

Bilseniz mən necə istərdim bunu.

Rikardo

Ele günü bu gün Teodoronu  
Gözleyir belə bir ölüm.

Tristani və üç yoldaşını görərək.

Federiko

Baxın, bir,  
Deyəsən, qatılı Allah yetirir.

Rikardo

Özüdür.

Federiko

Bax, Allah eşidir bizi,  
Yerinə yetirir istəyimizi.

## İkinci gəliş

Övvolkilar, tozə paltar geyinmiş Tristan, Furyo, Antonelo vo Lirano.

Furyo

Təzə paltar geyib bəzəndiyinçün.  
Sənin boynunadır qonaqlıq bu gün.

Antonelo

Belə olmalıdır, söz ola bilməz.

Tristan

Ürəkdən razıyam, eləməyin bəhs.

Lirano

Qiyamət paltardır amma, doğrusu.

Tristan

Hələ harasıdır, hələ nədir bu?  
Hələ qabaqdadır – qabaqda dəsgah,  
Bəxt mənə badalaq vurmasa hərgah,  
Katibin katibi olacağam mən.

Lirano

Xanımçün əzizdir ağan, deyəsən?

Tristan

Düzungü öyrənmək istəsən, budur:  
Xanımın sağ əli Teodorodur.  
Xanımı bu işə odur sövq edən.  
Kosək bu söhbəti, vaxt itirmədən  
Gedək, yeyib-içək.

Furyo

Burda, Tristan.  
Neçə cür şərab var – lap əlasından!

Tristan

Yunan şərabından içək və sonra  
Longər vura-vura düzələk yola!

## Rikardo (Federikoya).

Yaxşı bax, o tutqun dərili gəncə,  
Bunların başçısı odur o, məncə.  
Hamısı sözünü eşidir onun.

(Selyoya.)

Selyo, bir yaxın gel!

Selyo

Ağa, buyurun!

Rikardo

Çağır o solğunu.

Selyo (Tristana).

Ey, kavalero!  
Meyxanadan əvvəl bura buyurun,  
Möhtərəm markizin sözü var sizə.

Tristan (dostlarına).

Mən baş çəkmeliyəm, dostlar, markizə.  
Gedim görüm, nədir onun istəyi?  
Siz gedin sıfariş edin hər şeyi.  
Yarım çellək şərab, bir parça pendir.  
Mən görüm, markizin məramı nədir.

Antonello

Amma bax gecikme.

Tristan

Tez gələrəm, tez.

Furyo, Antonelo vo Lirano gedirlər.

## Üçüncü gəliş

Qraf Federiko, markiz Rikardo, Selyo vo Tristan

Tristan

Markiz cənabları nə buyururlar?

Rikardo

Elə qorxundur ki, sizdəki görkəm  
Qrafi və məni salıb heyrətə.  
Öyrənmək istədik: bu görkəmlə siz  
Adam da öldürə bilərmisiniz?

Tristan (*kanara*).

Bunlar ki, xanımın dəlisidirlər!  
Burda nə işə var; deyim, bacarram?

Federiko

Niyə susursunuz?

Tristan

Deyirəm, bəlkə,  
Ağa olə salır bizim peşəni.  
Şahiddir bu yerlər, şahiddir göylər,  
Şahiddir dünyanın xalıqı Allah,  
Elə qılınc yoxdur bu diyarda ki,  
Titroyib əsməsin adımları goləndə.  
Yəqin ki, Hektoru eşitmışsiniz,  
Elə ki əlimə qılınc alıram,  
“Hektor, elə budur, budur”, – deyirlər.  
Troya Hektoru o idi bir vaxt,  
İndi İtalyanın Hektoruyam mən.

Federiko (*Rikardoya*).

Beləsi lazımdır bizə, Rikardo.

(*Tristana*.)

Yox, biz olə salan deyilik sizi  
Və yalnız adınız qorxunc deyilsə,

Biz deyən adamı siz öldürməyə  
Razılıq versəniz, varlanarsınız.

Tristan

İki yüz eskudo versəniz əgər,  
Öldürəm, şeytanın özü də olsa.

Rikardo

Üç yüz də verərəm. Şərtim budur o,  
Günü bu gün ölsün, gecikmək olmaz.

Tristan

Onun adı gərək, bir də beh, mənə.

Rikardo

Xanım Belfloru tanıırsınız?

Tristan

Neçə dostum vardır onun evində.

Rikardo

Onun nökeridir dediyimiz şəxs.

Tristan

Bütün nökerləri, qaravaşları,  
Karet atlarını öldürəm hətta.

Rikardo

Öldürsəniz bəsdir Teodoronu.

Tristan

Gərək özgə tədbir görülə onda:  
Mənim eşitdiyim xəborə görə,  
Teodoro sizdən ehtiyat edib  
Gecələr gəzməyə çıxmayırdı.  
Məni çağırırlar ona keşikçi.  
Lütf edin, bildirim razılığımı,  
Sonra da xəncori soxum böyrünə.  
O yatsın, ömürlük yuxuya getsin,  
Məndən də bir adam şübhəlenməsin.  
Siz bu tədbirime nə deyirsiniz?

Federiko

Bütün Neapolda bu tədbir kimi  
Ağılı bir tədbir çətin tapılar.  
Girin bu qulluğa, öldürün onu,  
Gizlədə bilərik sonra biz səni.

Tristan

Yüz eskudo mənə bu başdan.

Rikardo

Bu, elli çevondur, qrafınının  
Evində soninlə görüşən zaman,  
Yüz də, neçə yüz də verərəm, yeqin.

Tristan

Xeyr, gərək deyil mənə artıq.  
Ağalar, hələlik salamat qalın.  
Mənə Damdağıdan, Ayıqorxudan,  
Dəmirel, Cinudan gözləyir orda,  
Sonra başlayarlar onlar qeybətə.

Rikardo

Düz sözdür, xudafız.

Federiko

Bəxtimiz çekdi.

Rikardo

Artıq ölmüş bilin Teodoronu.

Federiko

Çox gözəl oğlandır, amma o eclaf!

Markiz Rikardo, qraf Federiko və Selyo gedirlər.

Tristan

Tez xəbər verməli Teodoroya.  
Əlvida, al şərab, sağlıqla, dostlar.  
Evə tələsirəm, yolum uzaqdır.  
Gələn o özüdür; heç gözləməzdəm!

### Dördüncü gəliş

Teodoro və Tristan.

Tristan

Senyor, hara belə?

Teodoro

Tutqundur könlüm.  
Özüm də bilmirəm, haradır yolum.  
Qəlbim yaralıdır, üzgündür canım,  
Sübə sağ çıxmaga yoxdur gümanım.  
Dünən mülayimdi mənə Diana,  
Bu günə bilmirəm nə olub ona,  
Ele bil, mənimlə heç tanış deyil.  
Yenə Marselanın bayramıdır, bil.

Tristan

Gəl tez evə gedək, o iki qəddar  
Bizi burda görəsə, işlər pozular.

Teodoro

Sən kimi deyirsən?

Tristan

Əyanlar sizi  
Öldürtmək isteyir.

Teodoro

Qanmadım, düzü.  
Öldürtmək isteyən kimdir, danış bir.

Tristan

Astadan danışın, işlər bəd gedir.  
Sizi öldürməyi qrafla markız  
Mənə tapşırıdalar, özü də lap tez.

Teodoro

Nə üçün?

Tristan

Vurulan şilləni onlar  
Gizli məhəbbətə sübut sanırlar.  
Məndən gəldiyiçün onların xoşu,  
Mənə təpsirildi bu ölüm işi.  
Onlar bəh də verib, qalan haqqımı  
Verəcəklər sizi öldürən kimi.  
Mən dedim ki, sizi qoruyum deyə,  
Dəvət edilmişəm keşikçiliyə,  
Dedim, öldürməyin budur düz yolu,  
Əslində ağamı qorumaqdı bu.

Teodoro

Tristan, nə qədər ağır olsa da,  
Hazırıam ömrümü versinlər bada.

Tristan

Dəlimi oldunuz?

Teodoro

İnan, Tristan,  
Ölüm daha xoşdur bu yaşayışdan.  
Əgar olmasayıdı bu nəsil fərqi,  
Xanım çıxdan mənə əra gedərdi.  
Nəsil-kök fərqidir, əngəl, doğrusu;  
Bununçün gah hırslı, gah qəmlidir o.

Tristan

Vüsala çatdırısam mən sizi lap tez,  
Məndəki hünərə nə deyərsiniz?

Teodoro

Deyərdim Ulissdən sən hiyləgərsən!

Tristan

Ayri bir şaxədən, başqa nəsildən  
Sizə kübar ata təpsam əgər mən,  
Bir qraf olsanız Diana kimi,  
Qəlbiniz açılıb sevinordimi?

Teodoro

Əlbəttə ki...

Tristan

Qraf Ludovikonun  
Yeganə övladı Teodoronun  
Xəbəri gəlməyib, düşübür itkin.  
Bacısı oğluydu o, magistrin.  
Beli o, Malta ya edərkən səfər,  
Yolda əsir alıb onu ərəblər.  
Düz iyirmi ildir, itib xəbərsiz.  
İten qraf oğlu – indi sizsiniz.  
Bu işi düzəltmək mənim boynuma.

Teodoro

Tristan, bu kələk tutmasa amma,  
Pis olar, başımız gedər bədəndən.

Gedirlər.

QRAFİN YA SARAYINDA SALON

Birinci gəliş

Teodoro və Tristan.

Tristan

Budur, gəlib çatdıq. Görüşənəcən.  
Sabah senyorayla evlənən kimi  
Bilərsiniz sizə sədaqətimi.

Gedir.

## İkinci gəliş

Teodoro yalqız.

### Teodoro

O səhv edir... Bu, baş tutan deyildir heç vaxt.  
Özüm yaxşı dəfə edərəm bu folakəti.  
Göy dənizlər bir-birindən salarkən uzaq  
Sönübü gedir ürəklərin saf məhəbbəti.  
Dənizlərin arxasında bitər bu möhnət;  
Üzüntülər tərk eləyər könül yurdunu.  
İldirimdən odlu belə olsa məhəbbət,  
Dənizlərin ənginliyi söndürər onu.  
Kim ki əsir oldu sonə, ey sevgi hissi,  
Kim ki o sərt əllerindən yalnız qəm uddu,  
Dənizlərin arxasında səni unutdu.  
Bir diyara aparır ki, dənizlər bizi,  
Orda hər şey unudulur. Yenidən ürək  
Dirçəlir, öz keçmişinə qələm çəkərək.  
Təmiz ad-sanımdan allamı tasəlli.  
Mən sizi vurdugum o gündən bəri  
Qraf qısqanlığın olub əsiri.  
Uzanmasın deyə aralıqda söz,  
Ayrılıq dərdinə dözməliyik biz.  
Getmək məsləhətdir; yaxşı yol!  
Gedin!  
Deyərəm, verərlər sizə altı min.

### Teodoro

Getsəm bu hay-haray tez yatar haman.  
Son dəfə öpürəm ayağınızdan.

### Diana

Teodoro, bir az cəld tərpənin, cəld.  
Mənsə unutmağa eləyərəm cəhd.

### Teodoro (*kənara*).

Bu nədir, Diana ağlayır səssiz!

### Diana

Deyin, haçan yola düşəcəksiniz?

### Teodoro

Bu saat.

### Diana

Tez gedin, Yox, yox dayanın!  
Eşidin...

### Teodoro

Qulağım sizdədir, xanım.

### Diana

Yox gedin.

### Teodoro

Gedirəm.

### Diana (*kənara*).

Çılğın məhəbbət!  
Nədir bu işgəncə, nədir bu möhnət?  
Səndən böyük bəla varmı dünyada?

(*Teodoroya*)

Nə oldu, getdiniz?

### Teodoro

Gedirəm daha.

Gedir.

### Diana

Of, nə yaman imiş ayrılıq dağı!  
Min lənətə gəlsin bu küberliği.  
Ürəkdən hər nəyi sevirse insan,  
Məhv edir uydurma nəcabət, ad-san!

Kübarlıq, sən kimin uydurmasisan?  
Bununla bərabər, sən ey şərof-şan  
Bizi uçurumdan xilas edirson.

Teodoro qayıdır.

Teodoro

Əfv edin, senyora, gəldim ki, sizdən  
Soruşum, bu günümü düşüm mən yola?

Diana

Necə cavab verim, ah, bu suala?  
Sizi burda görmək, inanın, indi  
Dünyada hər dərddən mənə çotindir.

Teodoro

Qalbimin dalınca gölmüşəm, xanım,  
Axı burda qalıb ürəyim-canım.  
Yola düşməyimə qalıb lap azca,  
Gəldim ki, mən sizdən eləyim rica:  
Qalbimi özümə qaytarasınız.

Diana

Əbəsdir, əbəsdir sizin ricanız  
Burda qalmalıdır o ürək, o can,  
Eşqimsə gözündən axıdib al qan,  
Girmişdir bu kübar adımla congə.  
Tez gedin, arada olmayın əngəl.  
Qaytaran deyiləm sizə mən sizi,  
Tez geri götürün xahişinizi.  
Qəlbiniz mənimlə qalmalı burda,  
Mən iso sizinəm, sizinəm – orda.

Teodoro

Kübar şöhrətiniz olsun uğurlu!

Gedir.

Dördüncü gəliş

Diana tək.

Diana

Görüm, min lənətə gələydi onu!  
Kübarlıq ucundan, ad-san ucundan  
Ömürlük aralı düşdüm mən ondan.  
Artıq kimsəsizəm, yetiməm, yetim,  
Örtür gözlərimi qəmim, möhnətim!  
Ağlamaq, ağlamaq isteyirəm mən,  
Deyirlər, çox ağlar az şadlıq görən.  
Baxılması lazımlı olmayan şeyə,  
Zilləndiniz deyə, baxdırınız deyə,  
Caza çekirsiniz, çəkin, gözlərim!  
Mənimse bu işdə yoxdur təqsirim.  
Saxlar göz yaşını meğrur olanlar,  
Gözə bundan böyük toxraqlıqlı var!  
Hər halda, ağlamaq isteyirəm mən,  
Deyirlər, çox ağlar, az şadlıq görən.  
Bilirəm, gözlərim, bilirəm ki, siz,  
Bir bəhanə tapıb deyəcəksiniz:  
Bataqlığa baxır günəş də hər an,  
Baxır, gözlerini çəkməyir ondan.  
Sizin sahibiniz elə bu gündən,  
Sizə başqa hədəf edər müəyyən.  
Hər halda, ağlamaq isteyirəm mən,  
Deyirlər, çox ağlar, az şadlıq görən.

Beşinci gəliş

Diana və Marsela.

Marsela

Mənim neçə illik seyim, zəhmətim,  
Sizə sədaqətim, səmimiyyətim,  
Əger haqq verirsə zərrəcə, xanım,

Mərhəmət ummaqda var haqqım mənim.  
Bir də ələ düşməz, düşməz bu fürsət,  
Mərhəmət göstərin, mənə mərhəmət;  
Sizin zəhlənizi tökən bu varlıq  
İtilsin gözünüz önündən artıq.

Diana

Marsela, mərhəmət nədir, danış bir?  
Anlaya bilmirəm bu xahiş nədir?

Marsela

Bu gün katibiniz gedir bu evdən,  
Çox, çox rica edib yalvarıram mən:  
İzn versəydiñiz, mən də onunla  
Bir yerdə gedərəm bu uzaq yola.  
Gedərik qürbətə ər-arvad kimi.

Diana

Bu haqda siz söhbət etmişsinizmi?

Marsela

Katibiniz olan o adamlı mən  
Həmin məsələni həll eləmədən,  
Sizin yanınıza gəlməzdim, düzü.

Diana

O da razıdırımı?

Marsela

Bəli, o özü  
Dedi: gəl mənimlə bərabər gedək.

Diana (*kənara*).

İndi də bu dərdə gəl tablaş, görək.  
Yox, buna dözmərəm...

Marsela

Biz saflar üçün  
Hər şeyi nəzərə almışq bütün,  
Hər nə lazımlı isə yola çıxmaga,  
Götür-qoy etmişik, başdan-ayağa.

Diana (*kənara*).

Ey axmaq təkəbbür, yaxamdan əl çek,  
Sevən çəkinməsin heç nədən gərək.  
Məni qorxutmayır biabır olmaq,  
Bir yol, bir bəhane taparaq, ancaq  
Bu yeni bələni gərək dəf edim.

Marsela

Xanım nə buyurur, onunla gedim?

Diana

Yaşaya bılərmi sənsiz Diana,  
Marsela, men özüm həle bir yana,  
Bəs Fabyo? Bəs onun saf məhəbbəti?  
Təhqir olunmazmı onun qeyrəti?  
Ərə verəcəyəm seni Fabyoya,  
İstəsən, tezliklə başlıraq toyə.

Marsela

Ondan zəhləm gedir, Teodorodan  
Ayrıla bilmərəm, senyora!..

Diana (*kənara*).

Aman!  
Özümü saxlaya biləcəyəmmi?  
Çırıpınma, ürəyim, oxlanmış kimi.

(*Marselaya*.)

Dedim ki, qismətin yalnız Fabyodur.

Marsela

Senyora...

Diana

Uzatma, qərarım budur!

Gedir.

### **Altıncı gəliş**

Marsela yalqız

#### **Marsela**

Könül, səni qorxutmasın qasırğıa, tufan,  
Güclülerin casarotla çıx qabağına.  
Zalim çatır qaşlarını qısqanchılığından,  
Nə göz yaşı, nə yalvarış kar edir ona.

Eşit, ümid göyərçinim, nəsihətimi:  
Olan oldu, keçən keçdi; geri dön, geri!  
Ayaz vurmus, şaxta vurmus bir ağac kimi  
Çiçəklənən məhəbbətin soldu gülləri.  
Hər an yeni bir rəng alan sevinc çalarım,  
Döndü kədər çalarına, oldu ah-ənin,  
Niyyətinə qurban oldu eşqim özgənin.  
Əbəs yerə aldandınız, ey xəyallarım,  
Getdi bahar gözəlliyyi, geri dönmədən,  
Budaqlarda soldu çiçək bar görünmədən.

Qraf Lüdovikonun sarayında salon

### **Birinci gəliş**

Qraf Ludoviko və Kamilo

#### **Kamilo**

Madam ki, bir varis istəyirsiniz,  
Başqa çara yoxdur, tez evlenin siz.

#### **Ludoviko**

Ötüşdükə illər, keçidkə zaman,  
Kamilo, qocalıb düşürəm haldan.  
Lakin qocalsam da, bir ata olmaq  
Fikri, evlənməmə qazandırır haqq.  
Ancaq ağlım mənə deyir ki, əvvəl  
Hər şeyi götür-qoy elə mükəmməl.

Qorxdığum budur ki, evlənəm, amma  
Əlim yetişməyə, yenə övlada.  
Üstəlik yük ola arvad da mənə.  
Axi cavan arvad qoca ərinə  
Sarmaşıqdan başqa bir şey deyildir,  
Elə ki, gövdəni, budağı bir-bir  
Sarmaşıq başına götürüb sarır,  
Sarmaşıq göy qalır, ağac saralır.  
Fikirlər, xeyallar açıb yelkəni  
O keçən günlərə aparır məni,  
O köhnə dərdləri canlandırırlar,  
Yaramın üstüna yara vururlar.  
Qəlb iyirmi ildir gözlöyir onu,  
Əziz oğlum olan Teodoronu.

### **İkinci gəliş**

Əvvəlkilər və Paj.

#### **Paj**

Bir tacir gəlibdir Yunanistandan,  
Yanımıza gəlmək istəyir bu an.

#### **Ludoviko**

Qoy gəlsin.

Paj gedir.

### **Üçüncü gəliş**

Qraf Ludoviko, Kamilo; Tristan və Furyo yunan paltarı geymişlər.

#### **Tristan**

Birbaşa, tərif etmədən,  
Sizin elinizi öpürəm qraf.  
Allahdan istəyim budur, həmişə  
Hər nə arzunuz var – yerinə yetsin.

Ludoviko

Çox şadam, ağalar, deyin, görək bir,  
Yolunuz düşübüm bura qabaqlar,  
Yainki birinci səfərinizdir?

Tristan

Gəmiylə tərk edib mən İstambulu  
Kipre yollanıram, sonraşan ordan  
Səfər etməliyəm Venetsiyaya.  
İran qumaşdır apardığım mal.  
Alverlə yanaşı bir neçə ildir,  
Qaçmış bir gənci də  
axtarmaqdadayam.  
Gəmimiz buradan gəlib keçərkən,  
Dedim, gedim görün Neapolu da.  
Neapol məşhurdur dünyada çoxdan.  
Gördüm ki, həmballar boşaldır mali,  
Dedim, çıxım gəzim şəhəri bir az.  
Çox gözdim bu qədim şəhərinizdə,  
Onun saya gəlməz gözellikləri.  
Nə qədər gözəldir olduğunuz yer!

Ludoviko

Düzdür, çox gözəldir bizim Neapol.

Tristan

Bəli, əlahəzrət düz buyurur, düz...  
Qoy deyim, qraf da olsun xəbərdar.  
Məşhur tacir idi mənim atam da,  
Təniyirdi onu yunanlar bütün.  
Böyük hissəsini öz qazancının  
O əldə edirdi qul alverindən.  
Bir gün Astekliya bazارından o,  
Bir oğlan uşağı alıb götürdü.  
O qədər gözəldi dediyim oğlan,  
Bəlkə də, tayını-bərabərini  
Təbiət heç zaman yaratmamışdı.  
Malṭaya yollanan gəmiylə turklər  
Döyüşə girərək bu oğlani da

Əsir almışdilar, qənimət kimi.  
Sonra bu əsiri Cafalonyada  
Bir türk paşasına satmışdı onlar.

Ludoviko

Davam gətirməyir qəlbim, Kamilo...

Tristan

Atam satın alıb həmin oğlani,  
Getirdi birbaşa Ermənistana.  
Oğlan bizim evdə mən ve bacımla  
Bir yerdə böyüüb, təribyə aldı.

Ludoviko

Danişma, əzizim, danışma, bir dur,  
Sən bu danışığın, bu xəbərinlə  
Qəlbimi yerindən oynadırsan, ah!

Tristan (*kənara*).

Söz yaman tutubdur, deyəsən, onu.

Ludoviko

Dediyyin oğlanın adı nə idi?

Tristan

Teodoro.

Ludoviko

Aman, bu doğru sözler  
Nə böyük qiymətə malikdir, aman!  
Saxlaya bilmirəm göz yaşımi mən...

Tristan

Bəli, mənim bacım Serpalitonya  
Gözelliyin bədbəxt balası olan  
Teodoro ilə böyüdü birgə.  
Çox yerdə, çox zaman baş verdiyitək,  
Ilk gənclik dövründən bir-birlərini  
Gizlində sevmayə başladı onlar.  
On altı yaşına yeni çatanda,

(*O zaman səfərə çıxmışdı atam*)  
Göstərdi gücünü bu gizli sevgi.  
Bacımın hamilə olması, artıq,  
Yayıldı, car oldu qohum-qonşuya.  
Teodoro isə çox qorxduğundan,  
Birdən yoxa çıxdı, əlli-ayaqlı.  
İkicanlı qaldı bacımsa evdə...  
Monim yazıq atam Katiborratos  
Bacımın biabır olmasından çox  
Yandı qaçmağına Teodoronun.  
Axırda öldürdü onu fikir, dord.  
Öldü, nəvasını biz xaça çəkdik.  
Sizə molundur ki, biz ermənilər  
Sizinlə bir dində, bir məzhəbdəyik,  
Doğrudur, kilsəmiz başqa-başqadır.  
Uşağa ad verdik Terimakonyo.  
Xoşbəxtlik üzündən sağ qaldı uşaq.  
Bizim Tepekasda fərəh içində,  
Naz-nemət içində böyükür indi.  
Başqa şəhərlərdə olduğu kimi,  
Sizin bu şəhərdə – Neapolda da  
Sorağına düşdüm Teodoronun.  
Hətta onda olan nişanələri  
Bir parça kağıza köçürtmüşəm mən...  
Birdən mən düşdүüm mehmanxananın  
Xidmətçisi olan yunanlı qadın  
Dedi: "Bəlkə, elə dediyin oğlan  
O itən oğludur Ludovikonun?".  
Qəlbim dağa döndü bunu eşitcək,  
Öz-özümə dedim: nə olur-olsun  
Sizin yanımıza gəlməliyəm mən.  
Sizin evinizi soraqlaşanda,  
Səhəvən, qrafınıya de Belflorun  
Evini göstərdi bir nəfər mənə  
Girinəcə, mən kimi görsəm yaxşıdır?

### Ludoviko

Üroyim dayanmir.

### Tristan

Teodoronu.

### Ludoviko

Teodoronumu?

### Tristan

Məni görəndə,  
O qacıb gizlənmək istədi hətta;  
Mən özüm də bir az şübhəyə düşdüm.  
Bəllidir, biğ-saqqal, pal-paltar tamam  
Başqa bir görkəmə salır insəni.  
Nehayət, mənimlə golib görüşdü.  
Çekinə-çekinə danişdi bir az.  
Çox xahiş etdi ki, bildiklərimi  
Heç yerdə, heç kəsa açıb deməyim.  
Ehtiyat edir ki, əsir düşməsi  
Bir ləkə, bir qüsür tutula ona.  
Mən dedim: "Sən burda kübar nəsildən  
Birinin varisi olsan, bəs onda?  
Onda nə deyərsən? Onda özün də  
Heyrət edəcəksən əsirliliyinə".  
O, rişxənd eləyib sözüma güldü.  
Mən isə özümə borc bildim, sizi  
Xəbərdar eleyim bu əhvalatdan.  
Mən bu niyyət ilə gəlməşəm bura:  
Doğrudan da, sizin o itkin düşən  
Oğlunuz dediyim Teodorosa,  
Nəvəniz haqqında düşünmənizi,  
Bura gələsinə ya da bacımin  
Rüsxət vermənizi rica edirəm.  
Kübar ailədən olsa da bacım,  
Evlənsinlər deyə təkid etmirem.  
Məqsədim budur ki, Terimakonyo  
Əyan babasını bir görsün, barı.

### Ludoviko

Yüz dəfə bağrıma basıram sizi!  
Qəlbim nehayətsiz sevinc içinde

Az qalır ucadan bağırıb deyə:  
Eyni həqiqətdir dedikləriniz.  
Ah, oğlum, ey mənim istəkli oğlum,  
Uzun ayrılıqdan sonra tapılıb  
Məni xoşbəxt edən yeganə oğlum!..  
Neyləyim, Kamilo, indi neyləyim?  
Qaçaraq, oğlumu görmək istərəm.

### Kamilo

Əlbottə! Bu saat qanad açmali;  
Bu qədər iztirab çəkəndən sonra,  
Oğl qucağında toxtamaq gərək.

### Ludoviko

Ey dost, siz bizimlə getsəniz əgər,  
Özümü bəxtiyar sanaram qat-qat  
Meyliniz vardırsa rahatlanmağa.  
Burda rahatlanın, burda dincəlin.  
Çox rica edirəm, öz eviniztək.  
Əmr edin, göstəriş verin hamiya.  
Mən isə yubana bilmərəm daha.

### Tristan

Gedib almazları götürəm gərək,  
Unutdum onları mehmanxanada;  
Bura qayıdaram bir azdan yenə.  
Gedək, Merkaponyos, hələlik gedək.

### Furyo

Gedək, cənab, gedək.

### Tristan

Başlanğıcdakı  
Pisdos olmadosi.

### Furyo

Qiyamətdaci.

### Tristan

Getdikdaşı.

Tristan və Furyo gedirlər.

### Kamilo

Gözəl dilləri vardır!

### Ludoviko

Kamilo, yubanma, dalımcə gəl, tez!..

Gedir.

### KÜÇƏ

### Birinci gəliş

Tristan höyətdə, Furyo küçədə, bağlı höyət qapısının yanındadır.

### Tristan (qapını aralayaraq).

Nə oldu, getdilər?

### Furyo

At gələnədək  
Qoca gözləməyib, piyada qaçıdı.

### Tristan

Bizim Teodoro, həqiqətən də,  
Qraf oğlu çıxsa, onda nə olsun?

### Furyo

Onda uydurulmuş yalan, deyərdik,  
Dönüb, doğrudan da, həqiqət oldu.

### Tristan

Hələlik apar get bu cır-cındırı,  
Mən bu paltarları deyişməliyəm.  
Məni bu görkəmdə görə dəst-tanış,  
Ölüstü taniyar, pozular işlər.

### Furyo

Tez çıxart.

Tristan

Görürsən, necə çətindir  
Atanın qayğısı, atanın işi?

Furyo

Biz harda görüşək?

Tristan

Elə bu evin  
Yaxınında olan qarağac altda.

Furyo

Tristan, sağlıqla!

### İkinci gəliş

Tristan yalqız.

Tristan

Vallah, insanın  
Ağlı tükənməyən bir xəzinədir!  
Özüm də məəttəl qalmışam buna!

(Küçəyə çıxır.)

Əbaya oxşayan plaşı burda  
Səliqəylə büküb gizləmişdim ki,  
Birdən lazımlı olsa, dəyişərək tez,  
Başından erməni çalmasını və  
Əynimdən bu yunan ləbbədəsini  
Çıxarıb xəndəyo atam bir anda.

### Üçüncü gəliş

Tristan, markiz Rikardo, qraf Federiko.

Federiko

“Kim olsa öldürə bilərəm” – deyən  
Cəngavor deyilmələ bu gözə dəyən?

Rikardo

Eşidin, ey cənab, sözünü mərdlər  
Yerinə beləmi yetirər məgər?  
Yoxsa, yoxdur sözün qədri-qiyəti?

Tristan

Senyor...

Federiko

Gözləmirdik bu hərəkəti!

Tristan

Sözümüz deməyə verin icazə  
Və sonra başlayın mənimle bəhsə.  
Mən artıq, girmişəm Teodoronun  
Yanında qulluğa; inanın, onun  
İşti bitib daha, heç talesməyin.  
O saat öldürmək olarmı, deyin?  
Boş yere demeyib qədim babalar:  
Hər işin öz vaxtı, öz möqamı var.  
İnanın, ağalar, söz verirəm mən,  
O, yaxa qurtara bilməz əlimdən.  
Gündüzlər onunçun qaradır, qara,  
Axşam da çəkilir tek otaqlara.  
Görünür, gizli bir dərdi var onun,  
Günbegün də olur məlül və məhzun.  
Gərək tələsdirəm onu birtəhər,  
Yaxına da olsa, əlesin səfər.  
Ağalar siz məni tələsdirməyin,  
Bilirəm vaxtını özüm hər şeyin.

Federiko

O, çox yaxşı bilir işini, məncə,  
Kəsər nəfəsini vaxtı gelincə.  
Sərçə başı kimi başını üzər.

Rikardo

Bir göz qırıpında məhv olub gedər.

Federiko

Xəbər tutmayaydı kaş bundan heç kəs.

Tristan

İş tədricən gedir, bir kimsə bilməz.  
Mənə əlli qızıl versəydirin siz,  
Bir yabı alardım, şəksiz-şübəsiz,  
Dahməa düşənlər olacaq mənim.

Rikardo

Alın bu da qızıl, olunuz əmin,  
Vədiniz yerinə yetişdimi, biz  
Qalan haqqınızı ödərik – təmiz.

Tristan

Düzdür, çox çətindir mənim bu peşəm,  
Amma mərd olana xidmət etmişəm.  
Hələlik salamat qalın, cənablar.  
Ehtiyat edirəm, bir görən olar.

Federiko

Doğru məsləhətdir.

Tristan

Onun meyidi  
Mənim düzlüyüümün olar şahidi.

Gedir.

Federiko

Mərddir.

Rikardo

Ehtiyatlı igiddir kişi.

Federiko

Fəndlə öldürəcək.

Rikardo

Bitibdir işi.

Dördüncü gəliş

Markiz Rikardo, qraf Federiko, Selyo

Selyo

Bu ki möcüzədir, lap möcüzədir!

Federiko

Selyo, hara belə? Dayan görüm bir.

Selyo

Bu gözlənməz haldır hər ikinizün:  
Axın-axın adam, bir baxın görün,  
Evine yollanır Ludovikonun!

Rikardo

O ölüb?

Selyo

Ölsəydi, siz əmin olun,  
Belə küy qopmazdı. Tapılıb oğlu.

Rikardo

Bizə nə təhlükə yaradır ki, bu?  
Bizə nə ziyani bu çal-çağırin?

Selyo

Dianaya məftun çox adamların  
Qanını bir azca qaraldacaq bu,  
Çünki Ludovikin o itmiş oğlu,  
Bilirsınız kimdir? – Teodorodur.

Federiko

Mən öldüm...

Rikardo

Bəs belə! Kim bildi, odur?

Selyo

Hərə bir cür deyir, eşitdiklərim  
O qədərdir – yadda saxlamaz heç kim.

Federiko

Bələ göynəməyib heç zaman yaram.

Rikardo

Ümid qapıları bağlandı tamam.

Federiko

Gedim görüm nədir?

Rikardo

Birgə gedək biz.

Selyo

Deyilənlər düzdür, görəcəksiniz.

Qrafinya sarayında salon

### Birinci gəliş

Teodoro yol paltarında və Marsela

Marsela

Deməli, gedirsən? Vaxtdır, az yuban.

Teodoro

Didərgin düşürəm sənin ucundan.  
Güclüylə gücsüzün vuruşmasından  
Qalib çıxmayıbdır gücsüz heç zaman.

Marsela

Baş tutan deyildir keləyin daha,  
İndi də əl atma bu firıldağ.  
Sən heç vaxt, heç zaman sevmirdin məni,  
Ona bağlılışdın yalnız qəlbini,  
Bu da nəticəsi! – Əbədi hicran  
Bəlkə də, dərdinə elədi dərman.

Teodoro

Diananı sevdim?

Marsela

Tapdama, barı,  
Qəlbində yaşayan xoş arzuları!  
Xəyalə qapılan aciz və lovğa  
Əsgərtək məhkumsan həlak olmağı.  
Olmasayıd əgor bu acizliyin,  
Senyora risqə də gedərdi, yəqin.  
Olmasaydin əgor üzlü və lovğa,  
Cəsarət etməzdin ona baxmağa.  
Ancaq arasında qürurla eşqin  
Elə dağlar var ki, keçilir çətin.  
Hələ də sevsəm də mən səni, ancaq,  
Heyfimi almışam, hər zaman, hər vaxt  
Qəlbə təsəllidir alındığım qisas.  
Qisas fərəhinin əvəzi olmaz.  
İndi istədiyim bir budur ki, sən,  
Yaddan çıxdığını yad edib hərdən  
İztirab çəkəson. Kin, qəzəb, həya.  
O keçən günləri edəydi ehya.  
Bilsən ki, Marsela unudub səni,  
Məhəbbət yenidən sarar qəlbini.

Teodoro

Başqasına ərə gedirsən deye,  
Bələ biciklərə əl atmaq niyə?..

Marsela

Məni ərə verən, axı, özünsən.  
Gedirəm ki, çıxsın qəlbimdən tikən.

### İkinci gəliş

Əvvəlkilər və Fabyo

Fabyo

Getməyə cəmisi bir neçə an var,  
Yəqin ki, qəlbini sıxır intizar.  
Bu gizli həsrəti baxışınla son  
Öz köhnə dostuna təqdim edirən?

Teodoro

Başını götürüb gedirə bir kəs,  
Ona qısqanmağın əbəsdir, əbəs.

Fabyo

Doğrudan, gedirsən?

Teodoro

Özün görürsən.

Fabyo

Xanıma lazımsan, bir azca əylən.

### Üçüncü gəliş

Əvvəlkilər, Diana, Doroteya, Anarda

Diana

Teodoro, demək, yol üstdəsiniz?

Teodoro

Mahmız əvəzinə, inanın ki, siz,  
Qanad arzulardım uçmaq üçün mən.

Diana (Anardaya).

Səfər şeylərinin yiğmisanmı sən?

Anarda

Əlbəttə.

Fabyo (Marselaya).

Deyəsən, doğrudan, gedir.

Marsela

Sənsə qısqanırdın.

Diana (Teodoroya).

Dinləyiniz bir...

Teodoro

Senyora, hazırlam qulluğunuzda.

Diana

Çəkdiyim bu əzab nədir, ey xuda?!  
Teodoro, sizi sevirəm, qəlbən.

Teodoro

Sizin əmrinizin qurbanıym mən.

Diana

Yox, nəsl fərqidir bu əmri verən.  
Azmı hərbə girdim bu düşmənlə mən?

Teodoro

Siz ağlayırsınız?

Diana

Bilmirəm nədir,  
Gözümə düşübdür.

Teodoro

Bəlkə, sevgidir?

Diana

Bəlkə də, elədir, odur, neyləyim,  
İstəyir köksümdən çıxa kənara.

Teodoro

Baş alıb gedirəm mən uzaqlara,  
Lakin yanınızda qalır üzəyim,  
Mən onsuz çıxıram bu uzaq yola.  
Hansi bir ölkəni etsəm də məskən,  
Qəlbim ayrılmayıb sədəqətindən,  
Pərəstiş edəcək bu gül camala.  
Nədir son əmriniz?

Diana

Aman, nə deyim?  
Elə bil, qəlbimi çəkirələr dara.

**Teodoro**

Baş alıb gedirəm mən uzaqlara,  
Lakin yanınızda qalır ürəyim.

**Diana**

Siz ağılayırsınız?

**Teodoro**

Xeyr, deyəsən,  
Gözümə şey düşüb, sancır, ağrıdır.

**Diana**

Bəlkə də, qəlbimin iztirabıdır?

**Teodoro**

Onu sizdən alsam şad olaram mən.

**Diana**

Evdə ələ keçən xırımlı-xirdadan  
Sizin çamadana yiğmişəm bir az.  
Əfv edin, varını verən utanmaz.  
Bunlar oyuncaqdır, əslinə baxsan.  
Aparın onları, getsəniz hara,  
Bəzəktək gözdirin siz o daş-qası;  
Deyin; “Diananın acı göz yaşı  
Parlaqlıq veribdir yeqin bunlara!”.

**Anarda (Doroteyaya).**

Aman, ikisi də rüsvay oldular.

**Doroteya**

Sevgini gizlətmək asan deyildir!

**Anarda**

Əl-ələ tutublar, səfərə bax bir...  
Üzük alıb – verib, etdiłor iqrar.

**Doroteya**

Bax, nə yordan doyur, nə əldən qoyur.

**Anarda**

Sürgün edirse də – ömrü uzunu,  
Qul etmek istəyir Teodoronu.

**Doroteya**

Nə özgəyə verir, nə özü yeyir.

**Dördüncü gəliş**

Əvvəlkilər, qraf Ludoviko, Kamilə.

**Ludoviko**

Bu qoca qəlbimi saran həyəcan  
İcəzi almadan hüzurunuza  
Daxil olmağıma haqq qazandırır.

**Diana**

Qraf, nə olub ki?..

**Ludoviko**

Bütün Neapol  
Bildiyi bir şeyi siz bilmirsiniz.  
Bu xəbər şəhəri bürüyüb tamam,  
Güclə izdihamı yarib, birtəhər  
Gəldim ki, tez görəm əziz oğlumu.

**Diana**

Nə oğul? Bu şadlıq, bu sevinc nədir?

**Ludoviko**

Nə ecəb bu xəbər çatmayıb sizə?  
Yeganə oğlumu hələ uşaqqən,  
Maltaya göndərdim öz dayısılö.  
Yolda gəmiləri Əli paşanın  
Ösir almışdilar onları...

**Diana**

Düzdür,  
Kimsə danışmışdı bu müsibəti.

Ludoviko

Əsirlikdən qaçan, ölümdən qaçan,  
Oğlumu özümə yetirib Allah.

Diana

Bu xoşbəxt xəbəri verməklə, senyor,  
Nə qədər bəxtiyar etdiniz məni!

Ludoviko

Senyora, əminəm, əvəzində siz  
Oğlumu mənə tez qaytararsınız.  
Öz doğma evindən xəbersizdir o,  
Burda qulluq edib, burda yaşayır.  
Bu günü görəydi kaş ki, anası!

Diana

O, mənim yanımda qulluq eləyir?  
Söyləyin, o kimdir? Fabyo deyil ki?

Ludoviko

Xeyr, Fabyo deyil, Teodorodur.

Diana

Necə? Teodoro?

Ludoviko

Bəli.

Teodoro

Əcəbdir!

Diana (*Teodoroya*).

Teodoro, qraf atadır sizə?

Ludoviko

Teodoro budur?

Teodoro

Senyor, siz öncə  
Yaxşı fikirləşin.

Ludoviko

Fikirleşməyə  
Lüzum qalmamışdır, mehriban oğlum.  
Gözümüz işığı, bu gündən belə  
Sənin qabağında ölsəm də, xoşdur.

Diana

Anlaya bilmirəm bu necə işdir?

Anarda

Xanım, Teodoro, görün bir necə  
Yüksek nəsildənmiş, bir zadəganmış.

Teodoro

Senyor, lap quruyub qalmışam mən də,  
Deməli, oğlunuz mənəm?

Ludoviko

Mən hərgah  
Deyilən sözlərə inanmasaydım,  
Bir kərə üzünə baxsam, deyərdim:  
Bu mənim oğlumdur. Cavanlığında  
Lap sənin kimiydim.

Teodoro

Əllərinizdən  
Öpüb yalvarıram...

Ludoviko

Bəsdir, danışma;  
Ağlım başdan uçub; boy-buxuna bax!  
Bir Allah saxlasın bəd gözden səni.  
Kübar olduğunu sanki tabiat  
Sübata çalışışib bu boy-buxunla.  
Gedək, oğlum, gedək, ata evini,  
Ata sərvətini, gedək, təhvıl al.  
Qapısı üstündə padışahlığın  
İri gerbi olan qəsrə qədəm bas.

Teodoro

Senyor, İspanyaya düşürem yola...

Ludoviko

Hara? İspanyaya? Əcəb səfərdir!  
Ata ağuşdur İspanyan sənin!

Diana

Qraf, izn verin, sizin oğlunuz  
Bir özünə gölsin; bu paltarda o,  
Qodom basa bilməz ata yurduna.  
Böyük izdiham var qapıda bir də,  
Onun görünməsi məsləhət deyil.

Ludoviko

Əğylla hərəket etdiniz yenə.  
Xeyli ağırsa da ayrılməq mənə,  
Həddini aşmasın deyə kük-kələk,  
Mən yenə evimə qayidiram tək.  
Amma sizdən budur, senyora, ricam,  
Oğlum öz evində olsun bu axşam.

Diana

Baş üstə.

Ludoviko

Övladım, di salamat ol.

Teodoro

Sizə minnətdaram.

Ludoviko

Gördün, Kamilo?  
İndi ölsəm belə ölləm qorxusuz.

Kamilo

Amma qiyamətdir sizin oğlunuz!

Ludoviko

Yox, qoy düşünməyim mən bu barədə,  
Qorxoram düşüncəm məni tərk edə.

Qraf Ludoviko və Kamilo gedirlər.

Beşinci gəliş

Teodoro, Marsela, Fabyo, Diana, Doroteya və Anarda.

Doroteya

Senyor, qoyun öpək əlinizi biz.

Diana

Yaltaqlıq sanmayın bunu həm də siz.

Doroteya

Düzü, bizim üçün şərəfdür bu iş.

Marsela

Bəzəkdir insana, hörmət, nəvaziş;  
Gədələr könlünü şad etmək üçün  
Bağrınzıa basıb bizi bir qucun.

Diana

Di yaxşı, dağılın, yol verin bari.  
Buraxın bu axmaq laqqılıtları!  
Senyor, izn verin, səmimi-qəlbən  
Mən də, mən də öpüm əllərinizdən.

Teodoro

Yox, yox mən öpürəm ayağınızdan.  
İki qat köləyəm sizə bu andan.

Diana

Siz də əbəs yerə durmayın, gedin,  
Barı, yarım saat bizi tərk edin.

Marsela (Fabyoya).

Buna nə deyirsən?

Fabyo

Məcüzədir bu.

Doroteya (Anardaya).

Sonu nə olacaq?

Anarda

Məlumdur sonu:  
Senyora qoruqcu bir it olmaqdan  
Daha ol çökəcək.

Doroteya

Demək, sabahdan  
Özü yeyəcəkdir.

Anarda

Əmoğlusuna  
Açıq vero-verə.

Doroteya

Öl, ay Diana!

Marsela, Fabyo, Doroteya və Anarda gedirlər.

### Altıncı gəliş

Teodoro və Diana

Diana

Deməli, getməli olmadınız?

Teodoro

Kim?

Diana

Bir də çıxmayaçaq, demək, bu dildən:  
“Baş alib gedirəm uzaqlara mən,  
Lakin yanınızda qalır ürəyim!”.

Teodoro

Birdən qalxdı deyə mənim ad-sanım,  
Rişxənd edirsiniz, eləmi, xanım?

Diana

Artıq deyin, gülün!

Teodoro

Aramızdakı  
Fərq artıq yox oldu, sis-duman təki.  
Lağ etməyə çatmaz haqqınız sizin.

Diana

Siz lap dəyişdiniz.

Teodoro

Əminəm, əmin,  
Ele ki yox oldu aradakı fərq  
Dərhal qəlbınızı eşqim etdi tərk.  
Məni xidmətçitək sevmişdiniz siz.  
Şöhrət, əmr etməyi hər şəyden əziz,  
Hər şeydən şərəfli və üstün tutur.

Diana

Sizə deyiləcək sözüm bax, budur:  
Mənə həmişəlik qulsunuz, artıq.  
Bu gün olmalıdır nikah və şadlıq.

Teodoro

Dayan, ey ömrümün ən xoş saatı!

Diana

Xeyr, axtarsalar, bu kainatı,  
Mənimtək boxtıyar qadın tapılmaz.  
Di gedin bəzənin, yubanmaq olmaz.  
Sizi gözləyirlər.

Teodoro

Gedim, baş çəkim,  
Görüm necə mülkdür o ata mülküm.  
Baş çəkim atama, doğrudur, bunun  
Heç kəs təsdiq etməz doğruluğunu.

Diana

Gedin, əziz qraf!

Teodoro

Ah, qrafını!

Diana

Yox, getməyin!

Teodoro

Nə var?

Diana

Cavaba bax ha!

Bəs "ütf edin" – sözü? "zati-alilər"?  
Xanıma beləmi cavab verərlər?

Teodoro

Zati-aliləri unudur ki, mən  
Özüm də əyanam elə bu gündən.

Diana

Yaddan çıxmasın, amma bu əyan,  
Yazığı gölsə də, həmin bu andan  
Marsela adlı qız yoxdur onunçün.

Teodoro

Deyin, nə dərəco olardı düzgün  
Ağa ülfət edə bir qaravaşla?

Diana

İncidə bilməzdi bir insan əsla  
Məni bundan artıq.

Teodoro

Anlayamadım.

Diana

Sizcə, bəs mən kiməm?

Teodoro

Mənim arvadım.

Gedir.

Diana

Bir arzum qalmadı, ey böxtiyarlıq,  
Teodoro demiş, dayan azacıq!

### Yeddinci gəliş

Diana, qraf Federiko, markiz Rikardo

Rikardo

Bu şadlıq, bu sevinc təntənəsində  
Dostları unutmaq rəvadırı heç?

Diana

Sizcə, unutmuşam məgər mən sizi?

Federiko

Əyan çıxmasından nökərinizin  
Siz bizi xəbərdar etməmişsiniz.

Diana

Düzdür, Teodoro qrafıdır, həm də  
Ərimdir, qoy sizi edim xəbərdar.

Gedir.

Rikardo

Xoşunuza gəldi?

Federiko

Huşum başından  
Çıxdı...

Rikardo

Öldürmədi onu dələdüz!

Federiko

Odur, özü gəlir.

### Səkkizinci gəliş

Qraf Federiko, markiz Rikardo, Tristan.

Tristan (öz-özüñə).

Hər şey düzəldi.  
Kim deyo bilərdi, bir lakey başı,  
Bütün Neapola salar vəlvələ?

Rikardo

Dayanın! Hektordur, nədir adınız!

Tristan

Mənim əsil adım Canlaralandır.

Federiko

Bu, nəzərə çarpır...

Tristan

Çarpardı, hərgah  
Qraf çıxmasydı dediyiniz şəxs.

Rikardo

Sizinçün nə fərqi?

Tristan

Sizinlə o vaxt  
Belə şortlaşdırı ki, üç yüz qızılı  
Öldürüb yox edim Teodoronu.  
Onda o, nökərdi, qraf deyildi.  
Qrafın qiyməti ayridir axı.  
Onu öldürməkçin çox pul görəkdir.  
Qrafı öldürmək asan deyildir!  
On nökor öldürmək ondan asandır.  
Onsuz da acıdan, boş-boş ümidiñ,  
Ya da paxılıqladan ölü nökərlər.

Federiko

Deyin, siz nə qədər istəyirsiniz?  
Ancaq bu gün olsun!

Tristan

Min qızıl.

Rikardo

Oldu.

Tristan

Əvvəlcə beh verin.

Rikardo

Alın zənciri.

Tristan

Bəs yerde qalanı?

Federiko

Gedim gətirim.

Tristan

Mən de öldürməyə gedirəm onu,  
Amma ki...

Rikardo

Az oldu?

Tristan

Kimsə bilməsin!

Markiz Rikardo və qraf Federiko gedirlər.

### Doqquzuncu gəliş

Tristan və Teodoro.

Teodoro

Tristan, sən mənim qatillərimle  
De görüm, nə söhbət edirdin belə?

Tristan

Gəzib-dolansanız bütün aləmi,  
Axmaq tapmazsınız siz bunlar kimi.

Sizi öldürməkün mənə bu zəncir,  
Bir də min eskudo veriləcəkdir.

**Teodoro**

Bu, nə oyun idi, çıxardın belə?  
Halımız nə olar açılsa hiylə?  
Qorxuram, axırı qurtara çox pis.

**Tristan**

Ordakı nitqimi eşitsəyiniz,  
Bu iki axmağın verdiyi puldan  
Artıq verərdiniz, demirəm yalan.  
Yunanca danışmaq deyildir çötin.  
Ancaq axırına hər bir kəlmənin  
Yunan şəkilçisi qondarmaqla siz,  
Əsil bir yunana bənzəyərsiniz.  
Onlar hər kəlməyə verir xoş ahəng,  
Yunan adları da qəşəngdir, qəşəng.  
Budur: Astekliya, Katiborratos,  
Serpaltuniya, ya Ksipatos.  
Və ya Afiniyas, Filimokliya...  
Burda diqqət gərək səsə-sədaya.  
Sizə qulaq asan naşı adamlar  
Deyəcək yunandır, özüdür ki var.

**Teodoro**

Sənin nə vecinə, məni anbaan  
Üzür yüz cür qorxu, şübhə və güman.  
İnan ki, Tristan, açılsa yalan,  
Bizi asacaqlar dar ağacından.

**Tristan**

Belə fikirlərə düşməyə dəyməz.

**Teodoro**

İblis səndən gəlib almalıdır dərs.

**Tristan**

Fikirdən ol çokin, nə olur-olsun,  
Hara çıxır-çixsin axırı bunun.

**Teodoro**

Qrafinya gelir.

**Tristan**

Tez gizlənim mən.  
Yayınmaq yaxşıdır onun gözündən.

Gizlənir.

**Onuncu gəliş**

Əvvəlkilər və Diana.

**Diana**

Atanız evinə getmediiniz bəs?

**Teodoro**

Senyora, qəlbimi didən şübhələr  
Dinclik vermir mənə, qərarım budur,  
İcazə istəyim yenə də sizdən,  
İspan torpağına çıxım gedim mən.

**Diana**

Nə var, nə olub ki... Görünür, yena  
Marsela gün-dirlik verməyir sizə?

**Teodoro**

O, bir söz deməyib.

**Diana**

Nə olub onda?

**Teodoro**

Senyora, doğrusu budur ki, qəsdim –  
Rahat buraxmaqdır, inanın, sizi.

**Diana**

Ləkə getirse də mənim adıma,  
Teodoro, nə var? – söyləyin açıq.

**Teodoro**

Tristan öldükde, inanın, ona  
Heykəl ucaldacaq firıldaq, yalan,  
Koləkbazähləq ona dastan qoşacaq,  
Labirint tıkocək adına Krit.  
Mənim sizə olan məhəbbətimin,  
Çəkdiyim əzabın olub şahidi,  
Bela bir qorara gəlib ki, bir vaxt  
Oğlu itib qraf Ludovikonun,  
Bela söz yayıb ki, o oğlan mənəm.  
Halbuki tapılmış bir usağam mən.  
Mənim doğma atam ağlımdır, ağlım,  
Mənim biliklərə can atmağımıdır,  
Bir də qələmimdir. Qrafsa burda  
Varis adlandırdı məni özüne.  
Sizinlə evlənib gözel bir həyat,  
Gözel bir güzərən süre bilerdim.  
Lakin qəlbimdəki nəcih bir səda,  
Sizin gözünüzdən pərdə asmağa  
Mənə haqq verməyir. Düzgün olmağı  
Daim üstün tutan bir adamam mən.  
Odur ki, senyora, üz tutub sizə  
Burdan getməyimə izn istəyirəm.  
Deyirəm, ad-sən qrafsinyann  
Daim təmiz qalsın, ləkələnməsin.

**Diana**

Bu qərar həm axmaq, həm ağıllıdır:  
Onunçün ağılli qərardır ki, bu,  
Sizdəki saflığı eləyir isbat.  
Onunçün axmaq bir fikirdir ki, bu,  
Məni də fürsəti əldən verəcək  
Axmaq və ağılsız zənn edirsiniz.  
Sizə nəslə şərəf-şan qazandıran  
Bu fürsət mənimcün göydən düşmədir.  
Adda-sanda deyil ömrün monası,  
Qəlbin – istədiyi, arzu etdiyi  
Murada-mötəbə çatmasındadır.

Bu gündən mən sizin arvadınızam.  
Sırr açılar deyə qorxursunuzsa,  
Göstəriş verərəm nökərlərimə,  
Elə ki, Tristan yuxuya getdi,  
Atalar quyuya.

**Tristan**

Gizləndiyi yerdən çıxaraq  
Yox, bu olmadı...

**Diana**

Sən kimsən?

**Tristan**

Tristan – ən qədirbilməz,  
Ən daş ürəkli bir qadın əlilə  
Məhvə məhkum olan yaziq Tristan!  
Mən öz təşəbbüsüm, mən öz xoşumla  
Vəsle çatdırılmışkən hər ikinizi,  
Siz məni quyuya atdırırsınız?

**Diana**

Sən eşidirsənmiş?

**Tristan**

Baş tutmaz bu iş:  
Məni asan deyil ələ keçirmək.

Getmək istəyir.

**Diana**

Tez qayıt!

**Tristan**

Qayıdım?

**Diana**

Qorxma, dən geri,  
Bu səyin, dərrakən əvəzində mən  
Əhdü-peyman edib söz verirəm ki,

Səninlə ömürlük yaxın dost olum,  
Tayi-bərabəri olmayan bir dost.  
Ancaq gizli qalsın bu böyük kəşfin.

### Tristan

Bu haqda danışmaq hamidən əvvəl  
Özümə ziyanırdır.

### Teodoro

Nə olmuş orda?  
Deyəsən, gələn var, danışır kimsə.

### Rikardo (səhnə arxasından).

Bizim də bu şənlik mərasiminə,  
Yəqin rüsxət olar qoşulmamıza,

### On birinci gəliş

Əvvəlkilər, qraf Ludoviko, qraf Federiko, markiz Rikardo,  
Kamilo, Fabyo, Marsela, Anarda və Doroteya.

### Federiko (Ludovikoya).

Aşağı toplanıb bütün Neapol,  
İntizar içində gözləyir hamı.

### Ludoviko (Teodoroya).

Xanım Diananın icazəsilə  
Karet aşağıda gözləyir səni.  
Atlanıb şəhərin zadəganları,  
Səni müsayiət etmək istoyır.  
Uzun illər boyu sənsiz ağlayan  
Öz qədim yurduna qədəm bas, oğlum!  
Qayıt doğulduğun o xanimana.

### Diana

Nə qədər ki, burda, bu qəsrdeyik,  
Xəbərdar edirəm, qraf, mən sizi,  
Sizin oğlunuzun mənəm arvadı.

### Ludoviko

Tale! Öz təblini çal, ucadan çal!  
Dayan öz yerində, ey bəxtiyar an!  
Bir övlad dalınca gəlməmişim, indi.  
İlkisini birdən aparıram mən.

### Federiko

Gərek, təbrik edək onları, markiz.

### Rikardo

Mən Teodoroya sui-qəsddən  
Əl çəkib xoşbəxtlik dilərəm ona!  
Qışqanlıq yamanca güc geldi mənə,  
Danışığa girdim bu dələduzla...

(Tristani göstərir.)

Mənim zəncirimdir döşündəki də.  
O, öldürmək üçün Teodoronu,  
Mənəndən alacaqdı min eskudo da,  
Belə dələduzlar, gərek tutulsun!

### Teodoro

Sədaqət göstərib öz ağasını  
Ölümün əlindən alan nökərə  
Dələduz deyilməz.

### Rikardo

Qəhrəman kimi  
Özünü qələmə verən bu adam  
Kimdir?

### Teodoro

Nökərimdir. Məni ölümən  
Xilas etdiyindən və hər cəhətdən  
Sədaqət, etibar göstərdiyindən  
Diana xanımın icazəsilə,  
Evlənsin, deyirom, Doroteyaya.  
Xanım Marselanı Fabyoya verir,  
Mən də Tristani evləndirirəm.

Rikardo

Mən cehiz verirəm Marselaya, mən.

Federiko

Cehizi boynuma Doroteyanın.

Ludoviko

Bu çox gözəl oldu. Bilin, mənim də  
Oğlum, var-dövlətim qrafının  
Verilir bu gündən ixtiyarına.

Teodoro

Möhtərəm və əziz tamaşaçılar,  
Ümid edirəm ki, Teodoronun  
Kimsə açmayacaq gizli sırrını.  
Qurtaraq bununla nə yordan doyan,  
Nə də əldən qoyan qrafının  
Maraqlı məhəbbət hekayətini.

## XUAN VALERA

(1824-1905)

### BALIQÇI URASİMA

Qədim zamanlarda Yapon dənizinin sahilində Urasima adlı güller-  
üzlü, xeyirxah, genc bir balıqçı yaşayırıdı. O, gözəl balıq ovçusu idi.  
Adəti üzrə, Urasima bir gün yeno də balıq tutmaq üçün öz qayığında  
dənizə çıxdı. Balıq əvəzinə, heç bilsərənmi onun tilovuna nə düşdü?  
Möhkəm zirehli, üzü qırışmış, cybəcər və quyruğunun dərisi sürtülmüş  
böyük bir tisbağa. Bəzən yaxşı bir iş görmək istəyirsən, daha  
bilmirsən ki, axırı necə olacaq. Deyirlər ki, tisbağalar min il ömür  
sürür. Xüsusən, yapon tisbağaları.

Urasima əvvəlcə bilmədi ki, nə etsin. O öz-özüne fikirləşdi:  
“Balıq hara, tisbağa hara. Balığın ləzzətli etindən doymaq olmur.  
Axı yaxşı heyvanın günahı nadir ki, onu öldürüm. Yox, belə qəddar  
olmadı istəmirəm. Qoy yaşasın. Belə etdiyimi eşidənde anam da  
sevinəcək”.

O, tisbağanı suya buraxdı.

İsti bir yay günü idi. Xeyli keçidkən sonra qəribə bir hadisə baş  
verdi. Urasima günorta yeməyindən sonra öz qayığına uzanıb şirin  
yuxuya getmişdi. Günorta istirahəti olduğundanmı, yaxud buraların  
kimətsizliyindənmi, heç kim ona mane olmurdu.

Gənc balıqçı şirin yuxuda ikən mavi dalğaların qoynunda gözəl  
bir qız göründü və qayığa qalxaraq özünü Urasimannın ağuşuna atdı.  
Qız onu ayıldıb dedi:

– Mən dəniz allahının qızıyam, atamlı birlikdə dənizin dibindəki Əjdaha Qəsrində yaşayıram. Bir az bundan əvvəl sonin tilovuna  
bir tisbağa düşmüdü. Sən isə onu öldürmədin, yenidən həyata qaytardın. Onu suya buraxdın. Həmin tisbağa mən idim. Dəniz allahı  
olan atam məni göndərdi ki, görüm xeyirxahsan, ya yox. Görürəm  
ki, gözəl və xeyirxah bir oğlansan. Gəldim səni aparam. Razi olsan,  
evlənərik. Mavi dənizin dibindəki Əjdaha Qəsrində min ilden də  
artıq xoşbəxt ömür sürərik.

Sevindiyindən söz tapa bilmeyən Urasıma bir avar götürdü, binini də şahzadə qız. Onlar Əjdaha Qəsrinə çatana qədər birlikdə avar çəkdilər. Burada dəniz oğdalarının, balıqlarının və tisbağalarının üstündə kral kimi hakimlik edən doniz allahi yaşayırıdı. Ah, cazibəli, gözəl yerlər!.. Qəsrin divarları mərcandan, ağacların yarpaqları isə zümrüddən idi. Qızılı ranglı meyvələrin ağırlığından ağacın budaqları başını aşağı əymışdı. Ətrafda gümüş pullu balıqlar oynasın, qızıl quyuqlu oğdalar gözşiridi. Bir anlıqə ülvü gözlük haqqında özün düşün. Hoyatında baş verən on parlaq, on gözəl çəngələri fikirə, on yaxşılılarını xəyalına götür, əfsanəvi qəsrə oolanlarla yanaşı qoy. Bax, bunlar hamisi Urasıma məxsus idi. Necə də olmasın. Axi o, dəniz allahının yeznəsi və onu ilahi bir möhəbbətlə sevən şahzadə qızın ori idi.

Onlar zümrüd yarpaqları və qızılı röngli meyvə ağaclarının arasında üç ildən çox xoşbəxt yaşadılar.

Bir gün səhər tezənd Urasıma arvadına üz tutub dedi:

— Mən bu yaşışından çox razıyam. Özümü burada dəha xoşbəxt sayıram. Lakin atımı, anamı, qardaş-bacılarını görməyə ruhi ehtiyac hiss edirəm. Əgor icazə versən, qısa bir müddətdə gedib onlara görüşər və tezliklə qayıdaram.

Eh, belə etmeyin heç xoşuma gölmir, — deyə şahzadə qız cavab verdi. — Qorxuram dəhşətli hadisələr üz versin. Əlbəttə, necə istəyirsin elə də et, gedəni yoldan qaytarmaq olmaz. Ancaq səndən bir xahişim var, hər şeydən əvvəl bu qutunu da özünlə götür, onu heç bir vaxt açma, ehtiyatla qorù. Əgor onu açsan, moni görmək üçün qayıtmış cəhdி heç vəchlə baş tutmayacaq.

Urasıma dənə-dənə söz verdii ki, harada olsa belə ehtiyatlı olacaq, qutunun ağızını açmayıcaq. Sonra halallaşıb öz qayığına oturdu və uzun müddət avar çıktı. Nəhayət, doğma ölkəsinin yerləşdiyi tanış sahildə quruya çıxdı.

Ancaq o burada olmadığı müddətdə nələr baş vermişdi? Bəs anasının koması han? Kəndin əvvəlki yaşayışı, adət-ənənəsi necə olub? Yalnız dağlar, təbiətin sərt qanunlarına sinə gəron dağlar olduğu kimi öz yerindədir. Ağaclar da kəsilmədi. Kiçik dağ çayının köpük-lənərək yanından axlığı ata komasından əsər-əlamət qalmamışdı. Əvvəller bura paltar yuyan qadınlarla dolu olardı. Qeyri-adi hadisə, möcüzə baş vermişdi. İlahi, bu üç ildə taleyin oli hər şeyi necə də dəyişdirmişdi.

Bu vaxt yaxınlıqdan keçən bir adamla rastlaşan Urasıma qüssəli görkəm alaraq onu sorğu-suala tutdu:

— Qardaş, xahiş edirəm mənə de görüm, Urasımanın koması haradadır? O, əvvəllər burada idi.

— Urasıma! Əger dörd yüz il bundan əvvəl balıq tutarkən yoxa çıxan Urasımanı deyirsənə, nəhaq yero soruşma. Onun atası, anası, qardaşı, hətta qardaş novəleri gərek ki, bir neçə yüz il bundan əvvəl olmuşlər. Bu, çox qədim əhvalatdır, dostum. Bir koma axtarmaq fikrino düşsən belə gərek dəli olasan. Yüz ilə yaxındır ki, burada zirzibildən və xarabalıqdan başqa, heç bir şey yoxdur.

Bu sözlər Urasımanı bərk sarsıldı. Dəhşətli bir həyəcan onun sağlam vücdunu titrətti.

Qəfildən Urasımanın ağılnı bir fikir goldı. Anladı ki, o biri dündən — dənizin dibindəki Əjdaha Qəsrin mərcan divarları, qızılı röngli meyvə ağacları və qızıl quyuqlu oğdaları arasında olarkən keçirdiyi bir gün buradakı bir ildən uzun imiş. Şahzadə qızın yaşadığı cəmiyyətdə Urasıma dörd yüz il özür süribilmiş. O, əzən torpağında, olmuş qohumlarının yanında necə idisə, eləcə də gənc və sağlam qalmış, çox cüzi dəyişmişdi. İndi isə gözlərinin qarşısında yerləşən kəndi yoxa çıxmışdı.

Olub keçənləri yadına salaraq heyrlənmiş Urasıma fikrini cəmləşdirə bilmirdi. Birdən onun qəlbində dənizin dibinə, sevimli və mösum arvadının yanına qayıtməq arzusu baş qaldırdı. Ancaq bu hansı təmtəraq, hansı tontonə ilə, nə münasibətlə olmalı idi? Axi Urasımanı ora göndərən kim idi?

— Bir dəha!.. — deyə qara fikirlərə başını sindirən Urasıma əlləməlik etdi. — Hərhangi qutunu açsam... Bəs o, mənə demədim ki, bu sirri açma. Mən isə heç vaxt tapa bilmeyəcəyim yollar da axtarıram.

Bələliklə, o, şahzadə qızın tapşırıqlarına əməl etmədi. Beynində dolaşan qarma-qarşıq fikirlər qızın dediklərini xatırlamaqda əngəl törədirdi.

Nə olur olsun! Urasıma qutunu açdı! Eh, bilirsinə nə hadisə baş verdi? Qutudan bir ağ bulud çıxbı denizin üstü ilə süzərok uzaqlaşmağa başladı. Bu vaxt o, ağ buludun arasında şahzadə qızın surətini gördü. Sevimli arvadının səsi eşidildi: "Sənə demədimmi qutunu açsan, bir daha mənim yanına qayda bilməyəcəksən". Vətənindən və sevgilisindən əli çıxmış Urasıma buludun arxasında onu dayandırmaq möqsədi ilə nəhaq yero qışkırdı...

O, taqətdən düşürdü. Gücünü toplayıb bir daha qışkırmak istədi so də, səsi çıxmadı. Buludun arxasında sahile tərəf qaçmağa can atdı, ancaq bir addım belə irəliləyə bilmədi.

Qəfildən onun saçı qar kimi ağardı, üzü qırışdı, beli oyıldı, dizləri büküldü, əldən düşmüş bir qoca oldu. Urasimanın bədənini dəhşətli bir uçunma götürdü. Bir an sonra isə güclə nəfəs almağa başladı. Artıq nafası də çatışmırıldı. Nohayat, ani baş veren əziyyətdən yaxasını qurtararaq kimsesiz sahildə öldü.

Bədbəxt Urasima! Sözə baxmamığının ucundan məhv oldu! Əgər şahzadə qızın dediklərinə əməl etsəydi, hələ min ildən də artıq yaşaydı.

Mənə bir söyle: dənizin dibindəki zümrüd yarpaqlı, qızılı rəngli meyvo ağacları xoşuna goldımı? Gümüşü pullarla bəzənmiş balıqların, qızıl quyuqlu ejdahaların məskəni olan o yerlər soni də düşünürmü? Dəniz allahının tisbağalar, balıqlar və ejdahalar üzərində hakimlik etdiyi Əjdaha Qəsrini görməyə son də gedərdimmi?

## PEDRO ANTONİO DE ALARKON

(1833-1891)

### XAİN

#### I

Qalisiyanın Padron adlı şəhərciyində 1808-ci ildə xalis subay, adamayovuşmaz, yumruğu ile öküzü yixan həmin məşhur Paredesin tosadufimizi, höqiqimi varisi Qarsia de Paredes adlı bir əczaçı cürbəcür dava-dərman satırdı.

Soyuq və ürəksikan bir payız gecəsi idi. Göy üzünü başdan-başa qara bulud örtməsdü, yerde də bircə işıq görünmərdü, balaca şəherin küçə və meydanlarına zülmət hakim kəsilmişdi.

Vətənin başının üstünü almış bəla və bədbəxtliklərdən bir az da tutqunlaşmış bu dəhşətli gecəda, indi "Konstitusiya" adını daşıyan meydanda saat ona yaxın lal kölgələr göründü. Zülmət gecənin fonunda qara siluet kimi gözü çarpan bu kölgələr Qarsia de Paredesin aptekinə tərəf yönəldilər. Aptek axşam duasından sonra, yəni doqquzun yarısında bağlanırdı.

Kölgələrdən biri təmiz Qalisiya ləhcəsində soruşturdu:

- Nədən başlayaq?

O birisi dedi:

- Bizi heç kəs görmədi...

Bir qadın təklif etdi:

- Qapını sindirəq!

On beş adam birdən piçıldadı:

- Və onları öldürək!

Bir oğlan uşağı səsləndi:

- Əczaçını mən öldürəcəyəm!

- Onu hamımız öldürəcəyik!

- Satqın!

- Fransızlaşmış!

- Deyirlər ki, bu gün iyirmidən artıq fransız şam edəcək...

– Ölbötte! Axı bilirlər ki, bura onlar üçün töhlükəsiz yerdir. Odur ki, dəstə ilə goliblər.

– Ah, olaydılard mənim evimdə! Üç əsgəri quyuya atmışam.

– Mənim arvadım dünən birinin boğazını üzdü.

– Mən də... – bir rahib cir səslən sözə başlıdı, – mən də iki kapitanı o dünyaya göndördüm; onların qaldıqları hücrədə kömürü yana-yana qoydum.

– Bu şörsiz əczaçı da onlara dostlaşır!

– Dünən alçaq o dinsizlərlə necə də qürurla gəzirdi!

– Qarsia de Paredesdən bunu kim gözlərdi! Bir ay bundan əvvəl bu obada ondan ığid, onun kimi vətənpərvər, onun kimi monarxiyəyi yox idi!

– Bəs necə! Axı aptekdə şahzadə Ferdinandın portretlərini satırdı!

– İndi də Napoleonun portretlərini satır!

– Əvvəllər bizi qəsbkarlarla mübarizəyə çağırırdı... Fransızlar Padrona gölən kimi onlara arxa durdu...

– Bu axşam da böyüklerinə qonaqlıq verir.

– Görün necə şənlənlərlə! Dündür, hələ "Yaşasın imperator!" – deyə qışqırmırlar.

Rahib mizildədi:

– Səbr edin... Hələ tezdir.

Bir qarı fikrini bildirdi:

– Qoy icib sərəx olsunlar... Sonra içəri girərik... Birini də sağ qoymarıq!

– Görək əczaçının dörd yerə parçalayaq!

– İstəyirsən lap sokkiz yero böl! Fransızlaşmış adam fransızın özündən daha çox nifrətə ləyiqidir. Düşmən başqa xalqı ayaq altına alır, onun quyuqbulayıcı işə vətoninin şorəfini satır. Fransız qatıldı, fransızlaşmış işə ata qatılı!..

## II

Aptekin qapısı ağızında bu ohvalat baş verdiyi vaxt Qarsia de Paredes qonaqları ilə bərk kefə qurşanmışdı.

Əczaçının süfrəsi başında oturan iyirmi adam, həqiqətən, fransız idi, hamısı da komandır, zabit.

Qarsia de Paredesin qırx beş yaşı olardı, uzun, ariq, mumiyalanmış kimi sapsarı idi; dörisi çoxdan ölmüş adəmin dörisinə oxşayırdı,

daz başı güzgü kimi parıldayırdı, qara və sönük gözləri elə dərin çuxurda idi ki, dağlar arasındaki gölləri xatırladırı. Onlara baxan adəmin başı gicəllənər və o möhv olardı; elə göllər ki, heç nəyi öks etdirmir. Bəzən uğuldayır, lakin heç vaxt ləpələnmir; üstüne düşən hər şeyi udur, möhv edir, heç nəyi geri qaytarır, heç kim onların dörənliyini ölçü bilmir, onlar heç bir çaydan qidalanır, sanki bu gölərin dibi o biri yarımkürənin dənizlərindədir.

Şəm yeməyi bol, mey xoş, söhbət şirin idi. Fransızlar gülür, çığırır, kimi işə söyüb-yamanılar, oxuyur, sıqaret çökir, yeyir, içirdilər. Kimisi Napoleonun gizli eşq macəralarından danışır, kimisi Madriddə gecə əşyanından, kimisi Misir ehramları ətrafində döyüşdən, kimisi də XVI Lüdövikin edamından söhbət açırı. Qarsia de Paredes də hamı kimi, bəlkə, onlardan da artıq içir, gülür, danışırı, imperatoru elə hərarətlə müdafiə edirdi ki, Sezarın (Napoleonun) əsgərləri onu qucaqlayırlar, alqıslayırlar, təriflər yağıdırırlar.

Əczaçı deyirdi:

– Senyorlar, ispanların sizə qarşı apardığı müharibə monasız olduğu qədər da əsəssizdir. İngiləz öğulları olan siz, İspaniyaya onu çoxəsrlik köləlikdən azad etməyə, quldarlığı son qoymağə, din pərəsini yırtmağa gəlmisiniz... Köhnəlmış adətləri sağlamlaşdırmağa gəlmisiniz... Allah yoxdur, o dünya yoxdur, təvbə, pəhriz və başqa xristianlıq məziyyətləri mənasız donkixotluqdur deməyə, mədəni xalq üçün ləyaqətli cəhətləri izah etməyə gəlmisiniz... Napoleon osil xilaskar, xalqlara nicat götürən şəxsiyyətdir, bəşərin dostudur... Siz belə faydalı, şəksiz həqiqətləri izah etməyə gəlmisiniz... Senyorlar! Yaşasın imperator, mən ona uzun ömür arzulayıram.

– Aferin! Aferin! – 2 may hadisələrinin qəhrəmanları vəcdə çığırışlardır.

Əczaçı, qəflətən ürəyini sarmış kədərdən başını aşağı saldı. Ancaq bir dəqiqə sonra nəzərlərini yerdən qaldırdı, qabağındakı qadəhi boşaldıb, əvvəlki temkin və mötinliklə sözüno davam etdi:

– Mənim ulu babalarımdan biri, həmçinin Qarsia de Paredes, barbar Samson, Herkules, krotonlu Milon bircə günün içində iki yüz fransızı öz əlilə öldürüb... Görək ki, bu iş İtaliyada olub; görünür, o mənim kimi fransızpərost olmayıb. Öz sənətinə o, Qranada ərəbləri ilə mübarizədə yiylənmişdi. Katoliklər krahının özü ona congavorlik rütbəsi verib, qohumum Aleksandr Borcianın papa olduğu vaxtlar Krivinalda o, çox keşik çəkib! Eh, eh! Yəqin, belə əsil-nəsəb sahibi

olduğumu bilmirdiniz! Demək belə, Diyeqo Qarsia de Paredes, bu sədəcəcəm ulu babası, Kozensani və Manfredoniyani ələ keçirmiş, Serinyolani hücumla almış, Pavna yaxınlığında şorəflə döyüşmüdüdür. Birinci Fransiskin özünü biz orada əsir aldıq: onun qılınıcı düz üç əsr Madridde saxlanılmışdı, bir meyxanaçı oğlu, sizin indiki komandanızın Murat üç ay bundan əvvəl onu uğurladı.

Əczaçı burada sözüne yənə ara verdi. Fransızlardan bəzisi ona cavab vermek istədi, ancaq o, ayağa durdu və öz görkəmi ilə hamını susmağa məcbur etdi, əlləri titrəyə-titrəyə qədəhini götürdü, gur soslu ucadan dedi:

– Bu qədəhi qaldırıram, senyorlar, cüntki o lənətə gölmüş mənim babam idı, o, bir heyvan idı, cüntki hal-hazırda cəhənmənin lap isti yerindədir! Yaşasın! I Fransiskin və Napoleon Bonapartın fransızları!

Razi qalmış qəsbkarlar bir ağızdan dedilər:

– Yaşasınlar!

Qədəhlorı boşaltdılar.

Bu dəm küçədə, aptekin qapısı ağızında hay-küy eşidildi.

Fransızlar soruştular:

– Eşidirsınız?

Qarsia de Paredes gülümşündü:

– Gəliblər məni öldürsünlər.

– Kim?

– Padron camaatı.

– Nə üçün?

– Fransızlaşdırığım üçün. Bir neçə gecədir ki, evimin ətrafında dolanırlar... Ancaq biza nə?! Şənliyimizi davam etdirək.

Qonaqlar cavab verdilər:

– Bəli... davam etdirək! Biz sizi müdafiə edərik!

Qədəhlorı yox, şərab şüşələrini bir-birinə vurub çıçırdılar.

– Yaşasın Napoleon! Məhv olsun Ferdinand! Məhv olsun Qalisiya!

Qarsia De Paredes gözlədi ki, sağlıqlar deyilib qurtarsın, sonra qəmgin səslə mızıldadı:

– Seledonio!

Aptekdəki şagird oğlanın ağarmış, qorxudan əyilmiş sıfəti qapıda göründü; bu mağaraya girməyə cüroti çatmadı.

Əczaçı təmkinlə dedi:

– Seledonio, kağız-mürəkkəb götür.

Şagird gedib yazı ləvazimatı ilə qayıtdı.

Əczaçı sözüne davam etdi:

– Otur! İndi sənə deyəcəyim adları yazacaqsan. İki sütun çək. Sağdakı sütunun başında yaz: debet, soldakı sütunun başında yaz: kredit.

– Senyör... – oğlan qorxu içinde mızıldadı, – qapının ağızında qiyamıdır... Çığırıclar: əczaçıya ölüm. İçəri girmək isteyirlər.

– Sus, onlara fikir vermə! Sənə dediyimi yaz.

Fransızlar əczaçını ölüm, qarət gözlödiyi halda, onun haqq-hesabla məşğul olmasına baxıb ləzzətlə qəh-qəha çəkirdilər.

Seledonio başını qaldırıb, qələmi hazırladı və yazacağı namizədləri gözledi.

Qarsia de Paredes qonaqlarına üz tutub dedi:

– İndi, senyorlar, bir təstlə qonaqlığa yekun vurmağımız qalır. Bir qayda düzəldək. Kapitan, mənə deyin: Pireneyi aşandan bəri neçə ispan öldürmüsünüz?

Fransızlar ucadan:

– Aferin! Gözəl fikirdir! – dedilər.

Kapitan:

– Mən... – deyib stula yayxandı və biğlərini təşəxxüsələ burdu: Mən... şəxşən... qılincımla... öldürmüşəm... olar da... on-on iki!

Əczaçı üzünü şagirdə tutub qışkırdı:

– Sağ tərəfdə yaz on bir!

Şagird rəqəmi yazdan sonra təkrar etdi:

– Debet – on bir.

Qonaqpərvər ev sahibi sözüne davam etdi:

– Sonra! Bəs siz?.. Sizinləyəm, senyor Xulio.

– Mən... altı.

– Bəs siz, mayor?

– Mən... iyirmi.

– Mən... sekkit.

– Mən... on dörd.

– Mən... heç birini.

– Mən bilmirəm! Mən tutar-tutmazına atmışam... – deyə növbəsi çatan fransız cavab verdi.

Oğlan da rəqəmləri sağ sütuna yazırı.

Qarsia de Paredes:

— İndi baxaq. Kapitan! Yenə sizdən başlayaqq. Müharibənin sonuna qədər neçə ispan öldürücəyinizi nəzərdə tutmusunuz? Güman edi-rəm ki, müharibə hələ bir üç il də uzanar.

Kapitan təcəcübə:

— Eh! — dedi. — Bunu kim hesablaya bilər?

— Hesablanar... Xahiş edirəm sizdən...

— Bölkə, on birini.

Qarsia de Paredes dikə etdi:

— On bir — sol tərəfdə...

Seledinio təkrar elədi:

— Kredit — on bir.

— Bəs siz? — Əczaçı amiranə səslə o biri fransızdan soruşdu.

— Mən... on beş.

— Mən... iyirmi.

— Mən... yüz.

— Mən... min, — deyə fransızlar cavab verirdilər.

Əczaçı kinaya ilə mizildədi:

— Hamisina onunu yaz, Seledinio!.. İndi hər iki sütunun altından xətt çəkib, ayrilığda yekun vur.

Qorxudan sıfırtına ölü rəngi çökmüş oğlan, xərcini hesablayan qarı kimi, barmaqları titrəyə-titrəyə haqq-hesab elədi.

Bir dəqiqəlik ağır sükütdən sonra ağasına üz tutub dedi:

— Debet... 285, kredit... 200.

— Yəni, — Qarsia de Paredes əlavə etdi, — iki yüz səksən beş ölü, iki yüz da məhkəm olmuşdur. Cəmi dörd yüz səksən beş qurban!

Bu sözlər elə möşüm, elə böyük səslə dedi ki, fransızlar ona təşvişə baxdılar.

Əczaçı yeni bir hekayə açdı. Sözünün axırında ucadan dedi:

— Biz hamımız qohrəmanıq! Biz yetmiş şüşə və ya təxminən əlli iki litr şorab içmişik, bu da iyirmi bir adamın arasında bölünsə, — hamımız da eyni həvəslə içmişik, — hərəmizə iki litr yarımdan düşür. Təkrar edirəm: biz hamımız qohrəmanıq!

Bu vaxt aşağıda qapı cırıldadı, oğlan qorxudan əsə-əsə mizildədi:

— İçəri girirlər!..

Əczaçı halını pozmadan soruşdu:

— Saat neçədir?

— On bir. Bəs siz eşitmirsiniz ki, onlar içəri girirlər?

— Qoy golsinlər? Daha vaxtdır.

— Vaxtdır!.. Nəyin vaxtı? — bu sözləri mizildən fransızlar yerlərindən qalxmağa soy etdilər, ancaq elə sərxoş idilər ki, stuldan qalxa bilmirdilər.

— Qoy golsinlər! Qoy golsinlər! — Fransızlar sərxoş səslə çığırb, qılınclarını qıdan çıxarmaq istedilər, amma yerlərindən tərpənə bilmədilər.

— Qoy bu murdarlar içəri girsinlər! Biz onları layiqincə qarşılıqlı!

Həmin dəqiqə aşağıdan, aptekdən sinan şüşə qabların cingiltisi eşidildi. Padronun camaati piləkəndə birağızdan qiyə çəkdi:

— Fransızlaşmışa ölüm!

### III

Qarsia de Paredes evində bu harayı eşidən kimi yerindən dik qalxdı və yixilməməq üçün stoldan yapışdı. İzahedilməz bir məmənunluqla hamını süzdü, dodaqlarında qaliblərə məxsus təbəssüm göründü; beləcə, dəyişmiş, gözelləşmiş halda, can verir kimi iki dəfə dartındı, ruh yüksəkliyindən, yaxınlaşan ölüm fikrindən titrəyərək qırıq-qırıq, kilsə zənglərinin səsi tek əzəmətli səslə bu sözləri dedi:

— Fransızlar!.. Əger əlinizə iki yüz səksən beş nəfər öldürülmüş, üstəlik də iki yüz nəfər də ölümən qurtulacaq həmvətənlərinizin intiqamını almaq, özünüüz qurban verməklə ulu babalarının ruhunu şad eləyə bilmək, iki yüz səksən igidin qatilini cəzalandırıb, iki yüz yoldaşı da ölümün ağızından almaq, milli azadlıq uğrunda döyüşən ordu üçün iki yüz əsgər saxlamaq fırsatı düşsəydi, doğrudanı, siz canınızı bu yolda əsirgərdiniz? Düşmənərinə məhv etmək üçün, özü də məbəddə hələk olmuş Samson kimi, birçə anlığa da olsa, tərəddüd edərdinizmi?

Fransızlar yerbəyerdən çığırdılar:

— Bu, ne danışır?

Seledinio:

— Senyör... qatillər dəhlizlədərlər, — dedi.

Qarsia de Paredes qışkırdı:

— Qoy golsinlər!.. Zalın qapısını aç... Qoy hamısı gəlsin... qoy görsünlər ki, Pavia döyüşləri əsgərinin varisi necə ölü!

Heyrətlənmiş, qorxmış, halsizliyindən yerlərinə mixlənmiş, üşyankar camaatın indicə içəri soxulacağını hiss edən fransızlar, stol üstüne atılmış qılınclarından işpişəməq çalışdılar, ancaq onların zəifləmiş

barmaqları dəstəyi sıxmaq iqtidarında deyildi: sanki polad qılınclar stola bərkidilmişdi.

Həmin daqıqə aqac, qılinc vo tapanca ilə silahlanmış əlliye qədər qadın, kişi otağı dolmuş. Gözlərindən od yağırdı.

Qadınlar irəli atılıb çıçırdılar:

– Hamısına ölüm!

– Dayanın! – Qarsia de Paredes elə qışqırkı ki, onun səsi, əlinin horəkəti, üzünün ifadəsi və iyirmi fransızın məşum sükütu ispanları dəhsətə görtirdi; onlar belə sükut və tomkinlə qarşılaşacaqlarını heç gözləmirdilər.

Əczaçı zəifləmiş səslə sözünə davam etdi:

– Qılıncları işə salmağə ehtiyac yoxdur... Vətənin azadlığı üçün mon sizin hamınızdan çox iş görmüşüm... Mon özümü xain, fransız-pərəst kimi göstərdim... İndi baxın!!.. İyirmi zabit... iyirmi fransız qəsbəkari. Onlara toxunmayın, hamısı zəhərlənmüşdür!!..

Vətənpərvərlərin sinəsindən dəhsət və heyrat ifadə edən çıçırtı qopdu. Fransızlara yaxınlaşanda onların çoxunun ölmüş olduğunu gördülər; başları stolun üstə düşmüş, qılıncın qəbzəsindən yapmışım barmaqları qic olmuşdu. Bəziləri də can verirdi.

İspanlar:

– Yaşasın Qarsia de Paredes! – deyə qışqırkı, can üstə olan qohrəmanı dövrəyə aldılar.

Əczaçı piçılıdı:

– Seledonio... tiryök qurtarib, tiryök dalınca La Korunyaya adam gəndər... – onun dizləri bükündü.

Padron vətənpərvərləri ancaq onda başa düşdülər ki, əczaçı da zəhərlənmüşdir.

Özəmotil, lakin dəhsətli bir səhno. Qadınlar yerdə oturub Qarsia de Paredesi qolları üstüne aldılar, ürəkdən gələn nəvazlılı sözlərə oxşadılar. Bir az əvvəl necə hərarətlə ölüm tələb edirdilərsə, indi o hərarətlə ona dua oxudular. Kişi, yanın şamları stol üstündən götürüb, vətənpərvərin dövrəsində diz üstə dayandılar. Qaranlıqda qalmış stolun ətrafında ölen fransızlar tappılıtlı ilə bir-bir yero düşürdülər.

Düşmən son dəfə nəfəs alanda, meyiti yero düşəndə Qarsia de Paredesin üzü qalıblərə məxsus töbəssüməndən işıqlanırdı; nəhayət, onun da növbəsi çatdı. Qədirbilən həmvətonları fədaiının üstündə göz yaşı tökdülər.

## EMİLİYA PARDO BAZAN

(1851-1921)

### MƏLAİKƏ RƏQSİ

Mənim uşaqlığım çox şən və xoş keçmişdir. Valideynlərim Kom-postelada, qumas pardoli, stulları qızıl oymalı, divarlarında müqəddəslərin rəngi qaralmış şəkilləri, ulu babaların rəsmələri olan qədim evdə yaşayirdı. Çoxlu uşaq anası olan bibimin də evi bizim evin yanında idi. Biz doqquz uşaq idik: beş qardaş, dörd bacı. Bir dütün yarım da bioğlu, bibiqizi! – Hansı uşaq darıxar? Bazar günləri bu evlərin birində yığışanda nə oyunlardan çıxdığımızı deməklə qurtarmaz. Bütün dəlmə-deşiklərə baş salırdıq, yuxarı- aşağı, o yan-bu yana qaçırdıq, hay-küy qoparırdıq, pilləkonlərdən diğirlənir, dəhlizdə bir-birimizi itəleyir, çardağı qalxıb dama dırmasırdıq.

İllər keçdikcə dəcəlliyyimizin mahiyəti də dəyişirdi. Üç yaşla yeddi yaş arasında qarğı atı minməkələ, stulları dilican kimi cilovlayıb sürməkələ, əl-ayağı çıxmış kukllalarla, sancاقla deşilib yastılanmış topla eyniirdik. Sonra, oğlanlarda müəyyən məşgülüyyət meyli, qızlarda isə analıq hissi üzə çıxarkən başqa, daha mənalı oyunlar bunları evəz etdi. Bu dövrədə oğlanlar, qızlardan uzaqlaşır, qamış qılıncla silahlanırlar. Qızlar da bu arada kuklaya öz körpə uşaqları kimi paltar, papəq bicirlər; kuklanın da azi beşaltı dayosu olur: biri ona xörək verir, başqası kağız parçası ilə onun ağızını silir, bir başqası çıxımızdırırdı. Ele yelbeyn qızlar da vardi ki, qonaq getməkələ, bahalı mantiyalarını parıldadaraq yelpinçə özlərinə yelləyə-yelləyə gəzinintiyə çıxırırdılar. Gələcək həyatın məzəli uşaqlıq mənzərəsi, məsum kukla tamaşaşı!

Bunula belə, bizlərdən çoxumuz üçün onla-on beş yaş arasındakı şüurlu dövr gəlib çatırdı. Aydırındır ki, uşaq xasiyyətindən əl çəkmirdik. Lakin özümüzü böyükler kimi hiss etmək meyli də bize hakim olurdu. Daha heç kəs şlyapısını bəzəmək üçün xoruzun quyuğun-dan ləlek dartıb çıxartır, pişiyin ayağına qoz qabığını geyindirmir,

gizlinç qond, üzüm çırılıdırmırdı, oksinə, "yetkinləşmə dövrü" deyilən bu yaşda oğlanlar arasında sorbostlıq meyli gizlinç papiroş çökəmok ehtirası, özlörini hər işdə "kişilər kimi aparmaq" həvəsi özünü göstəirdi. Qızlarla ya həddən artıq kobud olur, ya də həddən artıq nəzakətə davranırdılar. Qızlar da öz növbəsində sirbazlıq başlayır, bəzən altdan-altdan səbəbsiz yero gülür, bəzən də öz zarafatları ilə oğlanları cılönündürdürlər...

Biz hamımız körpəlikdən bir yerdə tərbiyələnirdik, bibiqizi, bibi-oğlanları hər gün bizimlə oynayırdılar, bibiqizləri bacılarımızdan ayırmırdıq, özümüzü onlarla çox sadə aparırdıq, "qadın cinsi"నə nəzakət nöqtəyi-nəzərindən zərrəcə güzəştə getmirdik, özümüzlə onlara fərq qymurdur.

Fəqət oylençlərimizin mahiyyəti artıq əvvəlkı kimi deyildi. Öz dostomızın, rəqs gecələrimizin olmamasını şənimizə sığışdırıb-mirdik. Bayram günləri, ad günləri yiğincəqlərimiz üçün bir bəhanə olurdu; səhbat edir, tapmaca deyir, hər şeydən də çox rəqs edirdik.

Rəqs! Gənclik çağlarında bu söz arzu, xəyal kimi, oks-soda kimi xariquladı bir səs idi. Bu sözdə həyat bizi maraqlı roman kimi göründüyü çağların, cavanlıq çağlarında bizi müsayiət edən ümidiñ nişanəsi, colbedici bir qüvvə vardi. Rəqsədə əzolələrin məşqi tek zövqdən əlavə başqa şey də mövcuddu: gəncliyin ayrılmaz yol yoldaşı olan gələcək məhəbbət dramının simvolu!

Bəli, rəqs edirdik. Daha nə tələbələrə, nə kazinoda xanım qızları şirniyyata qonaq edən senyorlara qibət əleyirdik. Biz də insan idik, bizim də dəstəmiz vardi.

Hansı rəqsələri oynamırdıq?! Zəif işıqlandırılmış iri zaldə, bibiqizlərimin, ya da kiçik bacılarımın çaldığı pianonun sədaları altında dəbdə olan bütün rəqsələri: vals, mazurka, riqodan, və qalopu tamam-kamal oynayıb, qədim rəqsələrə keçirdik. Lansye, qızlar rəqs, minuetdən sonra məhəlli rəqsələrə başlayırdıq: xota, bolero, riberiana. Gözogürünməz yay üstündəymisik kimi tullanırdıq, qəhqəhəmiz pianonun yanlış notlarına qarışırıd; döşəmə titrəyir, xalçanın tozu göyə qalxırıd. Biz asta-asta atılıb-düşdükcə, qondillərin ince "cing-cing" səsi yüngüləcə hoppanmanın müsayiət edirdi.

Hərdən bir qonşuluqdakı iş otağından böyükler maraqla bizi baxırdılar. Bizi şad görəkən atamın ciddi üzü, anamın mülayim, qadın zəhmətinin timsali olan qırışlarla dolu sıfəti sevinəndən işıqlanırdı. Bəzən də qayğıkeşliklə tapşırırdılar: "Baxın ha, güldənləri sin-

dirmayın", "bu rəqs qohvəxanada oynarlar, bəzək stoluna toxun-sanız, feğfuri şeyləri sindirarsınız"... Həç vaxt bundan ciddi xəbor-darlıq eşitməzdik.

Bir axşam Kintananın pillələrini iki-iki düşəndə, asta-asta yuxarı qalxan keşişlə toqqusḍum (o, mənə dəcəl və yelbeyin deyərdi). Bir ayaq saxladıq, keşis padre Vikario təngə götərən suallarla mənə utan-dırmağa başladı. Söhbət mənə xoş golmirdi. Müsahibim də xoşla-mırdım və buradaca bir dəcəlik etmək isteyirdim.

Padre Vikario xeyirxah şəxs idi; sonralar başa düşdüm ki, onun zoif, çatışmayan cəhətləri də vardır: başqalarının işinə qarışar və həmişə özgələrin şəxsi həyatına müdaxilə edərdi. Bir dəfə anamla aşpazımız arasındakı bu söhbəti eşitmışdım:

- Pepa, sənə tapşırıdığım ilanbalığını niyə almamışan? Bazarda yox id?

- Var, ilanbalığı var, xanım, mən də sizin tapşırığınızla, bax, bu yоğunluğunda balığı almaq üçün sövdəloşmişdim.

- Bos nə oldu?

- Padre Vikario oradan keçirdi, mənə acıqlılab tapşırıd ki, başqa balıq alım. Dedi ki, bu günlər, ancaq mavrlar arasında ilanbalığı yeyənlər olur. Sövdəleşib mənimcün həmin bu balığı çox ucuz qiy-mətə aldı...

Cavan oğlanlar üçün padre Vikarionu görmək iblisli görməyə bərabər idi. Ciddi öyüd-nosihət kimi səslənən məşləhetləri, hər cür əyləncəni qadağan etməsi bizi qəddar, qolbiqara adamın sözləri kimi kiñli görünürdü. Buna görə pilləkəndə məni saxlayan padrenin suallarına o terzə cavab verməyim heç kəsa təcəccübü görünməz.

- Demək, rəqs əleyirsınız, hə? Qulagişa çatub... Çünkü hamı bilir. Anan da icazo verir? Atan da etiraz eləmir? Necə rəqs əleyirsınız? Oğlan oğlanla, qız da qızla, yoxsa başqa cür, zaldə da tək özünüzsü-nüz? Ah, respublika, respublika! Anan da bir söz demir? Qızlarla oğlanların bir-birinə yapışlığı o tozə rəqsəri oynayırsınız?! Ah! Demək, doğru imiş! Ürəyime dammıldı. Burnum çox uzundur, yaxşı iy bilirəm. Hardan yapışırınsız? Beldən? Əldən də? İlahi, ilahi! Axı sonin anən elə ağıllı, elə dindar qadındır ki, ola bilməz bu işləri gör-məsin... Hamisini mənə danış... Həç nəyi məndən gizlətmə, oğlum, heç nəyi! Mənə doğrusunu de! Gedək, heç kəs bizi eşitməsin... Bu zal yarıqaranlıqdır... bu şeytan rəqsəri... olmamalıydı... bilmirəm necə deyim... ayrı-ayrı cinsdən olan insanlar arasında belə biabırçı oxlaqsızlıq olmamalıydı... Bəzi hallarda ki...

Mən özümdən çıxdım:

– Bəli, senyor, olub, belə şey olub, əlbəttə! Bəs nə?! Müqəvvə  
deyilik ki! Uşaqlıq vaxtımız keçib! Bacardıqca fürsətdən istifadə  
edirik, padre Vikario. Öpüşlərin səsi küçədə eşidilir!

– İlahi, İlahi! Müqəddəs Məryəm! Allah! Oğlum, sən nələr danışırsan?! – Padre zariybə başını tutdu, dəhşətdən gözləri alacakalndı.  
– Elə şübhələnirdim, bilirdim. Amma belə yox, belə yox! Oğul, bir  
fikirləş, ağlıñ başına yiğ, mən qulaq as! Sən öz ürəyini, ruhunu,  
bədəxət yoldaşlarının ruhunu şeytana satırsan. Allah, allah! Ramon,  
qulaq as! Bu ziyanlı işə son qoymaq lazımdır... Sən indi mütləq gedib  
hamisini anana danişmalısan, ona məsolən, belə deməlisən: "Ana...  
Qorxmayın, ancaq mən sizə bəzi şəyərləri ağıb deməliyəm... Evdə bu  
işlər, bu işlər, bu işlər olur..."

– Əgər hamimizin kefi kökdürsə?! – Qızaran, bərəlmış gözlərin-dən şimşək çaxan senyor Vikarioya baxıb ləzzət alaraq cavab verdim.  
– Əgər biz rəqsə başlayacağımız vaxtı səbirsizliklə gözləyiriksə...

O, qəzəblə sözümüz kəsdi:

– Cox gözəl, cənab, çox gözəl. Səfəh mənəm, düz yola qayıtmalı  
siz yox. Döñəcəksiniz, Allahın köməkliyilə düz yola qayıdaqacısınız.  
Bu sözü siza mən deyirəm.

O, əbasına bürünüb yola düzəldi.

Həmin gün bayram olduğu üçün axşam rəqs möclisimiz vardi.  
Hələ bir neçə saat əvvəl zaldə oynayacağımız rəqsərər barədə söhbət  
eləməndik. Az keçmiş iş otağının aralı qapısında anamın üzü ötəri  
göründü, elə o saat bildik ki, na iso ciddi bir hadisə olub.

– Ramon, bura gol, – deyib anam məni künco çəkdi. – Daha uşaq  
deyilən, hər şeyi başa düşürən. Padre Vikario buradadır, mənə və  
atana dəhşətli şəylər danışmışdır. Deyir ki, siz şəhərə biabırçılıq tox-  
umu səpişsiniz, hörmətli xanımlar bizim evdəki işlərdən dəhşətə  
golurlar, güya sən bu gün səhər ona pis işlər gördüğünü etiraf etmişən;  
deyir ki, buna son qoymasaq, nə xristianıq, nə də valideyn... Atanın  
qanı yaman qaralıb, mənim də...

Mon çığrdım:

– Allah xatirinə, ana, niyə padrenin səfəh sözlərinə fikir verisən?! Ona dediklərimin hamisini zarafat üçün uydurmuşam. Nəcə  
də golub bunları sənə danışıb! İstdiyin vaxt bizim yığıncağımıza  
golmirsonmə!

– Yaxşı, oğul, eybi yoxdur. Atan narahatdır, mən də həmçinin.  
Həqiqötən, belə rəqsərər adəmi heyətləndirir...

– Axi, ay ana, ən yaxşı möclislərdə də bu rəqsərər oynayırlar?!  
Anam sözümü kəsdi:

– Buradakı möclis deyil. Atanla belə qərara gelmişik ki, daha rəqs  
etməyəsiniz, qurtardıq, vəssalam. Yallı gedin, serenada oxuyun...

Heyətlə çığrdım:

– Yallı! Serenada! Elə bil beş yaşındaymışıq?!

– Yaxşı, əgər istəmirsizsinə, kitab oxuyun, ya da bir əl kart oyna-yın...

– Elə bil almış yaşındaymışıq?!

– Onda no istəyirsiniz eləyin... rəqsəndən başqa... Dedim, qurtardı!

Sənə əmrimi yerinə yetirməyi tapşırıram...

Anam zaldan çıxdı, mən də əmri uşaqlara yetirdim. Qəmgın, ruh-  
dan düşmüş halda pianonun dövrəsino yığışdıq. Dinməz-söyləməz  
bir-birimizə baxır, yalnız sevdiyimiz əyləncədən məhrum olduğunu  
deyil, təhqir edildiyimizi də hiss edirik. On bir yaşı bibim qızı  
pərdənin dalına girib ağlamağa başladı. Daha ürkəli olan o birisi, on  
iki yaşlısı dedi: "Dayan, qoy o padre Vikarionu küçədə görüm! Görə-  
rsən..."

Bələcə qəzəblə və dinməz durmuşduq ki, gözlənilmədən Vikari-  
onun mübarək vücudu qapıda göründü, onu valideynlərimiz müsayiət  
etirdi. Padre şən idi, üzü güllürdü; şən idi, cüntü ona itəti etmişdir. Üroyimizde ümid şöləsi yandı. O dedi: "Xanım qızlar, cavan oğlan-  
lar, axşamınız xeyir!" Anam gülümsəyərək iltifatla ona izahat verdi:

– Buradadırlar. Yəziqlər heyətində quruyub qalıblar... Rəqs  
etməmək onları elo ağırdıb ki, elo bəl dişlərini çəkiblər...

– Vay-vay, zavallılar! Rəqs etməmək onları ağırdır! Xanım, aksi  
rəqs etməyi onlara kim qadağan edib?! Mən deməmişəm ki, rəqs  
etməyin. Dünyada hər şey eləyə bilerlər. Ancaq baxır ki, necə?! Sizin  
uşaqlarınız biabırçı rəqsərər oynaya bilməzler, oynamamalıdırular...

Anam bir az hövəsəsiz halda dedi:

– Padre, uşaqları qəmlı görəndə kədərlənirəm. Deyin görək,  
əxlaq qaydalarına zidd olmayan rəqsərər hansılardır? Uşaqlar hansı  
rəqsərər oynasınlar?

– Hansı rəqsərər oynasınlar? Min cür gözəl rəqsərər oynaya bilerlər...  
Məsələn, məlaikə rəqsərərini.

Hamımız qışkırdıq:

- Məlaikə rəqs! O, nə rəqsdir elə?
- Bilmirsiniz? Bax ha, belə gözəl rəqs bilmirlər. Bunu deyib ləyaqətli ruhani cavanlıq şövqü ilə zəlin ortasına çıxdı.

- Əgər bilmirsinzə, indi onu siza öyrədərəm. Sən Ramon can, bura (məni zəlin bir küçətənə çəkib dayandırı)... İndi sən, Konçita (eyni hərəkətlə böyük bacını oks tərəfdəki künçə aparıb, orada dayandırı). İndi bu pianoda mənimin bir mahni çalın... yox, vilyansiko<sup>1</sup> daha münasib olar. Bax, bu yaxşıdır!.. Yaxşıdır!.. Lailarolaila (padre şən-şən zümzümə elədi). Hə, yaxşı, indi sən, Ramon can, çıx bura, qollarını da qanad kimi hərəkət elətdir, bir ayağını taktla qaldır, sonra o birini... bura bax (nümayiş etdirdi). Sən, Konçita, allərini ürəyinin üstündə çərpazla... gözlərinin də utancaqlılaşığı dik... Məlaikə sənə tərəf addım atdıqca, reverans elə. Bax belə, Ramon, yaxşıdır, Konçita... Qanadları hərəkət elətdir. Taktla, taktla!

Bilmədim əvvəlcə kim qəhqəhə çəkdi; məncə, pərdənin dalında ağlayan bibimqızı idi. O, elə gözəl, elə məlahətli güldü ki, elə bil dundurubulağın suyu şırıldadı. Padre Vikarionun əbasının ətəklərini yiğib ayağını qaldıraraq “takt, takt...” deməsindən doğan bu məlahətli gülüş sonrakı qəhqəhələr üçün başlangıç oldu. Məlaikə, yəni man da özüm saxlaya bilmədim. Konçita mənim molək rəfiqəm, utancaqlığı bir yana atıb qarından ikielli yapıdı, elə bil ki, güləməkdən partlayacaqdı. Nadir hallarda üzündə təbəssüm görünən anam da tez yaylığını çıxarıb, ağızını tutdu. Hətta atamın da çevrilib, iş otağına tərəf yollandığını gördüm, ciyinlərinin titromosindən onun güləməkdən uğandığına and içərdim.

Darıtxacağımızı güman etdiyimiz həmin axşam kimi əyləndiyi-  
miz axşam olmamışdı.

Uşaqlığım o gözəl çäqləri çox uzaqda qaldı. Həyat məni öz sərt, kobud qolları arasında sixib, hər gün mənə yeni qüssə bəxş etdi, bəzən də payımı ikiqat artıq verdi. Ədəbi fəaliyyətim dövründə müxtəlif tənqidçilərə rast gəldim. Onlar da padre Vikariordan nümunə götürürək, mənə Məlaikə rəqsini solo oynatmaq, özü də taktla oynatmaq istədilər.

<sup>1</sup> Qodim xalq mahnısı və rəqs

## DÖNÜKLÜK

Dieqo Fortaleza Viyyantiqa şəhərinə gələndə dostları və pərəstişkarları onu elə gurultu ilə, elə hərarətli qarşılıdlar ki, bu görüş onun xatirindən uzun müddət silinmədi. Xanımlar və din xadimləri, xüsusi ilə ferqliənlər. Bu, heç kəsə qəribə görünmürdü: belə gözəl natiq, bilikli, qorxmaz, açıqıraklı, mərd oğlan camaata xoş gəlməyə bilməzdii. Deputat idи, parlamentdə və qəzətdə gözel keçmişin tomiz ideallarım, mütqəddəs dəyanəti, ata-babalarımızın ideallarımı, böyük millətimizin yaratdığı hər şeyi müdafia edirdi. Dieqo həm də cəngavor, dönenki İspaniyinanın, “sağlam, namuslu, sevimli, ələmli, ölməz” İspanianın şairi idi.

Viyantiqa öz sevimlisindən heç nəyi əşirgirmirdi. Axşam mühabizəkarlar cəmiyyətinin təntənəli gecəsi oldu, piano səsi, himn, mübahisə, şer haqqında mühazirə eşidildi. Serenada, yüz həştad neferlik süfrə, Narrioun şairənə mənzərəli sahilindəki gezinti, Ortıqosdakı Müqəddəs Məryəm monastırında ziyyərat – hamısı deputatın şərinə idi.

Nəhayət, kilsələri, təbiət mənzərələrini eyalət müzeylərini, fabrikları, hətta tanınmış kolleksiyaçı olan və öz kolleksiyasını hamidan gizlədən senyor Moosonun pul və medallar kolleksiyasını da don Dieqoya göstərdilər. Gənc deputatin yorulmuş, təngə gəlmış pərəstişkarları onu Orates evinə – dəlixanaya aparmaq fikrinə goldular.

Həkimlərin və ruhanilərin müşayiəti ilə don Dieqo dəlixanaya daxil oldu. Əvvəlcədən xəbərdar edilmiş direktor bütün müəssisə üzrə əmr verdi. Dəlilərin otağına girəndə direktor Dieqoya ocaib və diqqətəliyik şəyər göstərdi: mağaraya çəkilib, orada tərkidünya-lıqla, dua ilə məşğul olan mistik dəli; mexanizmin idarəsinə tabe bir dirijablın planını cızıb, daimi mühərrrik problemini boyan edən dəli; sevgilisinin adını ayaqqabılarının altına yazan aşiq. Onların arasında qeyri-adi bir tip Dieqonun nəzərini daha çox cəlb etdi. Dazbaş, əldən düşmüş bu qocanın solğun bənizi, çıxura düşmüş gözleri, saralmış göz qapaqları vardi. Üzüñə ölümün möhürü vurulmuşdu, saralmış dərisi, vücudunun hərəkətsizliyi onu lap meyito oxşadırdı. Asta-asta, ləyaqətli, tomkınla danişirdi. O, Dieqoya ədalətsizlik haqqında odlu nitq söylədi; bu ədalətsizliyin səbəbi onda idi ki, onun kimi adamları yeni ixtira və koşfər üzündə təqsirləndirir və dəlixanaya salurdular. Dieqo ondan nə koşf elədiyini soruşanda, dəli izah etməyə başladı

ki, səhbot dünyadan, bu güna qədər başgicəlləndirici, süretlə firlanmağımı dayandırmayan yaşadığımız kələkbaz dünyadan gedir. Sonra əlavə etdi ki, bu daimi hərəkət bizim bütün şor işlərimizin, dava-döyüşümüzün səbəbkəridir. Belə olan surətdə dayanmadan öz oxu otrafında firlanan bu Yer kürəsində dincilik, deyanet, əbədi sabitlik necə ola bilər? Bəşəriyyətin əsil xilaskarı o kas olardı ki, bu avara planeti brilyant mixlərlə səmaya mixləməq hikmetinə vaqif olub, kürreyi-ərzə cəzibədar horoktsızlıq və ciddi dincilik vereydi. Həmin xilaskar da buradadır: ədalətsizcəsinə dörd divar arasında saxlanan odur, burada onu başa düşmürələr, onun bu ixtirasının faydasını dərk etmirlər.

Dəli öz planını, bu üsyankar planeti göylərə bərkidən, oradan qopmaq həvəsini öldürən blok, ağırlıq, vint, dəstək sistemini izah, inkişaf etdirirdi...

Həyətə çıxanda dolixananın direktoru Dieqoya dedi:

— Bizim don Dieqo o dəliyi necə də diqqətlə qulaq asırdı! Elə bil o, sizi fikir-xəyalə dalmaga məcbur etdi. Elə deyilmə!

Don Dieqo başını qaldırıb cavab verdi:

— Doğrudur. Bu adam məni fikirleşməyə məcbur etdi.

Dieqo susdu, ertəsi gün issa Villantiquadan çıxıb getdi.

Qişda Las Kortesə, parlamentin iclasına toplaşan mühafizəkarlar partiyası üzvlərinin peşmanlılığı çox ağır oldu. Keçmiş cəngavər Dieqo Fortaleza dönmüşdü; o, vəziyyəti nəzərə aldı, özünü inzibatçılığı mükəmməlləşdirən kampaniyaya həsr etdi. Parlaq ümidişlərin puç sonluğunu!

Villantiquada çoxlu komito təşkil etdilər, həmin komitələrin programı, Dieqo Fortaleza bir də şəhərə gələndə onu fitə basmaqdan ibarətdi. Qoy bu dələdüz, şəhərə qayıtmışa cəsarət etməsin!

Dieqo haqqında yaxşı düşünən yeganə şəxs dolixananın direktoru idi, çünki gənc deputat ona bir neçə qutu London siqareti göndərmiş və tapşırılmışdı ki, qutunun birini yerin firlanma üsulunu keşf etmiş dəliyi versin.

## QƏLYANALTI

Gümüşü rəngli fincanlara süzülmüş qəhvənin xoş ətri ətrafa yayıldı. Xidmətçilər qulluq göstərdikdən sonra çekilib bir kenarda durmuşdular. Markiz bir Havana sıqarı yandırdı. Fincana qənd ata-ata siyasi iqtisad professorundan göz�enilmədən soruşdu:

— Maltusun moşhur nəzəriyyəsi barədə nə fikirdəsiniz?

Professor başını qaldırıb əzəməlli bir sosla:

— Səhvdir, qoca, — dedi, — artıq o, nüfuzdan düşmüşdü... Münbüt torpağın böyük bir sahəsinə yiylənirik, — o, davam etdi, — ancaq bize torpağı çevirmək üçün elə barmaqlar lazımdır ki, behişt yarada bilək. Bilirsiniz, bir də ki, əkib-becərsək, elə bu torpaq özü də cənətə döñə bilər.

— Bu suali sizə nahad yerə vermedim, — deyə markiz qeyd etdi.

— Fikrinizi öyrənmək istəyirdim. Düzü, bu mənim mülahizəmi doğrudalar, ona istiqamət verərdi. Mən ömürlük həbsə möhkum edilmiş bir qadın haqqında söhbət açmaq istəyirməm. Bilmirəm o, dünyada ən böyük canıdır, yoxsa ən bədbəxt varlıq.

— Yəni o qadının bir günahı var? — Bu dəfə markizin qonaqları soruşular. Onlar qəşəng və zərif qəhvə qabları qoyulmuş stolun ətrafinda daha six oturdular.

— Yادınızdadır mı? Yeqin ki, siz bu barədə qəzətlərdən oxumuşsunuz. Yaxşı, sonra her kəs öz fikrini deyər.

Həmin bu Madridin diləncilər yaşayış məhəlləsində çox yoxsus, gənc ər-arvad yaşayırırdı. Kişi qaz şirkətlərinin birində fəhlə işləyirdi. Arvad isə bekar idi. Kişi bir müddət işlədi... Nəhayət... nə vaxt ki, iki nəşər idilər, özlərinin dedikləri kimi, qarın dolusu yeyirdilər. Elə ki, körpələr dünyaya qədəm qoydu, çox işləyib, çox qazanmaq lazımnı goldu. Buna görə de kişinin işə olan ehtirası, həvəsi soyumağa başladı.

Eh, yüz min dəfə təkrar olunmuş əbədi bir qanun burada da özünü gösterdi: ümidsizlik işsizlik gətirir, işsizlik içki üçün haray salır, içki acliği meydana çıxıır, acliq dava-dalaş qaldırır, ayrılıq salır... Öz uğursuz taleyinə lənətlər yağıdırən fəhlə də bir gecə evini tork etdi. Onun fikrincə, evlənmək bir axmaqlıqdır, uşaqları olmaq iki, onları yedirib-icirtmək isə üç yarımlı...

Arvad beş uşaqla tek qaldı. Böyüyü on yaşında, kiçiyi on bir aylıq idi. O, iş axtardı. Necə tapa idi? Uşaqları tek qoyub gedə bilmirdi, ələlxüsüs da körpəni. Onsuz da asanlıqla ele bir ev tapmaq mümkün

deyildi ki, onu süpürgəçi götürsünlər. Paltar yuyulan yeri də tanımadı. Sörxəş ərlə achiq birləşib sahibsiz ailəyə hüməm çıkmışdı. Nəhayət, iş tapıldı: zibillikdən sür-sümük, cir-cindir və peyin yiğib satıldı, qapık-qurus qazanırdı...

...Qış gəldi. Yağış zibillikləri yuyub apardı. İş itdi. Beləliklə, bir həftə ödü, uşaqlar acıdan çöp kimi nazildilər. Ananın körpəni əmizdirməyə südü yox idi. Uşaq gecələr ağlayırdı. Çörökçiyə də on altı peso borcu vardı. Çörökçi daha nisəy buraxırmırdı. Bir gün qadın yeganə çəpişini satmaq apardı. Cəmi bir necə real qazansa da, qadın baş Parka tərəf yönəldi. Bir necə qəşəng oyuncaq aldı, ciblerini də konfetlə doldurdu. Bir şüsha də çaxır aldı. Nəhayət, pulun qalanını paxlaya və bir parça donuz piyinə verdi. Evə qayıdırıb aldıqlarını qazançaya tökdü. Sevinən uşaqlar oyuncاقlarla xeyli oynadıqdan sonra xörökən, şirnidən doyuncu yeyib yataqlarına uzandılar və döralı hal yuxuya getdilər. Ana da yeyib içdi. Sonra körpəsinə əmizdirdi. Ana fikirloşır, çıxış yollu xartardır. Birdən o, baş barmağını körpənin bölgəzинası basdı və sağlığı nəfəsi kəsilinə saxladı...

Qadın çarpayıya yaxınlaşdı. Üç uşağı boy-boyaya verib yatırdı; üç yaşlı qızı, altı və doqquz yaşlı oğlanları şirin yuxuda idi. Ana barmaqları ilə üç yaşlı uşağının böğazından yapışdı... Meyiti yero qoydu... Altı yaşlı körpəsinə də bu qayda ilə boğdu. Lakin böğazında anasının barmaqlarını hiss edən böyük yaşlı uşaq ayıldı. Vəhşi kimi özünü qorumağa can atdı. O dışlıyır, tullanır, topik atır, ölmək istəmirdi. Ana oğlunun başını divara çırpdı və beləliklə, onu da gic edib boğdu.

Dönbüb çarpayıda yatan on yaşlı qızına baxdı. Əllərini çarpzalaşdı. Dəhşətdənmi, ya nədənsə açıq gözləri az qala hədəqədən çıxacaqdı. "Göyərçinim, - deyə ona yaxınlaşdı, - sonin atan bizi qoyub getdi; qardaşlarını o dünyaya göndərdim. İndi mən özüm də onların dalınca gedəcəyəm. Daha dözə bilmirəm, gülüm, bu amansız dünyada yalqızmıqlaşmaq isteyirsən, hə?"

Qız inanmış kimi boynun çəkdi. Ana heç bir müqavimət hiss etmədən onu də boğdu, öldürdü. Ana qışmon yüngülləşdi. O, qurbanlarını yan-yana düzüb beşinin də üstünü yorğanla örtdü. Kürəni yandırdı. Pəncərələri örtdü. Çarpayıya uzanaraq gözlədi.

Uşaq səsi eşidən qonşular az keçmədi ki, karbon iyi hiss etdirilər və qapını sindirdilər. Ana ölümündən xılas oldu. Onu izdihamın arasın ilə höbsxanaya götürdilər. Qadını qorxudur və lənətleyirdilər. Mühabət kimo edərkən ananı xəstə kimi qolma verdilər. Ona nə ölüm cəzası verilər, nə də bərəət qazandırlılar, ömürlük höbsə göndərdilər.

Markizin danışdığını heç kəs müzakirə etmedi. Uzun müddət susdular. Nəhayət, iqtisad professoru mızıldadı:

- O qadının roftarından heç nə anlamıram. Axi niyə o, pullarını qonaçla işlətmək əvəzinə, şirniyyat və oyuncاقlara xərcleyib dağıdırdı, hə? Dörd realla ən azi bir həftə dolanmaq olardı.

- Bəs siz? - markiz gülümsünərək soruşdu: - Siz necə, o qadını cəzalandırırdınız?

- Eh, nə etmek olar!.. - Professor səsini ucaldaraq ayaqqabılarının altını buxarının istisine yaxınlaşdırıldı.

## XƏYALA DÖNMÜŞ RAHİBƏ

Las Klaras monastrının ikiqat barmaqlığı dalında diz çökmüş bir rahibə gördüm. Baş mehrabın qarşısında idи, üzünü yero yapışdırılmışdı, qollarını çarpazlayıb qabağa uzatmış, hərəkətsiz düşüb qalmışdı. Az keçmiş rahibə nəfəsini dermək üçün qalxdı, mən üzünən cizgilərini görə bildim. Hiss olunurdu ki, cavanlığında çox gözəl olub. Həstəd, doxsan yaşı olardı. Üzünün dərisi sarsarı, meytir rəngində idi, başı osirdi. Ağzı bütübüşmədə, qasıları düməğdi.

Cox qoriba, eله bil başqa dünyani aks etdirən gözləri cazibədar idi. Yaşına baxmayaraq, bu gözler öz odunu, parlaqlığını qoruyub saxlamışdı. Belə gözləri unutmaq olmaz. Bu cür vulkanik gözlərin günahsız, mösum bir rahibəyə məxsus olması anlaşılmazlıqdı. Bunlar qaynar gənclik illərindən nişanə idи, keçmişin meşum xatirələrinin biruza verən işq çeşməsiydi. Dinin möcüzəsinə özümdə dərin heyət duyдум.

Həmin gecə mehmanxananın dayırımı stolu arxasında çox gözəl müsahib olan bir cavanla söhbətimiz düşdü; o, iti hafizəsinin arxivindən hadisələri, faktları mənim üçün açıb tökdü. Las Klaras monastrının adını çəkib, rahibənin baxışının mənə bağlılığı təsirə işarə vuran kimi cavan oğlan dedi:

- Hə, xəyala dönmüş rahibə! Bəs nece, bəs necə!.. Gözlerində hiss olunmayan, anlaşılmayan nə isə var... Orada onun öz tarixçəsi yazılıb. Yeqin, hiss eləmisiñ ki, yanaqlarında iki dərin qırış var, bunları göz yaşları açıb dərinləşdirib. Qırış ilden artıq ağlayıb! Ancaq işq baxın ki, bu duzlu su baxışının odunu söndürə bilməyib...

Zavallı rahibə! Onun həyatının sırrını sizə hər kəsdən yaxşı mən aça bilərəm, cüñki mənim atam onu yeniyetmə vaxtından tanrıydı və elə düşünürəm ki, onu sevibmiş... İlahi gözəllik sahibi imiş!

Xəyala dönmüş rahibənin adı İrenedir. Ata-anası kəndin varlı zadəganlarından imiş. İrene yegana qızları imiş.

İrene doğulduğu kəndin adı "A" idi. Tale elə gotirdi ki, həmin kənddə ondan bir neçə il övvəl, məşhur şair, o yurdun foxri, şöhrətli Xuan de Kamarqo dünyaya gəldi... Uşaqlıqda İrene Xuan de Kamarqonu min dəfə görmüşdü, amma səhbat eləməmişdi, çünki Xuan artıq cavan oğlan idi və adamayovuşmazdı, kəndin uşaqları ilə oynamırıldı.

İrene gözəl bir yeniyetmə qız olanda Kamarqo Salamankada hüquq elmlərini öyrənirdi və kəndə ancaq tətildən-tətili golirdi.

Bir yay A... kəndinə girəndə tələbə oğlan tasadüfən İrene yaşıyan evin pəncərəsinə baxdı və gözlərini ona dikmiş bir cavan qız diqqətini colb etdi... İki zil qara günəş. Siz özünüz də gördünüz ki, onlar indi də o cürdür. Bu gözələ baxmaq üçün Kamarqo atının cilovunu çəkdi. Lalətək qızarmış qız pəncərədən çıxılıb, onu örtüd.

Artıq qəzətlərdən şeirlərini çap etdirən Kamarqo elə həmin axşam qələmindən kağıza incilər töküd: burlar da, kəndə girən kimi İrene ilə olan görüşdən aldığı tövəsüratın noticisi idi... Şeir yazılı kağızın içino bir daş qoyub bükdü, axşam düşəndə onu İrenenin pəncərəsinən içəri atdı. Şübhə sindi, qız da kağızı götürüb, şeirləri oxudu, bir dəfə yox, yüz dəfə, min dəfə...

Kamarqonun şeirləri məhəbbət izharı deyildi. Şair gileyənlərdi ki, pəncərədən baxan qızçığazın paklığı, gözəlliyi onun qisməti deyil, çünki o, çoxlu günah işləmiş bir adamdır. Bu məsum qiza yaxınlaşsa, bu ağ, ləkosiz zanbaq solacaq...

Şeir əhvalatından sonra Kamarqo daha heç bilmədi ki, İrene dündəyə var, ya yox və oktyabr ayında Madridə getdi. Onun həyatının, siyasi sərgüzoşət və ədəbi fəaliyyətinin coşqun dövrü başlandı.

Kamarqo gedəndən sonra İrenenin hali pişləşdi, o, qüssədən yorğan-döşyə düşdü. Ata-anası qızın fikrini dağıtmağa çalışdı. Bir neçə müddətə onu Badaxoza apardılar; cavanlarla tamış elədilər, rəqs möclislərinə apardılar, onun pərəstişkarları oldu... Ancaq nə əhvali, nə də səhhəti yaxşılaşdı. Kamarqodan başqa, qız heç kos, heç nə barədə düşüna bilmirdi. İrenenin valideynləri gördülər ki, övladları naməlum bir xəstəlikdən ölücək, həm məşhur həkimlərlə məsləhətloşmək, həm də qızlarını əyləndirmək üçün onu kral sarayına aparmağı qorara aldılar.

İrene Madridə gələndə Kamarqo artıq şöhrətlənmişdi. Onun odlu, coşqun, çılğın şeirləri toqlid üçün nümunə olmuşdu. Macəraları, dahi-

liyi dile-ağıza düşmüdü. Bir dəstə avara dələduz qoşulub, hər axşam tezə hoqqa çıxarı, qonşuların yuxusuna haram qatırıldı. Şuluqluq və pozğunluğu mason lojalarında, komitelerində müşavirələr əvəz edirdi. Kamarqo artıq xaricde yaşamaq üçün özünə yol açırdı. Bütün burlardan İrenenin əyalətdə yaşayan ailisi tamam xəbərsizdir. Bir dəfə küçədə şaire rast gələndə onu sevincə salamladılar, çünki hər halda öz yerliləri idi. Yenə Kamarqo bu cavan qızın gözəlliyyinə heyran qaldı. Onu gören kimi qızın rəngi qaçmış üzünün lələ kimi qızardığını sezib, onu bir qədər örtüd və öz yerlilərinin görünüşünə goləcəyini vəd etdi...

Bir neçə gün sonra Kamarqo vədinə əməl etdi. İrenenin vurulduğu cavan oğlanın pozğun həyatından xəbəri olmayan valideynləri Kamarqonu gələcək kürəkən biliirdilər. Ona görə yenə gəlməsinə razılıq verdilər. Fəqət məftun olmuş, vurulmuş İrene Kamarqonun evinə teklikdə görüşə ancaq yeddi aydan sonra getdi. Qızçığazın zəif müqaviməti şairin dələduz dostlarının atmaca və zarafatlarına hədəf oldu, bu da mərc tutmaq, qisas almaq üçün şairə ilham verdi, şeytan onu yerindən oynatdı. Xahiş elədi, yarvardı, uzaqlaşdı, qızın beynini dumanlandırdı, qısqandı, intihar yollarını düşündü və ona nail oldu ki, İrene təhlükəli görüşə razılıq verdi. Qızın ağı, tevəzörkarlığı, əxlaqi onu görüşdən təmiz, ləkosiz çıxardı, bu hadisə də Kamarqonun istehzalı gülüşlərə məruz qalmasına səbəb oldu və az qala onun ağlığını caşdırıldı.

İkinci görüşdə İrenenin qüvvəsi tükəndi və utancaq, titrək, gözləri yumulu halda o alçağın qolları arasına uzandığı vaxt Kamarqo qəhəqəha çökib pərdəni araladı və İrene səkkiz-on cavanın da qəhəqəhə ilə, iyrənc nəzərlərlə onlara baxdıqını və el caldıqını gördü. İrene qalxdı, birdən dik atıldı, geyimnəden, saçları dağınıq, ciyinləri açıq, piləkən üstüna, oradan da küçəyə qaçıdı. Ona daş, palçıq atan oğlan uşaqlarının arasından keçib eve gəldi. Haradan gəldiyini, nə hadisə baş verdiyini heç kəso heç vaxt demədi.

Mənim atam bunu biliirdi, çünki Kamarqonun mərc tutduğu o cavanlardan biri ilə dost idi.

İrenenin qızdırması qalxdı və o, oradan çox uzaqda yerləşən bu monaster göləndən sonra sağaldı. Onun tövəbəsi rahibələri qorxudurdu. O, hər şeydən, yeməkdən də imtina edirdi: çörəyi küle qarışdırıb yeyirdi, üç günlərə su içmirdi; qış gecələrində yarıçılpaq, diz çöküb dua edirdi. Özünü qırmanclayır, boynuna xalta salır, başına tikanlı yasti papaq qoyurdu... Elə hey ağlayırdı.

Deyirlər ki, gözləri qupqurudur, bir gilə də yaş yoxdur və siz  
gördüyünüz kimi par-par parıldır!

Hadiso iyirmi il bundan övvəl olmuşdur, mömin adamlar belə  
düşünürər ki, bu, Allahın onu bağışlığına bir işaretdir. Ancaq xəyalə  
dönmüş rahibə, şübhəsiz, özünü bağışlanmış hesab eləmir, çünki çox  
qocalıb və pəhriz saxlamaqdə davam edir.

Cavab verdim:

– Axı o, ikisi üçün də tövbə edir. Güman edirsiniz ki, xəyalə  
dönmüş rahibə Kamarqonun bədbəxt ruhunu bağışlamayıb?

## TEZYETİŞƏN MEYVƏLƏR

Cır uşaq səsi amiranə tərzədə:

– Birinci dərəcəli vaqona iki bilet... Parisə... – deyəndə “Şimal”  
dayanacağının bilet satanı heyratını gizlədə bilmədi. Kassanın balaca  
pəncərəsindən boyanıb baxanda on bir-on iki yaşlarında qarabuğ-  
dayı, qaragözlü, şovəsaçlı, qırmızı flaneldən yaraşıqlı pulsar geymiş  
bir qız gördü. Yanında özü yaşda bir oğlan vardı, o da çox varlı ailə-  
dən olana oxşayırdu. Oğlan utanırdı, amma qız şən, bir az da həyəcanlı  
idi. Biletsatan bu qoşəng uşaqlara baxıb gülümsündü və mizildədi:

– Birbaşa, yoxsa sərhədə qədər? Sərhədəcən iki bilet iki yüz əlli  
peseta eləyir və...

Qız ağzıçıq portmanatı irəli uzadıb dedi:

– Pulu alın.

Biletsatan yenə gülməsəyib cavab verdi:

– Bunlar kifayət eləməz...

Qız ucadan dedi:

– Burada on beş manat üç peseta var.

– Çatmir. İnanmırınsızsa, atanızdan soruşa bilərsiniz.

Biletsatan bu sözləri deyəndə balaca oğlan qızardı.

– Yaxşı!.. Onda bir az ucuz iki bilet verin.

– Nəcə bir az ucuz?.. İkinci dərəcəli vaqona? Yaxın dayanacağı?

Eskoriala, Avilaya?

Senyorita cəld cavab verdi:

– Hə, hə, Avilaya, Avilaya, elədir ki var, Avilaya!

Biletsatan bir an tərəddüb etdi, sonra çıyınlarını çökdə, sanki  
demək istədi: “Mənə nə?” Biletləri qız aza uzadıb, portmanatını ona  
qaytardı.

Zəng çalındı, uşaqlar perrona çıxıb, birinci vaqona qalxdılar.

Bu qızığın, alovlu möhəbbət nəcə başlanmışdı? Çox sadə və çox  
sadəlövhükələ... İkisi də kolleksiyacı idi. Nə yiğirdilar? Poçt markası.  
Onla on beş yaş arasında bu ehtirasın adamları çulgaladığının şahidi  
olurraq.

Finitanın atası ilə Kurrinin anası Salamanka möhelləsindəki eyni  
binada yaşasalar da, tanış deyildilər, görüşmürdülər. Kurrinə Finita,  
əksinə pilləkəndə tez-tez rastlaşdırırlar; oğlan dərsə, qız da qapalı  
məktəbə gedəndə. Bir gün sohər pilləkəni düşəndə Kurrin gördü ki,  
Finitanın qoltığında qırmızı cildli qalın dəftər var. Marka albomu!  
Xahiş etdi ki, Finita bu gözəl dəftəri ona göstərsin. Albomu pillə-  
kənin meydancasındaki pəncərənin qabağına qoydular və maraqla  
onu vərəqləməyə başladılar.

– Bu sohifədə Perunun markalarıdır... Havay adalarının marka-  
larına bax... Kolleksiyam tamdır.

Kurrin ara-sıra yerində atılıb-düşür, ciyildəyirdi: “Ay, ay! Nə  
gözəldir! Bunlar məndə yoxdur...”

Liberiya respublikasının nadir markasına çatanda özünü saxlaya  
bilmədi:

– Bunu mənə verərsən?

Finita dedi:

– Götür.

– Çox sağ ol, gözəl.

Təriq eşidən Finita albomun cildi kimi qıpqırmızı oldu. Kurrin  
fikir verib gördü ki, Finita çox gözəldir, parlaq qara gözləri var...  
piçildədi:

– Bilsən sənə nə demək istəyirəm?

– De.

– Bu gün yox.

Finitanı məktəbə ötürən tərbiyəçi fransız qadının səsi eşidildi.

– Madmuazel, buyurun.

Kurrin öz markasına heyran-heyran baxır və... Finitanı düşü-  
nürdü. Kurrin xoşasılıyyət bir oğlandı, çox dacəl deyildi, macərə  
romanlarını və seri sevirdi. Marka toplamağa başlayandan bəri tanı-  
madığı ölkələrə seyahət etmək arzusu ilə yaşayırırdı, Jül Vernin böyük  
pərostrişkarı idi...

Səhəri gün yenə pilləkəndə görüşdülər. Kurrin markalarının ikinci  
nüşxəsini Finitaya bağışlamaq üçün götürmişdi. Finita isə başqa şey  
gözlüyordı: tez Kurrinə yaxınlaşıb, piçilti ilə dedi:

- Bəs... o?

- O?

- Dünən mənə dediyin söz...

Kurrin köksünü örtüdü, ayaqqabısının ucuna baxıb piçıldı.

- Sən... çox qəşəngən! - və qaqa-qaca pillələri düşdü.

Ertəsi gün Kurrin Finitaya bir neçə şeir həsr elədi, yalnız onu düşündü, özünü təzə qalstuk aldi və təklikdə ah çəkib köks ötürdü.

Həftənin axırında qaydaya görə onlar nişanlandılar.

Bir axşam qapıcı elo bildi yuxu görür, gözlərini sildi; bu, əlində dəri çanta, tək gedən senyoriya Serafina deyilmi? Onur dañınca gedən do senyoriyo Kurrin deyilmi? İkisi də maşına minib süretlə uzaqlaşmadı! İlahi, müqəddas Moryon! Zəmanoyə bax!

...Avila! İyirmi beş dəqiqə! Sözlərini eşidəndə qatardan düşdülər, lakin perrona çıxan kimi tərəddüb içinde, karıxmış halda dayandılar. Camaat şəhərə çıxır, mehmanxanaya tərəf axıxır, sevgililər isə no edəcəklərini bilmirdilər. Kurrin bir yüksəkliyənidan soruşdu:

-Avilaya necə getmək olar?

- Yükdəşyan uşaqları yüksək görüb, ciyinlərini çekdi və uzaqlaşdı. Onlar bir qapıdan küçəyə çıxdılar, mehmanxanaya getmək üçün maşına mindilər...

Avilanın qubernatoru Madriddən çox tacili gəlmış bir teleqramı təzəcə almışdı: iki nəfəri tapmaq lazım idi.

Qaçqınları Madridə apardılar. Finita "İngilis xanımları" pansionuna, Kurrin, il ərzində, hətta istirahət günləri də evə buraxılmayan qapalı məktəbə verildi.

Bu faciəli hadisə Finitanın atası ilə Kurrinin anasının tanışlığına səbəb oldu. Finitanın atası gördü ki, Kurrinin anası çox cavan xanımdı, xanım da gördü ki, bankir gözlə xasiyyətli, ticarət işlərini yaxşı bilən, təcrübəli və qadınlarla rəftərində nəzakətli kişidir. Onların dostluğunu möhkəmləndi, bazılıları deyirdi ki, onlar bir-birinin evinə tez-tez gedib-golirdilər. Ancaq heç qaçmadılar...

Nə üçün qaçınlar?

## LEOPOLDO ALAS (KLARİN)

(1852-1901)

### RƏQİBLƏR

Bu may ayında Viktor Kano öz yeni əsərini bir naşirə təqdim etdi. Ancaq onu necə təqdim etdi?! Elə bil birisi usağı yetimxanaya atdı. Naşir təcrübəsiz, mətbuatda dostu olmayan bir adamdı. Reklam üçün, təqnidçilərə hədiyyə üçün, təbliğ üçün imkanı yox idi. Yəqin ki, sıltıqlıdan, bəlkə də, lovğalıqdan müəllif isteyirdi ki, kitabı reklamanın köməyi olmadan öz-özüne yaşasın. Lakin bu, mümkünlər deyildi. Necə də mümkin olardı? Müəllif tanınmış yazıçı idi, dörd-beş romani diqqəti cəlb etmişdi; qəzətlərin çoxu onların tərifini göylərə qaldırmışdı. Kütələ bu əsərlərin üslubu, dili ile maraqlanırdı. Lakin son əsəri çapdan çıxan kimi müəllifin yorgunluğu, təkrara yol vermesi özünü göstərdi. Kütlo və təqnid üçün belə əsərlər artıq yeniliyi və ötəri cazibədarlığını itirmişdi.

Viktor qıdas yolu axtarmaq əvəzinə, öz yeni romanını elə yazdı ki, o, bayağı əsər təsiri bağışladı. Bu, sadə, əxlaqi, psixoloji cəhətdən mənalı, əvvəlki əsərlərində sənətkarlıqla istifadə etdiyi dekadent hoqqabazlığından uzaq bir kitab idi. O, əsərlərdən keçib gələn, insanların beyin və ürəyində kök salmış, öz bəhrəsini verən, sixılıb eziilmiş, necə deyərlər, "dayışan əxlaq" limonundan mənasız nifrətə yeni şirə almaq isteyirdi.

Onun səmimi, xeyirxah hissələrə yazılmış kitabı, gözlediyi kimi diqqəti cəlb etmədi, çünki heç kəs onun müvəffəqiyətinə təkan vermədi. Təqnidçilər ona dəbdə olan beş hərfli kəlməni – axmaq sözünü dedilər.

Lakin nə təqnid, nə də kütłə yaziçinin səsinə səs vermədi. Hərçand Viktor bu nəticəni gözleyirdi, amma yena bu, onu acıqlandırırdı, əsərinin belə soyuqqanlı qarşılığının hiddətlərinirdi, bu onun sənətkarlıq heysiyətinə toxunurdu. Yaxşısı bu idi ki, müyyəyen müd-dətə paytaxtı tərk etsin, qaçın, bu dəhşəti unutsun. Yayın əvvəlləri

idi. Qatara mindi. Hara gedirdi? Hara isə şimala, dəniz kənarına. Nə edəcəkdi? Bilmirdi.

Dayanacaqların birində, üstüne müşəmbə salınmış stolun arxasında, sornışınların səs-küyü, hərəkəti içində Viktor Kano bu yay nə ilə məşğul olacağını düşünürdü. Birdən onun gözü südlü qohvə içən bir qadına sataşdı. Viktor qərara gəldi ki, əgor qismət olarsa vaxtını eşqazılıqla keçirsin. Qadın qonur gözlərini geniş aqaracaq xəyalə dalmışdı. Ona nə qohvə, nə olduğu yer, nə də ətrafda baş verən hadisələr düşündürdü. Zəng çalındı. Həmin xanımın ori, sanki yuxuya dalmış arvadını yüngüləcə dümşüklədi. Onlar qalxdılar, perrona çıxdılar, Viktor da onların ardınca yollandı. O, fikirli xanım izləməyi qöt etdi, onun mindiyi vaqona qalxdı. Kano çamadanını götürdü, kupesini dəyişdi və tanımırdığı ər-arvadın olduğu kupeyə təmkinlə, həycansız halda daxil oldu.

Səhər Kano yuxudan oyananda günəş aləmə nur cılıyır, qatar irəliləyir, ər yatır, qonur gözlü arvad bir kündə oturub, adı qəzət parçasından üz çəkilmiş oxuyurdu. Onun üçün nə yanındakı ori, nə qarşısındaki naməlum adam, nə sağda və solda üfüqədək uzanan düzənlik mövcud idi; acgözlükə ötürdüyü səhifələrdən başqa, heç nə yox idi.

Bu nə kitabdır belə? Görünür, fransız romanıdır. "Mən isə canlı kitabam, onun kitabından dəyərliyəm. O əsər bir ildən sonra quru kağıza dönəcək, unudulacaq, iki ildən sonra çirkli kağız yığını olacaq, toza dönəcək... mən isə hələ yaşayacağam; cavan, təzə, şirin xəyal olan məhəbbət üçün daim təzə qalacağam. Ədəbiyyat mənasız şeydir. Özü özlüyündə pis və mənənəsidir; əgor yaxşıdırsa da, onu başa düşməyən avam camaatin ümidiñ qomyaq axmaqlıq və cahillikdir. Bu dalğın baxışlı xanım, gözəl və ləyaqətlidir olsa da, başqa qadınlar kimi, əslində adıñ da adı, bayağı olacaq. Əgor kitab yaxşıdırsa, onu başa düşmeyecek, əgor pisdırısa, onu niyə oxuyur?"

Dəqiqələr ötürür, ancaq nə ər yuxudan oyanır, nə də arvad öz mütaliəsinə ara verirdi. Viktor daha dəzə bilmədi: dağ onun ayağına gəlmədisə, o, dağın ayağına getdi. Söhbətə başlamaq üçün bəhanə axtararaq dedi:

- Xanım, tüstü Sizi narahat etməzmi, əgor?..

Xanım başını qaldırdı və təbəssümələ cavab verdi, sanki nə demiş olsayıdı, çox ağıllı görünəcəkdir:

- Kupedə siqar çəkmək qadağandır...

- Elədir, bağışlayın...

- Bəli, ancaq istəyirsinizsə, çəkin, çünki oyanandan sonra mənim orimin bütün günü siqar çəkməkdən başqa, ayrı işi olmayacaq. Tüstü məni narahat oləmir.

Yenə mütaliəsinə qayıtdı.

Naməlum xanımın ləyaqəti ori seyör Karrasko oyananda Viktor söhbətə başladı. Kişiələr siqar çekir, xanım da söhbətə iştirak etmək üçün hərədən kitabından ayrıldı.

Viktor seyör Karrasko ilə arvadının Şimalın gözəl mənzərəli dənizkənarı şəhərinə istirahətə getdiklərini bilən kimi, taleyin onu rastlaşdırıldığı əlverişli təsadüfdən razı halda əllərini bir-birinə vurdur; o da yay istirahətində Z şəhərinə gedirdi... Doğrudan da, yolüstü dayanacaqların birində marşrutunu dəyişdi.

Karrasko vo arvadı yol yoldaşlarının sözlərindəki həqiqətə şübhə etmədilər, Z şəhərinə adı tənəsir kimi yanaşı, söhbət edə-edə getdi-lər. Viktor yeni dostlarına əsil adını demək istemirdi; bir ölmüş qohumunun adını götürdü: güya Z şəhərində canı, sui-qəsdçi kimi hökumətdən gizlənəcəkdi. Gizlincə öz ince, hiylələr yoldançıxartma planını həyata keçiməyə başladı ki, bu plan xanım Karrasko ilə çox uyuşurdu. Əgər belə ifadə doğursa, sərgüzəşt tamaşasını oxucu bu cür təsəvvür edə bilər ki, yadda dəniz kənarında sefa sürmüsem və bu qeyri-adi şəraitdə eşqazılıqla məşğul olmuşam; belə düşünmə-yənlər xəyalon min cür sərgüzəşt, həkayət, məzəli əhvalat təsəvvür edə bilər ki, bunlarda dəniz, qum, dənizçilər və başqa dekorlar əsas rol oynayır.

Seyör Karrasko səhərin gözü açılandan balıq tutmağa gedir, bu mümkün olmayanda qumun üstündə uzanır, qəsəng balıqlıqları axtarır, arvadı da bu dam, Viktor Kanonun müşayiəti ilə, sahili yalaşın köpüklü suda yeriyərək, qəlbini sırlarını öyrənirdi.

Z dayanacağında keçirdiyi ilk günlərdə Viktor Kristinəni həmişə kitab oxuyan göründü. Sahilde də, yaxınlıqdakı şam meşəliyində də, hətta paltar soyunulan dehlizdə, mehmanxana yeməkxanasında da, əlində qəzetdən üz çəkilmiş homin kitabı görərdi. Ancaq xanım Karraskonun perəstişkarı hiss etmişdi ki, xanımın fikri əsərdə olmur və Viktor yaxınlaşan kimi bükülbə bir yana qoyulur.

Təqribən on beş gün sonra canlı danişiq tam qələbə caldı: Kristina mütaliəni tamam-kamal unutdu və oxlaq, psixologiyadan bir silsilə mühəzirəni diqqətlə dinlədi. Viktor bu mühəzirələrə onu eşq

izharına hay-küysüz qulaq asmağa hazırlamaq məqsədini güdürdü. Dəniz sahilində, şam meşəliyində, qarğıdalı tarlasında, otırlı çomənlilikdə, hor yerdə Kristinaya məhəbbətin əsaslarından odlu nitqlər söyləyir, öz əsərlərində belə müvəffəqiyyətlə işlədiyi səlis, cılalanmış nosrını zohorloysan nazarı məsololor izah edirdi. Həmin mülahizələrə görə, oxlaq nisbi məfhüm idi, burada ümumi prinsiplər yoxdu. Yüksək kamal sahibləri, seçmə adamlar avam camaatın riayət etdiyi oxlaq normalarını gözləməyə məcbur deyildilər. Dünyada məhəbbət, çox az adamin qismətinə düşən əsil məhəbbət mövcuddur. Sevgini duyan, onu dərk edən iki həssas ürok rastlaşanda məhəbbət qanunu, əsəson, qara kütlönin ehtirasını cilovlamaq üçün gərək olan həyatın adı maneolörünün fövqündə durur. Seçmə adamlardan səhbəti gedəndə bu maneolör lüzumsuz və gülinç şəkil alır.

Kristina qulaq asır və dünüşürdü, bu dörsərin arxasında nələr gizləndiyini ağlına götirmirdi, ya da özünü o yola qoymurdı.

Meyvə sanki lap yetişmiş, dorilmok vaxtı çatmışdı. Ancaq Kano birdən gördü ki, o dənişanda xanımın diqqəti yayırmış, xəyalı uzaqları dolaşır, onun dediklərini yox, başqa şəyərli fikirlərdir. Bir axşam Kristinən yenə sahildə oturub kitab oxuyan gördü: romanın son sohifələri vəraqənləridir. Ertəsi gün sohər xanım balıq tutan örinin yanında oturub, həmin kitabı aradan açaraq oxuyurdu, yəni oxuduğuna bir də qayıtdır. O gün Viktorla fəlsəfi səhbdən intima etmişdi. Gün gəldi ki, bu qadintovlayan öz əşqini bütün çılpaklılığı ilə açıb söylədi...

Xəyalporvər gözlərini ona zilləyən Kristina dedi:

— Bilirsinizmi, Flores, Sizi bağışlayıram, cünti gümah məndədir ki, Sizi bu həddə götürüb çıxmışam; bu, naz-qəməz deyildi, onun noticəsi idi ki, biz qadınlar hamımız zoifik və ona görə ki, Siz belə gözəl natiqsiniz... Açığımı desəm, Siz gecikmisiniz. Başqası da güclü imiş. Qorxmayın. Sizin roqibiniz... bir kitabdır. Qatarda bir romanı oxumağa başladım və o məni çox maraqlandırırdı; sonra Siz gəldiniz... öz şəfahi romanlarınızla. Boynuma alıram ki, neçə gün kitabə ol vurmadım. Lakin Sizin dediklərini götür-qoy edəndə yadına düşdü ki, bütün bunları həmin qoribə kitabda görmüşəm. Oxuduqlarına bir də qayıtdım... todrıcı o, bütün qəlbimə hakim kəsildi. Siz roqib olduğunuz, qoloboni bə o çaldı. O, vəzifə, sədaqət idealizmini töblig edir, günahı və bodboxtılıy aparan istekləri nifrat təlqin edir, namuslu adam olmaq poeziyasını meydana çıxarıır; örnə xain çıxan qadın iso namuslu sayılı bilməz. Mənim bu duzsuz ifadələrlə söylədiyim fikri həmin kitab böyük şəriyyatlı izhar edir.

Kristina kitabı müsahibinə göstərib eləvə etdi:

— Əger indi bir şəxse vurula bilseydim, o da bu kitabın müəllifi olardı. Cünti onun fikrincə, sevgiyə də müqəddəs vəzifəyə sədaqət nöqtəyi-nezərindən yanışmaq lazımdır...

Viktor daha özünü saxlaya bilməyib çıçırdı:

— Allah xatirinə, senyora, tez müəllifin adını deyin!

Kristina kitabı ilk sohifəsin açıb oxudu: Viktor Kano. Ədibin bütün bədəni titrədi; az qaldı bağrı çatlaşın. Ancaq şöhrətpərestliyi həyəsına üstün gəldi, o, ucadan dedi:

— Senyora, Viktor Kano mənəm. Mən Flores deyiləm, bu kitabı da mən yazmışam.

Bir anni içinde Kristinanın ağappaq ağaran üzü kədər, təəssüf, nifrat ifadə etdi və o bir-iki addım geri çəkilərək, ciddiyətlə, alicənablılıqla, səmimi qəlbdən gələn hüznlü səslə dedi:

— Təəssüf...

## ƏLVİDA, KORDERA!

Bəli, onların sayı üç idi. Üçü də həmişə bir yerdə olardı: Roza, Pinin, bir də Kordera. Heç bir vaxt bir-birlərindən ayrılmazdalar. Roza ilə Pinin bacı-qardaş idi. Lap körpə olduqları zaman bu iki uşağın anası olmuşdu. Onların atası Anton de Cinta isə yoxsun bir Asturiya kəndlisi idi. Anton uşaqlarını ac qoymamaq üçün gecə və gündüz özünün bir parça torpağında çalışırdı. Kordera isə qoca bir inək idi. Anton bu inəyi birinci uşağı anadan olanda almışdı. Ta o gündən Kordera onların ailə üzvlərindən biri sayılırdı. Inək quzu kimi sakit və mehribən olduğunu ona Kordera deyirdilər.

Pininlə Roza Qoca inəyi çox sevirdilər. Kordera da uşaqlara məhrini elə salmışdı ki, onlardan bir an belə ayrılmadı. Əger o danışa bilsəydi, uşaqları nə qədər sevdiyini dili ilə deyərdi. Bunu onun hərəkətlərindən, baxışlarından anlamaq olurdu. Çox vaxt Roza ilə Pinin inəyin belino minər, bütün çəmenliyi gezər, yorulandan sonra isə maxmərə oxşayan göy otun üstündə dincəldərilər. Bəzən uşaqlar başlarını yatmış inəyə söküyər, onu qucaqlayalar, yanında uzanırlar. Uşaqlar bax beləcə oynayar, vaxtlarını şən keçirəndlər... Kordera da onlara baxar, şad olardı.

Bu kasib ailönin yaşıdagı evin lap yaxınlığından, yol boyu Somonte çəmənliyi uzanırdı. Bura dağ yamaclarında olduğu kimi yamışlı idi. Torpağın çəmənlik olmayan tərəfində Anton heç kimə möhtac olma- maq üçün gecə-gündüz işləyirdi. Orada gözəl bir alma bağı salın- misdı. Bu da ilk baxışda adama İspanyanın conubunda çoxlu alma olduğunu xatırladırıdı. Başqa yoxsul kəndlilər kimi, Anton de Çin- taya da bağdan istifadə etmək ixtiyarı verilməmişdi.

Somonte çəmənliyi uşaqların hər gün Korderanı otardıqları yer idı. Obyeço şəhərindən gələn təzə dəmiryol xətti çəmənliyin lap yaxın- lığından keçirdi.

Roza ilə Pinin heç vaxt şəhərdə olmasalar da, ataları onlara şəhər haqqında çox şey danışmışdı; "Burada, cöldə, – bir gün o, uşaqlarına söylədi, – çəmənliklər, çaylar və bostan var, şəhərdə isə hündür evlər, dar küçələr. Orada camaat qarışqa kimi qaynaşır, o yan-bu yana tələsir. Bizim çəmənlikdə isə sakitlikdir. Burada inəklər, donuzlar, keçi- lər balaca evlərin qabağından sakit halda ağır-agır keçirlər. Şəhərdə isə faytonların və arabaların səsi küçələri, parkları başına götürür. Şəhərin ətrafında fabriklər, vadolar tikilir, uzaq şəhərlərə, kəndlərə dəmiryol xətti çökirlər, qatarlar gedir, dəmiryol xətti ilə birlikdə telegraf ağacları da sira ilə uzanaraq çöllər boyunca keçir...".

Bunlar uşaqların yadından çıxmamışdı. Somonte çəmənliyində telegraf xətti çəkilən vaxt onlar qoşa məftillər bağlanmış ağacları başqa bir aləm kimi düşünmüşdülər. Bu, onlara atasının söylədiyi uzaq bir şəhəri xatırlatmışdı.

Bu bahar, çəmənlik necə də gözəl idi. Günsər parıldayıır, güllər, çiçəklər və yaşıl otlar onun qızılı şüası altında isindikcə xoş ətri ətrafi bürüyürdü.

Kordera olayla-olaya bir yerdən başqa bir yera gedərkən boy- nundakı zinqirov tərpənir, onun müsiqini andiran xoş səsi quşların nəğmələrinə qarışırı. Uşaqlar çəmənlik boyu qaçırl, göy otları qoparırb inəyə yedirir və oynayırlılar. Kordera olayır, uşaqları gözdən qoymamaq üçün başını yuxarı qaldırır, sanki otları itirəcəyindən qorxurdu.

Təkcə qolsuz-budaqsız telegraf ağacları uşaqların oyunundan şikayöt edirmiş kimi, hündürdən quru və ciddi nəzərlərlə onların oyularına sanki tamaşa edib narazı halda deyinirdi: "Vizz, vizz...".

Uşaqlar qorxudan yaranan hörmət hissi ilə telegraf ağacına baxır; onunla daha çox maraqlanırlıdalar.

Bir gün səhər tezden Pinin cəsarətini toplayaraq ağaca yaxın- laşdı. Onu qucaqladı, hətta yuxarıya da dırmaşıdı. Ancaq məftillərə toxunmadı. Düzü Pininin cəsarəti çatmırkı ki, onlar üçün bir sər olaraq qalan məftillərə toxunsun. O, bunu əvvəlcədən hazırlanmış töle sanırdı. Tələsik ağacdən düşən Pinin göy otun üstüne yixildi və özünə heç nə olmadığını biləndən sonra cəld, gözləri börləmiş halda ağacın başındakı töle baxdı. Roza qardaşını hədələyərək onun "igidiyyini" əvvəldən axıra qədər gözdən qoymurdu. Bacısı otun üstündə qorxusundan rongri qaçmış Pininə baxaraq uğundu.

Roza Pinindən cəsarətsiz olsa da, qardaşı kimi, onu da telegraf xəttinin sırrı maraqlandırırdı. O, ağaca çıxmasa da, yaxında durarkən telin viziltisini eşidirdi. Külək metal məftillərin səsini yaydıqca, o da uzun-uzadı durub qulaq asırdı. Bu səsler Roza üçün "insanların məf- tillərə yazdıqları məktəbular, teleqramlar" idi.

Kordera yoldaşlarından ciddi və sakit idi. Bəlkə də, bu, onun qocalığından irəli gəlirdi. İnəyi ne ağaclar, ne də telegraf xətleri maraqlandırırdı. O, uzaqdan telegraf ağaclarına cansız və yarasız bir şey kimi baxırdı. İnək bu ağacın altında kölgələnəcək olmadığını da yaxşı bilirdi.

Deyirlər, insan qocaldıqca qayğılı, tekəbbürlü olur. Bütün canlı- lar da belidir, heyvanlar da. Qoca Kordera da qarı nənə kimi uşaqların oyununa tamaşa edirdi. O, Roza ilə Pininin göstərişlərinə əməl edərkən, sanki təmkinlə gülürdü. Uşaqlar ona dəmiryoluna və qonşu çəmənliyo keçməyi qadağan etmişdilər. Dəmiryoluna yaxınlaşmaq onun nəyinə lazım idi? Axı nədən ötrü o, yad çəmənliyə keçməlidir? İnəyin borcu sakitə otlamaq, doyandan sonra yaşıl otların üstündə yataraq vaxtin gəlib keçməsini gözləməkdir. Əgər o, bunları yerinə yetirməsə, çoxlu təhlükəli macəralar baş verordı.

Çəmənlikdə hökm sürən sakitliyi ilk dəfə qatarın səsi pozdu. Qatarı ilk dəfə gördüyündən Kordera hürkorək yad çəmənliyə tərəf qaçıdı. İnəyin hürkməsi bir neçə gün davam etdi. İlk günlər, qatar uzaqdan görünən kimi inək götürürəldi. Sonralar o, bunun keçib gedən təhlükə olduğunu bildi. Ona görə də yerindən tərpənmədən bedheybat dəmirə baxmağa başladı.

Buna vordış edəndən sonra isə başını yerdən qaldırmırdı. Heç bir şeyə məhəl qoymur, etinasızlıq göstərirdi. Nəhayət, qatarın səsinə alışan Kordera onun keçib getmesinə belə əhəmiyyət vermirdi.

Qatarın gəlib keçməsi Roza ilə Pinin üçün qorxu dolu sevinc olurdu. Onlar qatarı görən kimi qaçırlar, qışqırırlar, hətta sevincdənmi, ya nadənni atılıb-düşürdülər...

Son vaxtlar bir neçə gün dorin sakitlik hökm sürdü. Uşaqlар bütün günü qatarın golməsini gözlöyirdilər. Onlar qatarın gələn vaxtını əvvəlcədən əzber biliirdilər. Budur, yeno da ağ tüstü buludu gördündü, təkərlərin səsi uzaqdan eşidilməyə başlaşdı. Bəli, qatar gəlir. Dağın etyində görünən qatar bir uşaq oyuncağına bənzeyirdi. Bəzən uşaqlar gözlərini yumur, diqqətlə qulaq asırdılar. Qatar yaxınlaşdırıqca onun səsi dəha vahiməli eşidilirdi. Haqqında danışdırığımız nəhang gölib çatdırı. Onun tohluqlı nəfəsi artıq yaxında hiss edilirdi. Uşaqlar gözlərini açırdı, onların öündən təkərləri evlər tez-tez keçib gedirdilər. Pəncəradən adamlar baxırdı... Qatar uzaqlaşsa da, axırinci vəqon uzun müddət görünürdü. Nəhayət, bu badheybat maşın, tüstüsünün tünd iyini etrafına yaya-yaya gözdən itirdi. Bu zaman uşaqların dövründə, yalnız açıq səmə, yaşıl məxmər kimi uzanan çəmənlilik, gənoş, təzə göy otlar, rəngarang gülər galardı və bir də... Kordera.

Qatar gözdən itəndən sonra da səsi uşaqların qulağından getməzdi. Bir azdan sonra tam sakitlik olar, cöl də dincəldərdi. Bu zaman külək uzaq çöldən gözəl bir mahnının ürəklərə yatan avazını qova-qova götürür, sakitliyi pozurdu.

Dohşətli günlər – alich illəri başlandı. Cəxələr üçün fəlakətli olan bu illər ata üçün, Pinin, Roza, hətta Kordera üçün də ağır keçdi. Uşaqlara çörək, Kordera üçün də ot tapılmadı. Bu zaman Roza ilə Pinin achiğlı unudub dağa-daşa düşər, Korderaya yem axtarı, onu yedirdərdilər. Heç kimin ağlına gəlməzdi ki, uşaqlar uzaq yerdən dostlarına ot götürirlər... Uzun zaman gözlödikləri gün gəldi. İneyin bir balası oldu. Antonun ailəsi ehtiyac içərisində yaşadığı üçün o, ineyin südünü satmaq istəyirdi. Əksinə, uşaqlar çalışırdılar ki, südün hamisini buzova içirsinlər. Bu "müberizo" də çox vaxt Roza ilə Pinin qalib gəldi. Ata evdə olmayanda uşaqlar buzovu anasının altına buraxar və onu doyunca əmizdirirlər. Yorğunluq hiss etmədən, razılıq əlaməti olaraq, sevinçlə Korderanın üzünə baxardılar.

Gözəl aprel günlərindən biri idi. Anton, Somonte çəmənliliyinin haqqını verməmişdi. Sahib, kəndlinin borecunu ödəyə bilməyəcəyini görüb çəmənliliy onun əlindən aldı. Bu ağır, fəlakətli illərdə çetinliklər baş verdi. Artıq yaziq Korderanın otaq yeri yox idi. Həmin gün uşaqlar ağlaşdırılar. Onlar öz aralarında sözleşşərək dedilər: "Haradan olur-olsun, dostumuz Korderaya yem tapmalıyıq!".

O vaxtdan bəri Roza ilə Pinin hər gün ineyi çöllərdə, meşələrdə otarırlar.

Eh, istədikləri otu haradan tapa bilərdilər.

İsti yay günlərinin birində həmişəki kimi, uşaqlar yenə də inayi çöle otarmağa aparmışdır. Nə günəş, nə quşlar, nə də güllerçiçəklər onları həvəsə gətirmirdi. Cox qəmgın idilər. Ona görə ki, yaziq inek üçün çöldə və meşədə çəmənlilikdəki qədər ot yox idi. Uşaqlar ineklə birlikdə, yorğun halda evə qayidirlər. Onlar bu yerlərin sahibinin böyük bir çəmənliliyinin yanından keçirdi. Burada – bolluca otu olan bu çəmənlilikdə kök və gözel ineklər olayırdı. Birdən Roza ayaq saxlayıb, qardaşına dedi:

– Pinin, gələnənə, Korderanı bir az burada otaraq?! Heç kim bizi görməz! Yaziq inek bu gün heç nə yeməyib.

– Bu ola bilməz, Roza. Heç atamız buna icazə verərmə?

– Bundan heç kim xəbər tutmaz, Pinin! Görürsənmi, dostumuz necə de smixib?!

Pininin nozərləri ineyin üzündə gəzdi, yaziq heyvan da başını qaldırıb, qəmgın-qəmgın ona tərəf baxdı. Sanki Pinin ineyin gözlərindən bunu oxudu: "Acam!".

Pinin də səbir edə bilmədi.

– Gedək!.. Roza, sən çəmənliliyə girmə! Qal burada, gələn olsa, xəbər verərsən.

Pinin ineyi çəmənliliyə ötürdü. Ayaqları altında təzə otları görən inok o saat dayandı. Uşaq çox həyecanlı idi. Ancaq tez-tez otu qırpan dostuna baxdıqça üryəyi sakitcə döyündürdü... "Yaziq Kordera, necə adır!" – deyin Pinin piçıldı.

– Ye, Kordera, çoxlu ye! Sabah bu cür gözel ot tapmayacaqsan!..

On dəqiqə vaxt keçdi. Qəfildən Rozanın səsi eşidildi:

– Pinin, Pinin, sahibin qarovalucusu gəlir!

Tez qaç, o bizi görüb, düz bura gəlir.

Pinin ineyi arxasında darta-darta, tələsik çəmənlilikdən çıxdı. Qızda onların arxasında qaçmağa başladı. Qoca qarovalulu uşaqları qovsa da, onlara çata bilmirdi. Bərk hırsınlı qarovalulu yerdən bir daş götürdü. Uşaqlar getdiyəkən sürətlərini artırı, ineyi də arxalarınca çökirdilər...

Qəfildən Roza çağrıdı. Arxasında atılan daşlardan biri onun başına dəymışdı. Oğlan bacısının əlindən tutaraq yenə də qaçmağa başladı. Qırmızı qan Rozanın ağ paltarını boyayıb, oradan da şüzlərək otların

üstüne töküldü. Qoca qarovulcu artıq arxada qalmışdı. O görünmüdüso də, uşaqlar bərk qorxduqları üçün hələ də qaçırdılar. Evə çatarkən, hər şeyi, onları bu halda görən ataya danışdılar.

– Ata, yazılı Kordera çox acmışdı! Onu sahibin çəmənliyinə özüm buraxdıq. Heç on dəqiqə belə otlamadı!..

Ata ciddi görkəm almağa çalışdı. “Ah, sahib bunu bilərsə...”. Bu sözləri fikrindən keçirən atanın nəzərləri Rozanın başına dikildi. Xoşbəxtlikdən uşaqın yarası yüngül, ziyanlı idi.

Anton de Çinta inək almaqdən ötrü bütün hayatı boyu işləmiş, qəpik-qurşuymişdi. Nəhayət, çox çətinliklə Korderanı ala bilmədi. Bəli, o, Korderanı aldısa da, yaxasını diləncilikdən qurtara bilmədi. Çəmənliyin haqqını ödəyə bilmədiyi üçün sahib onu bir parça torpaqdan məhrum etdi. İnəyin yeganə olaq yerini de əldən çıxdı. Vəziyyət daha da ağırlaşdı. Bəs, evin gəlinini necə ödəsin? Qəddar sahib istəyir, onları evdon da qovsun? Nə etməli?! Anton çox fikirləşdi, lap çox! Axırda bu qərara goldı ki, Korderanı satsın. O, uşaqların inəyi hödsiz möhəbbətə sevdiyini bilirdi. Ancaq başqa çarəsi qalmamışdı. Bu barədə Pininlə Rozaya heç bir söz deməyərək qəti qərara gəldi: “Satmaq lazımdır!..”.

İylü ayının çörəşəbə günlərindən biri idi. Dan yeri yenicə söküldü. Anton qəməgin halda Korderanı da arxasında çəkə-çəkə Kixonə tərof yollandı. O, inəyin boynundan zinqirovu açmışdı ki, uşaqları oyatmasın.

Rozə ilə Pinin bu səhər də yatıb qalmışdılar. Onlar yuxudan qalxanda məhribən Kordera artıq yox idi.

Anton Korderanı Kixon bazarına götürdi. Bu bazarda bütün ev heyvanlarından satırdılar; atlарın, inəklərin, donuzların, qoyunların və buzovlarının səsi bir-birinə qarışmışdı. Satanların çoxu Anton kimi kasib kondililər idi. Onlar borclarını ödəmək üçün heyvanlarını satıb ailələrini südsüz, ətsiz qoyurdular. Elə buna görə də bazarda qiyamətlər çox aşağı düşmüşdü.

“Əgər Korderanı sata bilsəm, sahibin pulunu ödəyərəm. Bəs sonra? Onda uşaqlar südsüz qalacaq, çörək almaq üçün süd də sata bilməyəcəyim. Bundan savayı Roza ilə Pinin onu hödsiz möhəbbətə sevirlər!.. Korderanın sevgisini onların ürəyindən silmək olarmı?.. Bəs sata bilməsem? Onda sahibin pulunu haradan vercəyəm?”. Anton de Çinta bu fikirdə ikon yaxşı geyinmiş bir kondil inəyo yaxınlığındı.

O, inəyin dövrəsinə hərlənərək onu başdan-ayağa qədər süzdü. Üzünü Antona tutub soruştı:

- Bu inək sənindir?
- Bəli, senyor.
- Neçə yaşardır?
- On beş.
- Gündə neçə litr süd verir?
- Altı.
- Neçəyə satırsan?

Anton bir qədər fikirləşəndən sonra bir qiymət dedi. Müştəri onun cavabında dilləndi:

- Bu, çoxdur, dediyinin yarısını verirəm.

Anton bir qəpik belə aşağı düşməyəcəyini söylədi. Müştəri onu tərk etdi. Başqa alicilar da yaxınlaşdı, lakin o istədiyi qiyməti heç kim vermədi. Bu, çox baha qiymət idi. Ona görə baha deyirdi ki, Kordera Antona və onun ailəsinə çox xeyir verirdi. Anton de Çinta bazar bağlananadək inək də yanındı gözlödi. “Pul axtardığım üçün sahib mənə güzəşə edər. Deyərəm ki, inəyi satmaq istəyirdim,ancaq heç kim almıdı. Sahib bir neçə gün də gözlöyə bilər, onun pulu çoxdur”. Anton tərəddüd edirdi, o, inəyi satmaq istəmirdi. Bu ümidi sevimli inəyi ilə təzədən yola düşərək kəndə qayıdı.

Üst-başını toz basmış, yorğun Anton evə çox gec, üzülmüş halda gəlib çıxdı. O, uşaqlarına bir söz deməsə də, onlar arada olan tohlu-kəni hiss etmişdilər. Roza ilə Pinin atalarından heç nə soruştırmadılar. Yaziq heyvan evə çatanda uşaqlar özlərinin onun üstünləri atıldılar. Onlar heç vaxt inəyi qucaqlayıb bu cür hərəratla öpməmişdilər.

Üç gündən sonra sahibin nökərlərindən biri gəlib Antona dedi:

- Bu saat borcunu vermələm. Sahib dedi ki, daha gözləməyəcək. Ya borcunu ödəsin, ya da küçəyə!

Rəngi qəçmiş. Anton heç bir cavab vermədi. Hər şey aydın idi. Ailosunu, küçədə görməmək üçün inəyi lap neçəyə olsa mütləq satmağlıdır.

Gələn çörəşəbə günü Pinin özü atasını bazara qədər öbürdü. Anton daha gözlöyə bilməzdi. Nə təhər olsa gərək bu gün inəyi satsın. Bu vaxt bazarda Kastilyadan golmiş bir neçə ot tədarüküsü göründü. Onlar sallaqxana üçün heyvan almağa gəlmışdılər. Pinin nifrətli baxışlarını onlardan çıkmirdi. O gün bazarda bunlardan başqa alıcı yox idi. Anton sobir edib axşamacan gözlədi. Nəhayət, oğluna dedi:

– Pinin yaziq Korderanı satmaq lazimdır. Zalim sahib daha göz-ləməyəcək.

Nəhayət, onlar inəyi dəyər-dəyməzine satdılar.

– Qoyun bu gecə inək evdə qalsın, sabah gəlib aparacağıq, – alıcılar Antonla razılaşdırılar.

Bazar günü axşam ayrılıq günü idi. Alıcılar gəlib inəyin pulunu verdilər və onu kənara çıxartdılar. Uşaqlar özlərini Korderanın üstüne atdırılar. Onların mehriban öpüşləri isti göz yaşlarına, yanıqlı hıçqırıqlarına qarışmışdı. Uşaqları inəkəndən güclə ayıra bildilər...

“Qoca inayı apardılar”. – Anton qəmlı-qəmlı fikirloşdı. “Əlvida, ey süd! İndiyadək Kordera mənim ailəmin bir üzvü idi. Bundan sonra isə o, heyvandır. Artıq mənim uşaqlarım da dostsuz qaldılar.”

Qaş qaralımdı; axşam qara kölgəsinin yol boyu cərgə ilə düzülən hündür ağacların üstüne sallamışdı. Getdiyəcə uzaqlaşan Kordera uzaqdan qara, qapqara bir nöqtəni xatırladırdı; bu gün hər şey qara geyinmişdi... Nəhayət, o, görünməz oldu. Yalnız boynundan asılan zinqirovun səsi eşidildi... “Tip-tap” – ayaq səsləri uşaqların qol-bina hakk olmuşdu. Bu səs eşidilməkdən asılın zinqirovla həməhəng səslənirdi.

– Əlvida, Kordera! – Roza göz yaşı dənizində boğularaq qışındı.

– Əlvida, Kordera, mənim canım-ciyyarım!

– Əlvida, Kordera! – Pinin də dərđli-dərdli tekrar etdi.

– Əl-vi-da! Əl-vi-da! – Sanki zinqirovun uzaqdan eşidilən səsi onlara cavab verdi. Bu qəməgin səs də boş çələ yayılaraq iyul gecəsinin başqa səsləri içərisində orayıb itdi.

Ertəsi gün sohər tezdən Roza ilə Pinin həmişəki kimi, yenə də evdən çıxdılar. Həmin sohər Korderasız çöllər kimsəsiz sohraya oxşayındı. Birdən uzaqdan çox tanış səs eşidildi. Bir an sonra qatar buluda oxşar tüstünü yararaq çıxdı. Hündür pəncərələrdən hürkmüş halda inəklərin başları uşaqların gözlərindən yayınmadı.

Onlar dolusunmuş halda gözlərini vəqonun pəncərələrindən çəkmirdilər.

– Əlvida, Kordera! – Roza çağırıldı. Heç şübhə etmədi ki, onun öziz inayı, sevimli dostu da oradadır.

– Əlvida, Kordera! – inəyin orada olmasına şübhə etməyən Pinin də bacısı kimi fəryad qopardı.

Göz yaşları içərisində boğulan oğlan bir daha tekrar etdi:

– Onu sallaqşanaya aparırdılar... Inəyin otini ağalar, keşişlər, dövlətlilər yeyəcək...

– Əlvida, Kordera!

– Əlvida, Kordera!

Bu hadisədən uzun illər keçdi. Pinin böyüyüb qəddi-qəmetli bir oğlan oldu. Qırğıın başladı, odlu-alovlu qırğıın, mühabirə qırğıını... Pinini de səfərberliyə aldılar.

Tutqun bir payız axşamı idi. Roza çəmənliyin yaxınlığında dayanaraq, qatarın gəlməsini gözləyirdi. O, bu qatarla qardaşını cəbhəyə yola salacaqdı.

Yenə qatarın səsi eşidildi. Sonra ağaclar arasında onun tüstüsü göründü. Nəhayət, nəhəng, sürətli keçib getdi...

Roza bir dəqiqənin içərisində minlərlə əsgər başı saidı. Onlar vəqonun pəncərələrindən qəməginqəməginqəmən boylanır, çöllərlə, ağaclarla, doğma torpaqla, öz əziz ailələri ilə vidalaşır, tanımadıqlar kralın şərəfini qorumaq üçün ölümə gedirdilər. Bəli, yadların yaşayışını qorumaq uğrunda...

Vəqonun pəncərəsindən boylanan Pinin nefəsini dərmədən çıçırdı. Bu səs uzaqda qalan keçmiş günlerin acı ağrısını xatırlatdı:

– Əlvida, Roza. Əlvida, Kordera!..

– Əlvida, Pinin!..

Zavallı bacı uzaqlaşmaqdə olan qatarın ardınca baxaraq belə düşüñürdü: “Qardaşımı da dostu Kordera kimi apardılar. İnək əti varlıların süfrəsini bəzəyir. O isə başqları ilə birləşdə harınlamış varlıların şərəfini qoruyur; özlərini top lülələrinin ağızına atır, onların xoş yaşayışı uğrunda qurban gedirdilər”.

Roza tək qaldı! Bəli, indi, bax, indi, bu çöllər boş sohraya bənzəyirdi... Ona elə geldi ki, haralardasa lap uzaqlarda qardaşının qüssəsi, hüznü səsini yenə də eşidir:

– Əlvida, Roza, Əlvida, Kordera!..

## ARMANDO PALASIO BALDES

(1853-1938)

### PURİTANLAR

O, nəzakətli, mehriban, xeyirxah və qoşəng kişi idi. Onun otağında bir neçə gün qalmasına icazə verməmək üçün əsasım yox idi. Mehmanxana sahibi onu köhne qonaq kimi mənə təqdim etdi. Mehmanxanada boş otaq olmadığından, mənim otağıma köçməsinə razı oldum. Don Ramon ilə Madriddə bir otaqda qaldıq, mən onu öz otağıma buraxduğuma peşman deyildim. Əgər evə məndən gec qayıtsayıdı, elə ehtiyat içəri girər və soyunub yatardı ki, heç vaxt oyanmazdım. Hərgələ məndən təz qayıtsayıdı, kitab oxuyub məni gözlərdi ki, səs-küy salmaqdan qorxmayıb, sərbəst hərəkət edim.

Səhərlər isə öskürdüyüm, ya çarpayıda tərpəndiyimi eşitməyinə yatağından qalxmazdım.

Don Ramon Valensiyanın yaxınlığındakı yaylaq evində yaşayırıdı və Madriddə yalnız vacib işi olanda gəlirdi. Yaşı əllini keçməmişdi, ancaq mən yaşda oğlu vardi. Görünür, çox erkən evlənmişdi. Hətta indi da ucaböylü, yaxşı qırılxımlı çalsaqqallı, parlaq gözlü bu kişi qadınlara başqa cavan pəroştişkarlardan daha çox xoş gəlirdi.

O da əl-üzünü yuyanda mənim kimi homişə opera və operattaların parçaları zülmümə edirdi, lakin daha çox "Puritanlar" operasının birinci pordəsində bariton səs üçün yazılmış ariyanı oxuyardı. Don Ramon ariyanın sözlərini yarıya qədər bilsə də, onu böyük həvəsəl oxuyurdu.

Bir gün yatağımdan qalxmamış ondan soruştum:

— Don Ramon, deyəsən, "Puritanlar" sizin xoşunuza gəlir?

— Çox xoşuma gəlir. Operalardan on çox xoşladığım odur. Bir müsiki alətində onu çalmağı öyrənmək üçün nələr verməzdəm! Ondakı ilham, incəlik valehədicidir. Bellininin bütün operalarını ürəkdən xoşlayıram, ancaq "Puritanlar" a qəlbən vurğunam... Bir də ki, mənin operanı başqlarından üstün tutmağımın xüsusi səbəbi var, — deyə o, səsini yavaşıdır əlavə etdi.

— Afərin, afərin, don Ramon! — deyib yataqda dirsəkləndim.  
— Mümkünsə, həmin səbəbi izah edin.  
— Cavanlığın ağılsız işləridir... məhəbbət məsəlesi...  
— Onda bu ağılsız işləri danışın.  
— Yaxşı. İndi ki maraqlanırsız, danışaram... Görəcəksiniz ki, o ağılsızlıqlar diqqətləyiq deyil.

Ölli səkkizinci ilde Valensiya şəhər bələdiyyə idarəesinin tapşırığı ilə Madridə gəlmədim. O vaxtlar iyirmi doqquz yaşı olardı; yeddi il də olardı ki, evlənmişdim.

Bələ cavan evlənmək səfchilikdir. Hərçənd peşman deyiləm, ancaq o yaşda evlənməyi heç kəsə məsləhət görmürəm. Bəli, gəlib həmin bu mehmanxanaya düşüdməm. O vaxtlar sıq geyinməyi çox xoşlayırdı. Bu isə mənim zavallı arvadımı xoş gəlməzdi. "Niye bələ bəzənib-düzenirsin? Yoxta, ürəkləri fəth etməyə gedirsin?" "Kim bilir?" — deyə gülərək, onu bir az hirsənləşmiş halda qoyub gedərdim.

Bir gün, gözəl bir qış günü nahar edib, bəzi adamlarla görüşmək üçün evdən çıxdım. Damağımıda ətli Havana sıqarı, axşam nə iş görəcəyim haqqında fikirləşə-fikirləşə tələsmədən Las İnfantas küçəsi ilə gedirdim. Birdən — tarap, başıma bərk bir zərbə dəydə. Təmtəzə şlyapam bu yana dığırlandı, sıqarım o yana. Özüme gələndə ayığının altında gördüyüüm ilk şey — əynində köynək, iri bir kukla oldu.

Ancaq o, öz xoşu ilə başıma düşə bilməzdi, çünki mənim heç vaxt heç bir kuklaya yamanlığım olmamışdı. Mənə elə gəldi ki, hansı evdənə onu başıma cirpipler. Cəld başımı qaldırıb, yuxarı baxdım. Həqiqətən, cinayətkar ikinci mərtəbənin eyvanında pərt olmuş, heyrlənmiş, qorxmuş halda dayanmışdı.

Bu, on üç-on dörd yaşlarında bir qız uşağı idi. Ürkək nəzərlərə məni süzdüyünü görüb, qəzəbimi boğdum və nəzakətlə gülümşündüm. Şlyapamı götürüb başıma qoydum, dönüb bir da gülümşündüm, bu dəfə gülümsüna-gülümsüna başımı da yüngülərə tərpətdim. Lakin mənim təcavüzkarım heyret, qorxu içinde hərəkətsiz dayamışdı. Bu müddət ərzində kukla da yerdə qalmışdı, lakin onun üzündə nə təbəssüm, nə də qorxu hissə vardi. Hətta bir az ədəbsiz görkəmindən də xəcalet çəkmirdi.

Mən onun bir ayağından yapışış, tələsik qaldırdım, sahibinə göstərdim və işarə ilə yuxarı qalxıb kuklanı vermək istədiyimi bildirdim.

Baş qapıdan girdim, pilləkənlə qalxdım və olımı zəngin ipinə uzatdım. Qapı açıq idi. Mənim qəşəng təcavüzkarım qarabuğdayı, füsünkar, toravəli üzünü göstərib, balaca allorunu hörmətli kuklaya sari uzatdı. İstdim deyəm ki, olan olub, keçən keçib, belə gözəl, belə sevimli qızla tanışlığ mənə çox xoşdur və sair və sair. Fəqət bunların heç birini deməq mümkün olmadı. Qız utancaq halda “çox sağlam” mizildiyib, tez qapın örtüdi.

Bir az kədərlənmiş halda küçəyə çıxıb yoluma davam etdim, arabi dönbər eyvana sari baxırdım. Qırx-əlli addım getmiş hiss etdim ki, qız eyvanda göründü; mən ayaq saxlayıb gülümşündüm, əda ilə salam verdim. Bu dəfə salamıma yüngülə başını tərəptəməklə cavab verib, yox oldu. Gözəl qızdır, ehtiyatlı ol! Küçənin axırına çatanda hiss etdim ki, onu mütləq bir də görməliyəm və qayıtdım, ancaq o, eyvanda yox idi.

Öz-özüümə dedim ki, onu görməmiş getməyəcəyəm və evdən nəzəri çəkməyərək, küçədə gaziməyə başladım.

Üz-dörd dəfə eyvanın qabağında o tərəf-bu tərəfə keçmişdim ki, qəşəng qızçıqaz orada göründü; mən gözünə dəyən kimi üzünü valeh-edici, canalıcı təbəssüm işıqlandırdı. Sonra gülüb qaçıdı. Mən də yola düşüb, bir dostumun evinə getdim.

Ancaq ertəsi gün yena həmin saatda, həmin yerdə gozisirdim. Eyvana dayanmış kiçik cinayətkarım mənən görən kimi qulaqlarına qədər qızardı və mən evin qabağından keçməmiş bir göz qırıpında yox oldu. Tində dayandım. Qız bir neçə dəfə görünüb-çəkildi. Bu manevrlərdən yorulandan sonra eyvana çıxdı və diqqətlə mənən xeyli baxdı. Demək istəyirdi ki, məndən zərrəcə qorxmur. Az keçmiş otağ girib eyvana açılan qapını da örtüdi. Bu hadisədən azacıq pərt oldum, lakin bir saat həmin küçədə var-gəl elədim. Üç-dörd gündən sonra dəftərcəmdən bir vorəq cirdüm və bu sözleri yazdım: “Siz mənim çox xoşuma gəlirsiniz”. Kağızin içino xırda pul qoyub bükдüm və eyvana atdım. ertəsi gün orada gozisəndə ayagımın altına bükülü bir kağız düşdü. Tez onu açdım. Yazırı: “Siz də mənim xoşuma gəlirsiniz, elə bilməyin ki, kukla ilə oynayırdım, o, kiçik bacının id”. Bu məhəbbət nəmesini oxuyub gülümşündüm, lakin tez yadıma düşdü ki, belə sorgüzoştlar mənən həmişəlik qadağan olunmuşdur.

Həmin gün qız eyvana çıxmadi, şübhəsiz, utanırdı, ancaq səhəri gün yenə onu eyvanda gördüm. İşarə ilə ondan soruşdum ki, gozməyə çıxa bilərmi? Cavab verdi ki, hə. Doğrudan da, bir gün saat

dördə qədər gözlədim, gördüm ki, bir xanımın – görək ki, anası idı – iki kiçik qardaşının müsayiəti ilə evdən çıxdı. Onlardan xeyli aralı dallarınca dündüm. Qızçıqaz çox da ehtiyatsızlıq etməyərək, hər an dönbər mənə baxır və gülümseyirdi. Axırda evə dinc-rahat qayıtdıq. Bununla belə mən onun adını bilmirdim və az keçmiş başqa bir kağız yazıb soruşdum. “Adınız nədir?” Cavab verdi: “Adım Terezadır. Siz allah elə düşünməyin ki, kukla ilə oynayıram”. Bu minvalla on-on iki gün keçdi. Tereza mənən gündən-günə daha gözəl görünürdü, bu, əslində də belə idi. Dəfələrlə ondan soruşdum ki, onunla danışa bilərəmmi, həmişə də cavab verdi ki, mümkün deyil: anam xəbər tutsa, eyvana çıxmaga qoymaz. Gəncliyimin, gözəl arzularımın, xülyalarımın təbəssümü kimi, bir keçilməz sorhəd tek qarşısında dayanan bu qız haqqında qüssəsiz düşünə bilmirdim. Həm də yaziq arvadım barədə fikirləşəndə vicdan əzabı çəkirdim. Bir gün ondan məktub aldım: kiçik oğlum nasaz idi. Məndən xahiş edirdi ki. işlərimi qaydaya salib tez qayıdım. Xəbər məni çox kədərləndirdi. Bunu taleyin zərbəsi kimi qəbul edib, ciddi, uzun götür-quoiseydan sonra yubanmadan arvadımın xahişinə əməl etməyi qərara almış. Sözümə əməl etmək üçün Tereza haqqında düşünməməyə, heç o kückəndən keçməməyə, işlərimi mümkün olduqca tez qurtarmağa qərar verdim. Hesabına görə, beş-altı gündən sonra boş olmam idim. Bəli, daha adətim üzrə səhər naharından sonra Terezanın yaşadığı küçəyə qəcmirdim. Axşamlar, şəmdən sonra, Terezanı görmək töhlükəsi olmayanda, evlərinə gözümüz ucu ilə baxmadan, o küçədən keçirdim.

Dörd gün ötdü. Daha o qızı xatırlamırdım. İşlərimi qurtarmaq üzrə idim və yola düşəcəyim günü düşünürəndüm. “Ya cümbə, ya da şənbə günü gedəcəyəm”. – Sığarımı yandırıb küçəyə çıxanda belə fikirləşdim. Kral meydanını keçib, özüm də hiss etmedə, tanış küçəyə çıxdım. Gözəl, müləyim bir axşamdı. Paltomun yaxasını açıb, ləz-zətələ sıqar çəkə-çəkə, toləsmədən, tezliklə ailəmi görəcəyimə arxaya halda yeriyirdim.

Qızın evi qabağından keçəndə bir an ayaq saxlayıb, laqeyd halda ora nəzər saldım. Yoluma davam edib “nə naz-qəmzəli qızdır” – deyə mizildəndim. Küçəni burulacaqdım ki, əlimdə bir el hiss etdim və bu sözləri eşitdim.

- Uzağa gedirsiz?
- Tereza!..

Xeyli dinməz-söyləməz yerdik. Mən onu heyrət dulu nəzərlərə seyr edirdim, o isə olımı buraxmadan, başشاğı addımlayırdı.

– Yaxşı, bu axşam vaxtı hara gedirsiniz?

– Mən sizinlə gedirəm, – deyə başını qaldırıb cavab verdi və adı, təbii şeydən danışmış kimi gülümsündü.

– Hara?

– Mən nə bilim?! Hara siz istəyirsiniz.

O dəm sevinc və qorxudan titrədim:

– Evinizdən qaçmışınız?

– Yox bir, qaçmışam! Manuellə ancaq zarafat eləmişəm... Fuen-karın küçəsində yaşıyan qohumlarımın məclisini getməyi qorara aldım, atam da Manuela tapşırı ki, məni ötürsün. Küçə qapısına çatanda ona dedim: "Daha mənə lazım deyilsən, gedə bilərsən". O, elə bildi ki, mən pilləkəni qalxıram, ancaq səssiz-səmirsiz onun ardınca düşüb, evə qoşər goldım...

Qız elə səmimiyyətlə güldü ki, onun gülüşü mənə də sirayət etdi. Soruştum:

– Siz bunu nə üçün elədiniz?

– Elə-bələ, – deyib qaçmağa üz qoydu.

Dalınca qaçıb ona çatdım. Bir xeyli sakitcə yeridik. Tereza sükütu pozaraq, qətiyyətlə soruşdu:

– Məktubda niyə demədiniz ki, məni istəyirsiniz?

– Əgər sizi çox istəyirəmss?!

– Onda nə üçün gündüz elə keçib getdiniz?

– Qorxdum ki, ananız...

– Bəli, bəli, kişilərin hamisi yaxşılıq bilməzdirdi, xüsusilə onları istəyəndə... Axşamçağı pəncərədən baxıb sizi çox ciddi, çox fikrili gördüm: heç bizim evə torəf baxmırızzı da. Dedim: "Yoxsa, məndən içiyib? Nə üçün?" Çox düşünüb bu qərara gəldim: "Bu axşam onu qorxudacağam".

– Bu qorxu çox xoş idi.

Tereza diqqətlə mənə baxdı:

– Siz incimirsiniz ki?

– Əlbəttə, yox!

– Mənimlə bir yerdə olmaq sizə xoşdur?

– Dünyada hər şeydən çox.

– Sizə mane olmuram ki?

– Yox, bu mənə xoşdur.

– İndi bir işiniz yoxdur ki?

– Heç bir işim yoxdur.

– Onda gözək. Vaxt çatanda məni evə ötürürsiniz... Ancaq sizə mane olmuramsa, ya da mənimlə gəzmək istəmirsinizsə deyin... O dəqiqli gedərəm.

Mən cavab olaraq onun əlini sıxdım. Tereza sözünə davam etdi:

– Deyin, yuxarıdan başınıza kukla düşəndə acıqlanmaq əvəzinə, nə üçün gülümsündünüz?

– Çünkü siz mənim çox xoşuma geldiniz.

Söhbət edə-edə küçələri gezirdik. Qızın qohumlarına, tanışlarına rast gəlməmək üçün mərkəz küçələrindən keçmirdik. Tereza köhnə dost kimi olımdən tutmuşdu, ara vermədən damışır, gülürdü. Bilmirəm necə olmudsuda, bütün qorxu-ürküm çökilib getmişdi; mənə elə gəlirdi ki, bu qızla mənim aramda qohumluq əlaqəsi var və indiki vəziyyətimizdə, ilk günlərdə olduğu kimi, qeyri-adı heç bir şey yoxdur. Qısa vaxtda mənə çox şey danışdı: anasından, atasından, bacı və qardaşlarından, qohumlarından, hərdən susanda, füsünkar bir əda ilə başını qaldırıb məndən soruşdu:

– Mənimlə bir yerde olmaq sizə xoşdur? Sizə mane olmuram ki?

Şübhələrinə qarşı etirazımı eşitdikdə, sevincdən üzü işıqlanırdı, onda söhbətinə yeno davam edirdi.

Vaxtimizi yaxşı keçirmək üçün yollar axtara-axtara küçələri dolasıldıq ki, "Real" teatrına gəlib çıxdıq. Beynimdən bir fikir keçdi: içəri girmək. Tereza dərhal razi oldu. Yuxarı yarusa bilet aldıq. "Puritanlar" operasını göstərildilər. Pərdə qalxana qədər astadan söhbət elədik. Aramızda böyük dostluq yaranırdı.

Opera başlananda söhbəti keşdik. Çox diqqətlə qulaq asmağa başladı. Divara söykənmış balaca başına, geniş açılmış gözlərinə baxanda məni gülmək tuturdu. Musiqini başa düşürdü, lakin teatra hərdən bir gəlirdi. Əlimi bərk-bərk sıxıb horarətlə piçildiyirdi: "Ah, nə gözəldir! Ah, nə gözəldir!"

Pərdə salınandan sonra da yerimizdən qalxmadiq. Məni məcbur etdi ki, həyatımı ona danışım; neçə nişanlımlı olub, kimi hamidan çox istomişəm və sair və sair. Sonra heç bir ciddi sebəb olmadan bildirdi ki, bütün kişiler yaxşılıqbilmezdir. Mən cəsarət edib dedim ki, istisna toşkil edənlər də var, lakin onu fikrindən döndərmək mümkün deyildi. Gözlərini bir nöqtəyə dikib, "siz də hamı kimi olacaqsınız", – dedi.

Söhbəti başqa səmtə yönəltmək məqsədi ilə soruşdum:

– Neçə yaşınz var? Bu vaxtadək bunu mənə deməmişiniz.  
– Mənim... mənim... bilirsınız, mən həmişə deyirəm ki, on  
dörd yaşım var, ancaq əslində yaşım on üç il iki aydan çox deyil...  
Bəs sizin?

– Fikirləşmək belə dəhşətlidir! Məndən elə şey soruşun ki, utan-  
mayım.

– Eh, nə əhəmiyyəti var! Qoca da, cavan da olsanız, mən sizi  
həmişə sevəcəyəm.

İkinci pərdə də qurtardı. Mən saatımı baxdım. On bir idi. Tereza  
dedi ki, elə bu dəqiqə getməliyik, çünki on ikinin yarısına nökər onu  
götürməyə gedəcək.

Teatrın çıxdıq. Küçədə çox gediş-golis yox idi, ancaq biz lap  
adamsız küçələrdən gedirdik. Tereza ciddi idi; bayaqlı kimi əlimdən  
tutmaq istəmirdi. Mən onun qulağına mənə ilham verən məhəbbət-  
tindən nəvazışlı min-min sözlər piçıldır, yaşıdagı kiçikdən keçmə-  
diyim günlər, duydugum iztirablardan danişirdim. Sözümü kösmir,  
etiraz etmirdi. Başsağrı və fikirli-fikirli addımlayındı. Nəhayət,  
üzüma baxmadan dedi:

– Çox pis, çox pis iş gördüm. İlahi, təki atam xəbor tutmasın!  
Yaxşı, tərbiyeli bir qız mənim bu axşam gördüyüüm işi eləməzdə,  
doğru deyilmə?... Ancaq, Allah xatırınə, elə düşünməyin ki, bunu pis  
niyyətlə elədim... Mən çox yelbeyinəm... Bunu hamı deyir... onu da  
deyirlər ki, mənim təmiz ürəyim var.

Sözünü qurtarıb ağlamağa başladı. Onu sakitləşdirmək üçün çox  
çalışdım, ancaq axırda onun açıq, təmiz ürəyini, yaxşı xasiyyətini  
torifləməklə, onu həmişə sevəcəyimi, ona hörmət edəcəyimi vəd  
etməkla buna nail oldum. Mənə azi on iki dəfə and içirdi ki, onun  
haqqında pis fikirdə olmayıacağam. Göz yaşımlı sildikdən sonra yenə  
şonlondı və təzədən səhbətə başladı. Dediyiñə görə, sabah məni ail-  
sinə təqdim etməli idi və mən də atasından onu istəməli idim. Atası  
deyəcəkdi ki, qız hələ uşaqdır. Ancaq mən o dəqiqə deməliydim ki,  
bunun əhəmiyyəti yoxdur. Nümunə üçün, əra gedəndə də kukla ilə  
oynanan bir xalami misal göturməli idim. Belə tutarlı delil qarşısında  
atısı nə deyə bilirdi? Sübhəsiz, heç nə.

Biz evlənib, Xerezə gedəcəkdik.

Elə gözəl, elə sevimli idi ki! ondan xahiş etdim ki, mənə bir öpüş  
versin. Mümkün deyildi. Bu vaxtadək heç kəs onu öpməmişdi. Təkcə

xalası oğlu bir dəfə qəfil onu öpmüşdü. Ancaq bu, ona baha otur-  
muşdu, çünki başına iki stekan limonad tökülmüşdü.

Onun xalası oğlu yaşayan evin yanından keçirdik. Ulduzlar göy-  
dən bize göz vurur, elə bil bizi, bir daha qayitmayaq bu xoşbəxt  
dəmləri oldən verməməyə çağırırdı.

Nəhayət, gəlib çatdıq. Qapının ağızında Tereza mənə bir də and  
içirdi ki, onun haqqında pis fikirdə olmayıacağam və sabah gündüz  
saat ikidə onları eyvanının altına göləcəyəm.

– İndi qapını döyüñ.

Qapının dəmir halqasından tutub zərbələ vurdum. Az keçmiş qapı-  
çının ayaq səsleri eşidildi. Asta və titrək səsle dedim:

– İndi mənə bir öpüş ver, səni buraxıñ.

O saat al yanaqlarını mənə yaxınlaşdırıldı. Üzünü əllərim içino alıb,  
bir... iki... üç... dörd dəfə öpdüm; onu çağıran səsi eşidənədək nə  
qədər bacardımsa öpdüm və iri, yeyin addımlarla oradan uzaqlaşdım.

Don Ramon sözünü qurtardı.

– Sonra, sonra nə oldu? – deyə maraqla soruştum.

– Heç nə. O gecə vicdan əzabından yata bilmədim. Ertəsi gün  
kəndimizə gedən qatara mindim.

– Terezəni görmədən?

– Terezəni görmədən!

## XOAKİN DİSENTA İ'BENEDİKTO

(1863-1917)

### XEYİRXAH MƏSLƏHƏTLƏR

— Sən öz anana inan, o, həyatda çox şey görmüşdür və səni heç vaxt pis yola təhrir etməz. Siz qızlar həmişə boş şeylərdən ötrü başınızı sındırırsınız. Burma bığlar, qara gözlər, ağ dişlər və yaxud yaxşı tikilmiş pencəklər — bax, bunların hamısı sizin aqlınızı başınızdan alır. Məğər bunlar bir qara qəpiyə dəyər? Heç də yox. Əsil qadın ona deyərək ki, özünə ər seçəndə xoşuna gələnlər deyil, ona bab olanı seçsin. Sonniki don Pedrodur, bunu bir dəfəlik yadında saxla və başındakı o səfəh fikirləri bir tərəfə tulla.

— Axi, ana, sən bilirsən ki, mən onu sevmirəm. Və heç vaxt da sevə bilməyəcəyəm. Karlosu xoşladığım qızların hamısı belə deyirdilər. Sonradan onlar başqasına ərə getdilər, xoşbəxt oldular. İndi onların heç biri valideynlərinə eştidklərindən şikayətlənmirlər.

Gertrudis və Yuliya — ana və qız belə mübahisə edirdilər. Bunnardar birincisinin əlli, ikincisinin isə iyirmi yaşı var idi. Biri mal-dövləti, digeri haqqı, təmiz məhəbbəti üstü tuturdu.

Onlar buxarının qarşısında oyləşmişdilər. Ocağın qırımızımlı şölələri üzlərini işıqlandırırdı. Kösövün yarımqızlarını uclarından sıçrayan qığlıclar elə havadaca sönürdü. Narahatlıq və titrəşən alov şölələri bir göz qırıpında yüksəyə qalxır, sanki buxaridan bayır çıxmaga can atırdılar. Sonradan bu şölələr getdikcə aşağı enir, quru luqdan çartıldayan odun parçalarını qucaqlayırdılar. Sönməkdə olan közlər tüstülenə-tüstülenə külö döñürdülər.

Ana heç bir xüsusiyəti ilə öz yaşlılarından forqlonmirdi. Sakit, xeyirxah olan bu qadın eyni zamanda dindar idi. Bozı adamlar qoca-liğ hiss edəndə dino müraciət edirdilər. Onlar yerde itirdikləri soadətin əvəzini göydə axtarırdılar. Bu adamlar arzu etdikləri bir soadəti əldə etməkdə digərinin arxasına gedirlər. Bizim bu naməlum

zadəganlarımız da məhz belə etmişdi. O, gənc yaşlarında oti çox xoşlayırdı. İndi isə sarımsaq sürtülmüş çörökdən başqa, heç şeyə meyl etməzdii. Bütün bunlar nəyə görə idi? Ən başlıcası bu idi ki, onun dişi yoxdu.

Bax, mənim tanışlarımın çoxu öz mənəvi prinsiplərini bu cür həll etmişlər. Ona görə da seyورla nə tomiz məhəbbət, nə xəyal, nə ümid və nə də gənclikdə etdiyi günahlar haqqında danışmağa dəyməz. Bu mühakimələr onun üçün boş sözdən artıq bir şey deyildir. Başqları üçün də bunu qəti bir şey kimi qəbul etdirmək olmaz. Öz mülahizələrinin doğruluğuna inanın ana, qızına maslahət görürdü ki, pul xatirinə evlənməyə razılıq versin. Yuliya buxarındaki ocağı qurdalarək, ana bir anlıq nitiqinə ara verib əllərini ovuşturma-ovuşturma sözünü davam edirdi:

— Eşit, Yuliya, qızım, don Pedro sənə yarası. O, varlıdır. Cəmiyyətdə özünə görə mühüm yer tutmuşdur. Sən xoşbəxt etmək və yaxşı ailə başçısı olmaq üçün həyatın nə olduğunu yaxşı bilir. Karlos öz gələcəyini təmin etməyi bacarmayan bir avaradır. Onun indiki vəziyyəti... O, sənin üçün hansı hədiyyələri ala bilər? Elə mən özüm sənə ondan artıq, hədiyyə ala bilərəm ki, bu da iki yüz realdan artıq eləməz. Sabahki güzəranının haqqında fikirləş, Yuliya. Hələlik atanla sağıq, sənin heç bir şeyə ehtiyacın olmayacağı. Bəs sonra? Yaxşı fikirləş, Yuliya. Məhəbbət bir neçə ayın içində keçib gedəcək, lakin bizim on zərəri ehtiyacımız həmişəlik olaraq qalacaqdır. Məhz birinci növbədə bunun üçün çalışmaq lazımdır.

— Əgər mən Karlosu sevirişəm və onsuz həyatda mənə xoşbəxtlik yoxdursa, onda mən nə etməliyəm, ana?! Ah, o nə qədər gözəldir, nə qədər mülayim, nə qədər də cəzibədardır! Onun necə də xeyirxah ürəyi vardır... don Pedrodan mənim zəhləm gedir... Onu qəbul etməyi bacarmaram.

— Nə üçün?

— O, çox bədheybatdır.

— Son elə bilirsən ki, Karlos həmişə gözəl qalacaq? On il keçər onda o, don Pedrodan da pis olar. Allaha şükür, don Pedro o qədər də cybəcor deyil. Düzdür, o, bir az kökdür. Ancaq bu, bekara seydir.

— Ana!..

— Nə demək istəyirsən? Demək istəyirsən ki, ağızında bir neçə diş çatmışır? Toy günü tələb edərsən, hamısını düzəldirir. Bax,

sənin üçün gözəl bir kişi! Süni dişlər lap yaxşıdır ki, onlarda daşlaşma olmur.

— Nə danişrsan, ana! İş nə onun köklüyündə, nə də dişlərinin olmamasındadır. Əgor o, təkcə eybəcər olmayıdı, yenə dərd yarı idi. Axi o, səfəh və torbıyosızdır...

— Səfəh?! Onun ki, on dörd milyonu vardır! Öz ağlınlı heç vaxt fəxri edə biləmeyeckən.

— Tutaq ki, sənin istədiyin kimi, onun arvadı oldum. Mənim ki ondan zəhləm gedir, onu heç vaxt sevməyəcəyəm. Axi necə tələb etmək olar ki, xoşlamadığım bir adamlı həyatımı bağlayıb. Karlos mənim üçün hər şeydən əzizdir. Bunu sənə demişəm. Məhəbbəti işsə sənin dediyin kimi asanlıqla qəlbəndən qoparıb atmaq olmaz.

— Coşan hissələrini, monasız arzularını biri kənara tutla, Yuliya. Buların hamisi cəfəngiyatdır. Karlosla hansı gələcək səni gözləyir? Tutaq ki, o, səni sevir. Məncə, onu da demək olmaz. Kişiilərin segisi yalnız ehtiras xatirinədir. Onu da əldə etdilər, əlvida. Fərz edirəm ki, Karlos müstəsna olaraq səni, həqiqətən, sevir. Qoy elə də olsun. Məgər biz yalnız məhəbbəti xatirinə yaşayırıq. Yox, həyatın monası bundadır ki, ondan layiqincə ləzzət alasan. Bəli, layiqincə. Başqa cür də ola bilməz. Bax, sənə bunu deyirəm, Yuliya. Karlosla hansı yaxşı şey səni gözləyir? Taxtaپuşun altında yaşamaq, xalça əvvizinə həsr doshomok... Axsəm şorba ilə, bayram günlərinə isə xırda-xurşuла kifayətlənəmək. Paltar az, əyləncə az, lakin uşaq çox. Əla ümidiidir. Pedro ilə yaşayanda nəyə cətibacın olacaq? Pedro ki səni o qədər sevir, heç vaxt novaziş də, məhrimanlığı da cətibacın olmayıcaq... Hələ hamisini demirəm. Bir təsəvvür elə; xüsusişə şəhərin mərkəzindəki kastelyana bulvarına gedisiñ, dəbdəbəli stollar, "Şahzade" operasındaki lojalar, zəngin tualet ləvazimatı, bahalı bəzək şəyəri – bir sözə, hər şeylə tömən olmuş bir qadın. Həmin qadın sən olacaqsan, Yuliya! Əla zövqlü gözəllik şahzadəsi! Bunlara nail olmaq üçün don Pedroya yalnız alışmaq lazımdır. Sən hamidan xoşbəxt olacaqsan. Elə bir kişi tapa bilməzsin ki, qadın ona aldanmasın. Onda sən heç vaxt nə bədəbətliyə, nə də yoxsulluğa boyun əyərsən. Doğma anana inan. Yalnız sənin xoşbətliyindən başqa, heç nə məni bu qədər həyəcanlandıra biləməz.

Öz valideynlik ixtiyarından istifadə edən ağıllı ana çalışırdı ki, qızının həyata olan baxışlarını beləcə boğsun. O, bunları tələb edərək özüne inanırdı. Ana uzun illərdən bəri əldə etdiyi təcrübədən

və yaşıdagı mühitdə pulun aparıcı rol oynadığını bildiyi üçün təkid edirdi. O, dünyada baş verən hadisələri, pulun düzgünlüyü, alicənablılıq qalib gəldiyini təcrübədə görmüşdü. Ana başa düşmürdü ki, qızının qəlbində baş qaldıran hissələri özgənin var-dövləti hesabına tərmər etməyə çalışımaqla onun təmiz fikirlərini, ürok arzularını obədi olaraq dəfn edir. Ana başa düşmürdü ki, bu hissələr insanı daha fədakar olmağa, hətta öz həyatına belə qoşd etməyə gətirib çıxarar. Ana başa düşmürdü ki, onu bu boş həyat xatirinə öz arzularını qurban verməyə məcbur etməklə, təcrübəli aradüzəldənlərin günahsız qızları satdıqları kimi, o da öz qızını satır. O, bunu da başa düşmürdü ki, Yuliyanı sevmədiyi bir adamə vermek, bədbəxtliyi yarın yolda qarşılamağa bərabərdir. Axi o bilmirdi ki, məhəbbəti bələdiyyə idarələrinə alınan xidmətçilər kimi satın almaq olmaz. Ana bu haqda heç nə fikirləşməmişdi.

Ana yenə də qızını razı salmaq üçün onu dila tuturdu.

— Karlosu tamamilə başından çıxart. Don Pedroya əra get. Məhəbbət keçib gedəcək. Sən inandırıram ki, o gənci heç xatırlamayaçaqsan.

Qız başını aşağı salmış, ana isə özündən razi halda gülmüşəyirdi. Onlar susur, buxarida isə ocağın son şöləleri qızarırdı. Kösovün nəhəng ejdahaya oxşayan, aralı qalmış dişləri arasında alov şöləleri yavaş-yavaş sönrürdü. Adama elə golirdi ki, bu şölələr sakitləşən qadınlara gülür, onları açıqlandırmaq isteyirdi...

...Yuliya don Pedroya əra gedib, tamamilə xoşbəxt oldu. Onun anası haqli idi. Söz yox ki, Karlos evin ən yaxın adamı olaraq qalırdı.

# VİSENTE BLASKO İBANYES

(1867-1928)

## QOSA ATƏŞ

Daxmanın qapısını açanda Sentonun gözüne achar yerinə sancılış kağız parçası dəydi... Bu, tehdidlə dolu imzasız bir məktub idi. Sentodan qırx manat pul istayırdılar; pulu bu axşam daxmanın qabağındakı körpicdən hörülüb palçıqla suvanmış ocağın içində qoymalı idi.

Bütün oba bu quldurların əlindən zara gəlməmişdi. Hər kim onların tələbindən boyun qaçarsayıdı, bağı-bağçası talan olunur, əkinin tələf edilir, özü də gecə yarısı yanın daxmasından qaçmağa macal tapmirdi.

Ruzafanın bağbanı Qafarro quldurları gördüyüne and içirdi və əlində tüsəng, gecələr cığırları dolaşaraq, onları pusurdu. Ancaq günlərin birində, səhər Qafarronu xəndəyin içində başı bədənindən ayrılmış halda tapdırılar...

Valensiyanın qəzetləri də obadakı əhvalatdan yazırdılar. Axşam oleaq bütün daxmaların qapıları bağlanır, hər yanda gizli bir vahimə hökm sürdü. Hər öz canının hayına qalır, qonşusunu unudurdu. Obanın başçısı Batistaya belə əhvalatları damışanda o, özündən çıxırdı. Düşünmək olardı ki, Batista və onun sadıq hakimi Sıqro tezliklə bu işə son qoyacaqlar. Ancaq Sento obanın başçısına şikayət etməyi fikrinə də gotirmədi. Onun özünü öyməsini və yalan sözlərini eşitmək istomirdi. Həqiqət bu idi ki, ondan qırx manat istayırdılar, əgər pulu ocağın içində qoymasa, dıvarları ağ, qapısı ağızında tənəkkən talvar olan daxmasını yandıracaqdılar. Sentonun var-yoxu - çox sevdiyi arvadı, üç uşağı, daxması, bir parça çörək qazanmaqdə onun sadıq köməkçiləri olan qoca yabisı və səhər küçələrdən keçəndə zinqirovlarının səsi ilə camaatı oyadan ağ inəyi idı. İnökən hər gün altı rıallıq süd sağılırdı.

Ata-babalarının qan-torlo suvardıqları bir parça torpağı nə əziz-yotlöbecərmış, çarpayının altında gizlətdiyi bir ovuc mis pulu qaza-

nınca nələr çəkməsi?! İndi isə səndən qırx manatı zorla alsınlar!.. Sento sakit adam idı, bütün oba buna zəmin ola bilərdi. Nə dava-dalaşə qoşular, nə meyxanaya gedərdi. Öz Pepetəsi və üç körpəsi üçün gecə-gündüz işləmek onun arzusu, peşəsi idi. İndi onu qarət etmək isteyirildi. Özünü müdafiə etməli idi.

Axşam düşürdü. Sento bir qərara gələ bilmədiyindən qonşuluq-dakı daxmada yaşıyan qocanın yanına məsləhətə getdi. Qoca ona diqqətlə qulaq asdı və dedi ki, Sento yaxşı eləyir pulu vermir. Əgər quldurlar yolun ortasında üz-üzə gəlib mərdi-mərdanə onu soymaq istəsəydi, başqa məsələ.

Qocanın təmkini, sakitliyi Sento ya da sirayot elədi. O, uşaqlarının cörəyinə bais olanlarla döyüşmək üçün özündə qüvvət duydur.

Qoca, qapının dalından asılış tüsəngi təntənə ilə götürdü. Tüsəngi Sentoya verəcəkdi, ancaq onu qoca özü doldurmalı idi; tüsənginin "dilini" özü yaxşı bilirdi. Qocanın titrək əllərinə qüvvət göldü: "İndi barut tökek! Bir ovuc..."

O gecə Sento arvadına dedi ki, öz suvarma növbəsini gözləyəcəkdir. Evdəkilər də ona inandılar, ertədən uzanıb yatırlar.

Sento daxmanın qapısını möhkəm bağlayıb əncir ağacının altına gələndə, ulduzların işğında gördü ki, mətin qoca əlini "dostunun" kapsuluna qoymuşdu.

Qoca lap uşaqlı kimi sadələvh idı... O, Sento ya son göstərişlərini verdi. Tapşırıdı ki, ocağın ağızını yaxşı nişan almmalı, sakit oturmmalı, onlar əyiləb ocağın içində pulu axtaranda atış açmalı...

Qocanın məsləhəti ilə Sento daxmanın qaranlıq kölgəsində uzandı. Tüsəngin lulosu düz ocağın ağızına tuşlanmışdı. Atış hədəfə dəyməli idi.

Qoca, hər cığırda bir düşmən gözləyən, obanı dolaşmağa adət etmiş adam kimi hay-küy salmadan sakitcə uzaqlaşdı.

Sento ya elə gəldi ki, bütün aləmdə tək qalmışdı, ətrafdə ondan və gəlməli olan "onlardan" başqa, bir canlı mövcüd deyildi. Kaş gəlməyədilər! Sento qorxudan asıldı. Qoca yanında olsayıdı, ona nə deyərdi?! Dıvarın o tərəfində yatan, ondan başqa köməkçiləri olmayan Pepetəni və tifilləri fikirləşəndə Sento özündə vəhşi heyvan gücү duyurdu. O, Migelette qülləsindeki saatın zənglərini saidı. On bir! Bəlkə, daha gəlmədilər? Elə bu dəm gecənin qaranlığında gözüne iki qara kölgə dəydi. Cığırla irəliliyən bu kölgələri Sento qosa yeriyyən iki ito oxşatdı. Sonra ayırdı elədi: adam idilər, əyilə-əyilə, az qala dizləri üstə yaxınlaşdırılar.

Sento çənəsi titrəyo-titrəyə mızıldadı:

– Man buradayam!

Gələnlər gözlənilməz hadisədən qorxurlarmış kimi hər yana boylandılar. Daxmanın qapısına yaxınlaşıb, qulaqlarını açar yerinə dayadılar, sonra Sentonun yanından iki dəfə keçdiilər, Sento onları taniya bilmədi. Əbəya bürünmüsdüllər, əbanın altından tüsəngləri görüñürdü.

Qafarronun qatilləri idilər, özü sağ qalmaq üçün Sento onları öldürməliydi.

Ocağı tərəf gedirdilər. Biri əyilib əllərini ocağın içində soxdu, tüsəngi də hazır vəziyyətdə qoydu. Gözəl hədəf idi! Bəs yanında dayanmış o birisi?

Zavallı Sento yenə canında üzüntüma hiss etdi. Alınını soyuq tərə basdı. Birini öldürsəydi, o birinin qabağında yalnız əllə dayanacaqdı. Əgər heç nə tapmadan getməli olsaydlar, daxmanı yandırmaqla qısaş alacaqdılardı.

Birdən ayaq üstə dayanan, yoldaşının fərsizliyindən təngə gəlib, ona kömək etmək üçün ayıldı. Hər ikisi qara yumağın dönüb, ocağın ağızını tuttular. Fürsət idi. Mərd ol, Sento! Tətiyi çok!

Gurultu bütün obanı bürüdü, çıçırtı, it hürüməsi aləmə lərzə saldı. Sento alovdan bir yelpinc gördü, üzünün qarsalandığını hiss etdi. Tüsəng əlində yox oldu. Qollarının salamat qaldığını yəqin etmək üçün onları silkələdi. Demək, "dost" parçalınib dağılmışdı.

O iki nəfər yox olmuşdu, Sento daha onları görmürdü. Özü də qaçmaq istəyəndə daxmanın qapısı açıldı və Pepeta, əlində qəndil, kandarda göründü. Pepeta tüsəng səsinə yuxudan oyanmış, evdə gecələməyən əri üçün qorxub, təşvişlə həyətə çıxmışdı.

Qəndilin qırmızı işığı ocağın ağızına yaxınlaşıdı. Orada iki adam yərə sorələnmişdi: çalın-çarpaz, bir-birinə qarışaraq, vahid bədən kimi.

Ataş boşşa getməmişdi. Köhnə sınaq-salxaq tüsəngin atəsi qoşa olmuşdu.

Sento ilə Pepeta meytılrin üzünü görmək üçün onların üstüne işıq salanda, heyrotdən çıçırbı geri çökildilər.

Bunlar obanın başçısı Batista və onun hakimi Siqro idi.

Oba başsız qaldı, ancaq narahatlılıq yox idi.

## DƏNİZDƏ

Sübə vaxtı komanın qapısı döyüldü:

– Antonio! Antonio!

Antoni cəld çarpayıdan qalxdı. Qapını döyen onun dostu, ov yoldaşı idi, dənizə ova getməyi xəbər vermək üçün golmişdi. Antonio həmin gecəni az yatmışdı. Saat 12-dək arvadı Rufina ilə danışmışdı. Yəziq arvad çarpayıda qəməgin-qəməgin, sixinti ilə öz borcları haqda danışaraq heyvəcanlanırdı. Bu çətinliklər onu bezikdirmişdi. Yay gəlir!.. Keçən il tuneslərin hamısı sonus yığın halında dənizin dərinliklərində gizlənmişdir. Ov uğurlu olmayan günü iki-üç yüz arroba ovlayırdılar. Onlar sadəcə balıqçılıq həyatından azad olmaq, özlərinin xüsusi balıqçı gəmiyəri olması üçün hər cür çətinliyə dözür və daha çox qonaqt etməyə can atırlılar.

Ancaq indi, elə bil ki, balıqlar göyə çökilib. Torlar ancaq yosunları çıxmışdır, yayda kiçik balıqları isə bazara aparmaq qiymətinə dəyməzdı. Tuneslər bu il ayrı yol götürmüşlər, heç kim bir dənə də olsun tunes tutmağa nail olmamışdı. Bu vəziyyət Rufinani qorxuya salmışdı. Evdə pul yox idi. Çörəkçiye və dükançıya borclu idilər. Digər torəfdən də cənab Tomas onlara arası kəsilmədən hədə-qorxu gəlirdi ki, əgər ona yelkənli gəminin qayrlılması üçün vəd edilmiş 200 durodan azacıq da olsa versələr, onları yelkənli gəmiyə sahib olmaq imkanından möhrum edəcəkdir.

Antonio həmişəki kimi geyindi. Doqquz yaşı kiçik oğlunu yatağında qaldırdı. Məqsədi onu özü ilə birlikdə balıq ovuna aparmaq idi, çünki uşaq böyükələr kimi işləyir, ovda atasından geri qalmırırdı.

– Görək, ola bilsin bu gün böxtiniz gotirdi, – deyə arvadı çarpayıdan piçıldı, – Metbəxden yol üçün yemək ehtiyatı yığıdığım toru unutmayıñ. Dünən artıq mono mağazadan nisə vermək istəmirdilər.

– Ay Allah, na zillətdir çəkirkir!

– Sus, ay arvad! Məhz dünən dənizdə sürətlə gedən bir tunes görüblər. Bir qoca balıqçının dediyinə görə, 30 arrobadan da artıqdır. Əgər rast olsa, onu tutacaqıq... ölüsü 60 duro qiyməti var.

Doqquz yaşı Antoniko artıq durmuşdu və getməyə hazır idi. Ciynində, içərisində yol üçün yemək yığılmış tor və bir əlində içərisi kiçik balıqlarla dolu olan həsir sobət var idi. Kiçik balıqlar tuneslərin sevimlisidir, bu, onları elə gətirmek üçün elə yem vasitəsidir.

Ata və oğul komadan çıxdılar, plyaja – baliqçılardan düzüldikləri dalğaçırına qədər gəldilər. Atasının dostu gəminin yelkənini hazırlayaraq onları gözlöyirdi. Kənddiri tulladılar. Latin yelkəni yavaşavaş qalxmaga başladı. Onu silkəleyərək maili tərafını külyəyin öks istiqamətinə çevirdilər. Yelkənli gəmi ovvəlcə mülayimliklə körfəzin sakit sothində süründü, sonra isə suları dalgalandıraraq yelləməyə başladı. Artıq açıq dənizə çıxdılar.

Bütün üfüq boyu dənizin qara sothində həddindən artıq yelkənli gəmi göründü. Onlar iti bir xoyal kimi dalgaların qoynunda uzaqlara sürüñürdülər. Dostu üfüqə baxdı:

- Antonio, külək sakitləşir.
- Artıq onu hiss edirəm.
- Nəhəng dənizdayık.
- Onu bilirom, amma dərinliklərində!..

Dəniz bütün yelkənli gəmiləri süpürorək sahildən uzaqlaşdırılmışdı. Hava işıqlanmışdı. Üfüqdən boyanan yarı kəsik qırmızı günəş dənizin sothino şədən üçbucaq çəkmişdi. Dənizin suyu sanki qaynayaq alovu öks etdirirdi. Antonio gəminin sükənini tutmuşdu. Dostu dor ağacına söykənorək durmuş, usaqçıqaz isə gəminin burnundan dənizi seyr edirdi. Beləliklə, saatlar keçdi. Elə bil ki, od yığırdı. Antonio gəmi anbarının ağızındaki çəlləyin deşiyindən su içmək üçün ora keçdi.

– İndi, – deyə Antonio gülüməsdi, – bir tiko çörək yeyək. Dost, toru götür.

Torda onların hərəsi üçün bir yeko tiko boyat çörək və bir də nəm baş soğan var idi. Külək get-gedə güclənirdi, gəmi dalgaların üzərində yırğalanırdı.

– Ata! – deyə uşaq gəminin burnundan çığındı. – Bir böyük! Bir tunes!

Çörək və soğanlar gəminin arxa tərəfində diyirləndilər. Onların ikisi də gəminin yan tərəfinə goldular.

Bəli, baliq idi, ancaq böyük, yekəqarın və qüvvətli. Suyun üzərində onun qara məxmərə oxşayan beli görünürdü. Balaqçılardan, beləliklə, yaziq-yaziq və kimsəsiz öz-özlərinə danışdılar. Antonio həycandan qızardı və toləsik tilova qoşulmuş onikibarmaq şəkilli tağımı suya tulladı. Su buruldu, gəmi titrodi. Elə bil ki, kiməsə gəmini itəlmək niyyətində idi. Gəmi isə qəzaya tab gotirirdi. Yelkən tərpəndi, sanki o da dənizçilərin ayağının altından çıxıb qaçmaq istəyirdi. Dor

ağacı cirıldadı. Lakin maniə birdən sovuşdu və gəmi təkan verib yoluna davam etdi. Qoşqu şeylərini tullayıb, ancaq tilovun qırılmış bir parçasını sudan üzə çıxardılar! Simağına baxmayaraq, tilov öz nəhəngliyin azacığ da olsa saxlamışdı. Dostu qəmginliklə başını tərpədi.

– Antonio, bu vəhişti bizdən qüvvətlidir. Sənə nə olub? Yaxşı ki, tilov simmaqla qurtardı. Bir az da dərinliyə baxaq.

- Saxla onu! – deyə balaqçı qışqırıldı.
- Şeytan! Bu balığın qiymatını bilirsən?
- Ax onu!.. Ax onu!..

Gəminin döndərilər, balıği görüb tutmaq üçün sinadıqları o yerə qayıtdılar. Yeni, böyük tilov axtarıb ona cürbəcür kiçik baliq düzdürlər. Sükana toxunmadan itiulu harpunu qamarladılar. Gəmi titromaya başladı, ancaq bu dəfə dehşətli bir formada titrədi. Tunəs gəmini təkanla tulladı və gəmi dalgaların üzərində dəlicəsinə sıçramağa başladı. Sankı su qaynayırdı. Tezliklə gəmi elə bil gözəgörünməz qüvvəti bir əllə tutulub sakitləşdirildi. Su zorla gəmi göyərtəsinin yarısınadək soxuldı. Bu sıçrayış gəmidəkiləri suya yixdi. Antonio və qopmuş sükan dalgalarda görünürdü. Amma birdən bir gurultu eşidildi. Bir göz qırpmında su rəngində olan tunəs gəminin yaxınlığında göründü. Qüvvətli, böyük quyruğu ilə birlikdə qalxb, qəzəblə tullandı. Qızılınlıqla öz nifrətinə düşmənə bildirdi. Antonio harpunla baliqə bir neçə zərbə endirdi... Su qanla rənglənmişdi, vəhişti baliq isə böyük bir qırmızı burulqanla yüklenmişdi. Antonio dərindən nəfəs

aldı.

Bunlar hamısı bir neçə dəqiqə davam etdi. Lakin bir azdan sonra baliq dənizin dərinliklərinə qərq olmuşdu. Antonio gəminin çirkli, nəm göyərtəsinə baxdı və dostunu dor ağacının aşağısında gördü. Rəngi ağarmış, ancaq dəyişilməyən sakitliklə onu yaxaladı.

– Fikirləşdin ki, onu biz batırmışıq, eləmi? Suya batanadək... Lənətə gəlmis vəhiş! Lakin yaxşıca zərbələr endirirdik, elə deyilmə!

– Tezliklə suyun üzünə qalxacaq!

– Bəs, uşaq han?

Atası bunu həyəcanla, qorxu ilə ondan soruşdu. Elə bil ki, bu sözün cavabından qorxurdu. Göyərtənin üzərində o yox idi. Antonio gəmidəki anbarın ağızına qaçıdı ki, onu orada axtarıb tapsın. Antonio dizlərinədək suya batdı. – Bəlkə, dənizə batmışdır? – deyə koranə çox ensiz və qaranlıq sahəni əlli ilə axtardı. İcməli su ilə

dolu çöllökündən və tilov atmaqdən ötrü hazırlanmış qoşqu şeylərindən başqa, heç bir şeyə rast gəlmədi. Huşunu itirmiş, dəli kimi göyərtəyə qayıdı.

— Uşaq, Uşaq!.. Mənim Antonikom!

Dostu heç bir şey demədi. Uzaqda, baliqçi gəmisinin qəzaya uğradığı həmin yerde, suyun üzərində qara bir şey üzürdü.

— Bəlkə, oradadır!..

Ata suya tullandı və güclə üzməyə başladı.

Üzdü, yenə də üzdü, ancaq qüvvəsi tükəndi. Qaralını görüb inandı ki, suyun üzərindəki qaraltı avar çəkdikləri kürəkdir. Təsədűfən dalğalar uzaqdan cəsədi sudan qaldırıb çıxarırdı. Hər tərəf su idi. Dənizin səthində ondan başqa, heç bir şey yox idi. Yelkənlə gəmi ona yaxınlaşdırıldı. Böyük bir qara qanlı ləkə suyun dorinliklərindən dənizin səthində çıxdı. Tunes artıq ölmüşdü. Onu no maraqlandırırdı? Yegana olunun həyatımı? Yoxsa, o, vohşي heyvan? İlahi? Çörök qazanmağın yegana üsulu bumu idi?

Bir saatdan artıq üzərə hər dəqiqə fikirləşirdi ki, görəsən oğlunun cəsədi görünəcəkdirmi? Dalgaların kölgəsini oğlunun cəsədi sanır və ona elə gəlirdi ki, o, dəniz sularının arasında üzür. Dost ölmüş vəhşi balığı sudan çıxarıb gəmiyə yükləməli idi.

— Nə edək, Antonio?

O, cavab vermedi. Kədərlənmək, keçmişə qayıtməq lazımdı! Hamısı həyatın işidir. Uşaq elə bir yerda ölmüşdür ki, orada bizim atalarımız, qohumlarımız ölmüşlər. Elə bir yerdə ki, orada biz də ölcəcəyik.

Saatlarla vaxt getdi. Uzaqdan qürub edən axşam günəşinin qızıl şəfəqləri arasında sahildəki ağappaq evlərin kiçik qapıları ancaq görünürdü. Torpağın görünüşü Antonioya qüssə, həm də qorxu gatırıldı.

— Bəs, mənim arvadım nə deyəcək? Mənim Rufinam nə deyəcək? — deyə yaziqasına ah-vay etdi.

Sahildən onən yelkənlə gəmini canlı və şən bir melodiya kimi salımlayırdı. Gəzinti yerində səslənən melodiya Kasino şəhərinin üzərinə yayılırdı. Təmiz və səliqəli yay paltarı geymiş, ipək çətirli, hasır sılayalı adamlar palmaların kölgələri ilə gedib-gəlirdilər. Balaqlılar körpüyə toplaşdırılar. Onların nəzərləri yedəkdə gətirilən yelkenli gəmiyə sataşdı. Ancaq təkcə Antonio dalğaqırınan konarasında dayanmış, yubkasını külək silkələyən, hündür, qıssalı, qarabuğdayı

bir arvada baxırdı. Dalğaqırana çatmışdır. Nə hay-küy, nə gurultudur! Hami gəmidəki qüvvəti vəhşiyyə baxmağa can atıldı. Rufina camaatı aralayıb, başaşağı dayanan ərinin yanına gələndə onun dostlarının ağılsız, başa düşülməz ifadə edilən təbrükələrini eşitdi. Oğlu gəzənə dəymədi, birdən forjadla soruşdu:

— Bəs uşaq? Uşaq haradadır? Oğlum hanı? Niye susursan?

Kimsəsiz insan başını daha da aşağı saldı.

## QATAR TÜFEYLİSİ

Perez kafedəki dostlarına üz tutub dedi:

— Boli, indicə qəzətdə bir adamın ölüm xəbərini oxudum. Onu birəcə dəfə görmən də, xeyli vaxt yadimdə çıxmayacaq. Onunla Valensiyanın Madridə gələn sürət qatarında tanış oldum. Vəqondakı yeganə sənəni Albasətə düşdü. Tək qaldığını görüb, boz rəngli yastıqlara acıqlıklärə baxdım. Hamisi mənim idi. Rahat uzana bilərdim. Keçən gecə az yatmışdım.

Qatar La Mançanın quru, qarsalanmış düzənliyi ilə şütyüyerdü. Dayanacaqların arasındaki uzun məsafəni qatar böyük sürətlə gedir, uzandığım taxt yırğalanır, cirıldayırdı. Məni yuxu apardı.

Soyuq hava dalğası məni işittidü. Elə bil üzümə soyuq su sapdılar. Gözümüz açıldı, kupeda heç kəs yox idi. Qalxb ədirskəndlərim və yaxınlıqdakı qapını açıq gördüm. Bir adam vəqon meydancasının kənarında oturub ayaqlarını aşağı salmışdı, qara üzünü mənə tərəf əvvərdiyindən parlaq gözlerini aydın gördüm. Bu gözənlənməz hadisə məni fikirləşməyə vadar etdi. Ölüm təhlükəsi məni qorxutdu. Qatar gedə-gedə kupeda peydə olan bu adam uşaqlıqda nağıllardan eşitdiyim kabusları xatırlatdı. Və həm də yadına qatarlardakı oğurluq, vəqonlardakı qələ haqqında oxuduğum bütün cinayətlər düşdü. Tək idim. Bu adam da lap yeqin ki, oğru idi.

Özümü müdafiə ettiyacından, daha doğrusu, qorxumdan elə bil qollarına şir gücü gəldi. Naməlum adamı itəleyib, reşlərin üstə yixməq istədim. Bunun üçün hər cür imkanım vardi, üstünlük mənim tərəfimdə idi.

O, boğuq səsə zaridi:

— Allah xatırınə, cavan oğlan, mənə toxunmayın! Mən düz adamam.

Sözlörində elə təşviş, məzumluq nidaları vardı ki, öz sərtliyim-dən utandım və əvvəlki fikrimdən daşındım. İndi onu əməlli-başlı görə bildim.

Bu, balaca, ariq bir kəndli, zavallının biri idi. Əynində yamaqlı kürk vardi, açıq ronglı şalvar geymişdi. Papağının qara rongi üzün-n rongindən seçilmirdi. Qəşəng iri gözlərində ürkə ifadə vardi. Mənə, ölümdən xilas olmuş adam kimi baxırdı, qaralmış əlləri də hey kəməri altında, ciblərində gəzirdi. Onun bu hərəkətini görəkən etdiyim alicanablıq peşman oldum. Əlimi kəmərimin altındakı tapançaya aparıb, onu sixdim. Əgər o qəfildən mənə sədəmə toxun-durmaq fikrinə düşsə...

Kəmərinin altından nə isə çıxardı. Çırkı karton parçasını özün-dən razı halda mənə uzatdı:

— Mənim də biletim var, senyorito...

Bileta baxıb, gülməyimi saxlaya bilmədim:

— Bu ki çox köhnədir! Vaxtından bir il keçib.

Yalanının üstü açıldıqda kəndorlandı, elə bil onu yenə reşlərin üstə atmaq fikrinə düşəcəyimdən qorxdı. Halına acıdım, bu fikirdən tamamilə uzaq olduğumu ona anlatmaq üçün özümü ürəyiyanan, şən göstərməyə çalışdım:

— Hm, tez kupeyə qalx. Otur, qapını da ört.

Qatılıyotla dedi:

— Yox, senyor. Mənim bir cənab kimi vaqonda getməyə ixtiyarım yoxdur. Elə buna da şükür, axtı, pulum yoxdur.

Mən ona yaxın oturmuşdum, dizlərim kürəyinə toxunurdum. Özünü yel kimi kupeyə saldı.

Qatar sürətlə gedir, telegraf direkləri gecənin zülmətində sarı çöpler kimi arxaya ötür, parovozdan qalxan qığlıcılarsı iri işlədəş-lərək bir anlıqa bərəq vurub sönürdü.

Yazılık kəndli narahat idi. Ona siqar verdim. Yavaş-yavaş dili açıldı.

Hər şənbə günü bu cür gedib-gəlirdi. Düşəcəyi Albasete daya-nağından keçən qatari gözlöyir, tik-tikə olmaq təhlükəsi altında vaqon pillələrindən birinə atılır, boş kupe axtarırdı. Qatar vağzallarda dayannamış düşür, yollarında yenə minirdi. Tez-tez yerini dəyişirdi ki, dəmiryol xidmətçilərinin nəzərini yayındırsın.

Soruşdum:

— Axı hara gedirsen? Nə üçün həyatını təhlükəyə atırsan?

Bazar gününü ailəsi ile birlikdə keçirmək üçün gedirdi. Yoxsul-ların taleyi budur. Özü Albasetedə işləyirdi, arvad kənddə qulluq edirdi. Ehtiyac onları ayrı salmışdı. Əvvellər bu yolu piyada gedib-gəlirdi. Səhər evə çatanda taqətsiz düşürdü, nə arvadı ilə danışmağa, nə de uşaqlarla oynamaga güc qalrırdı. Sonralar qatara minməyi qət etdi. Belə halda uşaqlarını doyunca görə bilirdi, bu da bütün heftəni işləmək üçün qollarına qüvvət verirdi. Üç uşağı vardi: balacası lap cırdan boyda idi, ancaq atasını görən kimi tanırıv, quçağına atılırdı.

Dedim:

— Bəs fikirləşmirsen ki, bu cür səyahət nəticəsində günlərin birində uşaqların yetim qalar?

Təbəssümündə arxayınlıq gördüm. Belə “işin” ola biləcəyini yaxşı başa düşürdü.

Onu qatar qorxutmurdu, onun içində gedənlər qorxudurdu. Bir dəfə bilməden xanımların getdiyi kuponen qapısını açmışdı, içəridən iki rahibə çıyrırmışdı: uğurlar! O da qorxub qatardan yera tullanmışdı.

İki dəfa az qalib çarxların altına düşün, bir dəfə də boş kupe axtaranda elə sərnişinə rast gəlib ki, səssiz-səmirsiz əlindəki ağaclar yazığın başına vurub, onu qatardan salır. O gecə ölümüñü gözünün qabağına alıbmış.

Onunla pis rəftar edirdilər, ancaq o, şikayətlənmirdi. Senyolların qorxmağa və özlərin müdafia etməyə haqları vardi. Ancaq neyiəsin, pulu yox, uşaqlarını görmek arzusu isə böyük!

Qatar dayanacağa yaxınlaşırı. O, təşvişlə yerindən qalxdı.

Dedim:

— Durma, düşəcəyin yerə hələ bir dayanacaq var. Biletinin pulunu verərəm.

O, kinayə qarşıçı səmimiyyətlə etiraz etdi:

— Yox, senyor. Bilet verənde dəmiryol xidmətçisi məni görər. İstəmirəm onlar məni tanışınlar. Yaxşı yol, senyorito! Qatarda rast gəldiyim adamların ən yaxşısı, ən xeyrxihi sizsiniz.

Tutacaqdan yapışb pillələri endi, yəqin ki, yolunu daha rahat davam etdirmək üçün başqa yer axtarmaq məqsədilə qaranlıqda gözdən itdi.

Dayanacaqlardan birinə çatırdıq. Uzanmaq istəyirdim ki, səki-dən zəhmli səs eşitdim. Dəmiryol xidmətçiləri və iki jandarm idi:

“Buraya!.. Yolu kəsin!.. İkiniz o yandan yolu tutun ki, qaca bilməsin... İndicə qatara mindi... İzleyin!..”

Az keçməmiş vəqonların damı zavallını izləyənlərin şiddetli ayaq tappılıtlarından titrədi.

Bu zavallı şübhəsiz, qəfildən başının üstü alınan, vəqonların damında gizlənən “dostum” idi. Pəncərənin qabağında dayanmışdım. Qonşu vəqonun damından bir adamın cəldliklə düşdüyüni gördüm. Qarşılıqlı tehlükə ona qeyri-adi çeviklik vermişdi. Ayağı səkiyə dəyon kimi götürüldü. Şalvarının balaqları qaranlıqda bir anlığa görünüb yox oldu.

Dəmiryol xidmətçisindən soruşdum:

– Nə olub?

Cavab verdi:

– Biletsiz getməyə adot eləmiş bir avara idi. Onu çıxdan tanıyırıq; qatar tüfeylisidir. Bir dəfə tutub qazamata salacağım.

Daha o yaxıq tüfeyliyə rast gəlmədim. İndi qəzetdən oxuyuram ki, Albasete yaxınlığındakı dəmiryolunda parça-parça olmuş bir meyit tapıblar. Yəqin ki, bu, həmin zavallı tüfeylidir!

## RAMON PERES DE AYYALA

(1880-1962)

### ƏVƏZEDİCİ MÜƏLLİM

Size danışacağım əhvalat don Klemente altı qızı və kürekəni ilə Feykastroya köçməmişdən bir az əvvəl baş vermişdir. O vaxtlar don Klemente əyalət şəhəri Pilaresdə yaşayırırdı və xoşbəxtlikdənmi, bədbaxtılıkdənmi, universitetdə əvezədici müəllim idi.

Yemək otağında altı qız oturmuşdu. Otağın müxəlləfatı yoxsuluğa dəlalet edirdi: şam ağacından qayırılmış stol, üstündə müşəmbə, on dənə də səndəli, vəssalam. Örtüsüz balaca elektrik lampası söñük işıq salırdı. Qızlar başlarını aşağı dikib səyle işleyirdilər: kimi tikiş tikir, kimi çəki çəkir, kimi corab gözoyır, kimi de krujeva toxuyurdu. Altı bacı idilər, hərəsinin də xeyirxâlıq ifadə edən adı vardi: Klemensiya, Karidad, Sokorro, Esperanza, Olvido və Piyedad (Şəfqət), İnsanpərvər, Mərhəmət, Ümid, Rəhmədil və Möminə) çox yoxsul,ancaq təmiz geyinmişdilər, saçlarını da hamar daramışdır.

Birdən böyük bacı, Klemensiya qalxdı:

– Eşidirsiniz?

Bacıların beşi də iyə, mil tutmuş əllərini yüngülə qaldırdı.

Klemensiya əlini qapıya sarı uzadı, sonra qəti səslə dedi:

– Ata.

Altısı da əlindəki işi tez stolun üstünə atdı və hay-küylə, gülə-gülə dəhliz boyu qapıya yürüdü. Bu dəm astanada don Klemente İribarne göründü; bir əlinde şlyapmasını tutmuşdu, o biri əli ilə alnının tərəni silirdi, hərçənd qış idi. Qızları onu dövrəyə aldılar, qucaqladılar, bir ağızdan cikkildədirilər.

– Hə, necə oldu, ata, necə oldu?

– Aman verin, dəcəllər, qoyun nəfəsimi dərim. Gedək yemək otağına, hamısını sizə danışacağam.

Don Klemente şiyasını dəhlizdəki mixdan asıb, altı qızın müşayiəti yemək otağına yönəldi. Don Klementenin üzünün hər cizgisini onun alicənəblığına və ağlığının azlığına dələlat edirdi. Sürtülümsü, parıldayan kostyumunu, döñə-döñə közənmiş köynəyi onun yoxşul və ləyqətli adam olduğunu sübut edirdi.

Qızlarının altısı da çox xoşagolim idi, ancaq onların gözəlliyi üzlərinin zərfiliyində, canlı, qəmzəli ifadəsində deyildi, səmimiyyətdə, itatda, təmkində idi. Bu qızlar gözəlliyi ilə deyil, məsumluğunu ilə bizi məftun edən, kənd kilsələrində gördüyüümüz müqəddəs Məryəmin heykəllərinə oxşayırdılar.

Don Klemente dilləndi:

– Mənim qızlarım, axır ki, mən universitetin müəllimiyəm.

Qızlar əl vurdular. Sonra barmaqlarını dodaqlarına aparıb, atalarına öpüş göndərməyə başladılar.

– Danış, danış!

– İclas uzun çəkdi. Cürbəcür çəkişmələr... Ancaq ədalət qalib geldi. Bu gündən yeni töbət elmləri fakültəsinin əvəzedici müəllimiyəm. Sabah kimya kafedrası üzrə məşğələ aparmalıyam.

Klemensiya soruşdu:

– Bəs Ayuso necə oldu?

– Ayuso imtina elədi. Deyir, çox məşğulam. Əslində isə kimyadan heç başı çıxmır. Ali kimya kursunu aparmağı Ayusoya tapşırmaq çox əcəib işdir! Axi o, dostbazlıqla müəllim olub, kimya elmində dərk elədiyi heç nə yoxdur!

Klemensiya:

– Orda maşa nə qədərdir?

– Hələ məlum deyil. Güman edirəm ki, min pesetadan az olmaz.

Qızlar heyratla çıçırlıdırlar:

– Min peseta!

Don Klemente:

– Bu, o qədər də çox deyil, – dedi. – Hər halda min pesetadir; institutda aldığım iki min peseta, bir də sizin, mənim öziz qızlarım, zəhmətinizlə qazandığınız pul buna əlavə olunanda, dolanacağımız bir az düzələr. Hə, danışq basdır, mən sabahki dərsə hazırlaşmalyam.

O, otaqdən çıxdı və çox keçmədən, əlinde kimya dərsliyi, qayıtdı. Süküt çökdü. Qızlar işləyirdilər. Ata oxuyurdı.

İspaniya universitetlərində və institutlarında adətdir: əvəzedici müəllimə sataşarlar. Onun vəzifəsi bir səbəb üzündən iş çıxmayan

əsas müəllimi əvəz etmekdir. Bir əvəzedici müəllim bir neçə müxtəlif fənnində dərs deməli olur, axırdı da məlum olur ki, o, fənnlərin heç birini eməlli-başlı bilmir. Əksər hallarda əsas müəllim əvəzedici müəllime kin-küdərət baslıyır. Bu əhval tələbələrə də sırayət edir. Əvəzedici müəllim ilədə on, ya da iyirmi gün məşğələ aparır. Çox vaxt onun heç nüfuzu olmur. İmtahanda, qiymət veriləndə onun qiyməti, fikri ilə hesablaşmırlar, tələbələr də bilirlər ki, belə müəllimin məşğələsində min oyun çıxara bilərlər və cəza da almazlar. Əsas müəllimin bu gün golməyəcəyini və əvəzedici müəllimin onlarla məşğül olacağını bildirən kimi tələbələr əllerini bir-birinə sürtlərlə. Əvəzedici müəllimlərin heç biri istehzadan, elə salınmaqdan qurtara bilmir; bəzən başlarına aylan oyun çox amansız olur. Ancaq onların heç birinin ispan tələbəliyinin zəngin tarixi boyu don Klemente İribarnenin məruz qaldığı amansız istehzanın qurbanı olmamışı. Hamidən tehqir görən don Klemente yalnız qızlarının məhəbbət və hörmətindən fərqliyənlərdi.

İnstitutdakı əhvalatlardan qızların heç xəbəri yox idi. Don Klemente onlara rəhm edib, özündən cürbəcür əfsanələr uydururdu, qızlar da əmin idilər ki, ataları müəllimlərin içində on hörmətlisi, on sevimlisidir. Onunla fəxr edirdilər. Bu ailə fəhlə məhəlləsində dars-qal, qaranlıq bir ev kiraya tutmuşdu. İnstitutdakı söz-söhbət evə gəlib çatmadıqından, don Klemente ilə qızlarına dərin hörmətlə yanışdırılar. “Bu, nə qayda-qanundur! – deyə qonşu cici-bacılardan öz müşahidə və disputlarında gileyiləndirdilər. – Adi adam deyil, professordur, amma ailəsi acıdan özür”. Doğrudur, onlar acıdan ölmürdülər, ancaq dilənçi kimi dolanırdılar, o da qızların əməyi sayesində.

Bacılar düşüñürdülər ki, professorun qızlarına, məsələn, kişilərin alt pallarını gözəmək kimi bir peşə yaraşmir, ona görə də hiylə işlədirdilər: gözənmiş palaları məhəllənin başqa qızları gəlib aparırlıdalar. Professor qızlarının geyimi elə köhnə idi ki, yazıqlar gündüz küçəyə çıxmaga utanırdılar, dilənçi vəziyyətlərini adamlara göstərmək istemirdilər, – mənliklərinə siqışdırımdıqlarını görə yox, atanların tutduğu mövqeyə hörmət nöqtəyi-nəzərindən. Gəşənişin həyat keçirdikləri, daim yarıqaranlıqla oturduqları üçün üzleri də qəlbəli kimi lokəsiz idi. Bazar günləri qızlar ibadətə seher tezən gedirdilər, adı günlərdə isə evdən ancaq qas qaralandı çıxırdılar, həm də kim-səsis küçələrdə gəzisirdilər. Başlarına gözlerinədək enən nazik örtük salıb, cüt-cüt gezirdilər, don Klemente də arkada gedən qoşa qızlarla

yanaşı yeriyirdi. Ayaqqabalarının altı sürtülməsin deyə, qızlar ayaqlarını yerə ehtiyatla qoyurdular, bundan da onların yerisi zərif olurdu, elə bil onlar süzürdülər. Bəzən bir tələbə şlyapasını əda ilə, şisirdilmiş nəzakətlə başından götürüb kinaye ilə onları salamlayırdı; həyəcanlanmış, xoşhallanmış qızlar ciddi görkəmlə başlarını əyib salama cavab verir və nəvazişlə atalarına baxırdılar.

Don Klementenin gözləri kimya dərsliyində, fikri isə çox uzaqlarda idi. Düşünürdü: “Əgər institut dəcəlləri mənimlə elə qaba rəftər eləyirlərsə, onda fakültənin cavanlarından nə gözləmək olar? Hərçənd məntiqi fikirləşəndə, güman eləmək olar ki, onlar nisbətən yaşıldırlar, özlərini daha ağıllı aparırlar, hörməticil olarlar. Həm də ki, mən onlardan imtahan götürməliyəm, onlar da hörməti demirem, heç olmasa, kəsilmək qorxusundan özlərini ləyqətli aparsınlar”. Axşam belə təşvişli fikir-xəyal içində keçdi, don Klemente heç məşğəloyə hazırlaşa baxırdı.

Gözlərini kitabdan ayırbən soruşdu:

– Nə vaxt şam eləyəcəyik?

Klemensiya cavab verdi:

– Nə vaxt istəsən. Sən oxuyub qurtardin?

– Eh, bir az oxudum... Amma, mənə, düz olar ki, sabah auditoriya girən kimi qısa nitqlə tələbələri salamlayıb, onları məşğələdən azad edim.

Qızlar vəcdə gəldilər:

– Sən nə rəhmdilsən!

Onlar nahardan qalan tör-töküntü ilə şam edib, işığa qənaət məqsədilə tez yatağa getdilər. Ancaq don Klemente sehərədək gözünü yummadı.

Səhər universitetə gedəndə ayaqları bir-birinə dolaşırırdı. Auditoriya girib, kafedraya qalxdı və ayaq üstə dayanıb, tələbələrin yerlərində oturmasını gözlədi. Skamyalar amfiteatr şəklində düzülmüşdül, çox keçmədən bütün yerlər doldu. Don Klemente, gözlərində qorxu ifadəsi, səs-küylü yığnağı baxırdı. Bir an ona elə gəldi ki, amfiteatr üstünə aşır. Tələbələrin hamısı yekə kişilərdi. Onların bəzisi keçmişdə institutda don Klementenin tələbəsi idil, indi isə bıgli, dəhşətli adamlardı. Birinin qara topa saqqalı vardı. Don Klemente özünü lap itirdi.

– Cənablar... – deyə mızıldadı, – bu kafedraya qalxmaq və sizin məşğələrinizə rehberlik etmək kimi yüksək şərəfə nail olub, mən hər şeydən evvel istərdim ki, siz... mənim şəxsimdə müəllim yox, dost, bundan daha artıq, ata görəsiniz.

Bu vaxt gəşəng, xoşagolim, varlı ailədən olan, bütün tələbə kələklərinin təşəbbüskarı Panço Benavidesaya durub dedi:

– Bu sözler üreyimizin ən incə tellərinə toxundu. Yaşasın bizim atamız! Ura!

Tələbələr ona qoşuldular:

– Ura!

– Atamız üçün əl çalaq! – deyə Benavides sözüñə yekun vurdur. Alqışlar aži beş dəqiqə uzandı.

Don Klemente bütün bu əhvalatın səmimiyyinə şübhə edirdi. Hər halda yeno da elini üreyinin üstünə qoyub, baş aydı. Tutulmuş dili açıldı, o, sözüñə davam elədi. Hər cümlesi alqışlarla müşayiət olundu. Nitq qurtaranda tələbələr yerində qopub, müəllimin stoluna tərəf cumdular.

Dəhşətli saqqal sahibi, gur səssi Asisklo Sarrasina dedi:

– İndi isə bu hadisəni qeyd etmək üçün siz bizi qonaq etmelisiniz.

– Necə? Nəyə qonaq eləyim? – adətən cibində qəpiyi olmayan don Klemente mızıldadı.

– Sadəcə qonaq eləyin, vəssalam! – Sarrasina çığırıb, yumruğunu stola çırpdı.

Qırımızyanaq, bəstəboy, gombul Alexandrin Serii mehribanlıqla dedi:

– Coşma, Sarrasina!

– Sıqareto qonaq eləyin. Sıqaretiniz ki var! – Sarrasina əl çəkmirdi.

Boyun qaçırmaga don Klemente cüret eləmədi. Bəli, sıqareti vardi. Hər beş gündən bir qızları ona bir qutu sıqaret alırdılar. Elə bu gün səhər bir qutu almışdır.

Tələbələrdən bəzisi onun ciblərini əlləşdirməyə başladı.

– Dayanın, mənə toxunmayın, indi sizi sıqareto qonaq elərəm. Mən çox şadam... Əlbettə, elə hadisədir ki.

O, qutunu tələbələrə verdi, onlar da hay-küylə, qəhqəhə ilə sıqatları qapışdırıldılar.

Qarışılıqlıdan istifadə edən Panço Benavides bir şüşə mürəkkəbi yavaşça don Klementenin şlyapasının təpəsinə töküdü, sonra qabdakı qumu onun üstüne boşaltdı və şlyapanı ağızı yuxarı qoydu.

— İcazə verin, keçməyə icazə verin! — dəstənin içindən özünü yol açan don Klemente yalvarırdı.

O, şlyapاسını götürdü, başına qoydu. Yaşıl qum dənələri gözlərinə töküldü. Don Klemente şlyapanı tez çıxardı; alnı mürekkebə bulanmışdı. Şaqqılıtlı gülən tələbələr sinifdən bayira qaçdırılar. Don Klemente evə qayıdı.

— Hə, necə oldu? — deyib, qızları səbirsizliklə onu dövrəyə aldılar.

— Qiymət. Demə mon gözəl natiq imişəm!

Universitetdəki ilk məşğolosunun necə müvəffeqiyətələr keçdiyini onlara danişdi. Qızları nəfəs çəkmədən onları dinlədilər.

Şamdan sonra Klemensiya atasından soruşdu:

— Nə üçün siqaret çəkmirsin?

— Elə-bələ, qızım, unutmuşam. Təzə vəzifə ilə əlaqədar o qədər işim var ki!

— Bəsdir, ata!

Bir az keçmiş qız yenə xəbər aldı:

— Axi de görək, niyə siqaret çəkmirsin?

— Ha, hə! Doğrudan da. Qutu görün haradadır?

Yəqin professorlar otağında yaddan çıxıb qalıb! Zərər yoxdur! Sabahkı mövzunu hazırlayırmı.

Bunu deyib, hidrogenin alınması üsulu haqqındaki paraqrafi öyrənməyə başladı.

Səhəri gün don Klemente dərsə vaxtından tez gəlib, təcrübə cihazlarını hazırladı. Məşgələ başlandı, don Klemente hidrogenin alınma üsulunu təcrübə ilə izah etdi. Kolbaların üzərinə oyılıb, lazımı işi cəldidliklə görürdü. Don Klementenin əynində kobud parçadan tikilmiş boz rəngli palto vardi; bu palto ona beş duroya başa gəlmədi. Dövrələmə yığışmış tələbələr müəllimin təcrübələrinə baxırdılar. Panço Benavides don Klementenin kürəyinə alılmış fitil qırığı qoydu. Palto yanmağa başladı.

Don Klemente təəccübəldəndi:

— Deyəsən yaniq iyi gəlir.

Tələbələr cavab verdilər ki, iyissə eləmirlər. Amma palto yanib deşildi, pencək odlandı, cilet, alt köynök yandı, od bədənində çatanda don Klemente çıçırib dik atıldı. Alexandrin Serin yaş əski ilə tüstüla-

nən paltonu söndürdü. Don Klemente təəssüfunu, əsəbiliyini birçə kəlmə de bürüzə vermedi, ancaq gözlərinə kədər çökdü. Titrek dodaqları arasından bu sözler çıxdı:

— Bu gün üçün bəsdir, gedə bilərsiniz.

— Bədbəxtlik üz verib, mənim qızlarım, böyük bədbəxtlik, — evde don Klemente qızlarını başına yihib, paltarlarının yanmış yerlərini onlara göstərdi və dedi ki, bu, laboratoriya təcrübəsi zamanı təsadüfən olub. — İndi neylöyək? — O, dərdli-dərdli soruşdu. — İndi küçəyə necə çıxacam? Axı bu mənim yeganə kostyumumdur. Yenə pul məsəlesi! Tezəsini almaq üçün hardan pul tapaq? Belə də bədbəxtlik olar! İlahi, ne böyük bədbəxtlikdir!

— Qəm yəmo, ata! — gözəmə işində möcüzələr göstəron Klementiya onu sakitleşdirdi və yanmış yerləri diqqətlə gözdən keçirdi.

— Mən bundan da çətin işlərin öhdəsindən gelmişəm. Düzəldərik, heç kəs də görüb hiss eleməz.

Klemensiya doğru deyirdi. Səhəri gün don Klemente sinfə girəndə geyimi təptəzə idи, bu da tələbələri horarətə getirdi. Müəllimin möhkəmliyi onları daha çox qızışdırıcı və tələbələr bundan da ciddi tədbirlər görməyi qərara aldılar.

Tələbələrin rəftar gün-gündən pisləşir, onlar azınlıqlarıdır. Kələklərinin hüdudu görünmürdü, müəllim isə heyratımız mülayimliklə, itaətlə bütün oyululara dözürdü.

Lakin bu başpozuqluq, nohayet, bütün hüdudları keçdi və don Klemente başa düşdü ki, nə olursa-olsun özünü müdafiə etməlidir, əks təqdirdə, vəzifəsindən ol çəkməli olacaq. Yol tapılmışdı. Bir dəfə o, sinfə məşğələdən qabaq geldi, laboratoriya şkafından balaca nasosu götürüb, mürekkeble doldurdu, stolun üstüne qoydu. Günəşli bir yaz səhəri idi. Tələbələr yerlərində təzəcə oturmışdalar ki, Panço Benavides don Klementeyə üz tutdu:

— Senyor professor, siz yəqin başa düşürsünüz ki, belə gözəl havada bizi qaranlıq, natəmiz sinifdə saxlamaq böyük ədalətsizliyidir. Ona görə biz qərara alımsıq ki, bu gün dərsimiz olmasın, bunun əvəzində biz bir saat gınaşda qızınaq. Ancaq yaxşı torbiyə görmüş adamlar kimi, gəldik ki, sizi bu barədə xəbərdar edək. Demək... salamat qalın!

Suvarma bağışğını əlinde hazır tutmuş don Klemente bahalı, qəşəng kostyumlara baxdı, korlamaga heyfi gəldi.

— Yox, senyor Benavides, — deyə mülayimliklə etiraz etdi, — mən sizin sözlerinizlə razılaşa bilmərəm. Müellim mənəm, buranın ixtiyarı da məndədir. Dərsə başlayaqq!

Bu vaxt Sarrasina ayağa qalxdı, yumruqlarını düyndləyib, yoldaşlarına dedi:

— Bu nadir, yoxsa daha istədiyimizi eləməyə ixtiyarımız yoxdur? Gedək!

Don Klemente çığrıdı:

— Mən getməyi qadağan edirəm!

Özünü tamam itirib, bağırıraq qorxunc Sarrasinaya tuşladı və onu başdan-ayağa mürəkkəbə buladı.

Sarrasina bir an duruxdu, ancaq tez özüňə geldi və qəzəblə halda kafedraya tərəf cumdu. Mürəkkəbə favvarası bu dəfə üzüna çı�ındı, Sarrasina yerində donub qaldı. Yoldaşları onun tərəfini saxladılar. Don Klementenin başına cürbəcür şeylər yağırdırdı. Hümümlər bir-birini əvəz etdi. Ancaq mürəkkəbə axımı düşmən ordusunun hommələrinin dəf edirdi. Döyüş dəhşətli gurultu və hay-kük içində gedirdi. Birdən qapı açıldı, rektor sinfə girdi. Vuruş o dəqiqə dayandırıldı.

— Bu nə əhvalatdır? — deyib rektor don Klementeyə soyuq və acıqlı nozər saldı.

Don Klemente başını aşağı dikdi və rəngi qaçmış halda, titrəyətitrəyə, özüňə bərəət qazandırmaq üçün nə isə mizildədi.

Rektor qəzəble:

— Bu kafedrani hörmətdən salığınızı başa düşürsünüz mü? — deyə soruşdu, üzü nifrotdən, iyircən hissən ayıldı. — Mən müşavirə çağırımlı olacağam, orada sizin məsələnizi həll edərik.

Rektor qapıya tərəf getmək istəyəndə gombul Alexandrin Serin sinifin ortasına atıldı. Xoş səmimiyyət və mərdanlılıklı bildirdi:

— Senyor rektor, günahkar bizik! Dünən də, sərağagün də, həmişə də biz günahkar olmuşuq. Görüm kimin hünəri var inkar eləsin! Biz günahkarıq, ya yox? — deyə auditoriyaya müraciətlə qışkırdı.

Bir neçə səs cavab verdi:

— Günahkarıq!

Peşman olmuş rektor çıxbıq getdi.

Don Klemente evə qayıdanda qızlar təşvişlə soruştular:

— Sənə nə olub? Elə bil ağlamışan!

— Ağlamışam. İndi də ağlayıram, — deyə o cavab verib, gözlərini sildi.

Don Klemente danışmağa başladı. Başqa müəllimlərin gözü onu götürmür, rektoru onun əleyhine qaldırırlar, rektor da onun dərsinə gəldi və səbəb olmadan ona acıqlanmağa başladı; ancaq tələbələr bir nəfər kimi ona arxa durdular, rektor da susmalı və üzr istəməli oldu.

— Bu hal adamı riqqətə getirir, — deyə sözünə yekun vurdu.

Qızları da ürəkdən:

— Hə, hə, elədir! — dedilər.

Don Klementeni mühakimə edəcək müşavire olmadı. O böyük çarşımdan sonra tələbələr sülh təklif elədilər və belə xoşagelməz hadisələr bir daha təkrar olunmasın deyə, don Klemente ilə belə razılaşıldılar: kim istəməsə, məşğələyə gelməyə bilər. O vaxtdan onun dərsinə beş-altı nəfər ancaq gəlirdi. Ancaq hərdən tələbələrin başqa əyləncəsi olmayında, sürü ilə sınıf dolmuş, əvvəlki əhvalat təkrar olunurdu. Bütün işlərin mayası, rəhbəri yənə Panço Benavides idi.

Dərs ili sona çatdı. Kimya fənnindən imtahan günü Panço Benavides həmişəkindən tez durdu, bir qutu Havana sıqarı alıb, don Klementenin evinə yollandı. Əvvəlcədən na deyəcəyini ezbərləmişdi: “Əziz don Klemente! Mənim kimyadan qandığım heç nə yoxdur, ancaq imtahan verməliyəm. Bir qutu Havana sıqarı. Bu da tapança. Məndən imtahan götürsəniz, sıqarları sizə bağışlayıram, kəssəniz, size gülləleyəcəyəm. Seçin!”

Panço qapını döyüd. Qapını don Klemente açdı; bütün dəcəl işlərinə baxmayaraq, don Klemente Pançonun xatirini çox istəyirdi. Ancaq indi oğlanı gördən bərk qorxdu: qızlarının yanında onun bir kələk quracağından ehtiyat elədi.

— Nə buyurursunuz, senyor Benavides? Bir dəqiqə gözləyin, çıxmı, yolda söhbət eləyək. Elə indicə gəzməyə çıxacaqdım.

— Elə şey yoxdur. Mən sizinlə evdə danışmalıyım.

— Axı mən gəzməyə hazırlırdım...

— Yoxsa, siz məni öz evinizdən qovursunuz?

Don Klemente nə deyəcəyini, nə edəcəyini bilmirdi. Qızlar da qapını aralayıb, yemək otağından onlara baxırdılar. Klemensiya atasına yaxınlaşdı:

— Nə üçün bu senyor içəri keçmir, ata?

– Hə, hə, doğrudan da. Çox şadam... – yaxşı həyəcandan dili dolaşa-dolaşa mızıldadı. – Bu, mənim tələbəmdir. Bu da qızlarım-dan biri.

Benavideslə Klemensiya salamlasdılar, sonra oğlan astanadan içəri addımladı. Balaca dəhliz qarənlıq idi. Benavides əl havasına paltarasani axtarmağa başladı.

Don Klemente soruşdu:

– Neyi axtarırsınız?

– Paltarasan!

Klemensiya güldü:

– Bizim paltarasanımız yoxdur. Belə yaşayıraq... heç kəs de olmasa, atamızın, ən yaxşı ən sevimli müəllimin tələbəsi olan siz, başa düşərsiniz ki, bizim hökumətimiz necə ədalətsizdir. Bu cür adamı gözümçüxdıya salırlar, maaş əvəzina qəpik-quruş verirlər.

Onlar yemək otağına gəldilər. Klemensiya qulaq asdıqca Benavides hiss edirdi ki, kürəyi gizildəyir, bu üzütmə harasa yuxarı qalxır, boynunun ardını, göz qapaqlarını dondurur.

– Maaşınız nə qədərdir ki, don Klemente? Bu sualıma görə bağışlayın...

– Kimya kafedrasına daxil olmamış iki min peseta alırdım. İndi üç min alıram. Vergiləri çıxandan sonra iki min beş yüzə qədər qalır...

– Bu senyoralalar sizin qızlarınızdır?

– Bəli, senyor Benavides, altısı da. Mələkdirlər, – don Klemente bu sözləri piçılı ilə dedi.

Ləyəqət mücəssoması olan qızlar utanıb, başlarını zanbaq kimi aşağı dikdilər.

Onlar sıq geyimli qəşəng oğlana, tələbəyə, deməli, atalarının tabeliyində olan cavava heyranlıqla baxırdılar. Benavides də qızlara oğrun-oğrun baxırdı. Klemensiyanın üzü onun nəzərini xüsusiylə çəlb etdi.

– Don Klemente, mən sizinlə təklikdə, sizin kabinetinizdə danışmaq istərdim, – Benavides yalvardı.

– Mənim kabinetim elə buradır, əziz Benavides.

– Ancaq, sohv eləmirəmə, mən eştidim ki, bura yemək otağıdır...

– Həm də kabinetdir.

– Bəs kitablarınız hardadır?

– Kitablar? Sandıqda, mənim yataq otağında.

– Neylək, onda demək istediyimi burada deyerəm, mən sizin üçün kiçicik hədiyyə getirmişəm, bir qutu siqar. Yox, yox, imtina etməyin. Bu, təmənnasız hədiyyədir. Məndən imtahan götürməyi sizdən xahiş etmirəm. Mən imtahana hazır deyiləm və kəsiləm, siz kədərlənməyəsiniz deyə, onu payızca keçirmək istəyirəm. Elə bunu demək üçün sizə geldim. Bundan başqa, bütün ili sizin mənə münasibətiniz o qədər yaxşı olub ki, öz təşəkkürümüz kiçicik bir hədiyyə ilə olsa, size bildirməyi özümo borc bilirəm.

Klemensiyanın və o biri beş bacının gözlori yaşırdı. Don Klemente başını aşağı saldı. Benavides hiss etdi ki, qəhorlənir, ürəyi vicdan əzabından və xoş hissədən titrəyir.

İki il sonra Panço Benavides və Klemensiya İribarne evləndilər.

Don Klemente də kollegiyada psixologiyadan, hüquqdan, cəbr-dən, fransız dilindən, rəsmən dərs deyirdi. Amma bu fənnlərin heç birini mükemmel bilmirdi.

Panço ilə Klemensiyanın üç uşağı olmuşdu, ən gözəl romanlarda təsvir edilən sevgililər kimi xoşbext yaşayırırdılar.

## FEDERİKO QARSİYA LORKA

(1898-1936)

### FƏRYAD

#### PROLOQ

İspaniyada,  
Qranada şohərindən  
Xeyli aralı,  
Geniş yoluñ kənarında  
Sükuta dalmış,  
Ağır, qanlı faciədən  
Xatırə qalmış  
Bir ağac var – sərv ağacı,  
Durur yaralı.  
Öz dördino  
Gecə-gündüz çox ağlayıb.  
İndi onun yaraları  
Köz bağlayıb.

Sərv ağacı inildəyir  
Yuxuda hərdən,  
Öz-özüñə piçıldayır  
Xeyirdən, şərdən:  
“Federiko, Federiko,  
Köhnədir yaram.  
Sən bilişən necə yanır,  
Göynədir yaram.  
Federiko, Federiko,  
Eşidirmisən?  
Bu gecə də sən yuxuma  
Gəlib girmisən”.

### BÜRKÜ

Yatır Qranada,  
yatır narahat.  
Yuxusu qorxulu,  
səksəkəlidir.  
Oyatsalar onu,  
qalxsa bu saat,  
Deyərsən xəstədir,  
dəlidir.  
Yatıb Qranada,  
nigarən yatıb;

Boğub qəzəbini  
həyəcanında,  
Faşizmin qorxusu  
gəzir canında.  
Yatıb Qranada,  
Qranada yatıb.  
Göylər bulud-bulud,  
göyələr qapqara;  
Ay da buludlardan  
gəlib zinhara,  
Bu gecə onu da  
çəkirlər dara.  
Yatıb Qranada,  
Qranada yatıb.  
Küçələr oyaqdır,  
soldat çəkməli,  
İtlı qulaqları  
yenə şəklənib.  
Eşidir küçələr,  
susur küçələr,  
Dayanıb, evləri  
pusur küçələr.  
Hərdən divarlara  
kölgələr düşür,  
İtlər zingildəyir,  
itlər hüruşür.  
Hardasa yaxında  
qopur çıçırtı.  
Tüfəngli adamlar  
yürüşür.  
Yatıb Qranada,  
Qranada yatıb.  
Bürkdən boğulur  
qazamat.  
Sixılır darısqal  
qəfəslər.  
Yatışır ümidi  
camaat,  
Kəsilir ümidsiz nəfəslər.

Bir məhbəsin qarşısında  
Açarlar cingildədi,  
Dəmir qapı inildədi,  
Açıldı, qorxa-qorxa.  
– Federiko

Qarsia

Lorka!

– Burdayam!

– Yığış, gedirson!

Tez ol!

– Bir dayan!

Sevindi Federiko,

Yaşardı gözləri.

Birdən dəyişdi hali,

Tutuldu dizləri.

– Hara belə,

geca vaxtı?

Keşikçi danışmadı,

Lorkaya baxdı,

Yana çökdü fənəri,

Mırıldadı sonra:

– Ora gedirson, ora!

Soruşmadı “oranı”

Federiko.

Geydi dustaq çəkməsini

Tələsərək,

Sol qolunun üstə saldı

Pencəyini.

Dedi: – Gedək!

Açarlar cingildədi,

Dəmir qapı inildədi,

Örtülü qorxa-qorxa.

Düşdü silah qabağına

Federiko Qarsia Lorka.

Gurultu qopardı

demir pillələr...

Atlırdı elə bil boğuş güllələr.

Gözleyirdi tində,

Qazamatın həyətində

Qara maşın.

## BİRİNCİ NƏGMƏ

Çal, gitara, asta çal,  
İstəyimdir kaldığın.  
Astə çal, gitara, çal,  
Üreyimdir aldığın,  
Ağla, gitara!

Çal, gitara, çal yavaş.  
Həsrətimi çalışsan,  
Gözlerimden axır yaş,  
Sən dərdime qalırsan,  
Ağla, gitara!

Çal gitara, çal həzin,  
Ayılacaq yatanlar.  
Sən sata bilmesin,  
Vətənini satanlar,  
Ağla, gitara!

## QARANLIQ

Fənərin işığı  
ilişdi, qaldı  
qara maşında.  
Dehşətli fikirlər  
Federikonun  
gözdi başında.  
Didib-parçaladı  
caynaqlarıyla  
onun beynini –  
Aç quzğun kimi.  
Maşından kim isə  
çağırdı birdən  
Federikonu.  
Tanış səs bir anda  
qorxunc fikirdən  
ayırdı onu:  
– Gel, oğul!

Tələsdirdi polis:

– Yubanma, tez ol!

Uzağadır yol!

Federiko cəld

maşına qalxdı,

Qarşısındaki

qocaya baxdı.

Tanıldı, sevindi.

Qucaqlaşdırılar

Ata-oğultak.

Bu vaxt çırpıdalar,

Qıfıllandılar

Qapını bərk-bərk,

Mindi tüsənglilər,

Tərpəndi maşın,

Keçdi oğrun-oğrun

Dar küçələrdən.

Xəbəri olmadı

Qohum-qardaşın

Qara maşındakı

Qara xəbərdən.

Federiko xatırladı

zeytun bağını,

Üç il əvvəl qoca ilə

dost olmayı.

Ona şeir oxumağı

yadına düşdü.

Bağban qızı Lolani da

onda görmüşdü.

“Tez ol, Lola! Harda qaldın,

süfrə aç bize!

Şair Lorka qonaq gəlib

evciyimizə”.

Lola qaçı,

Əl-qol açdı,

Süfrə saldı tez.

Gülümşədi,

Mənə dedi:

– Xoş gəlmisiniz!

İri gözlər,

Zeytun gözlər

Birdən alışdı.

Gözlərimə,

Ürəyime

Nəsə danışdı.

Yeyib-içdik, getdik bağa,

Gözəlliya baxmağa.

Qoca Pedro ağacları

Göstərdi bir-bir:

– Bunlar, – dedi, – ən sevimli

Körpələrimdir.

Lola güldü:

– Bəs mən, ata?

Mən noyinəm bəs?

– Sən balamsan, təkcə balam.

Keçi kimi ters.

Gülüşdük bu zarafata.

Fürsət düşdü; açdım sözü,

Danışmadı Pedro-ata.

Lola duydu atasının

kədərini,

Mənə dikkı nəzərini:

– Teatrı mən sevsəm də çox,

Getmərəm, yox!..

Atam tekdir!

– Federiko! Sən,

Danış, nədən...

Boğazında qaldı

Qocanın sözü.

Qırıldı Lorkanın

Xatırələr düzümü,

Səpələndi zülmətə.

Qoca qəhərlənmişdi...

Tükənmışdı  
Dəhşətlərə dözümü:  
Salmışdır İspaniyarı  
Min fəlakətə.  
– Eh, Pedro-ata,  
Yəqin, soruşursan  
Nə günahım var?  
Azmı əziyyət çəkir  
Günahsız günahlılar?!  
Həqiqətdir, həqiqətdir  
    günahım,  
Həqiqətdir, həqiqətdir  
    pənahım.  
Mənə onlar  
    “Susacaqsan!” – dedilər,  
“Dizin-dizin sürünəcək,  
    öd içib, qan qusacaqsan”, – dedilər.  
Yumruğunu  
    düyünləyib İspaniya.  
Gərək onu  
    bütün cahan tanıya.  
Bəlkə, məni  
    susdurdular bu gün, sabah.  
Amma bilin,  
Məndə yoxdur  
    heç bir günah.  
Mən sevirəm bu torpağı,  
    insanları,  
Dərin insan kədərini  
    duyanları.  
Bu sevgidir manı burda  
    dustaq edən,  
Gövdəsində qırılmış bir  
    budaq edən.  
Eh, nə deyim, Pedro-ata,  
    çoxdur dərdim,  
Alişsaydım, zülmətləri  
    yox edərdim.

Lorka susdu,  
Çökdü süket.  
Qara maşın dustaqları  
    atdı-tutdu.  
Qaranlıqlar hamisini  
    birdən uddu.  
Qaldı Qranada,  
Qaldı arxada,  
Zülmət içində.

“Yazıq Lola, əziz balam,  
Xəberin yox Lorkadan,  
Hardadı atan?  
Xəbersizsen.  
Soruşsana, qara maşın  
Bizi hara sürüyür,  
Belə qaçıır, yüyür?  
Madrid bizdən ayrı düşüb,  
Yolumuzu keşiblər,  
Düşmənlər tələsiblər.  
Əlim çatmir,  
Ünüm yetmir.  
Neca görüm səni bəs?!”  
Qocanı xəyalдан  
Ayırıdu bu səs:  
– Danış, ata, qız necədir –  
    bizim Lola?  
Görmediyim bir il olar.  
Yəqin, tamam dəyişib o,  
Unudulub Federiko.  
Amma mənim yadımdadır  
    hər nəğməsi,  
Qulağımdan getmır səsi.  
– Lola indi Madriddədir.  
Vətən üçün vuruşur,  
Göndərdiyi hər məktubda  
Səni bərk-bərk soruşur.  
Yazır: hamı nigarandır

Lorkanın taleyindən,  
Tapsırı ki, xəbər bılıb,  
Cavab yazım ora mən.  
De, nə yazım?

Lorka güldü.  
Dəhsətli bir  
Qəhəqəhəyə döndü gülüş,  
Qaranlıqda yavaş-yavaş  
Parçalanıb söndü gülüş.  
Lorka hıçqırırdı:  
– Cavab yaz ki,  
Yol gedirik,  
Səfərimiz uzaqdır.  
Yaz ki, ona nəğmələrim  
Yadigar qalacaqdır.  
Lola məni oxuduqca  
Gitaramdan soruşsun.  
Yaz, mən ölsəm,  
Silahımı o götürsün,  
vuruşsun.  
Qara maşın ləngor vurub  
dayandı,  
Qoca sanki yuxudaymış...  
oyandı:  
– Çatdıq, Federiko!  
Eşitmədi o.  
Federiko dinləyirdi  
Lolanın nəğməsini,  
Məhəbbətin səsini.

### İKİNCİ NƏĞMƏ

Ürək də üşüyərmi?  
Üşüyər yaralansa,  
Məhəbbət paralansa.  
Ürəyimdə üzütmə,  
Sən dordimi eşitmə,  
Bəs kim eşitsin?

Ürək də oxuyarmı?  
Oxuyar eşqə düşsə,  
Həsretlilər görüşsə.  
Ürəyimdə nəğmə var,  
Sən nəğməni eşitmə,  
Bəs kim eşitsin?

Ürək də çıçıramı?  
Çıçırar o qalsa tək,  
Tapmasa imdad, kömək.  
Ürəyim haray çəkir,  
Sən də onu eşitmə,  
Bəs kim eşitsin?

### DAN YERİ SÖKÜLƏNDƏ

– Dayan, saxla maşını,  
Bir az da kənara çək!  
Burda gözləyək!  
Qara maşın dayandı.  
Çoxaldı niqaranlıq.  
Səssizliyə söykedи  
Qulağını qaranlıq.  
Circirama başladı  
Nəğməsini tezədən.  
Bayquş uladı üç yol.  
Kənardı tərpəşdi kol.  
Göyün üzü bozardı,  
Ağardı yavaş-yavaş.  
Göründü çöl, sağda bir  
Tənha ağaç, iri daş.  
Çox çəkmədi polislər  
Maşından töküldü,  
Açıdlar barmaqlığı.  
Əvvəlcə Pedro düşdü,  
Dalınca Federiko –  
Taqəti yox, üzülmüş.

Yerdən çıçırdı zabit:

- Ləngitmə bizi, tez düş!
  - Darıxmayıñ, ağalar!
- Vaxtınıza hələ var.  
Gözləyin bir az.  
- Dayan, qoca, tələsmə,  
Vidalaşın, gözlərik.  
Bilirik yaxınsınız,  
Bir dəqiqə dözərik.

Qoca bağban şaire,

Şair ona sarıldı.

Ağlayan gitaranın

Nəgmələri qırıldı.

Yalvardı Federiko:

- Öldürməyin qocanı,  
Günahsızdır o!

O, ac qalıb –

Boş səhrada bağ salıb.

O, dərd çəkib –

ağac əkib.

Sevgisi, məhəbbəti,

Həmdərdi, həmsöhbəti

Onun ağaclar olub.

- Yalvarma, Federiko.

Yalvarma cəlladlara!

Onlar hara,

sən hara?!

- Bəs partizan Lolanı

Kim əkib, kim böyüdüb?

- Onu mən böyütmüşəm,

Anasının pak südü,

Atasının öyündü.

Zor ilə qopardılar.

Əvvəl qoca bağbanı

Sürüyüb apardılar.

Söykodılər ağaca.

Güllələr şaqqlıdadı,

Yıxıldı qoca.

- A-a-a-a-ay!

Lorkanın çıçırtısı

Yayıldı uzaqlara,

Qılınc çəkdi dağlara.

- A-a-ay!

Quşlar çıçırtıdı.

Səherin alını qırışdı.

Dolduruldu yenidən

Karabin-tüfənglər:

Şaq-şaq-şaraq.

Hardasa – çox uzaqda

Çalındı zənglər.

Zabit komanda verdi,

Güllələrə qarışdı

Xırıltılı səsi,

Federiko səndələdi,

Tutuldu nəfəsi.

Diz çökdü yavaş-yavaş.

Qalxmaq istədi,

Bacarmadı.

Nəsə demek istədi,

Dili varmadı.

Yundu gözlərini,

Yuxuya getdi.

Sinəsində açılmışdı

İri lalələr,

Düzülmüşdü yan-yanı

Qırmızı piyalələr.

Günəşdən içmek üçün,

Günəşə köçmə üçün.

Səherin bu çağında,

Səherin qucağında

Yatırıldı Lorka.

Qolları açıq.

Üzündə dəhşət izləri

Üreyində oxunmalı nəgmələri,

Deyilməli sözleri.

Qara maşın  
Yola düşüb getdi,  
Kiçildı, nöqtələndi,  
Gözdən itdi.

Havaya qalxdı  
Bir cüt torağay –  
Lorkanın,  
Pedronun ürəyi.  
Oxudu,  
Çırpındı,  
Çığrdı  
O cüt torağay:  
– A-a-a-ay!

### ÜÇÜNCÜ NƏĞMƏ

Nə ağlarsan,  
Yas saxlarsan,  
Sərv ağacı?  
Dərdin çoxmu,  
Əlac yoxmu?  
Var əlaci.

Durma gendə,  
Qoşul sən də  
Küləklərə.  
Nağmənlə gül,  
Axıb tökül  
Ürəklərə.

Qoşa gələr  
Sevinc-kədər,  
Şirin-acı.  
Dərda batma,  
Oyan, yatma  
Sərv ağacı!

Qoy köklərin  
Getsin derin,  
Möhkəm dayan.  
Sərv ağacı,  
Sərv ağacı  
Yatma, oyan!

### EPİLOQ

Qarşında Lorkanın  
kitabı –  
Həsrəti, kədəri, harayı.  
Şeir olub qəblələrə calanıb  
Ömrünün hər günü, hər ayı.

Qarşında Lorkanın  
gözləri –  
Danışan, düşünən baxışlar.  
Baharlı, günəşli sözləri  
İnsana min aləm bağışlar.  
Qarşında Lorkanın  
ürəyi –  
Alışib sənməyən bir ocaq.  
Nifrəti, sevgisi, istəyi  
Yanacaq, yanacaq, yanacaq!

*May-iyul, 1970*

## QURUMUŞ NARİNGİ AĞACININ MAHNISI

Odunçu, kəs kökündən,  
Qoy kölgəm görünməsin.  
Çılpağam, kədərliyəm;  
Çılpaqlığım sıxmasın  
Ürəyini heç kəsin.

Aynalar arasında  
Çırpinıram haçandır.  
Gündüz mən ikişədim,  
Geca təkrarım oldu;  
Ulduzlar çıxanda da  
Ağır halıma yandı.

Kaş görməyim özümü,  
Nə gözəldir röyalar.  
Kötüyündə böcəklər,  
Üstümdə yarpaqlar var.

Odunçu, kəs kökündən,  
Qoy kölgəm görünməsin.  
Çılpağam, kədərliyəm;  
Çılpaqlığım sıxmasın  
Ürəyini heç kəsin.

## BU, HƏQİQƏTDİR

Səni mənim sevməyim  
Hünərdir, necə bilsən.  
İndi bütün əzablar,  
Hava, qəlb, sombrero –  
Hamısı mənim olmuş,  
Sən də mənsiz deyilsən.

Kim sənə lent alacaq,  
Bir də mənim qüssəmi?  
Kəmərim, ağ kəmərim

Qayıdaqاقmı geri  
Zərif, ağ yaylıq kimi?

Səni mənim sevməyim  
Hünərdir, necə bilsən.  
Sən mənim üreyimsən,  
Məndən ayrı deyilsən.

## VİDA

Mən ölündə örtməyin  
Qapısını eyvanın.  
Görüm son nəfəsdə də  
Büsətini dünyanın.

Uşaqlar naringini  
Yedikcə şirin-şirin –  
Görüm necə işləyir  
Əli biçinçilərin.

Mən ölsəm də həyat var,  
Açıq qalsın qapılar.

## SERENADA

Aylı bir gecədir... çay vadisində  
Yığır rütubəti canına gecə.  
Aylı sinəsində gənc Lolitanın  
Sevgidən çiçəklər solur gizlice.

Sevgidən çiçəklər solur gizlice.

Gecə lal dərədə oxuyur üryan.  
Oxuyur körpüdə... noğma yüksəlir.  
Lolita, üstünə ağ çiçəkləri,  
Mavi dalğaları örtməyə gelir.

Sevgidən çiçəklər solur gizlice,

Gecə gümüşdür... ayın ziyaşı –  
Çılpaq damlar üstə öks edir yenə.  
Gümüşü şolalə damlalarını  
Səpir Lolitanın qədəmlərinə.  
  
Sevgidən çiçəklər solur gizlice.

### DƏNİZ SUYU BALLADASI

Göllənən sahil boyu  
Gülür elə hey dəniz.  
Dişlər bəyaz köpüklü,  
Dodaqlar gömgöy, təmiz.

– Niyə qəmli baxırsan  
Tuncdöşlü qız, de, görüm?  
– Su alveri edirəm,  
Dəniz suyu, sinyorum.

– Qaynar qara qanlı gənc,  
Nədir daim gurlayan?  
– Dəniz suyu, sinyorum,  
Odur coşub çağlayan.

– Ana, nədən göz yaşın  
Belə duzlu çay olub?  
– Dəniz suyu, sinyorum,  
Mənə əzəl pay olub.

– Ey ürek, bu acılıq  
Hardan sənə bacıdır?  
– Dəniz suyu, sinyorum,  
Dəniz yamanacidır...

Göllənən sahil boyu  
Gülür elə hey dəniz.  
Dişlər bəyaz köpüklü,  
Dodaqlar gömgöy, təmiz.

### ÇÖL

Göylər kül rəngindədir.  
Ağaclar ağ, ağappaq.  
Qapqara kömür olub  
Biçənəklər yanaraq.

Qırubun yarasını  
Örtmüsdür qurumuş qan.  
Dağların rəngsizliyi  
Özik görünür yaman.

Yol kenarı yarganda  
Bomboz tozlar gizlənir.  
Xırda çaylar lillənib,  
Kəsilmişdir səs-səmir.

Göylər yatıb, yavaşdan  
Cingildəyir qumrovları.  
Suçkənələr dayanıb,  
Hər tərəfdə sükut var.  
Göylər gül rəngindədir,  
Ağaclar ağ, ağappaq.

### TƏNHALIQ

Tənha torpaq –  
Sahilsiz gecələrin  
Kar  
Torpağı.  
(Dağ ətəyində külək  
Zeytun budaqlarını titrədir).  
Min illik çrağın,  
Min illik kədərin  
Torpağı.  
Dərin göllər  
Torpağı.

Oxlar  
və kor ölümlər  
torpağı.  
(Boş yolların,  
qələmə meşəsinin küləyi).

### ÜÇ ÇAY HAQQINDA BALLADA

Sən axırsan Qavadalkvivir  
Portağallıq, zeytunluqdan.  
Qranada, iki çayın  
Axır qardan buğdalığı.  
Ah, məhəbbət  
Getdi, bir də qayıtmadı.  
Qavadalkvivir saqqalında  
Narlar çıçıkleyir sənin.  
Qaranada, iki çayın,  
Biri – kədər, biri – qandır.  
Ah, məhəbbət  
Tərk eləyib bizi getdi.  
Ey ağ yelkən, sənin üçün  
Sevilyada geniş yol var.  
Qranada, dalğan üçün  
Nəğmə – kürök, nəğmə – qanad.  
Ah, məhəbbət!  
Getdi, bir də qayıtmadı.  
Portağallar meşəsində  
Qüllə – sənsən Qavadilkvivir!  
Darro, Şenil  
Göl yanında cüt qüllətək  
Mürgüləyir.  
Ah, məhəbbət  
Tərk eləyib bizi getdi.

\*\*\*  
Mavi axşam bala-bala  
Nağma deyir portağala.

Kiçik bacım mızıldayırlar:  
“Yer portağala oxşayır”.

Ay ağlayır lap az qala:  
“Bənzəyədim portağala!”.

“Yox, bu mümkün deyil, bala!  
Tezə, gürləng olsan da sən  
Limonra da oxşamazsan.  
Çox təessüf!”

\*\*\*

Mən öləndə açıq qoyun  
Eyvanımın qapısını.  
Bir oğlan portağal dərir,  
Eyvandan görürəm onu.

Bir biçinci taxıl biçir,  
Eyvandan görürəm onu.  
Mən öləndə açıq qoyun  
Eyvanımın qapısını.

Göydə bir ölü ay var,  
Onu dirildə bahar.  
Qələmin cənub yeli  
Qucaqlayaydı.

Ürəklər bollu-bollu  
Məhsul, ah, gətirəydi.  
Damlar məxmər kölgəni  
Torpaqlara sərəydi.

Göydə bir ölü ay var,  
Onu dirildə bahar.

## MƏN AYLA FAL AÇA BİLSƏYDİM ƏĞƏR

Adın düşmür dilimdən,  
susqun qaranlıqlarda səni səsləyirəm mən,  
ulduzlar Ay çeşmədən yiğisib nur əməndə,  
cığırların üstündə tutqun, yaşıl yarpaqlar  
asılıb asudə mürgüləyəndə.  
Belə vaxtlarda havalanır dəli könlüm,  
səsdən, sözdən və ağrından yoğrulan,  
əsgər günlərə nəğmələr deyən  
boşluğa bənzərəm, gülüm.

Adını çəkirəm bu gecə yenə,  
susqun qaranlıqla mən döñə-döñə.  
Sənin adın heç zaman  
belə uzaq görünməyibdi mənə.  
Sənin adın bu gecə ulduzlardan uzaqdı  
və yorğun yaqmurlardan kədərlidi, islaqdı.

Məgər mənim ürəyimmi günahkar,  
heç bilmirəm, hələdəmi seviriəm səni,  
bir zamanlar sevdiyim kimi yenə.  
Bəyaz duman ömrümdən çəkilib qeyb olanda  
bilməm, bir zamanlar olduğu kimi  
sevgi isidərmi yena qəlbimi,  
sakit və işiqli sevda çeşməni.  
Mən Ayla fala baxa bilsəydim əğər,  
onda ürəyimi sixməzdı kədər.  
Göydə Ayın laçayıni qoparardım birbəbir,  
çobanyastığı çiçəyi kimi.

## KARUSEL

Bayram günü firlanır  
sevinc təkərlərində,  
firlanır karuseldə,  
İspan şəhərlərində.

Gömgöy pasxa bayramı.  
Bəyaz milad axşamı.

Adı günler dərisini  
dəyişir ilan kimi –  
fələk durub tütek çalır.  
Amma bayramlar bunu bacarmır,  
bayramlar yenə də dəyişməz qalır.

Axı bayramlar çox qədimdilər,  
etiraf edək –  
bayramlar sevir  
zərxara, ipək.

Gömgöy pasxa bayramı.  
Bəyaz milad axşamı.

Gəlin ciyin-ciyinə duraq,  
ulduzlar arasında  
Karusel quraq,  
uzaq-uzaq ölkələrdə  
bitən zambaqdı deyək.

Bizim xallı atlarımız  
bəbirə bənzərindi.  
Sarı qabıqlı Ay da  
portağaltək şirindi.

Qıbtə edirsənmi, Marko<sup>1</sup>,  
bəxtəvər uşaqlara,  
atlarını çapırıldilar  
naməlum torpaqlara.

Gömgöy pasxa bayramı.  
Bəyaz milad axşamı.

<sup>1</sup> Marko Polo (1254-1324) – italyan soyyahı və yazarı

## SEVİLYA NƏĞMƏSİ

Şən işiq şüaları  
oynışır portağal bağında.  
Qızıl bal arıları  
uçur gül budağında.

Hardadı o,  
şirin xəzinə?

O gizlənib  
çiçəklərin maviliyində.  
İndi  
arılar üçün çiçəklərin piyaləsi dərindi.

(Dəfnə ağacından bir kətil –  
Ərəb üçündü, bunu bil.  
Bir kətil də şamdan  
onun xanımı üçün.)

Portağal budaqları  
kəsibdi yolu,  
səhər şəfəqləri ilə dolu.

## PRELÜDİYA

Qovaqlar da gedəcək,  
buranı tərk edəcək.

Qovaqların izləri  
qalacaq gümüş göldə.

Qovaqlar çıxıb gedər,  
külək bizi qalar çöldə.

Gecə külək susacaq,  
qara torpaqda əksi qalacaq.

Amma külək əks-səda qoyub gedər dünyada,  
çay aşağı üzüb gedən bir əks-səda.

Dünyanı basacaq atəşböcəklər –  
və keçmiş boğulacaq orda, küləklər.

Və bambalaca, ufacıq ürək,  
açılar ovcumda qanlı çıçəktək.

## FALSETA<sup>1</sup>

Ay petenera, ay qaraçı qız!  
Ay-ay, petenera!  
Göz yaşlarıyla  
sona çatdı məhəbbət,  
sən basdırılan yer də  
unudulubdu, əlbət.  
Səninlə vidalaşmaq üçün  
dəfmənə gəlmədi o gün  
üzlərindən günahsızlıq  
oxunan qızlar.  
Sən yada düşəndə  
ürəyim sizlər.  
Bəxtsiz-talesiz adamlar  
səni dəfn etdilər bir səhər,  
onların ağılı ittiham etməz,  
amma ürəkləri sevər.

Darisqal küçələrdə, qaraçı qız,  
cənazənin dalınca getdilər, ağladılar,  
qola qara bağladılar.  
Ay-ay mənim peteneram,  
ay qaraçı neğməsi!

<sup>1</sup> Nəğmə kuptetləri arasında gitaraçının ifası

## VERLEN

Mən oxuyacağım  
nəğmə  
uyuyur hələ dodaqlarımızda,  
mən oxuyacağım  
nəğmə.

Atəşböcəyi yandı.  
Doqquzdon gülü gecə.  
Ay işığı dimdikləyir  
şəh damlaşın gör necə.

Yatdım, yuxuda eşitdim  
oxuyacağım  
nəğməni.

O nəğmədə dodaqların titrəyişi  
və axar sular.

O nəğmədə qaranlıqda qeyb olan  
saatların izləri və arzular.

Sonsuz günün üstündə  
Diri ulduz işığı var.

## ODUNÇULARIN NƏĞMƏSİ<sup>1</sup>

### I

Ay doğub bədirlənib  
vadi üstündə.  
Gol manı ovut –  
jasmin şəhiyə,  
qaynar qanları soyut.

Tənha Ay və rüzgar.  
Gelinin gümüş üzündə  
səmavi nur var.

Ay, qorubu məhəbbəti,  
Budaqların kölgəsində gizlə bu səadəti.

Ay zalim Ay, təselli ver sən,  
Əsirgəmə son kölgəni sevgidən.

### II

Ölüm, burdasan yenə,  
həmişə hazırlısan, nə deyim sənə –  
qumları sulama qan çeşməsindən!

Ölüm,  
qara xəbərlər gələr, yaşıl yarpaqlar solar,  
quru yarpaqlardan qara xəberdən  
gelinə çələng hörmə, nə olar.

Sən haqsızsan, zalim ölüm, bilirom,  
amma dəymə, yaşıl söyüd budağına.

Namərd ölüm, insaf elə, qiymə  
sönməz sevgiyə –  
qoy yaşıl qalsın söyüd budağı.

## KUBA ZƏNCİLƏRİNİN NƏĞMƏSİ

Əgər Aylı gecə olsa,  
Santyaqo-de-Kubaya gedəcəyəm mən,  
Santyaqoya gedəcəm.  
Yəhərləyib qara atları  
gedəcəm Santyaqoya.  
Yel kimi qanadları,  
gedəcəm Santyaqoya.

<sup>1</sup> "Qanlı toy" fakosundan

Palmalar durna kimi yerindəcə donanda,  
gedəcəm Santyaqoya.  
Suya batmış ağaç meduzaya dönəndə,  
gedəcəm Santyaqoya.  
Kürön Fonsekoya mən də  
gedəcəm Santyaqoya.  
Romeonun, Cülyettanın yanına,  
gedəcəm Santyaqoya.  
Ey Kuba! Kuba ana!  
Gedəcəm Santyaqoya.  
Quru noxud ritmləri əsir havada,  
gedəcəm Santyaqoya.  
Ey qırvraq alov, ey yaşıl ada,  
gedəcəm Santyaqoya.  
Deyirdim axı size,  
gedəcəm Santyaqoya.  
Baş vuracam dənizə,  
gedəcəm Santyaqoya.  
Sahil küleyi, rom meyxoşluğu,  
gedəcəm Santyaqoya.  
Dalğalar, yaşıl təpələr,  
gedəcəm Santyaqoya.  
Sahil qumları, sakit ləpələr,  
gedəcəm Santyaqoya.  
Bəyaz bürkü. Mum kimi banan,  
gedəcəm Santyaqoya.  
Başında meyxoş duman,  
gedəcəm Santyaqoya.  
Şəkər qamışları yaşıł,  
gedəcəm Santyaqoya.  
Ulduzlar işıl-işıl,  
gedəcəm Santyaqoya.  
Sizə deyirdim axı,  
gedəcəm Santyaqoya.  
Ey Kuba! Ah-naladən əlvan  
bir göy qurşağı,  
gedəcəm Santyaqoya.

## YEDDİ ÜRƏK HAQQINDA NƏÇMƏ

Yeddi ürək  
gəzdirirəm dünyada mən tənha-tək.  
Uzaq, şəhirli dağlara üz tutub getdim, ana,  
üzü küləyə sarı,  
yeddi ürək yana-yana.  
Yeddi gözəlin sevgisi  
və yeddi güzgü  
məni qorudu, ana.  
Yüngül qanad açaraq,  
qanad açıb uçaraq,  
yeddi rəngli səsim nəğmə oxudu.  
Amarat çay gəmisi  
uçub getdi yelkənsiz.  
Arzularım dənizlərdə  
dəfn olundu kəfənsiz.  
Hamı üçün yaşadım yer üzündə,  
Hamı üçün yaşayıram bu gün də.  
Qəlbim hamiya açıq,  
sirlərimə yad kimi,  
bir quruşa dəyərləndirmir qəlbimi.  
Sildirirəm zirvədə, ana,  
(Ürək öks-səda ilə rastlaşıdı,  
rastlaşıdı, qardaşlaşıdı,  
yolunu itirdi,  
azdi.)  
Görüşdüm rüzgarla mən.  
Yeddi ürək  
Gəzdirirəm bu dünyada tənha-tək.  
Amma öz ürəyimə rast gəlməmişəm hələ.

## SERENADA

*Lope de Vega ya ithaf olunur*

Gecə şəhdə yuyunur çay sahilində  
duman gəlib çayın üstüne sındı,  
gözəl Lolitanın ağ sinəsində  
qızılgüller ölü sevgidən indi.

Qızılgüller saralıb, solur sevgidən.

Mart körpüləri üstündə gecə  
çılınçlıpaq durub nəğmə oxuyur.  
Qızılgül ləçəyində çimir Lolita,  
çılpaq gecə sübhədək gül qoxuyur.

Qızılgüller saralıb, solur sevgidən.

Anis alması tək ağarır gecə,  
Gecənin qoynunda bir bülbül səsi,  
Ağ almadı onun billur bədəni –  
Sırlı güzgülerin gümüş çeşməsi.

Qızılgüller saralıb solur sevgidən.

## GECƏ

*(Titrek səs və fortepiano üçün süita)*

### PASSAJLAR

Hər tərəfdə  
tənhalıq,  
hər tərəfdə qəfəs.

Yetim ciriltisi  
cırçıramanın.  
Yetim səs.

Qaranlıqda axar su.

Qaranlıqda  
qaval yuxusu.

Həzin bir duygù.  
Yuxu...

## PRELÜDİYA

Kəl  
Tənbəl-tənbəl  
Döyür gözünü.  
Budaqda bürkü...

Bu gecə prelüyü  
Uzandıqca heç uzanır ki...

## ƏTRAFDA HƏR ŞEY

İsti əlləri ilə  
göylərin yanağını oxşayır əsən  
külək –

bir daha üz-üzə,  
bir daha üz-üzə.

Ulduzların göy gözləri  
dikilib bize –  
göz-gözə,  
göz-gözə.

## ULDUZ

Bu ulduz unudub özünü,  
Bu ulduz heç zaman qırpmır gözünü –  
qaşsız, kirpiksiz ulduz.  
– Hardadı o?  
– Bu ulduz  
nohurun yuxulu suyunda  
parlayır yalqız.

## TALA

Santyaqo şəhərinə gedən yol.  
(Sevgilimlə şəhərə gedirdim mən.  
Bədirlənmiş Ay bizim  
yolumuza nur saçırı o gecə,  
gecə limon qoxuyurdu.  
Çıçəklənmiş limon budağında  
bir nəğməkar quşçıqaz,  
quşçıqaz bacı  
bilsən necə nəğmələr oxuyurdu).

## TƏNHA

Bu ulduz bir romantik xəyalıdı  
(Maqnoliya çiçəkləri  
və qızılığullar üçün).  
Özü-özünə nur saçdı yalnız,  
axırda da döli oldu bu ulduz.  
Ta-ra-ri,  
ta-ra-ra.  
(Elə oxuyursuz ki,  
bataqlıqda, zülmət komada  
qurbağalar tək quruldayırsız sanki).

## ANA

Böyük ayı bürcü  
uzanıb qarnı yuxarı  
ulduzlara süd verir öz döşündən.  
Deyinir, gileylenir,  
piçildayır;  
mənim ulduz balalarım,  
gözlərinizi açın,  
süd əmin  
və nur saçın.

## XATİRƏ

Ay bizə qonaq gəlmədi;  
göydə çənber fırladır o, ay canım.  
Həmişə şən, gülərzüzlü,  
aybənizli Ay xanım.

## GETMƏK ZAMANINDA

Son mənzilə üzür  
sönən ulduzlar...  
Bu nə dərddi,  
bu nə bəla –  
onlar hara gedir ola?  
...Üzüb gedirlər onlar  
gec-tez bir gün  
lacivərdlikdə boğulmaq üçün.

## YUXARIDAN

Ulduzların sayışan kölgələri  
gecə səslərinə qarışır.  
Ağacların xəyalı arfa simləri kimi  
bir-birinə darişır.

## BÖYÜK KƏDƏR

Zülmətin və dənizlərdə üfüqün  
əksi görünmür yalnız.  
Bunu bilir göy üzündə parıldayan  
hər ulduz.

Sənin baxışının budağı kövrək,  
incə işıq şüasıtək.  
Bu, torpağın gecəsidi.

## NƏRGİZ

Nərgiz,  
sənin ətrin  
və çinqılı çayın dibini,  
həyocanlandırır qəlbimi.  
Sənlə olmaq,  
eşqinə saralıb solmaq  
istəyirom.  
Sevgi çiçəyi.  
Nərgiz.

Sənin baxışların bəyaz –  
gözlərində dalğaların,  
balıqların əksi var.  
Sənin baxışların sevda baxışı.  
Mənim gözlərimdə nərgiz,  
kəpənəklərlə, quşlarla  
yapon naxışı.

Sən ufacıq, mən nəhəng.  
Sevgi çiçəyi,  
Nərgiz.

Hiyləgər qurbağalar  
hamar suyun aynasını  
sındırı həmən.

Yarıxəyal bir aləmdə  
suya baxırıq mən və sən.

Yenə mənim ağrı-acım,  
elə həmin dərddi, bacım.  
Nərgiz.

## VİDA ÇAĞI

Yol kənarında  
vidalaşıram.

Doğma səs gelir uzaqdan,  
tələsirəm ağlaşma golən tərəfə,  
gəlib görürəm, məni ağlayırlar  
bayaqdan.

Yol kənarında  
vidalaşıram.

Buralardan görünməyən  
bambaşqa yolla bir gün  
qaçacağam mən  
ağ səsindən.  
Qara anlaysın xatırsını  
oyatmaq üçün.

Dan yerində sayıshan  
ulduz kimi titrəyərəm, sönərəm.  
Sessiz melodiyatək  
Bu vadiyə dönərəm.

Ölsəm əgər,  
bağlamayın pəncərəni bu səhər.

Uşaqlar ceviz yiğir.  
(Görürəm pəncərədən).

Biçinçilər taxił biçir.  
(Eşidirəm pəncərədən).

Ölsəm əgər,  
bağlamayın pəncərəni bu səhər.

## SEZAR MUNYOS ARKONADA

(1898-1964)

### QARANQUŞ ƏHVALATI

Afrika tərafından odlu səhra küləkləri əsirdi. Quşlar xoş iqlimli ölkələrə səfora hazırlaşırıdı.

Bir qaranquş dəstəsi dincəlmək üçün mavi Aralıq dənizinin sahilindəki teleqraf xəttinin üstünə qondu. Teleqraf xətləri ilə son xəbərlər gedib gəldi:

– İspaniya... İspaniya... Müharibə... Ölüm... Fəlakət... Basqın... Azadlıq....

Qaranquşlar da İspaniyaya uçurdular. Bir qaranquş zərif qanadları ilə teleqraf xəttinə toxunub yaralanmışdı, güclə uçurdu. Bir yapalaq ona təraf uçub soruşdu:

– Hara gedirson, a qanadı qırıq qaranquş?

– İspaniyaya gedirəm.

– İspaniyaya? Ah, ehtiyatlı ol! Oranın torpağı üstündə insanlar bir-birini didir.

– Mən onlardan yüksəkdə yaşayıram. Onların qəzəbi mənim yuvama çatmaz, – deyə qaranquş cavab verdi. O, Aralıq dənizinin üstü ilə uçur, çox çotinliklə irəliləyirdi.

Qaranquş Malaqaya gəldi. Dincəlmək üçün yelkənlə bir gəminin üstünə endi. Gəmi yumşaq suyun üzəri ilə onu irəli apardı. Qar kimi ağappaq bir qağayı qaranquşa yaxınlaşdı:

– Hara gedirson, a qanadı sıniq qaranquş?

– Madridə gedirəm.

– Madridə?! Nə ağılsızsan! Madrid mühəsirədədir, şəhərə bomba yağır. Qal burada. Bax, gör, bu şəhər na gözəldir!

Malaqa, şər və işqli şəhər! O, sanki Aralıq dənizində çimir, göy dənizin sahilində bəyaz bulud parçası tək görünür. Yaz günasının işığı burada şəfqətli, zərif və çox mehribandır.

– Sənin yuvan olduğu kimi, mənim də yuvam var, – deyərək qaranquş havaya qalxdı. – Salamat qal, dostum qağayı!

Qaranuş Qranadaya gəldi. Qranada! Ah, Qranada! Gözəl Qranada! Ərəb möhəllələrindən ibarət olan şəhər, gözəllər dulu bağlar, qəşəng atırlı güllər, gecə-gündüz ağacların yarpaqları arasında Siyerra Novadanın sərin küləkləri ilə bülbüllərin xoş nəğməsi səslənən füsunkar diyar!..

Qaranuş Alhambradakı ərəb qüllələrindən birinə qondu. Çok keçmədi ki, bir bülbul də uşub qaranüş duran qülləyə gəldi və ondan soruşdu:

– Hara gedirson, ay yorğun qaranuş?

– Madrīda.

– Madrīde? Son dəlisən-nəsən? Müharibə Madridi yaralayıb. Burada qal, bu bağlar dünyada ən sakit yerdir.

Mən də sonin kimi istayırom öz yuvamda yaşayam, – qaranüş bülbüllə vidalaşb göyə qalxdı.

Qaranüş Kordova yəldizlərindən üzünə qondu. Kordova günəş parıltılı, atırlı kölgəliklər şəhəri. Ağ küçələri, çıçəklərlə bəzənmış ensiz pəncərələri və quyularında sərin suyu olan şəhər!

Bir ağı göyərçin qaranuşa yaxınlaşış xəbər aldı:

– Hara gedirson, a tayqanad qaranuş?

– Madrīda.

– Madrīda? Ah, no ağılsızsan? Madrid başdan-ayağa töhlükədir. Getmə, burada, bu dinc küçələrin kölgəliyində yaşa!

– Sən öz yuvanda yaşamağı sevirsən, göyərçin, məni də öz isti yuvam çökir, – deyib qaranüş havaya qalxdı. O, Xayenə gəldi.

Xayen zəncirvari dağ silsiləsinin qoynunda yerləşmişdir. Ətrafdağı saysız-hesabsız zeytin meşəliklərindən zeytin və yabani gülərin ötri golridi. Qaranüş uca bir qüllənin üzünə endi. Bir azdan balaca quşçıqaz onun yanına gəldi.

– Hara gedirson, a haçaquyrıq qaranuş!

– Madrīdo uçuram.

– Madrīdo? Hansı hünərlə, hansı ağılla?! Madriddə ölüm həyata qalıb golmişdir. Qal, qal burada. Bu dağların qoynunda məskən salıb yaşırsan.

– Hami kimi mənə də öz yuvam əzizdir, – qaranüş havaya qalxdı.

O, Taxo çayının kənarında yerləşən qədim tarixi şəhər Toledaya gəldi. Dan yeri yenico söküldü. Geniş vadidə axan çaydan xoş tərəvəz iyi golridi. Bir torağay körpünün yanındakı karvansaranın üstündə duran qaranuşa tərəf gəlib soruşdu:

– Hara gedirson, ay təkqanad qaranuş?

– Madrīda.

– Madrīde? Yuxu görürsən nedir? Madriddən qara xəbərlər gəlir.

Qal burada, bizim şəhərdə çoxlu körpüler, qüllələr var, özünə yuva tikirəsən.

– Sənin yuvan olduğu tek, mənim də yuvam var, – qaranüş son gücünü toplayıb səmaya milləndi.

...Nəhayət, o, uzun sayahətdən sonra Madrīda çatdı. Vuruşma bir qədər ara vermişdi. O, sanki dəhşətli səhnəni qaranuşa göstərmək üçün müdhiş səsini qəsdən udmuşdu. İnsan casədlərindən axan isti qan ətrafda buxarlanırdı, sinesini boşaldan top lülələrindən çıxan barıt qoxusu təzə qan iyinə qarışmışdı. Qaranüş bunları görmürmüş kimi, şən və sakit halda balalarına qovuşmaq həsrəti ilə top lülələrinin üstü ilə uçurdu. O, vuruşmanın lap yaxınlığında, həyatla ölüm arasında var gücünü toplayıb qanad çalır, uçurdu. Bilirdi ki, onun yuvası şəhərin mərkəzində, hündür binada, Madridin ürəyindədir. Aşağıda həyat və insan kütləsi dalğalanırdı. Səma aydın və təmiz olduğu üçün o, Madridi bütünlükə görürdü.

Ah, Madrid, İspanyanın qəlbİ! Madrid, füsunkar, gözəl, cəsur və qəhrəman şəhər!

Şəhərin ən hündür binasındaki yuvada analarını gözləyən balaların sevinc və həyacanlarını təsvir etmək çox çətindir. Onlar ana hərərətinə, ana nəfəsinə möhtacdır. Ana gelmişdi. O, balalarını nəfəsi ilə isitdi. Körpələr yemək istədilər. Ana onlara yemək gətirdi. Susadılar, ana balaları üçün dimdiyindən su getirdi.

Qaranüş balalarına qovuşmuşdu, onları böyüdüyüne fərəhlinir, şadlığı yero-göyə sığdırırdı.

Ancaq insanlar hələ də Madriddə qan tökürdülər. Madrid yaralı ürəkdi. Xarabalıqlar, toz-torpaq, dağıntı, ölüm. Yerlə yekسان olmuş həyətlər, böyür üstə yixilmiş evlər... Bir gün saysız-hesabsız bombardmançı təyyarələr şəhərə ölüm yağdırıldı. İspanyanın, bütün dünəyin və həyatın celladları Madridin mərkəzindəki uca binaya od tökdülər. Qaranuşun yuvası da o binada idi...

Hemin gün qüllələrin və silsilə dağların görünüşünə gələn külək qəmgın əsirdi, çox qəmgın! Qaranüş balaları ilə birlikdə torpağı qarışmışdı...

## KAMILO XOSE SELA

(1916-2002)

### BLANŞAR KÜÇESİNDƏ SİRLİ QƏTL

#### I

Bir ayağı küknar ağacından qayırılmış Joaken Bonom içəri girdi, qapını örtdü.

– Bir şey tapa bildin?

– Yox.

Onun arvadı, bədxasiyyət, əsəbi, bir gözü da şüşədən olan Mençü Agirresbalanı od götürdü.

Qışda Tuluza darıldırıcı, ürəksixan olur. Qaz fanarları axşam saat besdən yandırılır; şarmankalar atılmış usaq kimi ağlıyır; qəhvəxanaların pencərələrini naxışlı pördələr bəzəyir; qarımış qızlar da cehiz almaq üçün dəridən çıxırlar. Təkrar edirəm, Tuluza darıldırıcı, ürəksixan yerdir, ürəksixan yerlərdə də, özünüz bilirsiniz ki, fikirlər də kədərlə, məhzun, ağır olur, elə bil səni basıb əzəcək.

Joaken Bonom çox peşə dəyişmişdi; qazmaçı, qrimleyən, aptek firmasının agenti, piyada orduñun serjanti, monarxiyacı, bank qulluqçusu, vergiyigan, Arkaşonda jandarm olmuşdu. Bütün bu sahələrdə o bir-iki min frank oynayıb, evlənmək qərarına gəldi. Ancaq əvvəlcə fikirləşdi (axı nikah ciddi məsələdir) və öz aqlına arxayın olmayıb, coxları ilə məsləhətləşdi. Nəticədə, necə deyərlər, gül vurdur. Yəkə, uzunburun, daz, ariq, üzü çugundur kimi qırmızı Mençü elə bədxasiyyət idı ki, hətta doğma qardaşı bir dəfə bərk hirslenib, onun gözünü çıxartmışdı. Qardaşı Fermin Aspeytıa şəhərindən çıxıb getmişdi, çünkü yaşadığı mənzilin sahibləri onu lap gözümçixdiya salmışdır. O vaxt on doqquz yaşı vardi, iki il sonra, bacısının gözünü çıxardanda, Bordoda "Müzett" meyxanasında məşhur aktrisaları yamsılayırdı. Araq içir, "Məhəbbət və bahar" mahnısını oxuyur, qaslarını alındırırdı.

Uzun, keşməkeşli heyatında xoşagəlməz hadisələri az görmüş Joaken toyundan az sonra axmaq bir təsadüf nəticəsində ayağını itirdi: Bayonnadan gedəndə qatarın çarxi altına düşdü. Andaman eleyirdi ki, onu arvadı itəleyib, amma şərabın ağırlığından özü yixilmişdi. Hər nə ise, ayaqsız qaldı və bu taxta ayaq düzəlincə çox əziyyət çəkdi, arvadını camaatın yanında günahlandırıldı və çox guman ki, məmənunyyətə ona bir təpik vurub evdən qovardı. Təpik barədə o, çox fikirləşdi və o vaxtları bunun həyata keçirilsə bilməyən bir arzu olmasına ona əzab verirdi. Düşünürdü:

– Men na kişiyəm? Arvada təpik vurmaq üçün mənə iki stul lazımdır!..

Mençü ərinin gözünün içində onun naqışlılığını gülürdü, Joaken isə arvadına lənət yağıdır, ağrını unudub, kəsilib tullanmış ayağı barədə fikirləşirdi. Çalışış-çapalasa da, Joaken o ayağının hara atılığını öyrənə bilmirdi.

– Axı onu neyləyiblər?

Bədəninin bir parçasının zibilliyyə tullanması çox da təhlükəsiz olvalat deyil. Fransa mədəni ölkədir; bəlkə, jandarmalar ayağı təpib prefekturaya aparıblar, hələ bir körpə kimi plaşa da bürüyübler... Komisar tələsmədən, vəzifə pilləkəninin yüksək pilləsində dayanan adam kimi gülümşündü, diştmizleyəni ağızından çıxardı, tələsmədən biglərini sıqalladı. Sonra stolun yesiyində böyüküçü şüşəni çıxardı (onun altında tükək kabel yoğunluğunda görünürdü) və gəmili kimi köhnə, qulluqçular kimi her yerə burun soxan jandarmlarına dedi:

– Aydındır, uşaqlar, aydındır...

Onun etibarından xoşallanın jandarmalar bir-birinə baxdılarsı. Dəhşətdir! Bəzi fikirlər bize mehrıban küçük kimi yalmanır, bəziləri də qarabasma kimi bizdən el çəkmir, əziyyət verir. Ayağının fikri də Joakena əziyyət verirdi. Əlbəttə, belə şey barədə dərin düşünsən, istor-istəməz narahat olacaqsın. İndi jandamlardan danışaq. Jandarm Roma papası deyil, sohv eləyə bilər, onda bizim işimiz də bitər. O, bizi komissarın yanına sürüyür, komissar da sohv eləyə bilər, nəticədə biz özümüzü qazamatda görərik... Yeri gəlmışken deyək ki, vicedan jandarmaların yolkeçənlərdən siqəret yandırmaq üçün od istəməsini qadağan eləyir, onlar bilirlər ki, bundan üreyimiz düşür. Eh, vicedan qadağan eləyir! Onlar üçün vicedan nadir ki?! Onlar deyirlər ki, qanunda bu, yoxdur, ona görə də...

İnsan özünün daha heç nəyə yaramadığına tədricle əmin olanda onu dəhşət bürüyür. Əgər buna birdən əmin olsa, qorxusun yoxdur: birdən də unudar. Yox, əgər bunu yavaş-yavaş başa düşübə, işi pisdir. Heç kəs bu fikri onun beynindən çıxara bilməyəcək, o, ariqlayacaq, saralacaq, canılərə xas olan yuxusuzluz xəstəliyinə tutulacaq. Belə adamın işi bitib.

Joaken Bonom bu cür fikir-xəyaldan yaxa qurtarmağa çalışırdı. Daha doğrusu, bəzən çalışırkı, bəzən əksinə, taxta ayağına baxıb əylənirdi, onu sığallayıb, üstüne adının baş hərfini cızdırı.

— Ayaqsız olsam da, kişiyim! — özüne döñə-döñə deyir, sanki bunu yaxşı-yaxşı başa düşmək istəyirdi. Sonra fikirleşirdi: "Fermi-nin iki ayağı olsa da, no fayda!"

Joaken oyunbaz qayını xoşlamırdı. Onun nəzərində, bu yaziq nə kişi kimi kişi, nə də arvad kimi arvad idi. Fermi Tuluzaya gələndə Joaken Blansar küçəsindəki evində gecələmək üçün ona yer verir, ancaq onunla təkəbbürə danişir, hərdən lap kobud rəftar eləyirdi. İyərənc bir söz eşidən kimi Fermi hirsindən fışıldırı, yeznasiənə ağızından çıxarı deməkdən özünü saxlayırdı. Bacısı Mençü isə, əksinə, kin saxlamırdı və deyirdi ki, gözü öz-özüne çıxıb. Həm də qardaşına qarşı çox diqqətli idi: hər axşam konsertlərinə gedirdi, "Ho-ho" kafəsində oturub ona baxır, qonşularının yanında lovğalanıb onu tərifləyir və qardaşına çox xoşladığı ləzzətlə göbələk yedirirdi.

— Onun Rakeli necə necə yamsıladığını görmüsünüz? Pavlovanı, Mistengeti, Arxentinanı necə yamsıladığını görmüsünüz?

Qonşular heç vaxt heç nə görməmişdilər, ağızlarını açıb ona qulaq asır, qıbtı eləyirdilər. Görünür, fikirləşirdilər: "Yəqin, qardaşın sohnədə oyun göstərməsi yaxşıdır."

Sonra da utana-utana özlərinə etiraf edirdilər.

— Monim Raulun yanğınsöndürəndir... Pyer müsyö Lafeneterin dükənində satıcıdır. Etyen neçə ildir ki, mademuazel d'Alasin atlarını qəşəvlayı... Gör ha, qardaşı sohnədə oyun göstərir.

Raulun meyxanada rəqs elədiyi, Pyerin baletdə oynadığını, Etyenin ölon qu quşu rəqşini ifa elədiyini tasəvvürə getirib, xoşhalıqla gülümsəyirdilər... Səfəhərlər.

Hərdən, pərt olmamaq üçün, qonşular deyirdilər ki, Fermi (afişalarda onu "baskılı oğlan" adlandırdılar) görüblər, bununla da özlərini lap biabır eləyirdilər. Mençü onların üstüne düşür, sorğu-

sual tutur, qısnayır, qonşular qardaşının dahi olduğunu utana-utana etiraf etməyinə, onlardan el çəkmirdi.

Joaken, əksinə, baskılı oglana hüsn-rəğbət bəsləmir və bacısına tez-tez deyirdi ki, Blansar küçəsindəki evinin çardağında gecələmək üçün ona daha yer vermək fikrində deyil.

— Mənim evim, — deyirdi, — kasıbdır, ancaq orada namus var. Onun burada olmağı dedi-qoduya səsəb olar. Bunu unutma!

Mençü təslik edirdi, deyirdi ki, heç kəs qonşunun işinə qarışmaz; inandırırdı ki, qardaşa şiginəcəq verməyə bacının ixtiyarı var; axırdı dəli kimi çığırırdı ki, ev böyükür və Fermi-nə yer çatar. Bu, yalan idi: otaq darısqaldı, amma Mençü, məhəbbətdənmə, başqa səbəbdənmə, ərinin dediklərini qulaqardına vurur, ər də, həqiqətən, xristianı xas olan səbirə dözdürdü.

Sözün düzüne qalsa, Blansar küçəsində gen-bol bircə mənzil də yox idi ki, qonaq orada gecələyə biləydi. Küçə balaca, darısqal, çirkli idi, iki tərəfindəki evlərin divarları illərin və tökülen qanların nişanı-nası olan qonur təbaqə ilə örtülmüşdü. Joaken və Mençü on yeddi nömrəli evin çardağında yaşıyırdılar. Üçmərtəbəli bu evin hər mərtəbəsində iki mənzil vardı, çardağın qabaq hissəsində bədbəxt Joaken-nə Mençü daldalanırdılar, arxa tərəfə də köhnə şəyərli yığırdılar. Birinci mərtəbədə, solda istefaya çıxmış poçt memuru müsyö Lepinar on bir qızı ilə bərabər yaşıyırdı; bu qızlar nə ərə, nə monastra gedir, nə bir kişi ilə qaçırlar, nə də kara golirdilər. Sağda, müəyyən bir məşğılıyyəti olmayan, kök müsyö Düran və qan qusən, pilləkəndə qonşulara gülümsəyən İvett yaşıyırdı. İkinci mərtəbədə, solda, pişik və tutuquşuları ilə müsyö Fruatan olurdu. Sağda, kükürd iyi verən, əlinə düşən hər şeyi, bəzən də satılmalı olmayan şəyərli satan müsyö Qaston Oliv-Levi olurdu. Üçüncüdə solda musiqi müəllimi müsyö Jan-Lui-Lopes, sağda madam Berjerak-Monsuri yaşıyırdı. Madam başına həmişə ləçək bağlayır, guya artilleriya mayoru olmuş əri haqqında danişir, zəmanədən, bahalıqdan və oğru qulluqçulardan şikayətlənirdi. Çardaqdə da, dediyimiz kimi, Mençü ilə Joaken olurdular; pilətoni yonqarla qaladıqları üçün tüstüdən həmişə gözləri yaşarırdı. Qapı insan boyundan alçaq idi, içəri girəndə eyilmək lazımlı gəlirdi. Joaken Bonom tək ayağı üstündə elə moharetlə, elə zərif hərəkətlə eyildirdi ki, adamı gülümək tuturdu. Dediyimiz kimi, o, içəri girib, qapını örtdü.

— Bir şey tapa bildin?

— Yox.

Joakenin iki ayağı da salamat olan vaxtlar o, çox peşə dəyişmişdi, indi, işləməyə xüsusilə chtiyacı olanda işsiz oturmuşdu və hər dəqiqə arvadı, ev şeyləri ilə borabər küçəyə atıla bilərdi. Hər gün iş axtarırı, ancaq əbas yero. İyirmi beş gün bundan əvvəl nimdəş paltar dükanına onu hesabdar götürdülər, amma cəmi iki gün işlədi; dükan sahibi, ömrü boyu özgə pal-paltarı içində qurdalanın, ona görə də mənəvi tələbat məsələsində həssas olmayan müsyö Bertelemi onun şeir yazdığını görüb, işdən qovdu.

Bu gün də, hər gündü kimi, əliboş, ancaq həmisişkindən daha qaşqabaqlı qayıtmışdı. Sizə məlum olduğu kimi, arvadını od götürdü...

## II

Komissar istiridəyə kimi darixirdi.

— Tuluzada hadisə olmur, — deyib şikayətlənirdi. Yalan da demirdi. Tuluzada, doğrudan da, hadisə olmurdu. Xidmətinin otuz yeddinci ilində balaca pul kisəsi ya da iki qotur toyuq oğurluğu işinə baxmaq ona yaraşardı? O, hiddətlənirdi:

— Tfу! Bir maraq, həvəs yoxdur! Tuluzada hadisə olmur! — O, daxili aləminə qapılıb xəyalə dalır, işsizlikdən çiçək, quş şəkli çəkirdi.

Bayırda evlərin damına ağır-ağır, darixdirci yağış töküllür və bundan da adama elə golirdi ki, Tuluza yuxusuzluq azarına tutulub. Darixdirci, ürəksiz yerlərdə, özünüz bilirsiniz ki, fikirlər də kədərlə, ağır olur, elə bil səni basib əzəcək.

Jandarmalar öz qaydasınca, müşəmbəyəoxşar qara pləş geyib ora-bura bas vurur, gözaltı baxır, lopa bığlarında yağış zərrələri işildarı... Çoxdandı ki, komissarın şən səsi onların qulağını oxşamırdı:

— Ayındır, uşaqlar, ayındır!

Bu sözlərə hosrat qalan, köhən gomilər kimi əldən düşmüs, ancaq qulluqçular kimi hər şeylə maraqlanan jandarmalar saralıb-solurdular.

Iki məhəllə yuxarı (dünya əl dəsməli boydadır), Blansar küçəsindəki on yeddi nömrəli evdo, bu qədər peşə dəyişmiş, indi də ayaqsız və işsiz qalmış Joaken Bonom ilə arvadı, bədxasiyyət, keçəl, bir gözü də şüsha olan Mençə Agirresabala deyisirdi. Fermin Agirresabala, "basklı oğlan" onlara baxıb, papiroş sümürürdü.

— İşdən qorxursan, vəssalam. Ona görə heç nə tapmirsan...

Joaken həmləyə mərdliklə sinə gərirdi. Mençə yenə hücuma keçirdi:

— Tapsan da, iki gündən sonra qovulursan... İşə bir bax: bu yaşda, taxta ayaqla səni məktəblı kimi şeir yazdığını görə qovsunlar!

Joaken tərəfliyən susurdu; o, heç vaxt mübahisə eləmirdi. Susurdu, susurmanın təngə gələndə ki istu özünə dayaq eleyib, təpik vurmağa hazırlırdı. Hərdən yaxşıca bir təpik vacibdir: Mençə yavaş-yavaş səsini alçaldı, qarğış elaya-elaya, künca qısilə ağlayırdı.

Həmin gün Fermin davaya qarışib topayı mane olmaq istədi, ancaq axırdı qət elədi ki, özgə işinə qarışmamaq məsləhətdir. Bacısı isə döyülməmiş çıçırdı, Joaken hələ el vurmamışdı. Arvad lap özündən çıxdı və Bordoda itirdiyi gözünün yerindəki şüsha göz elə bil çəhrayı rəng aldı; bəlkə, ora qan damları sizmişdi?.. Mençə qüvvə toplayıb, bozarır, odlanırı, bu odu dam-divarı döyəcləyen yağış, evlərin damına ağır-ağır yağan həmin darixdirci yağış da söndürə bilmirdi.

Canına bərk qorxu düşmüş Fermin çamadan üstündə oturub, hadisələrin gedişinə baxır, amma qarışmağa cürət eləmirdi, çünki Mençə yaman qəzəblənməmişdi! Fermin əsir, qorxur, rəngi ağarırdı və indi başqa bir evdə olmayı elə arzulayırdı ki! Kim bilir, yaziq oğlan əhvəlatın onun üçün necə qurtaracağının fikrinə getirirdim!?

Komissar da heç şübhələnmirdi ki, bir-iki dəqiqədən sonra hadisə olacaq, elə hadisə ki, Tuluza ondan məhrumdur və komissarın buna böyük ehtiyacı var. Pivə içir, ya şahmat oynayır, ya da doktor Sent-Rozali ilə siyasetdən danişirdi və heç fikirleşmirdi ki, xidmətinin otuz yeddinci ilində Tuluzada, hadisə, meqsəd və həvəs olmayan bir yerde onun dəhasına layiq hadisə baş verəcək.

Joakenin canı boğazına yiğildi. Qalxdı, çətinliklə, yaralı canavar kimi, — baxanda ürek ağrıyırı, — iki stulu özünə dayaq elədi, hərəkətə gəldi və arvadına ağır bir təpik vurdu. Mençə divara dəydi... Görünür, şüsha gözündən bir qarmaqcıq qopuq düşdü. Yəqin, boğazında ilişib qaldı...

Mençunun yerində necə firlandığını görün Joaken qorxdı; bizə məlum olduğu kimi, stulu əlindən buraxdı, yırğalandı və arxası üstə yixildi; başı yero çox bərk dəydi.

Baskılı oğlan qorxub, otaqda özünü ora-bura çırpdı, axırdı qapını tapdı və pilləkənəşəği cumdu. Birinci mərtəbəyə çatanda İvett gülümşünüb, işvə ilə dedi:

– Xudahafız, basklı oğlan.

Qapıdan içeri keçəndə, müsyö Lepinarın nə ərə, nə monastırə gedən, nə bir kişi ilə qaçan, nə də kara gələn iki qızı qoşa səsle ciyildədi:

– Xudahafız, basklı oğlan.

Basklı oğlan qan-tor içinde, gözü ayağının altını görmədən qaçırdı. Jandarmalar onu saxlayanda yağış hələ də tökürdü; həmin o jandarmalar ki, Roma papası deyillər və sohv edə bilərlər.

“Tuluza xəbərləri” qəzetiñin axşam nömrəsini iri başlıqlar bəzəyirdi. Qəzetçilər boğaz yırtırdılar:

– Blanşar küçəsində sirlı qot!

Komissar gülümseyirdi, həmin komissar ki, papa deyil və o da sohv eləyə bilər:

– Blanşar küçəsində sirlı qot!.. – deyir və təkəbbürə əlavə edirdi:

– Ax, jurnalistlər, jurnalistlər!

Jandarmaların üzü güldürdü. Komissar yenə onlara dedi:

– Aydırındır, uşıqlar, aydırındır. Ax, bu səhnə oyunbaşları! Mən onları hamisini qazamatma salardım, onda bilərdilər!

Cox da uzaq olmayan yerlərdə titrəmə-qızdırma xəstəliyi var. Basklı oğlan ona heç cür alışa bilmirdi. Çamadan üstündə oturub, saatları, günləri, həftələri, ayları sayırdı. Amma bir ilin necə gelib getdiyindən xəbəri olmadı...

## ROBERTİTONUN HƏVƏSİ

Altıyaşlı kürən Robertitonun qıpışımızı saçı, toxunma, zolaqlı yun köynəyi, iki balaca bacısı və bir arzusu vardı: evlərə süd paylamaq.

Hərənin bir şeyə həvəsi var, bunun da səbəbi hələ kəşf olunmayıb. Gözənləməz ibrət dərsi və kəşflərlə dolu bu sirlə planet anlaşılmaz, gizli bir aləmdir.

– Böyüküb nə olacaqsan, oğlum?

– General, ata.

Hava aydın, günəşli idi, qaranquşlar göy üzündə günəş şüalarını yarab, iti süratlı uçurdular.

– Böyüküb nə olacaqsan, oğlum?

Hava tutqun, soyuq, dumanlı və üreksixici idi. Oğlan acı-acı ağladı:

– Heç nə... Mən heç nə olacağam!

Robertitonun anası vardı. Səhərlər onun üzünü yuyur, saçını dara-yır, zolaqlı yun köynəyini geydirir və çörək yedirdirdi.

Robertito elə bil iyine üstə oturmuşdu: narahat və həyecanlı idi, ona elə gəlirdi ki, saatın əqrəbləri yel kimi çaparaq gedir. Robertito fincanındaki ləzzətli, etirli, südlü qohvəni tələsə-tələsə icib, pilləkəni üzüaşaqa qaçırdı. Robertitonun ürəyi bərk çırpinirdi. Səhərlər ona azadlıq veriləndə Robertito özünü çox xoşbəxt sayırdı, amma onun xoşbaxtliyi nazik şüə kimi idi, toxunantek sınırdı.

Robertito yolayricına təref qaçır.

Uzaqdan, səki ilə Robertitoya sarı Luisito və Kandido, süd dükanında işləyən doqquz-on yaşlı iki oğlan uşağı gəlirdi; onlar evlərə süd daşıyırıldılar, özləri üçün cörəkpul qazanırdılar.

Luisito və Kandido – Robertitonun nağıl qəhrəmanları, qıtbə elədiyi iki gözəl cəngavər! Robertito fikirləşmədən bir elinin kesilməyinə razı olardı, təki bu uşaqlar onunla dostluq eləyeydilər, ya da heç olmazsa onu qovmayıyadılar. Robertitonun ürəyi guppuldayır, varlığıını sevinc bürüyürdü. Süd dükanında işləyən uşaqların isə nə bu cur hissələri, nə arzuları, nə də fikirləri var.

– Sən yenə burdasan, cırdan?

Robertito göz yaşını zorla saxladı, hətta gülümseməyə çalışdı. Nə üçün Luisito ilə Kandido onunla dostluq eləmək istəmirler? Nə üçün ona güllürler?

Robertito ciyildədi:

– Hə...

Robertito elə səliqəli, elə təmizdir ki, lap şəkər oxşayır. Onun acıqları, olçatmadən qəhrəmanları isə elə pirpiz, elə cırklıdlırlar ki! Özləri də cır-cindrə içinde. Robertito ilə bu iki oğlan çox ecaib dəstədir. O dəqiqə görünür ki, Robertito artıqdır.

– Olarımı sizinlə gedim? – Robertitonun səsi yalvarışla, mehribanlıqla doludur.

Uşaqlar qətiyyətlə, bir ağızdan deyirlər:

– Yox!

Robertito hönkürtü ilə ağlayır.

– Nə üçün?

– Onun üçün ki, yox! – ikisi də birdən sərt cavab verir. – Onun üçün ki, sən cırdısan! Onun üçün ki, biz səni tanımışq istəmirik! Onun üçün ki, səninlə dostluq eləmək istəmirik!

Luisito ilə Kandido Robertitonu qoyub qaçdırılar, süd şüşoləri dolu domir sobotı də özləri ilə apardılar. Robertito ağlaya-ağlaya onların dalınca qaçı. O heç cür başa düşə bilmirdi ki, süd dükanında işləyən bu uşaqlar hər dəfə onu niyə qovurlar? O, bu oğlanlara elə şeylər danişardı ki... süd şüşolərini lap yuxarı mərtəbələrə daşıyardı... Əvəzində heç nə istəməzdı, heç nə, ya da lap azacıq bir şey; təki onu özləri ilə aparsınlar.

Bir evin qabağında Luisito ilə Kandino dayandılar. Robertito da tez ayaq saxladı. İndi ondan dünyada nə istəsəydi lər verərdi, təki bu sözləri eşidəydi: "Ey, bu südə bax!" ya da "Ey, bunu yeddinci mərtəbəyə qaldır!"

Ancaq süd dükanında işləyən uşaqlar ona sarı heç baxmındılar da.

Onlar qapıda gözdən itən kimi Robertitonu elə bil bir qüvvə onlarından dalınca itələdi.

— Qapıcı, onu qovun getsin! Cırdana bir bax, dalımızca düşüb...

Robertito isə fürsət tapıb qapıcıının yanından sivişdi və pillələri yel kimi, iki-iki qalxdı... Altıncı mərtəbədə qan-tor içində Luisito və Kandidoya çatdı. Uşaqlar da onu görüb, ağır sözlər dedilər. Robertito zar-zar ağladı.

Yuxarı mərtəbədən bir cənab düşürdü, əhvalatın da lap qızğın vaxtına çatdı.

— Bu nədir... balacanı döymək istəyirsiniz?

— Yox, senyor! Onu döymək fikrimiz yoxdur! Biz bu cırdanı sadəcə tanımaq istəmirik!

Yuxarı mərtəbədən düşən cənab indi Robertitodan soruşdu:

— Burda yaşayırsan?

Robertito hicqırıb cavab verdi:

— Yox, senyor!

— Demək, sən süd dükanında işləyirsin?

— Yox, senyor.

— Bəs onda bunların dalınca niyə gəzirsən?

Robertito yalvarış dolu, ürkək, həlim nəzərlərini cənabın üzünə dikdi:

— Mən ancaq dünyada hər şeydən çox istəyirəm ki...

Bu sırlı, həlo köşf edilməmiş planetin üzərində xoşbəxtliyin sərin, mülayim mehi əsir.

## MİGEL DELİBES

(1920)

### BİR GECƏKİ ƏHVALAT

Siz deyin: soyuq milad bayramının axşamı qazamatdan təzəcə çıxmış, cibində iki qara quruşu olan bir adam neyəsən?.. Əgər üstəlik o, kimsəsizdirse, bəlkə, elə bulvarın bir yerində skamyada oturub axmaq mahnını fıtla çalsın, gəlib-keçənlərə baxsın, onların bayram şənliyinə necə hazırlanmışlarına tamaşa eləsin. Həm də dehşətli o deyil ki, sən tək-tənhasan, qışın soyuğu iliklərinə işleyir. Bu cavan vaxtında qazamat görməyin də dəhşətli deyil... Dəhşətli odur ki, otuz doqquz yaşında sənin qara ciyərin tamam xəstədir, sol çiyin yel xəstəliyindən aq qalır sənsin, ağızında birçə dişin də yoxdur, özün də sinq-sökük bir şeyəsin. Təklif, əlbəttə, pisdir. Xoşbəxtliyin sonin dövrəndə hərləndiyini, sənə yaxın düşməyə cüret eləmədiyini fikirləşəndə dərddən ürək ağrıyrı. Bütün bunlar çox pisdir və adama ağır təsir eləyir... Belə bir gecəde hər şeyin qəfildən dəyişəcəyini, başqa cür olacağını gözləmək də axmaqlıqdır.

Cox soyuq axşamdır, göy üzünü bulud tamam örtüb, índice qar səpələyəcək. Qardan mənə nə? Yağdı, yağmadı, nə bu yel xəstəliyi, nə dişsiz ağız, nə mədədəki boşluq məndən el çəkəsi deyil. Mən də musiqi eşidilən semətə üz tutdum və gur işqli kafenin qabağında, səki üstündə oturmuş bir adam gördüm. Əynində cindir paltar vardi, boy-nunu, az qala bütün üzünü yumşaq, tüklü şərf örtmüşdü. Ayaqları yanında qara beret vardi, içində də xırda pullar parıldayırdı. Ona yaxınlaşdım, dayanıb, bir kəlmə də danişmadım, cünki o, akkordeonda "Mavi Dunay" valsını çalırdı; belə deqiqədə araya söz qatmaq günah olardı. Bu yandan da mənə elə gəldi ki, həmən valsı o məhz menim üçün çalır, bu da məni qəhrələndirdi: belə gecəde bir dərddi o biri dərddi üçün çalırdı. Çalığını qurtaranda soruşdum:

— Adın nədir?

O mənə yalvarış dolu gözlərə baxdı. Mən bir də soruşdum:

— Adın nədir?

O, ayağa qalxıb cavab verdi:

– Məni Nikolas çağır.

Sonra berçinini yerden götürdü, xırda pulları cibinə töküb dedi:

– Ha, gedök?

Elo o an mən hiss etdim ki, biz bir-birimizə lazımiq, çünkü belə gecədə hər adam istəyir ki, yanında bir adam olsun, insan söhbetinin hərarətini duysun. Mən soruşdum:

– Son ailəlisən, ya necə?

O ancaq dinnəzəcə mənə baxdı. Mən inad edirdim:

– Demək, ailəlisən?

Nəhayət, dilə gəldi:

– Na istəyirsan? Başa düşmürəm.

Mən iso hər şeyi başa düşdüm, amma nə üçünsə soruşdum:

– Belə çıxır ki, tokson?

O iso cavab verdi:

– İndi biz iki nəfərik.

– Biz yol gedə-gedə çalaydın... bacararsan?

– Bacararam, – dedi.

Mən ondan "Bu gün milad bayramıdır" mahnisını çalmayı xahiş etdəim, o çaldıqca da oğlumun ölümü, Laçelo, onların indi harada olduğunu fikri beynimdə dolaşırı, ara-sıra qarşımıza çıxan gecikmiş yolcular iso qorxa-qorxa biziə baxırdılar. Nikolas çalıb qurtaranda mən dedim:

– Lütfən "Ah, kaş yüksəklərə, ayın özünə uçaydım" mahnisini çal!

Mən çox istordim ki, Nikolas özü, mənim xahişim olmadan, ürəyimdə əziz, uzaq xatırələr oyadan melodiyaları çalsın, ancaq hər mahnidan sonra akkordeon susurdu, mən də başqa bir şey çalmayı rica eləməli olurdum, bunun üçünsə yaddaşımı hər dəfə çək-çevirə salımlı, indiki qomlı hayatıma qayıtmali olurdum, keçmişlə də hər bələ görüş mənə çox baha otururdu: bütün vücudum lərzəyə gəlirdi.

Hiss eləmodən, addım-addım mərkəzdən uzaqlaşdıq, sonətkarların yaşadığı fəhlə möhəlləsinə gəlib çıxdıq; bu da bize xoş gəldi. Havanın şaxtası sıddətləndi, hətta akkordeonun nəfəsi də ağımtılı duman kimi havada parça-parça donurdu. Mən dedim:

– Gedək bir yero. Bir az qızınaq.

Biz ucuq-sökük bir meyxanaya girdik; içəri bomboşdu, yonulmamış taxtalardan quraşdırılmış uzun stol və uzun skamyadan başqa,

heç nə yoxdu. Meyxana isti idi, Nikolas da boynundakı şerfi açmağa başladı. Yalnız indi gördüm ki, üzünün sol tərəfi tamam eybəcer hal-dadır: çənəsi ayılmışdı, qırışmış derin iri, dehşətli çapı yarırdı. Sol üzü də yoxdu. Nikolas mənim baxışımı görüb dedi:

– Yanıqdandır...

Bu dəm meyxana sahibi peyda oldu: dördkünc, tüksüz peysərlə, irisifət, öküz kimi boynuyoğun, nəhəng bir adam. Köynəyinin qollarını dirsəyədək çirmələmişdi. Bərk soyuqda da donmayan nadir xoşbəxtlər oxşayırdı. O:

– Gecdir, bağlayıram, – dedi.

Mən razılaşdım:

– Lap yaxşı. Bize heç kəs mane olmaz.

O, mənə, sonra Nikolasla tərəddüdlə baxdı. Onda mən dedim:

– Bağla, vəssalam! Dostum bizim üçün çalar, biz də içərik. Bu gün bayramdır!

Nikolas iso dedi:

– Üç stəkan götür.

Yekəpor dinnəzəcə qapını möhkəm bağladı, yaş, dəmir piştaxta üstünə üç dənə stəkanı yanaşı qoyub, şərabla doldurdu. Mən şərabı başıma çəkib dedim:

– Nikolas, "Malbruk səfərə hazırlaş" mahnisini çalardin!

Nikolas çalmaq istəyirdi ki, meyxana sahibi elə bil ezbəndi üz-gözünü əydi, həyəcanla dedi:

– Yox, yox! Əvvəlcə "Səninlə keçirdiyim son gecə..." -ni çal. Bu, mənim onunla oynadığım son tanqo idi.

Onun baxışı birdən qüssəli oldu. Nikolas həmin mahniyi çalmağa başlayanda mən soruşdum:

– Nə üçün?

O dedi:

– O öldü. Üç ilinə az qalıb.

Stəkanları ağızınacan şərabla doldurdu, içdi. Sonra yenə doldurdu, yene içdi. Üçüncü dəfə doldurdu, biz yena içdi. Onda Nikolas özü, xahişimi gözləmədən "Malbruk səfərə hazırlaş" mahnisini hissə çalmağa başladı. Qehərləndim, dedim:

– Oğlum bunu hər gün oxuyardı.

Stəkanlara şərab süzən meyxana sahibi təəccübələ soruşdu:

– Deməli, sənin oğlun var, o də oxumağı sevir?

Mən cavab verdim:

– Var idi.

O dedi:

– Mənim arvadım da oğul istayırdı, görmədi. O, çiçək kimi idi, başa düşürsən? Mən ona rəhm eləmirdim, o da öldü... Nə üçün ölüm həmişə on yaxşı adamları seçib apardı?

Nikolas qəfildən çalğını kəsib dedi:

– Bu nə söhbtədir! Alverçi arvad üstümcə qaynar yağ dolu tavani əvirirəndə camaat mənim çaldığım “Sevdiyim qarabuğdayı qız” hava-sını sıdırğı oynayırdı. Daha heç nə yadına gəlmir.

O, stəkanını boşaltdı və “Qarabuğdayı”nı çalmağa başladı. Bütün mahnını başdan-ayağa çaldı. Meyxana sahibi yənə bizzim üçün şərab tökdü, ağır bədənlə bufetin piştaxtasına söykəndi. Elə bil bu soyuq, yaş dəmər piştaxta üstündə qollarının yeri çox rahat idi. Mən meyxananın çılpaq divarlarına baxırdım, meyxana sahibinə baxırdım, Nikolasıa baxırdım, bütün bunların arasından mənim keçmiş hayatımın çox əziz, dumanlı xatırələri sezlirdi. Nikolasın da tek gözü qəribə parılıt ilə işləyirdi. Meyxana sahibinin sərt baxışı mənə mülayim görünürdü.

O, şərabdan bir qurtum içib dedi:

– Elə bilirdim ki, hər şey öz qaydasınca gedir. Ona nəvazış-filan göstərmirdim... Onu incitdiyim vaxtlar da olurdu, nazlandırdığım vaxtlar da. Ancaq bircə dəfə də olsa fikirləşmişəmni ki, o elə bir şey deyil! Əslə! Amma ölümdən sonra dedim: “O, çiçək kimi idi”. Eh, sözən nə çıxacaq ki! Onu basdırıq, o cür arzuladığı oğul da heç vaxt olmayacaq. Belə işlər...

O danışlığı müddədə mən iki stəkan da şərab içdim, sərxaş olmaq həvəsilə içmədim. Bu gecə sərxaş olunca içmək fikrində deyildim. Əslində, içməkdə bir məqsədim vardı: isteyirdim ki, Allah mənə bir az şənlik versin, həyatda işiq ucu görəcəyimə ümidi yaransın. Nikolasın akkordeonda çaldığı hər melodiya ürəyimdə xoş arzular doğdurdu, mən meyxana sahibini də, Nikolası da, ölmüş oğlumu da sevmek isteyirdim, bir də, Laçelonun xəyanətini ona bağışlamaq isteyirdim. Özümü saxlaya bilmədim, dedim:

– Oğlumuz xəstələnəndə arvadıma dedim ki, həkim çağırınsın. O da mənə dedi ki, həkimə on duro pul verməliyik. Mən də cavabında dedim: “Bu da pulsur?” O isə mənə dedi: “Mən heç bilmək istəm-i-rəm ki, bu, pulsur, ya pul deyil. Məndə heç bu qədər pul yoxdur da!”

Mən də cavab verdim: “Bu pul heç məndə də yoxdur. Ancaq on duro onsuş da bir pul deyil”.

Nikolas çalğısına ara verdi, şərab içmekdən qızarmış yeganə gözünü mənə zillədi. Boynundan asılmış akkordeon elə bil birdən sustaldı, vaxtından əvvəl inamımı itirmiş, hətta ölmüş canlıya oxşadı. Dilleri, düymələri yaqlanıb çirkənmişdi, çirk dərinin arasına da dolmuşdu, ancaq bunun zərəri yoxdu, akkordeon qiyamət səslənirdi. Nikolas şərabı qurtum-qurtum içirdi, mən piçıldadım:

– İndi də “Gecə sükütu”nu çal.

Mən piçilti ilə ona görə dedim ki, mənə elə geldi ki, o, şərab yox, musiqi içir, hər qurtumla da musiqi ona yaxın, daha lazımlı olur.

Ancaq Nikolas çalmadı. Güman ki, dediyimi başa düşmədi. Yeganə gözü harasa keçmişə baxırdı. O:

– Neyçin mən belə bədbəxt yarandım? Günahım nəydi? – dedi.

– Elə, məsələn, onu deyim ki, bir dəfə, üzündə iyirmi bir nömrə olan loteteya biletini gördüm. Baxıram, fikirleşirəm: gerek belə bir bilet alam, axı iyirmi bir nömrəli bilet əvvəl-axır udmalıdır. Bu dəm bir tanış da mənə rast gəldi... Deyir, gözünü nə dikmişən biletə? Kiçik nömrələr heç vaxt udmur. Mən də fikirləşdim: Düzdür... kiçik nömrələr heç vaxt udmur. İyirmi bir nömrəli biletini almaq əvəzinə, qırx yeddi min iki yüz otuz dörd nömrəli biletini aldım!..

Nikolas dərin ah çəkib susdu. Meyxana sahibi diqqətli nəzərini ondan çekmirdi. Soruşdu:

– Neca oldu? Yoxsa “iyirmi bir” uddu?

İndi Nikolasın tək gözü qızdırımlı adamın gözü kimi parıldayırdı. Öskürüb qurtarandan sonra dedi:

– Bilmirəm. Amma o lənətə gəlmİŞ bilet heç pulunu da ödəmədi. Eh! Danışmağa dəyməz! Günüm it gündür, vassalam.

Araya sükut çökdü və bizim üçlüklük Nikolasın küskün taleyi bir daha yada salmamağın xatırına içdi, sonra həremiz bir stekan da it günündə yaşadığımızı yada salmamaq xatırına içdi. Tədriclə bizim aramızda daxili razılıq hissi möhkəmləndirdi. Birdən meyxana sahibi arxasını biza çevirdi, rəfdən təzə şərab şüşəni götürdü. Mən ayaqlarımın zəiflədiyini hiss etdəm və dedim:

– Gelin oturaq. Yorulmuşam.

Nikolasla mən stolun bir tərəfində oturdum, meyxana sahibi də bizimle üzbez oturdu, o dəqiqa da sözə başlıdı:

— Ağlıma sıçışdırda bilmirəm, axı bu qızda qeyri-adi nə vardi ki! Sarışındı... gözləri mavi. Amma yerinə söz olmazdı. Hə, onda qeyri-adi nə işə vardı! O, çıçək kimi idi. Mənə hey deyərdi: "Pepe, bu meyxanani satıb, omullı işdən yapışaydın". Mən ona deyərdim: "Yaxşı, gözümün işığı". O da mənə: "Bəlkə, onda bizim oğlumuz oldu". Mən də ona ancaq: "Yaxşı, gözümün işığı". Bir də mənə deyərdi: "Əgər oğlumuz olsa, qoy onun gözləri mənim gözlərim kimi mavi olsun". Mən də: "Yaxşı, gözümün işığı". O da mənə...

Mən də öz derdimi söylədim:

— Mənim da oğlumun gözləri mavi idi və mən istəyirdim ki, o, bokşu olsun. Ancaq mənim Laçelom belə səhbəti heç eşitmək istəmirdi. Mənə dedi ki, oğlumuz bokşu olsa, məndən ayrılaq. Mən də ona dedim: "O vaxtacan qocalacaqsan, heç kəs də səni alma-yacaq". O da ağlamğa başladı. Oğlumuz naxoslaşyandaya da o, çox ağladı. Mən ağlamırdım, amma ürəyim qana dönürdü. Ağlamadığımı görə Laçeno məni qınayırdı. Məncə, əgər adam ağlamırsa, demək, onun ürəyi daş kimi ağırlaşır, bu daha pisdir. Biz həkim çağıranda Laçelo yenə göz yaşı tökdü, çünki bizim on duromuz yox idi. Mən ona dedim: "Bu da pulsur!" Oğlumuzun gözləri mavi yox, sönük oldu, elə bil mavi rəngə sən qatılmaşdı... Ona baxan kimi həkim dodaqlarını bərbər sixib dedi: "Tez operasiya olunmalıdır". Mən dedim: "Çarə nədir, eləyin". Mənim Laçelom isə məni künçə çəkib piçildədi: "Başına hava gəlib? Pulunu kim verəcək?" Onda mən özümdən çıxdım: "Mən verəcəyəm, başqası yox!" O gecə oğlumun yanından tərənmədim. Laçelo da bir künçə qıslılıb, səhərəcən ağladı.

Mən susub, şərab stəkanını boşaldım. Kilsə zəngləri milad bayramı ibadətinin başlığındı xəbər verirdi. Zəng səsləri boğuş idi, cingildəmirdi və hardasa uzaqlara ilişib qalırdı. Nikolas ayağa durub dedi:

— Deyəsan, qar yağacaq...

O, stolun arxasından çıxıb pəncərəyə tərəf getdi və nəfəsliyi araladı. Sonra onu örtüb, qalib adam kimi mənə baxdı:

— Elədir ki var. Yağır.

Həmmiz susduq, sənki buradan, öz daldalanacaq yerimizdən qar dənələrinin damlara, küçələrə sakit-sakit necə yatdığını eşitmək istəyirdik. Nikolas yeno yanında oturdu, meyxana sahibi də əsəbiliklə çıçırdı:

— Musiqi çal görök!

Nikolas başını əydi, akkordeonunu yelpinc kimi ağıb, "Mən sizi tərk edirəm, əziz dostlar" mahnısını çalmağa başladı.

Meyxana sahibi gileyəlməyə başladı.

— Əgər o gün anasığla getməsəydi, indi burada, yanında olardı. Amma insan bilmir ki, başına nə gələcək. Düz deyirəm... Əgər bu lənətə gəlmış meyxanalar olmasayı, sürücü ayıq olardı, o hadisə də baş verməzdil! Olacaqa çarə yoxdur... Gərək sürücü də içmiş olaydı, arvadım da anasığla qaçayırdı, bu tinda də gözə görünməz bir qüvvə onları bir-birinə rast getiriyordı. Hə... qismətdən qaçmaq olmaz.

Nikolas çalğını kəsdi. Meyxana sahibi kinli-kinli ona baxdı və dedi:

— Calacaşan, ya yox?

Nikolas:

— Dayan görüm, — dedi. — Məsələn, mən onda iyirmi bir nömrəli biletli almadım. Bunda da mən günahkar özüməm, özgəsi deyil. Bəxtimdən mən necə şikayətlənmə? Əgər alverçi qaynar yağı üstümə əndərdisə, yene təqsir məndədir; özüm az qala tavanın altına girirdim. Bax belə... O da bir az hündürdə, pillə üzündə oturdu. Həm də bilirsiniz nə dedi? Mən yanmağın özüm can atmışam, o da mənim ucbağımdan sətəlcəm ola bilərdi, çünki mənim akkordeonumun yeli onu vururdu. Belə işlər... Məlum şəydir ki, bu, gəpdur. O, gözdən pərdə asmaq üçün elə deyirdi. Mən ona deyirəm ki, elə şey yoxdur, hələ heç kəs eşitməyib ki, adam akkordeondan sətəlcəm olsun. O da cavab verdi: "Elə şey də olmayıb ki, adəmi qaynar yağıla yandırsınlar!" Mən də hirsənib dedim: "Parçalanasan sonı!" O hey öz dediyini deyirdi: "Mən də sətəlcəm ola bilərdim".

Nikolasın gözü elə parıldayırdı ki, elə bil o, indicə ağlayacaqdı.

Meyxana sahibi dedi:

— Çal! Bu gün milad axşamıdır.

Yəqin Nikolasın giley-güzarı onu təngə getirmişdi.

— Nə calm? — Nikolas ovucları ilə akkordeonu sıxıb soruşdu.

Dərdi təzələnmiş, qüssədən kövrəlmış meyxana sahibi gözlərini yumub dedi:

— "Səninlə keçirdiyim son gecə" ni bir də çal. Yaxşı?

Bir müddət o, huşyar olmuş kimi dinməz qulaq asdı, sonra dedi:

— Biz onunla rəqs eləyondə o, birdən məni qucaqlardı. Əlini heç vaxt çıynıma qoymazdı. Əlli çıynıma heç çatmırı axı. Balacaboy idi, ona görə belimdən tuturdu. Ancaq bu, bize mane olmurdu. Bir

müsabiqədə biz onunla tanqo rəqsinə görə birinci yer tutduq. Tanqonu heç kim onun kimi oynaya bilmirdi! Münsiflərdən biri ona belə dedi: "Qızçıqaz, sənən ayaqların elə bil mahni oxuyur!". O da tez yanına qadçı ki, dodaqlarından öpiüm, həm də ona görə ki, bizə birinci mükafat veriblər, həm də ona görə ki, onun üçün tanqonu oynamamaq, özü də hamidən yaxşı oynamamaq həyatında ən vacib, ən əsas məsələ idi. Bu arzusuna yalnız oğul həsrəti üstün gələ bilərdi.

Nikolas yuxudan təzə oyanmış adam kimi ona key-key baxırdı:

— Belə çıxır ki, sənən usağın yoxdur?

Meyxana sahibi qaşqabağıını tökdü:

— Bayaq dedim ki, yoxdur. Doğulmali idı. Demə, hamilə imiş. Vurdu, o da öldü. Anasıgilə elə həmin işə görə gedirmiş. Mənim də heç nədən xəbərim yox idi.

Mən bir stəkan da icib, danışmadım. Oğlum gözümün qabağın-dan getmirdi və birdən mənə elə gəldi ki, o vaxtdan həyatım dayanıb. Xırıltılı səsən danışdığımı zorla hiss etdim:

— O gecə oğlum öldü, Laçelo da mənimlə xudahafizləşmədən çıxıb getdi. Neyçin belə elədi, başbatmış?! Axi o, nahaq yerə qor-xurdı, oğlumu bokşus elayacəkdim, nə olacaqdı ki! Amma o getdi, o gündən də ondan xəbərim yoxdur.

Akkordeonun zərif, həzin səsi meyxanaya yayılırdı, bəlkə, ona görə biz hamımız — meyxana sahibi, Nikolas və mən özüm doğma ocağın hərarətinin, nəvazışın hasratını çəkə-çəkə ssöslər selində üzürdük. Bu halimizə bails, əlbətta, akkordeon idı... Bəlkə də ona görə ki, belə gecələrdə həfizə bühlurlaşır, iti olur. Meyxana sahibi dırşəklərini dizlərinə dayayıb, stolun altında bir nöqtəyə baxırdı!

Nikolas çalğını saxladı. Dedi:

— Boğazım quruyub.

O, ağırlıqlıdan ağrıyan boynuna dinclik vermək üçün akkordeonu stolun kənarına qoyub, dalbadal iki stəkan şərab içdi. Mən gözaltı ona baxıb, boynunun səpdiyini gördüm. Soruşdum:

— Əziyyətli işdir?

Nikolas mən tərəfa heç baxmadı da. Fikri başqa yerdə idi. Mənə həməniyyət vermədən sözə başladı:

— Kor bəxtim gör məni nə güñə qoydu. İtin biri üzümü tamam yandırırdı, amma mən ondan bəş peseta da qoparda bilmədim. Adamlar deyirdilər ki, qanun mənim tərafimdədir, arvad mənə pul verməlidir... Cibin boşdusa, məhkəmələrdə necə çəkişəsən? Belə çıxır ki, üzünün yarısını havayica dağdırıblar.

Mən yənə oğlum və Laçelo haqqında xatırələrimə daldım, ona görə Nikolasdən rica etdim ki, "Dövrə vurun" mahnısını çalsın. Quru-müş boğazımı islatmaq üçün bir qurtum şərab içib dedim:

— Bu aylar ərzində, boş vaxtında mən çox şeyi götür-qoy eləmişəm və indi bilirom ki, Laçelo məni niyə atıb. O, qorxdu ki, həkimə verməyə pul tapmaram, buna görə məni atıb getdi. Nəyə görə? Ona görə ki, məni sevmirdi... Vassalam. Oğlumuzun xatirinə dözdü, aqor o olmasayı, çıxdan çıxıb gedərdi. Mənimlə lap murdar donuz kimi raftar elədi, yəni ki, dərdi də özün çək, borclarını da özün ver. Sonra hər şey kəlləməyallaq oldu. Bir tərəfi düzəltmək istəyəndə o biri tərəf əyildi, onda da başının üstünü aldılar... Mən də düz yolumdan sapdım, uğurluğa qurşandım... Yox, indi daha belə şeylərə uymaram!

Mən danışan müddətdə yel xəstəliyi mənə rahatlıq vermirdi, boğazım da tutulmuşdu. Şərabdan bir qurtum içib, əlavə etdim:

— Sonra da...

Meyxana sahibi iri, bulanıq, yorğun gözlərini üzümde dolandırıb soruşdu:

— Hə, yənə nədir?

Mən:

— Odur ki, — deyə cavab verdim, — qazamatda yel xəstəliyi məni lap əldən saldı. Məni sağaltmaq üçün dişlərimin hamisini çıxardılar, boğaz vəzilərimi də kəsdilər, ancaq yel xəstəliyi olduğu kimi qaldı. Çıxartmalı, kəsməli heç nə qalmayanda mənə dedilər: "Üç yüz on üçüncü, sən salıtsılıkla içəcəksən".

Nikolas səsini uzatdı:

— Hə—!

Mən əlavə elədim:

— Srağagünəcən mənə üç yüz on üçüncü deyirdilər.

Sonra biz xeyli vaxt susduq. Küçədə şən qaval ssösləri eşidilirdi, mən yənə oğlumu fikirləşdim, ancaq daha heç nə demədim. Sonra kilsə zəngləri bir-birinə qarışdı, mənim də qefildən yadına düşdü: "Ay aman! Axi bu gün milad bayramıdır! Şənlənmək lazımdır!" Bir stəkan da şərab içdim.

Nikolas stolun üstə üzüqöyü düşüb yatmışdı. Xırıltı ilə nəfəs alırdı, öz köhnə akkordeonundan da bədər.

## ANNA MARIYA MATUTE

(1926)

### XOSBƏXTLİK

Lorenso reys avtobusu ilə şəhərciyə gələndə artıq hava qaralıdı. Çələdəkən su üzərinə zər səpilmüş kimi bərə verirdi. Çılpaq və qara ağacalar göyümsov-boz səmanın fonunda güclə gözə çarpırdı.

Avtobus vətəndaş qvardiya kazarmasının qabağında dayandı. Onun qapı və pəncərləri artıq bağlanmışdı. Qapıdakı lövhəciyin üstündə zəif lampa yanındı. Bir neçə qadın, poçt işçisi və polis nəfəri durub poçtun gəlməsini gözləyirdilər.

Lorenso avtobusdan çıxan kimi ayağının altında qırov xırçıldığı hiss etdi. Sifati soyuqdan alazlandı. Yüklər avtobusdan boşaldılan kimi bir nəfər kişi ona yanaşdı:

— Don Lorenso, təzə hekim sizsiniz? — deyə xəbər aldı.

Lorenso başı ilə təsdiq etdi.

— Atilano Riqomes, alqavıl, qulluğunuzda hazırlıdır.

O, gələn adamın çəmənədini götürdü, onlar uzaqdan görünən kəndə tərəf yollandılar. Çökəkdə olan gecənin qaranlığı damları, daşları, divarları bürümüşdü. Kənddən o yana düzənlilikdə tək-tək pərəkəndə zəif işıqlar gözə çarpırdı. Sağ tərəf isə tutqun şam meşəsi idi.

Atilano Riqomes iti addimlarla gedirdi.

— Mən sizə bəzi şeylər deməliyəm, don Lorenso.

— Buyurun.

— Bizim monzil barədəki çətinliyimizi sizə deyiblərmi? Onu bilin ki, bu kənddə hətta karvansara belə yoxdur.

— Axı mənə dedilər ki...

— Hə, sizə deyərlər! Özünüüz mülahizə edin: heç kəs heç kəsi evinə çağırmaq istəmir, o ki həkim ola. Bilirsinizmi, zəmanət çox pisdir. Hami danışır ki, qonağı əməlli-başlı yedizdirmək də olmur... Özümüz yenə birtəhər keçinirik: bir parça qaxac et və ya bir neçə

kartofla da olsa günümüze keçiririk... Biz işlədiyimiz kimi qadınlar da işləyirlər. Qişda da işləri başlarından aşır. Bir doqıqə belə bekar oturmurlar. Ona görə də cürbəcür yemeklə hazırlamaqla məşğul ola bilmirlər. Onu deyim ki, hazırlamağı heç bacarmırlar da... Bağışlayın, don Lorenzo. Bizim günümüz-güzəranımız belədir.

— Yaxşı, her halda mən bir yerdə qalmalıyammı?..

— Qorxmayın, küçədə qalmazsınız! Hərçənd əvvəllər sizi qəbul etməyə razılıq verənlər də axırıncı daqiqədə razılıqlarını geri götürdülər. Eyi yoxdur, birtəhər düzələr.

Lorenso karxımış halda dayandı. Atilano Riqomes dönbə ona baxdı. İndi həkim ona həddindən artıq cavan göründü: yumru gözlü, qıvrıv saçlı, əller niymət paltosunun cibində durmuşdu.

— Ruhdan düşməyin, her halda küçədə qalmazsınız. Sizə deyim ki, tək bir qadın sizi evində saxlamaga razılıq verdi. Ancaq don Lorenzo, yaxşı bir az delidir.

— Delidir?

— Bəli, amma zərərsiz adamdır. Bikefləməyin. Sizi xəbərdar etməkdə məqsədim odur ki, onun dediklərinə təəccübəlneməyəsiniz. Özü çox dinc, xoşagələn və səliqəli qadındır.

— Demək, özündə deyil... Dəliliyi nədən ibarətdir?

— Ciddi bir şey yoxdur, don Lorenso. Bilirsinizmi... tutması tutanda monasız sözlər danışır. Size dedim sakit adamdır. Axı siz onun yanında cəmisi bir neçə gün qalacaqsınız, yaxşı bir yer tapana qədər.

Ev yoxluşlu küçənin lap axırında idı. Çürük taxta artırmalı balaca bir ev idi. Yanında isə boş bir tövle var idi.

Qadın elində kiçik neft lampasi qapını açdı. Görkəmindən ona qırx yaş vermek olardı. Enlisifət, mehriban bir qadın idi, başındakı yاخlılığı boğazının altından bağlaşmışdı.

O, mehribaniqla gülümsünərək:

— Siz də bu evə çox xoş golmişsiniz, — dedi.

Adı Filomena idi. Mətbəxde yanın ocağın yaxınlığında onun üçün süfrə düzəltdi. Hər şey yoxsun, təmiz və soliqəli idi. Mətbəxin divarları qayğı ilə ağırdılmışdı, ocağın alovu tortemiz sürtülmüş mis qab-qazanın üstündə bərə verirdi.

— Siz oğlumun otağında yatacaqsınız, — deyə o, bir qədər tutqun səsə bildirdi. — Oğlum indi şəhərdədir. Özünüz görecəksiniz necə gözəl otaqdır!

Lorenso gülümsündü. Bu balaca, qoçaq və cəld hərəkətli qadın onda nə isə qoribə bir şəfqət oyatmışdı.

Otaq balaca idi; dəmər çarpayının üstüne uzun saçaklı qırmızı örtük örtülmüşdü. Otağın taxta döşəməsi tərtəmiz yuyulmuşdu. Javel və əhəng qoxusu gəlirdi. Kamodun üstündə parıldayan aynanın bir küçünə üç gül taxılmışdı.

Qadın əllərini sinəsində çarpzadı:

– Oğlum Manolo burada yatır, – dedi. – Ona görə bu otağa necə qulluq etdiyimi tösvərvür edə bilərsiniz!

– Oğlunuzun neçə yaşı var? – deyə Lorendo soruşdu ki, heç olmasa bir söz danişsin.

– Avqustda on üç yaşı tamam olacaq. Ancaq çox ağıllı uşaqdır! Necə də gözləri var!..

Lorenso güllişində. Qadın pərt oldu:

– Bağışlayın, başa düşürəm, mən boş sözlər danişram. Ancaq mənim bu dünyada Manolamdan başqa, heç kəsim yoxdur! Bilirsinizmi, uşaq iki aylıq olanda yaziq ərim öldü. O vaxtdan bəri...

Filomena ciyinlərini çəkib köksünü ötiirdü. Onun açıq mavi gözlərini kədərlər bir sükut büründü. Sonra o, cumub mətbəxə səri getdi.

– Bağışlayın, axşam yeməyinizi verimmi? – deyə o, qapıya çatdıqda dönüb soruşdu.

– Bəli, bu saat gəlirəm.

Lorenso mətbəxə goləndə qadın ona bir nımçə sup verdi. Sup dadlı idi.

Qadın çəkinə-çəkino:

– Şərabım da var, – dedi. – Bəlkə, istəyirsiniz... ehtiyat üçün həmişə saxlayıram... deyirəm birdən Manolam gələr.

O, bu evdə qəribə bir əmin-amanlıq duymağa başladı. Lorenso çox tez-tez səfərə çıxmış, cansıxıcı möhəllələrdə hündür boş divarlarla əhatə olunmuş üfunətlü pansionlarda qalmalı olurdu. Burada isə hər tərəf torpaq idi, ona yaxın və tanış olan, böyük, gözəl, geniş torpaq.

Bu qadın ağılsızdır? Görəsən, bu, ağılsızlığın hansı formasıdır? Axi onun qüvvəli və qaralıqOLLARINDA, uzunsov və tam dinclik ifadə edən gözlərində torpağın özündən nə isə var.

– Sizin Manuel nə iş görür?

– Çəkməçi yanında şagirddir... orada başqa uşaqlar da var. Amma o, hamisində dərrakəlidir! Bir baxın görün keçən milad bayramı mənim üçün necə qəşəng başmaq tikib. Qiymiram ayağına geyəm.

O, şərab şüşəsi və karton qutu ilə qayıdib gəldi. Yaxşı şeyin qədir-qiyətini bilən səliqəli bir ev sahibəsi kimi ehmaliqla Lorensonun qədəhini doldurdu. Sonra dəri və acı badam qoxusu verən qutunu açdı.

– Baxın, mənim Manolam...

Bu, boz rəngli zamşadan tikilmiş sadə bir çəkmə idi.

– Cox yaxşıdır.

– Dünəyada oğuldan yaxşı şey yoxdur, – deyə, Filomena çəkmələri yena qutusuna qoydu. – Sizə deyirəm, oğuldan yaxşı şey yoxdur.

Qadın onun qabağına et qoydu, sonra qolları ilə dizlərini qucaqlayıb ocağın qirağında oturdu. Qollar sakit idi. Lorendo düşündü ki, o, kobudlaşmış qollardan nə isə qəribə bir dinclik yayılır.

Filomena gözdərini sobanın alovuna dikmişdi:

– Bilirsinizmi, – dedi, – Mənim şən olmağımı xüsusi bir səbəb olmayıb. Yenice əra getmişdim ki, öldü, dul qaldım. Ərim günəmzdə işləyən bir adam idim, manə var-dövlət qoyub getməmişdi. Yalnız alimin zəhmətli dolana bilerdim. Yaxşı ki o var idi, mənim Manolam... ona görə da xoşbəxt idim. Bəli, senyör, çox xoşbəxt idim. Onun necə boy atlığıni görmək, ilk addimlarına sevinmək, necə dil açıb danişdığını eşitmək... Təkcə elə bunları görmək üçün hansı qadın, hansı ana qabiqdan çıxana qədər işləməzdə? Demək olar ki, lap az vaxtda hərfləri öyrənməsi məni nə qədər sevindirmiş, forhələndirmişdi! Bilirsinizmi, burada deyirlər mən dəliyəm. Dəliyem ona görə ki, mən onu öz torpağından ayırb sonet dalınca göndəmişdim. Ona görə ki, mən istəmedim yaziq atası kimi o da bir yero bağlanıb qalsın. Bilirsinizmi, mənə niyə dəli deyirlər, ona görə ki, üreyim-dəki arzu yerinə yetsin deyə, bir an belə özümə istirahət vermirəm: zəhmət çəkib pul qazanıram ki, göndərim oğlum Manuel pansionun pulunu versin, özüne paltar, kitab alsın. Kitab oxumağa bilsəniz nə qədər həvesi var! Hor şəxələ maraqlanan oglandır. Kitab alvercisin-dən rəngli qrafürləri olan iki qəşəng kitab almışam ki, ona göndərim. Sonra sizə göstərərəm... Mən oxumaq bilmirəm, amma yəqin ki, çox maraqlıdır. Mənim Manuelim xoşuna gələcəkdir. Məktəbdə olanda dərslərindən həmişə on yaxşı qiyətlər alardı. Hərdən gəlib mənə baş çəkir. Pasxa bayramında gəlməmişdi, bir də milad axşamı gələcək.

Lorenso ona baxır və dinnəmcə qulaq asırı. Ocağın başında oturmuş qadın elə bil şəfəq saçırı. Belə işiq bəzən uzaqlarda lap üfüqdə

parlayır. Qadının səsində böyük dinclik, yer üzünün tam sakitliyi var idi. "Bura yaxşıdır, – deyə o, düşündü, – yəqin ki, mən buradan getməyəcəyəm".

Qadın ayağa qalxıb qab-qacağı yiğışdırıldı.

– Milad bayramı evə gələndə onu özünü görərsiniz.

Lorenso dedi:

– Mən çox istərdim ki, onunla tanış olum. İnanın, çox istərdim.

Qadın:

– Mənə ağılsız deyirlər, – dedi. Lorensoya elə goldı ki, yer üzünün bütün hikmatı onun təbəssümünə cəmləşmişdir. – Ağılsızam, ona gör ki, geyinmirəm, keçinmirəm, özüm üçün artıq israfa yol vermirəm. Ancaq onlar başa düşmürələr ki, bu, fədakarlıq deyil, bu xudbinlikdir, yalnız xudbinlik. Məgər onun üçün elədiklərimin hamisi monim özüm üçün deyilmi? Məgər o – mən özüm deyiləmmi? Bunu heç kəs başa düşmür. Ah, heç kəs, nə kişilər, nə də qadınlar.

Onun sakit səsinə valeh olmuş Lorenso dedi:

– Dəli başqlarıdır. Onlardır dəli.

O, ayağa qalxdı. Qadın tilsimlənmış kimi hələ də gözlərini ocağa zilləmisi.

Manolunun çarpayısında elə bil ki, onun hələ dəyişdirilməmiş və döşəkəsi uzanarkən Lorensoya elə goldı ki, xoşbəxtlik – böyük, uzaq və azad xoşbəxtlik – bu evin bütün künc-bucağını doldurmuş, həzin bir musiqi kimi onun özünü belə məst etmişdir.

Sabahı gün səhər saat sokkizdə Filomena yavaşca qapını döyüd.

– Don Lorenso, alqavsil yanınızda golib...

O, paltosunu çıynına salıb qapını açdı. Atilano əlində ağac qapının ağızında dayanmışdı.

– Sabahınız xeyir, don Lorenso. İşlər düzəlddi. Xuana Quadarramas siz qəbul etməyə razılıq verdi. Görərsiniz, onun evi xoşunuza gələcək, sizin üçün lap yaxşı olacaq.

Lorenso onun sözünü ağızında qoysdu:

– Mən heç yero getmək istəmirəm. Mənim üçün elə burada da yaxşıdır.

Atilano üzünü döndərib mətbəxə tərəf baxdı. Qab-qacaq səsi gəldirdi. Qadın səhər yeməyi hazırlayırdı.

– Burada?

Lorenso uşaq kimi özündən çıxdı:

– O qadın dəli deyil, – dedi. – O, anadır, çox yaxşı qadındır. Öz oğlunun məhəbbəti ilə yaşayın qadın heç də dəli deyil... yalnız öz oğlunun... onunla xoşbəxtidir...

Atilano kədərlə halda başını aşağı saldı, sonra xəbərdarlıq edir kimi barmağını ağzına qoyaraq yavaşcadan dedi:

– Onun heç bir oğlu yoxdur, don Lorenso. Azi dörd il olar ki, o, meningdən ölmüşdür.

### "BİZ ONA GÖRƏ YAZMAĞA BAŞLADIQ Kİ, NARAZIYDİQ..."

Mənsub olduğum yazıçılar nəslini bütünlükə, bütün mürəkkəbliyi və əhəmiyyəti ilə əhatə etməyi qarşıma məqsəd qoymuram. Həm də "nəsil" məfhumunun özü çox qeyri-müəyyən anlayışdır, bu anlaysı müxtəlif cür yozmaq olar.

Mən ancak yaxşı tanıdığım bir dəstə ispan yazılışı haqqında danışma bilərəm. Bu dəstə sayca kiçik olsa da, sıqlitı böyükdür. Mən onlara birlikdə yaşamış, mübarəzə etmiş, ümidi bəsləmişəm. Bizi dostluq və qardaşlıq hissələri bağlayıb. Mən ne tənqidiyem, nə tedqiqatçı. Onları mühakimə edə bilmərəm. Onlar mənə çox yaxındır. Mən özüm da onlardan biriyəm. Mənim məqsədim amansız Vətəndaş mühərribəsi illərindən və bu mühərribədən sonra böyüyüb yetkinleşmiş bir dəstə oğlan və qız haqqında söhbət açmaqdır. Mən bu yazıçılarından danışmaq üçün onların uşaqlıq illərinə qaytılmalıyam. Uşaqlıq bizi daima təqib edir və yazdığım bütün əsərlərə bunu görə bilərsiniz. O gün – 1936-ci ilin 18 iyununda bizim səkkiz-on, on iki yaşımız var idi. Vətəndaş mühərribəsi ağır bir yara idi. Biziş nəsil yazılıçı həyatının sağalmaz yarası... Bütə uşaq idik. Bir qədər ürkək, narahat və hor şəyə maraq göstərən tamaşaçılar idik. Qarşımızda issə böyükələrin faciəsi oynanırdı. 1936-ci ilin 18 iyununda dünya gözlərimiz qarşısında deyisməye başladı. Bizə sabit görünən varlıq birdən-birə parçalandı. Biz, bir dəstə uşaq eyvanlardan, pərdəli pəncərələrin arxasından ürkək-ürkək, heyran-heyran küçələrə, silahlı adamlara baxırdıq. Onları indiyədək görməmişdik. Bu qəzəblə adamların sıfırlarında achq və nifret izləri vardi. Onların tüfəng və pulemyotları varlı evlərinə tərəf tuşlanmışdı. Əvvəllerden bize yaxşı və pis deyə təqdim edilən şəyler, indi şübhə doğurdu. Həqiqət, ədalet harda

idi? Onları bizə kim göstərəcək? Bütün bu suallar dəyişməz, sabit, mənətiqli görünən keçmiş dünyaya ittihadnamə kimi səsləndirdi. Radiounun səsi gecə sükutunu parçalayırdı. Mikrofonlar qarışında kişilər, qadımları sanki eyni bir sözü toləflüş etməkdə bəhsə girişmişdilər. Bu söz bizim üçün təzə və anlaşılmaz idi. Bu söz “azadlıq” – “hürriyət” sözü idi. Mütəhərrik, amansız, titrək, həqiqi həyat gözlərimiz qarşısında açıldı. Və dərhal bizim qarşımızda yüzlərlə suallar durdu. Nə üçün? Nəyə görə? Nə sobəbdən? Biz anladığ ki, dünyada ahlı mövcuddur, bərabərsizlik mövcuddur. Habelə ekoizm, qorxu, zülm və ölüm mövcuddur. İngilabın və müharibənin tolatılmışlığından şəhərlərin həyatı külək kimi pəncərələrimizdən içəri dolurdu. Müharibə qurtardı və biz böyüdük. Biz piçılıtlı, xisim danışıqlar vo boğuq qış-qırıqlar mühitindən düşdü. Biz başqa bir vahimoni, başqa bir nigarənciliyi duydum. Nəhəng, qeyri-müəyyən bir sükütu əsgəri parçası kimi min-min ağıza, gözə, qulağə və nohavət, şüura tixayırdılar. Biz, süküt sohrasının içəinə porakonda dağlımış cavanlar idik. Zülmət və yalanlar, aldanışlar və uydurmalar dünyasında həqiqətə yol tapmaq üçün narazılığımızı, ümidiımızı və cavabsız suallarımızı alema bağırmaq üçün yazırırdıq. Biz yalnız sükütlə və laqeydiliklə üzləşirdik. Ətrafımızdakı bütün dünya gözlərini yummuş və qulaqlarını bağlamışdı. O, na bark danışındı, nə yavaş. O yalnız küt-küt eyni bir şeyi tekrar edirdi. Ancaq biz axtarırdıq. Limon rayonlarında, şəhər kənarında, kəndlərdə və şəhərlərdə bizi xalqımızın nabızını və üreyini axtarırdıq. Bizi onun sözləri lazımdı. Əgər bir şeyi inadla axtarırsansa, mütlöq tapacaqsan. Bizim yetişdiyimiz vaxt ispan ədəbiyyatının on ağır günləri idi. İspan romanı cürbəcür mürəkkəb hissələrin təsviri ilə məşğul idi. Romançılar müharibə mövzusuna müraciət edəndə isə, yalnız təntənəli və tömtəraqlı ədayla danışırlılar. Məlekələrin iblislər üzərində əbədi qəlebəsindən dəm vururdular. Bizim uşaqlıq nağıllarımızda olduğu kimi, yenə də yaxşılar mütlöq pislərə üstün gəlirdi. Biz romanı yeni əsərlər üzərində qurmağa başladıq. Müharibədən danışkən biz onu nə “müqəddəs qiyam”, nə də “zəfər yürüşü” adlandırdıq. Biz onu “Vətəndaş müharibəsi” adlandırdıq. “Vətəndaş” sözü dərhal qadağan olundu. Görək “müqəddəs qiyam”, ya da “zəfər yürüşü” deyəydi. Bizim kitablarımızdan “hürriyət” sözü kənar oldu. Odövrük ispan ədəbiyyatı üçün müəyyən yasaq mövzular vardı. Bu yasaqların noticəsində belə çıxırdı ki, guya İspaniyada heç kəs intihar etmir, ailədə ər ya arvad heç vaxt bir-birinə vəfəsiz çıxmır.

Senzura bu cohətdən sayıq idi. Biz belə kəsif havalı bir mühitdə yazımağa başladıq. Bizim on səkkiz-iyirmi yaşımız var idi. Çətin idi. Beş-on il ərzində biz hələ “pis uşaqlar” sayılırdıq. Vaxt keçdikcə biz düzəlcəkdik, düzəlməliydiq. Ancaq bizimlə bir qədər sərt davranış məlumatı lazımdır. Biz mübarizə aparırdıq. Bizim on dəhşətli düşmənimiz tənqid deyildi, hətta senzura da deyildi. Ən amansız düşmənimiz bizi əhatə edən laqeydilik, etinasılıq, biganəlik idi. Ümumiyyətə, ədəbi və hər növ intellektual, zehni fəaliyyətə həqarətə baxılırdı. Heç kəs ədəbiyyatla maraqlanmırı. Lakin biz yazmaq istəyirdik. Nə qazanc xatirinə, nə məşğuliyət namına. İfşa etmək, təccübənlənmək və suallar vermek üçün yazmaq istəyirdik. Yadimdadır, necə yazırırdıq. Yadimdadır, qadağan olunmuş kitabları necə kəşf edirdik. Bukiinsteinlərin tozlu mağazalarında inidiyəcən bilmədiyimiz adları və ədəbi cərəyanları açırdıq. Bizi yalnız sükut, səssizlik əhatə edirdi. Biz artıq öz həyat məqsədimizə yol tapmışdıq. Başımızla rədd, qadağa divarlarını döyməyə hazırırdıq. Senzura kitablarımıza çarmixa çəkirdi. İdeyalarımızı pərdələnmiş bir şəkildə ifadə etmək üçün dolaylı yollar və ciğirlər axtarırdıq. Bu axtarışlar şüurumuza gərginləşdirir, qurudurdu. Bize tənqid yox idi. Ortaba tənqidin biganə və laqeyd nümayəndələri anlamadığı və dərk etməyi bacarmadığı bir ədəbi hadisəyə “ekzistensializm” adı verirdilər. Biz isə döñə-döñə müharibə illərinə qayıdırırdıq. Axi müharibə mövzusu bizim üçün birdən açılıb həyatı biza göstərən və yenidən qapanan yeganə pəncərə idi. Biz yalnız onun uzaq əks-sədəsini eşidirdik. Hürriyət və insan azadlığı kimi sözlər bizim əsərlərdən pozulmuşdu. Kitablarımızdan çıxarılmışdı. Ancaq pəncəradən bizi yavaş-yavaş yeni adlar, fikirlər süzülməyə başlayırdı. Axi bizim nəsil ədəbiyyatsız böyümüş bir nəsildi. Onu deymə ki, Dostoyevskinin bütün əsərləri, “Anna Karenina”, Balzakın əsərləri qadağan olunmuşdu. Müasir Fransa, İtaliya, Amerika yazıçılarının oxumaq qanunsuz hərəkət sayılırdı. Bizim öz ispan yazıçılarımızın əksriyyətinin kitabları qadağan olunmuşdu. Senzuranın izn verdiyi kitablar belə təhrif olunur və dəyişdirilirdi. Bizim gənclər mənəvi axtarışlardan uzaq idi. Onlar yalnız futbol həvəsləri ilə yaşayırlar, yalnız idmanla maraqlanırlar. Gənclik nə ədəbiyyatdan danışındı, nə siyasətdən. Gənclik bu sözlərin mənasını belə başa düşmürdü. Yadimdadır, biz bir-birimizi korlar kimi axtarır və tapırırdıq. Bizim məsləkdaş axtarışlarımız, bizim qardaşlığımız, bizim ehtiraslı yığıncaqlarımız – hamısı, hamısı süküt sohrasının içində idi. Biz sanki yox

idik. Bizləri oxuyan az idi. Oxuyanlar da ya məzəmmət, ya da rişxənd edirdilər. Biz çətin uşaqlar idik. Dəb idik. Ətrafımızda keçilməz sərhadlər var idi. Fransaya getmək – xariqəvi yuxu idi. Piraneyləri axşam xoşbəxt bir macəra idi. Qadağan olunmuş kitabı almaq – cosarət tələb edirdi. Biz bu sükit içinde bağırır və yalnız öz sosimizin öks-sedasını eşidirdik. İndiki nəsliz bizim ovaxtkı həsrətimizi bilmir. Rəsmi senzuralardan daha ağır, başqa bir senzura vardır. Bizim hekayələri oxuyan bəzi adamlar redaksiyalara belə məktublar yazırdılar:

“Belo xoşagolmaz yazıçıları jurnalınızın sahifələrinə buraxmayın. Mən evimə qayıdır qohvə içirəm. Ancaq sizin jurnalın sahifələrini varaqlayanda başqalarının acliği, kasıblığı mənim evimə də daxil olur. Mən bütün bu şeyləri bilmək istəmirəm. Mən rahat yaşamaq istəyirəm”. Böli, belə oxucular da vardi. Bize hücum edirdilər. Əsərlərimizi oxumağı qadağan edirdilər. Amma bütün bunlar bizim əzmimizi daha da qüvvətləndirirdi. Çünkü biz mövcud idik. Biz laqeydiliyi və arxayıncılığı sarsıtmışdıq. Biz nə isə deyirdik, nə isə qışırırdıq və yavaş-yavaş bizi dirləməyə başlayırdılar. Ətrafımıza baxıb camaatın yavaş-yavaş qəflət yuxusundan oyandığını gördük. Müharibə yaraları, bütün tənziflərə baxmayaraq, açıq qalmışdı. Bu yaralar xatırladı ki, “yaxşılard” və “pislər” möfhumu yalandır. Əslində hələ heç bilmirdik, yaxşı kimdir, pis kimdir. Ancaq bunu bilmək imkanı yaramışdı. Cavan yazıçılar uydurma fərdlərdən deyil, real adamlardan, hər gün küçədə gördümüz, həyatın çətinlikləri ilə çarşılan adamlardan yazağa başlıdlar. Bizim yazıçılarında açıq maraq, qorxmazlıq və ədalət eşqi oynadı. İspan romanı unudulmuş və arxivlərə töhvil verilmiş problemlər üzərində düşünməyə başladı. Biz məzmun haqqında düşünməyə başladıq. Yaziçi dostlarının romanlarının birinin qohromani deyir:

— Biz yalan dünyasında yaşayırıq. Bizim bütün varlığımız saxtakarlıqdı. Biz mühitimizin yalanına, riyakarlığına, laqeydiliyinə qarşı mübarizəyə başladıq. Biz ona görə yazmağa başladıq ki, naraziydiq. Məhz buna görə də mühərabədən neçə il sonra biz yenə də o illərdə yazırıq. Çünkü biz ne yumuşuq, nə də təslim olmuşuq. Biz nə kor, nə də ölüyük. Biz yazırıq. Çünkü bizim əsərlərimiz etiraz formalarından biridir. Nə qədər ki biz sağlıq, nə qədər ki qüvvəlerimiz var, biz istismara, riyakarlığa və ədalətsizliyə qarşı mübarizə aparacaqıq.

## XUAN QOYTİSOLO

(1931)

### GECƏ YOXLAMASI

I

Üç yüz otuz iki nömrəli şose yolu Los Alkasares hərbi-dəniz bazasının yanından keçib, yero qanadlı kölgələr salan saysız-hesabsız yeldəyirmanlarının kəsib-doğradığı quru düzənlilikə çıxır. Elə bil qarşındaki “Don Kixot” əsərinin qrvürlərindən biri, ya da rəngi bozarmış holland açıqcasıdır. Bu yerde külek ara vermır, nəhəng cırırma qanadlarına oxşayan dəyirman perleri böyük gurultu ilə fırlanır. Qaş qaralır, üfüq qan rəngində idи. Yادimdادر, biz palma meşəlinin yanında dayandıq; axşamın düşməsinə xəbər verən quşlar səs-küy salmışdır, külek dəyirmanların hezin gurultusunu öks etdirirdi, uzaqdan eşidilən uşaq sesləri və ovçuların atlığı güllələrin səsi elə bildi başqa aləmdən gelirdi. Biz hətta maşından da düşmədik, Kartaxenaya tələsirdik.

Bir gün əvvəl Valensiyada gecələmişdi, irəlidə bizi cənub gözləyirdi, uşaqlar ad günlərini necə gözləyirlərsə, biz də ora elə can atdırıq. Tər-təmiz, səliqəli, varlı kəndlər səpələnmış Levanta düzələri geridə qalırdı və bizi elə gelirdi ki, yeni, naməlum həyata doğru sürətə irəliliyirk. Klaudiya buralarda olmamışı, mən də bu yerlərə yaxşı bələd deyildim. Avqust yarmarkasının qızğın vaxtında keçdiyimiz tozlu küçələri olan qəsəbə indiki kimi gözümün qabağındadır. Bir oğlan uşağı dalmışca qışırıdı:

— İşlər kəlləmayaalladır, arvad maşın sürür.

Qazmacı qəsəbəsinin dağ döşənə sancılmış daxmaları gözdən itəndən sonra axır ki, Kartaxena göründü, elə o daqiqə, aticilara məxsus güzil bir qabaqcadanduyma hissi üreyimi doldı: hədəfə vurmüşəm.

Gün batmışdı, limana qaranlıq çökürdü. Dənizçilər dəsto-dəsto sahildə gəzisirdilər, axşam toranında suya dalmış gəmilərin silueti

aydin sezildi. Ayaqqilar mehmanxanalarin ünvanini bärkdən deyə-deyə bizi tərəf cumdular.

Mən pəncəradən çığırdım:

— Mehmanxana tapmışq.

Bu yaxınlarda taxtabit dolu bir mehmanxanada gecələmişdik, indi da bir az yaxşısında rahatlanmaq istoyirdik. Bir neçə dəqiqə liman məhəllələrində dolaşdıq. Sonra dolama yollarla "Mediterraneo" mehmanxanasına sarı yönöldik: yol göstəricisində ancaq onun ünvanı vardi. Mehmanxananın tini Prefumo meydanına çıixdı, yer xoşumuza gəldi. Parça dükəninin yanında Klaudiya maşını saxladı, biz də gur işqli barlara, mağaza vitrinlərinə tamaşa eləməyə başladıq. Meydanda çoxlu əsgər və matros vardi, bir böyük əsgər hərbi idarənin qapısında qaroluv döyişməyə hazırlaşdırdı. Çəmənəti ciyinimə alıb, mehmanxana inzibatmasına yaxınlaşdım. Ayaqqı bizi nömrəyə ötdürdü. Xidmətçi qadın dərhəl duşu hazırladı, əl-üzümüyü yuduq, yorğunluğu unudub, küçəyə çıixdı.

Liman şəhərlərini lap binadan xoşlayıram; yaxşı istirahət haqqında təsəvvürüm həmişə duz, qətran iyi ilə, gəmi filəri ilə, dənizin yaxın olduğunu bildirən uğultu ilə bağlıdır. Keçən illər mən qənaətlə yiğdiğim pulu Hamburq, Antverpen, Havr limanlarında, meyxanalarında istirahətə sərf eləməyə çalışırdım. İndi isə yeni təssüratlardan vədə gələrək, meydanda gəzisir, alpinistlərə, işvəcərlilərə, inəklərə, dağlara olan ikrah hissəmizi bir-biriməzə bildirirdik.

Mərkəzi küçə mənə Sevilyadakı İlən küçəsini xatırladırdı: bar və kafelərin stolları yoluñ ortasına düzülmüşü, galib-keçənler onlarıñ arasından özlərinə birtəhor yol açmalı idilər. Bircə qadın da gəzə dəymirdi. Kişilər stolların otrafına yiğisib, qayğısız halda çənə döyüdürdülər, çökəsilənlər da şotka-kremla belədən-bələ şütyüyürdülər. Bəzən rastımıza gələn soldatlar Klaudiyanın dar şalvarına görə biziñ atmacalı sözlər deyirdilər. Şam vaxtı yaxınlaşdı, havanı qızardılmış balıq iyi bürümüşdü. Biz barların birində hərəmizə bir qədəh mansanılıya, o birində kiçik bir qrafın ağ şorab içdi. Nəhayət, mahni sevənlərin bir aşxanasını tapdıq, içəri girdik; Klaudiya madridsayığı hazırlanmış içalat sıfariş etdi, mən də bir dütün bışmış sardina.

Stollar taxtadan idi və müştərilər özləri özlərinə qulluq etməli idilər. Burada əsgərlər, beret qoymuş, alabəzək köynök geymiş, qazmaçılarsı, yaxası açıq matroslar oturmuşdular. Kimisi qabda özü üçün xörök, kimisi da şorab, ya da bir parça çörək götürmişdi. İçəridə

tər iyi, xörök iyi vardi. Əşgərlər hay deməmiş bir qrafın qırımı şorab dalınca cumur və içərək, ahəngələ ol vururdular. Onlardan enlikxörək, dolu bədənlə birisi cir sesle oxuyurdu. Onun yanında nərmənəzlik, sərisin bir əsgər divara söykənib içirdi. Yoxsul, adı vətəndaş paltarı geymişdi, yoldaşları yaxasından yapışmışdilar ki, gərək oynasın.

— Kazarmada ən yaxşı rəqqasdır, — deyə arıq bir cavan mənə izahat verdi. — Əğər meydana girə, hamını qatlayınib cibinə qoyar.

Soruşdum:

— Haralıdır?

— Buralıdır, Palos yaxınlığından.

Başqa bir əsgər stolumuza yaxınlaşıb, onun bütün həyatını, sərgüzoştlərini biziñ danişdi. Yetimdir, daş karxanasında işləyib, nə yazmağı bilir, nə də oxumağı. Barselona kimi bir böyük şəhərdə bu oğlan tez yüksələ bilərdi. Buna o, zəmanət verir: bir vaxt orada yaşayıb və oradakıların rəqs hərəsliyinə bələddir.

— Əğər bir impressario tanıyırsınızsa, onunla tanış eləyin, peşman olmazsınız.

— Adı nədir?

— Lopes Rosas Qonsalo... Ancaq hamı onu "Artist" çağırır.

O danışan müddətdə iki nəfər də biziñ yaxınlaşdı, onlar da təsdiq elədilər: Artist şəhərdə ən yaxşı rəqqasdır, on çətin rəqsleri ustalıqla oynayır, amerikalıların çempionu ilə yarışıp və ona qalib gelib...

— Amerikalıların?

— Eskombrerasda mərkəzi xətdə işləyenləri belə adlandırdırlar.

— Hansı mərkəzi xətdə?

— İstilixtəndə. Omlar bir neçə mindirlər. Görünür, amerikalılar təloşlərlər, maaşı hamidan çox verirlər.

Məni bu "amerikalılardan" biri ilə tanış etdilər: qara, qalın qaşları olan, göllərin suyu kimi mavi gözləri dərində yerləşmiş adam. O da Artistin rəqsini görmüşdü.

— Hə, bir gecə, direktorun və mühəndisin yanında azy saat fandango, tientos, soleares rəqslarını oynadı. Onu bizimkilərlə yarışmağa gatıldırlər, o da tikintimizin ən yaxşı rəqqaslarını utandırdı...

— Siz gərək onun rəqsini baxasınız. Onun xatırına bura gəlməyə dəyər.

Artist, hamının ona marağla baxdıǵına etinə etmir, dodaqlarını şorab stokanından ayırmırı. Öz fikir-xəyal aləminə qapılıb, yoldaşlarına laqeyd nəzərlərle baxır və alına tökülen telinin ixtiyarsız hərəkətlə siğallayırdı.

– Həmişə belədir, – deyə ariq oğlan izah elədi. – Əməlli-başlı keflənməyincə yerindən tərəfən məzə.

Kapral da Kataloniya ləhcəsilə:

– Gəzməyi, kefi xoşlayan zabitimiz həmişə onu öz dəstəsinə qoşur, – dedi.

– Zabit Ramosun nişanlısı Əndəlis rəqslərinin möftünudur.

– Keçən bazar günü onu təpə meyxanasına aparmışdır, ordan xərəkədə endirdilər.

– Tokbaşına bir şüşə ciro araqı içdi.

– Bir axşama iki şüşə konyak içdiyini özüm görmüşəm.

Əsgərlər Artisti dövrəyə alırlar: köynəyindən, ayağından dərtirələr, biriçi altındakı stulu çəkməyə can atır. Kapral da ayağa durdu və onun qulağına nə isə piçildi. Cavan oğlan tələsmədən başını döndərdi və onun baxışından hiss elədim ki, kapral ona bizim barəmizdə nə isə deyib.

Kapral:

– Şəhərin şorəfini ayağa salmamalısan, – deyib bizə göz vurdur.

– Senyollar golmadırlar və sənin necə rəqs elədiyinə baxmaq istəyirlər.

Görünür, bu sözlər təsirsiz qalmadı, Artist yerindən qalxdı və salamlaşmaq üçün bizə yaxınlaşdı. İndi onun üzünə gur işiq düşməşdi, mən də onu yaxşı-yaxşı görə bildim. İlk baxışda mənə göründüyündən də ariq, zərifdi, görkəmli də vaxtsız qocalmış adəmin görkəmli kimi xəstə, yorğun idi.

O, Klaudiyaaya üz tutdu:

– Sizin üçün rəqs elərəm.

Onun bu qərarı alqışlarla qarşılandı. Ariq oğlan zalın qapısında yox oldu və tez de gitara ilə bərabər qayıdı. Bir müddət onu köklədi, əsgərlər də yer açmaq üçün stilları kənarə çəkdilər.

Artist gözlərini yera dikib dayanmışdı, bir çəngə sarı teli alına tökülmüşüd. Kataloniyalı kapral Klaudiyanın yanında oturub, özündən razı halda güllüsündü:

– Bu mursiylərlər ancaq belə rəftar eləmək lazımdır. Dəbərt-məsən, yerlərindən tərəfən məzələr.

Bir sahibi bütün bu hazırlığa baxmaq üçün bizə yaxınlaşdı, mən də hər adama bir stəkan şorab sıfəriş elədim. O:

– Ancaq dava salmayın, – deyə xəbərdarlıq etdi, – qonşular şikayətlənlərlər, mən də cərimə verməli olaram.

Kapral qışkırdı:

– Narahat olmayıñ, don Anxel, hər iş qaydasıyla gedəcək!

– İspanlara yaraşan kimi.

– İspanlara və kişilərə.

– Deyirəm ki, keçən dəfəki kimi dava salmayın.

– Keçən dəfə dava salan biz deyildik.

– Siz ya başqları, nə təfavütü?!

– Arxayın olun, şef.

– Biz vəd elədik də, daha nə...

Gödək əsgər əlini qaldırıb, sükit yaranmasını gözlədi, hamının nəzəri Artistin zerif bədənində qərar tutdu.

– İndi o, rəqsə hazırlır, – deyə kapral bize izahat verdi. – Siz qeyri-adi oyun görəcəksiniz.

“Amerikalı” da təsdiqlədi.

– Hə, belə şey tek-tek əle düşər.

Gitaracı fandango rəqşini çaldı, “Kartaxena uğrunda! Kazarma uğrunda!” sösləri altında əsgərlər əl vurmağa başladılar.

## II

“Amerikalı” haqlı idi: təkce Artistin rəqşini görmək üçün Kartaxenaya gəlməyə deyərdi. O gecədən on bir ay keçəsə də, Artist gözü mün qabağından getmir: səliqəli, yüngül hərəkətli, vəcdə gəlmış, bir çəngə saç üzünə tökülib, hərəkətləri dəqiq, yiğçam, hamının ona heyranlığına sanki laqeyd. Onun rəqşə nə vaxt başladığı və bizi bardan nə vaxt qovduqları yadımızda deyil. Bar sahibi stekanları bir neçə dəfə şərabla doldurdu, biz də qədərindən çox içdik. Ancaq o yadımdadır ki, vecsiz bir matros Artistlə oynadı və gitaranın gur akordları altında onlar hindu-apuşların rəqşini yamsıladılar.

Klaudiya da menim kimi vəcdə gəlmədi və stolun altında heyəlimi sixırdı. Artist əsil artist idi! Bayramlarını heç birində belə coşqun, istedadlı rəqqas görməmişdim. Bardan çıxanda şorab dostları onu ciyinlərinə alıb, nəgmə oxuya-oxuya, hay-küylə xeyli apardılar. Küçələr hələ adamlı dolu idi, biz içmək üçün bir neçə bara girdik. Artist sanki yorulmaq bilmirdi, xahiş elədikcə oynayırdı. Sarı tellər alına yışımsıdı, üzündən tərəxirdi.

Bircə dəfə o, stekanımı stekanımıza vurmaq üçün bizə yaxınlaşdı, üç-dörd kəlmə danışdı. Səsi uşaq səsində oxşayırırdı. Soruşdu ki, rəqs

xoşumuza golib, ya yox. Cavab verdik ki, çox, o da razı haldə susdu. Az sonra yoldaşları onun üçün yenə içki götürdilər. Əvvəlcə onun haqqında danışan adam kapralla mübahisəyə girdi. Qalanları onları ayırmaya başladılar, kim isə topa meyxanasına getməyi töklə etdi.

Prefumo meydanının sol tərəfində, hərbi idarənin qapısı ilə üzbüüz dar, öyri bir küçə şəhərin aşağı hissəsini El Molitene rayonu ilə birləşdirir. Yoxuš dikdir, asta yeriməli olursan. Nohayət, qaz fanarı ilə işıqlanmış meydana çıxırsan; liman şəhərinə məxsus, kiçik, yön-domsız meydan; eyvanlarda paltar səriblər, zir-zibilin üstündə pişik-lər ordan-ora qaçırlar. Elə bil başqa aləmə düşürsən; havanı çürüntü iyi bütüyüb, radiolar boş yero bağırırlar, gitaranın boğuş dinqılıtlı esidilir. "Mayami", "Yaşlı palma", "Fanan", "Gəməcik" barları bir-birinə qışılıb, onların röngbərəng: qırmızı, yaşıl, bənövşəyi, mavi işıqları gecəni parlaq, rongarong çələnglə bözəyir.

Klaudiya ilə mon belə təzadi gözəlmirdik və bu tamaşaşa valeh olub, ayaq saxladıq. Qardemarinlər, matroslar, əsgərlər bardan-barə gedirdilər, bəziləri dönüb Artistlə salamlaşdırırdı. Qarabuğdayı, boyalı bir qızla qol-qola gedən amerikan zabiti yanında qaldı; o, sərəxş idi və bizimlə yenə içmək istəyirdi. Oyuncaq tapancası ilə tindən biza atoş açan oğlan uşağı xatirəmdədir; anası onun qulağından yapışıb, evlərinə apardı...

Biz bir bara girdik, uzun piştaxtanın arxasında beş-altı qadın dayanmışdı. Kənar stollardan birinin arxasında zabitlər oturmuşdular, Artisti görən kimi ayağa qalxdılar.

- Budur göldi!
- Köpək oğlu!
- Hansı cəhənnəmdə qalmışan?
- Yoldaşlarımı idim.
- Biz hər yerdə sizi axtarırıq.
- Bilmirdim... Mənən heç kim heç nə deməyib.
- Heç kim, heç kim... Yaman şeysən.
- Əməlli-başlı da keflənmisən, hə?
- Qaydasınca, leytenant.
- Ona görə də bizimlə qalırsan və bu dəqiqə də oynamalısan. Hə, tez ol.
- Gitara yoxdur.
- Olmasın. Gitarasız da oynarsan.
- Nəcə amr edirsiniz.

O, üz istəyirmiş kimi bizə tərəf döndü, zabitlər əl vurmağa başlıdlar. Bir göz qırpmımda bardakları onu dövroyə aldılar. Əsgərlər də ritmələ əl çalırdılar, biz Klaudiya ilə piştaxtanın yanında dayandıq.

- Xoşunuzə gəlir, hə?

Bu, kapralla mübahisəyə girişən adam idi.

- Bəli, çox.

- Ömrümüzədə çox rəqqas görmüşəm, amma beləsinə rast gəlməmişəm.

O, xırıltılı səslə danişirdi, elə bil sıxlırdı. Bir neçə kəlma ilə oğlanın tərcüməyi-halını bildirdi: müharibədən sonra ata-anasını gülləleyiblər, onu əmisi saxlayıb, rəqs eləməyi ona heç kəs öyrətməyib.

- Heç kəs?

- Heç kəs. Hər şeyi özü öyrənib, daş karxanasında...

O dedi ki, işdən sonra böyükər oğlanı özleri ilə içməyə aparırdılar. Şəhər konarındaki meyxanada radioya qulaq asırdılar. Hər dəfə musiqi çalınanda oğlan oynayırmış... Musiqidəki ahəngi duymaq onun qanında var. Daş karxanasının fohlələri də onu doğma oğul kimi sevirdilər, o, rəqs fəhlələrinin gözü qabağında öyrənib, onun rəqsini başalarından olduğu kimi, adı öyrənmə, əzberləmə deyildi, qəlbinin dərinliklərindən gəlirdi.

- Dəyərlər oğlandı, bəli, - deyib sözünü yekun vurdur. Həm də xeyirxah, rəhmlidir. Belələri qızılı bərabərdir...

- Elədir, bu, o saat gözə çarpır...

- O, yox deməyi bacarmır və qəpik-quruşa oynayır. Hami da bundan istifadə edir.

- İstifadə edir? Nəcə?

- Sıxıb suyunu çıxarırlar. Əvvəlcə içirdirlər, sonra da yorulub aldən düşüncə oynadırlar.

O, səhbətinə davam edirdi:

- Zabitlər onu həmişə dallarınca sürüyürlər. Kazarmada iş-gücləri yox, az qala hər gecə keflənlirlər. "İqamətgah" meyxanasında başlayırlar, aqər engel-filan olmursa, qadın əla keçirmək, ədabazlıq eləmək üçün təpəyə qalxırlar. Vəclərinə də deyil ki, oğlan sohər altında yuxudan durmalıdır. Ardınca növbətçi göndərib, yatağından çıxarırlar...

- Bəs o? O, nə üçün gedir?

Əsgər əsəbiliklə:

— Elə mən də ona bunu deyirəm. O, zabitlər kimi gündüz yata bilmir. Bədəncə də zəifdir... Ömrü uzunu işləyib, yeddi yaşından.

Artist rəqsi qurtarır, nəfəsinə dərmək üçün dayandı. İndi oğlan usağına oxşayırdı: alnında həlqələnmiş tellər, baxışı dumanlı, sual dolu. Rəngli köynəyi yamaq-yamaqdı, şalvarını da belində qayış əvəzinə, bir parça köhnə ip bağlayırdı.

Dostu gileylənirdi:

— Onların bu oğlana zərrəcə hörmətləri yoxdur. Mənim atam daş karxanasında onu tanıydı, danişirdi ki, orada onu qiymətləndirdilər... Burdakı kimi yox. Kimin kefinə düşür, onun suyunu sıxıb çıxarıb, bu adımnı dəyəri nədir, buna tüpürürər.

Artistin gicgahalarındaki damarlar şışib qalxmışdı, mənim vücumdan gizlili keçdi.

Klaudiya soruşdu:

— Xidməti nə vaxt qurtarır?

Əsgər möyusluqla cavab verdi:

— On aydan sonra. Gələn yay.

— Heyf, — dedim.

— Ha, heyf.

— Madriddə ona tez iş tapardım.

— Bəli.

O da Antonio və Fange cinsindəndir...

— Bəli.

— Dost-tanışım var, ona kömək eləyə bilərdim.

— Bəli, bəli.

O, mənim fikrimi başa düşmüş kimi gözlərini yərə dikdi və siqaret yandırdı.

— O əsil artistdir, — dedi. — Əbəs yərə puç olub getsə, çox təəssüf.

## XUAN MARSE

(1933)

### MEYXANA

Bax, yənə bu amerikalılar gəldilər. Zibillər!

— Sito! — bacım hırsı piçıldırıv və boynuma bir sille vurur.

İki stekan da vurub küçəyə qaçırıv. Onlar sahilə, suyun əlap kənarı ilə yeriyirlər; sərxos, ayaqyalın, yaxaları açıq, kurtkalarını yerlə sürüyə-sürüyə. Ay işığında tərlə bədənləri işildayıv, əllərinde çəkmələri, viski şüşələri. Yaxınlaşıb, həmişəki kimi, başımı sığalayırlar. Əcləflər.

Mən oturmali olduğum yere çatıb, quma serilərem. İri soldat əlləri başımın yanına tranzistor, iki dənə da siqaret qoyur. Bunlar mənim üçündür, rəhmə gətirmək isteyir ki, yatmayıb, gözdə-qulaqda olum, polislər gələndə xəbər tutum. Ulduzları saymaqdan yoruluram darıx-mayım. Heyvan! Başa düşmür ki, mən çoxdan ulduzları sayıram? Ancaq o gülür, nə isə qırıldırıv, başa düşmek də olmur; ona görə yox ki, sərxosdur, ona görə ki, bu tiplərdən şeytan da baş aćmaz. Bax, borucuğun koka-kola şüşəsini mənə uzadır. Mən hələ susuram, amma borucuğun sindirirəm, — bu, işin əvvəlidir, — sonra onu uzağa tullayıram. Gedənə yaxın siqaretimi yandırıv. Gülümsünür, odu ovçunda gizledir ki, Rosita görməsin, — mən siqaret çekəndə bacım açıqlanır. Sonra durub Rositanın yanına gedir. Rosita qumun üstündə oturub, onu gözləyir. Qalanları bir az uzaqda, meyxananın pəncərələrindən düşən işıqdan o tərəfdə uzanıblar, şüşəni əldən-əle ötürürərlər, at kimi kişnəyirlər, tin-tin quş kimi, ağıllarına gələnə qırıldayırlar, elə bil saqqız-rezin dişlərini bir-bir yapışdırıv.

Mən tek qalıram və bu murdar musiqiye qulaq asıram. Mən çox yorulmuşam, yatmaq istəyirəm. Hərdən ancaq dənizin ugultusunu, bir də qudurğanlar haqqındaki kino-filmən mahni eşişidir, jandarmının da gəlməyinə hələ çox var. Hətta gözlərimi yumanda da körpünün yaşı, qırmızı işıqlarını görürəm. Adəti üzrə, bir müddət Rosita mənə göz qoyur və çığırıv.

– Oğlan!

– Ho!

– Otur. Nə dayanmışın? Bax ha, yatma.

Sonra məni yaddan çıxarıı. İndi şohərdə, turistlərin arasında ola-  
san. Sabah yenə bu lənətə golmiş günəş yero od tökcək, bu günəş  
də onların xoşuna elo gəlir ki, hansı connətdənsə danışmağa başla-  
yırlar, gülən, qurulmuş köhnə kukllalara oxşayırlar. Doğrudan, lap  
qəribə adamlardır, homişə deniz qıraqında, küçolordə, mağazalarda  
veyllənlər, arvadlarının da ciyinləri qıpqrırmızı, qabığı soyulur, saç-  
ları da saman kimidir. Bərk yuxum gəlir, bacı. Ay sənin köhnə kuk-  
lanın sürtülmüş başına oxşayı. Məndən bir on metr aralı amerikalı  
kirpiyo oxşar kolləsini qaldırır, ayağı durur, şalvarının qumunu çırır,  
boş şüsonı dənizə vizildədir də köynəyini çıxarıı. Yanında uzanmış  
Rositaya nə isə demək üçün çevriləndə tunc kürəyi parıldayıı. Bu  
amerikalı çox uzundur. Valay vurmur. Limanın və körpünün işqları  
fonunda onun hündür kölgəsini aydın görürəm. Beli kovboyun, hin-  
dindən beli kimi möhkəm, nazikdir, ay işığında parıldayıı. Eşidirəm,  
bacım ondan soruşur: ona soyuq deyil ki? O, nə isə mizildəyir və yənə  
Rositanın yanında qumun üstüne çökür. Rosita ayaqyalın üzənib,  
yavaşça gülür, ətəyi də çırmənib. Bir az kənarda uzanmış qalanları  
hələ də böğazlarına viski boşaldırlar və zəhləmi tökmüs və mahnila-  
rımları tıñ-tıñ səslə oxuyurlar. Əməlli-başlı sorxoşdurlar; məlum əhvə-  
latdır: şüşələrin, siqaret qutularının, mundır və köynəklərin, qara  
gözlük və çökəmələrin arasında sərsəm hala düşüblər və öz növbə-  
lərini gözləyirlər. Qumun üstə sərəloniblər, elə bil özlərini güne  
verirlər, ya da üstlərinə yay yağışı töküür, bir də görürsən gözlərini  
dənizdə bir nöqtəyə dikirlər, güya onları uzaqlara apara biləcək  
gəminin üzdüyüne baxırlar və uzun, zəhlətökən, dodaqda oriyib yox  
olan mahnilərini oxumağa başlayırlar. Bəziləri Rosita ilə oynayıb  
doyublar: qidiqlayıblar, viski veriblər, indi də, deyəsən, yatıblar.

Mən koka-koladan bir qurtum içib, siqaret kötüyünü alışdırıram.  
Sağa baxıram görün jandarmalar gölmir ki; sonra yənə bacıma və  
amerikalıya tərəf döñürəm. Bir-birinə sixilmiş iki kölgədən başqa  
heç nə seçmək olmur. Bizim meyxanamızın pəncərələrindən düşən  
ışq zolağı onların başı yanındadır. İndi onların gülüşünü cəsidirom,  
qumun üstündə diğirlənlər. Bu tip "Rositanı" çox axmaq tolloffüz  
eləyir. Mənim bacıma da "darling" sözünü elə o cür deyir. Üstündə  
oturduğum qum təpəciyi yavaş-yavaş dağılır, elə bil onu dalğa yuyur.

Dursam yaxşıdır. Sahil külüyi rütubət və çürümüş donizotu iyini bur-  
numa vurur. Bir qurtum da koka-kola içirəm, siqaret kötüyünü qumun  
içində əzirəm: dənizin üstündə enli gümüşü zolaq var: aydır, oyri və  
tənha, çox qoşəng, nəhəng mavı paxlaya oxşayır. Yuxum gəlir, bacı,  
yatmaq istəyirəm. Meyxananın qapısına söykənmək indi nə yaxşı  
olardı!

– Ey, bura bax!

İri əlliəri olan kürən əsgər məni çağırır. Şalvarım cırıqdır, nəm  
qumdan bədənim üşüyü.

– Nədir?

– Tranzistoru bura ver.

...Atana lənot! Bu gecə onlar o qədər pul xərcəleyiblər ki, Rosita  
ilə biz bütün mövsüm ərzində o pulu qazana bilmərik, onlardan biri  
əlini qaldırıb, mənə nə isə işaro eləyir. Üzümü çevirib dənizə baxı-  
ram. İndi mən başa düşürəm: gecə bir divardır, dəniz qurtaran yerdə  
ucalır, indi də mənə tərəf eyilir.

– Ey, oğlan!

– İstəmirəm, – deyə cavab verirəm.

– Siqaret verərəm.

Bu vaxt qəfildən Rositanın qəribə gülüşünü eşitdim və dərhal  
özümü çox kimsəsiz hiss elədim, məni vahimə basdı. Dəniz bərq  
vururdu. Yuxum gəlir, bacı, yuxum gəlir. Əsgər qalxır, Rosita qumun  
üstündə qalır.

– Ha, ay oğlan, tranzistoru getir görüm.

Gözlersən. Ay işığı Rositanın çılpaq sinəsinə düşür. O, ildirim  
vurmuş kimi qumun üstüne sorılıb, tufanın sindirib yera saldığı ağac  
kimi tənha, unudulmuş, dalğaların sahile atıldığı bir şey kimi horəkət-  
siz, bədənidə işq ləkələri və qurd kimi yaş, qəribə kölgələr oynasırlar;  
elə bil o, tamam dumana bürünüb, üstüne kədər örtüyü sərilib. Bacı,  
bacı, nə üçün her şey belə horəkətsiz, sakitdir? Evimizə, Arxona  
necə də qaytmaq istədim, üzümü sənin isti küryinə söykeyib, balaca  
çarpayımızda, tövlə, ot iyi gələn ağır yorğanın altında yatmaq istərdim!

Bax, əsgər yenə onun üzərinə əyildi, elə bil dumdurul bulaqdan  
su içəcəkdi. Mən o zəhrimən tranzistoru götürüb, meyxananın dal  
tərəfinə, qalanlarının yanına gedirəm. İspan dilini bilən birisinin  
yanında otururam.

– Bir duro verərsən?

– Pulum qurtarıb. Adını de görüm.

– Onda siqaret ver. Adım Sitodur.  
Cavan oğlan xeyirxahlıqla gülümsünür.  
– Neço yaşın var?  
– Siqaret ver, ingilis.

Mən bilirom ki, o, Puerto-Rikodandır, ancaq onların hamısı bir zibildir. Burada puertorikolular çoxdur, hamısı da qarayanız, çox bacarıqlı, gözlorı, saçları Rositanın gözündən də, saçından da qaradır. Onlarda bizdən nə isə var, doğmaliq var, onlara inanmaq olar. Bu əsgər arxası üstə uzanıb, əllərini başının altına qoyub, ulduzlara baxır.

– İstidir, hə, balaca?  
– Bəli, senyör.

Onun yanında zənci var. Onlar həmişə bir yerdədirler. Mən zənciyə baxıb görələyirəm ki, mənə bir söz desin. O danişanda gözümü üzündən ayıra bilmirəm. Onun iri, elo bil kədərləi ağızı var, ağızının içi çohrayı vo tortomizdir. Budur, puertorikalı ilə daniş, gözləri isə mənə baxır vo partıdayır. Puertorikalı mənə bir qutu siqaret uzadır, mən bir neçəsini götürüb cibim qoyuram. Təbəssümlə ona təşəkkür edirəm, o isə daha mənə tərəf baxmir, gözünü göyə zilləyib, elo bil orada nə isə görür.

– Vay, necə istidir, ilahi, necə istidir, – zənci bu sözləri hey təkrar eləyir, bu da mahni kimi çıxır. Mən lap aralığa sürünbər gəlmışəm. Hamidən tünd spirt və türk tütününün iyi golir.

– Soldat, bir duro ver.

Amerikalı narazılıqla üz-gözünü turşudur, şüsdəkini içmək üçün qalxır. O, ayaqlarını aralı qoyub, valay vurur. Heç kəs ona fikir vermır.

Zənci də hey gileyلنir:

– Vay, necə istidir, ilahi, necə istidir.

Ayaq üstəki də şüşəni boşaldıb, açıq ağızına tutub ki, bəlkə, bir damcı da töküldü. Külək vurur, onun şalvar köbələri üzgəc kimi yel-lənir.

– Ey, uzun, mənə bir şey ver.

İndi Rosita yavaşça zariyr, mən zəncinin iri gözlərinin üzüme dikildiyini hiss edirəm. O vaxtdan ki, Rosita məni bu meyxanaya stəkan yumağa gətirib, o gündən münasibətimiz dəyişib. Birinci gecə bazadakı amerikalılar ona corab bağışladılar, o da bu corabları geyib, bütün axşamı dəniz qıraqında gəzd; corabları sürüşüb burum-burum olmuşdu. Bacım Rosita səfəhin biridir – şəhərdəkilər belə deyirlər.

Ancaq bu, doğru deyil, o, axşam, ayaqlarında burum-burum olmuş corablar, dəniz kənarında kralıça kimi vüqarla gəzsə də, çox ağıllıdır. Qoşfordan başa düşürəm ki, zəncinin dizləri üstə mürəğləmişəm. Onun əli başımdadır. Göz qapaqlarım ağırlaşır, qulaqlarında da ləpə-lərin səsi. Yuxuya gedəcəyimdən qorxub, dik qalxıram. Kürənə deyirəm:

– Ingilis, mənə beş duro ver, soyunmamış suya tullanım.

Puertorikalı tərcümə edir, hamı gülür. Köynəyi tərdən tamam işlənən birisini çətinlikle yerindən durur, şüşəni dənizə tullayıb, valaylaya-valaylaya zərbə yərə oturur, əli ilə dənizi, iriləşən dairələri göstərib, nə isə çığırı.

Mən puertorikalıdan soruşuram:

– Bu axmaq nə çərənələyir?

– Deyir arş dəniz! Suya atıl, oğlan, qaça-qaça! – qışqırıb üstümə qum atır.

Mən ciblərimi boşaldıram: xırda pul, siqaret, yaylıq, ip, qələmyon-nan biçaq – hamısını qumun üstüne qoyuram. Sahilə qaçıb, başı üstə dənizə tullanıram ki, bu işi tez qurtaram. Su da ki, zəhrimər, bumbuzdu. Qaynar suyun içindən çıxan kimi sıçrayıb çıxıram. Onlar gülüb, meymun kimi qumda dığırlırlar. Üstümdən su sırlıti ilə axır, titreyəttirəye soldatın qabağında dayanıb, ovcumu açıram.

– Ey, sən, beş duronu yelle bura.

O heç mənə baxmir da. Əvvəl-axır gülüb qurtaracaq ki. Nə isə qırıldır, gərək ki:

– Şüşə düş yərə, oğlan!

– Şüşə nədir ey?

...Atana lenət! Dəhşətli şübhə beynimden ildirim kimi keçir.

– Nə şüşə? – soruşuram. – Yaxanı qaçırtma. Beş duromu yelle bura, mən onu qazanmışam. – Qalanlarına üz tuturam, onlar hələ də gülürler. – Ey! Ona deyin ki, beş duromu versin.

– Son pis başa düş, oğlan, – o zorla tələffüz eleyir. – Mən şüşə isteyir, şüşə, – deyib barmağını dənizə uzadır.

Mən on beş, iyirmi döfa suya baş vururam. Bilmirəm nə vaxt ağlamışam, axın yavaş-yavaş məni cənuba tərəf aparır, mən isə bu lenətə gəlmış şüşəni tapa bilmirəm, hərçənd burda gərək bir yığın şüşə olsun yenə, yenə baş vururam. Üzə çıxıram, suyun lap üzündə gözlərimi açıram; ay işığının saldığı gümüşü yol uzunu baxıram; onları görməmək üçün arxamı onlara çevirirəm, buxtaya, Rosas körpüsüñə,

Amerika bazasına çevirirəm, o yero ki, orada gecədən başqa, heç nə yoxdur və hiss edirəm ki, dəniz suyu gözlərimi yandırır, bəlkə də, bu, göz yaşıdır.

Sahildə dayanıb tir-tir əsirəm, Rosita indi başqası ilədir. Xırda-xuruşumu yığışdırıram, bir müddət sallağı oturub, başımı aşağı salıram, onlar dövrəmə yığışıb, qunda sürünlürələr. Mən qalxıram.

— Mənim beş duromu ver, əcəlaf! Tez ol ver! O pul mənimdir! Ver, boyun olmuşdun axı!..

Hicqırırb, qum üstündə otururam. Özümü döyülmüş it kimi hiss edirəm, özümə deyirəm ki, ağlamamalyiam və onlara hey lənət yağdırıram.

Birdən bacım qışqırıb:

— Sito, get yerinə! Eşidirsən?

Danişmırıram, başımı qaldırıb geriyə, yola sarı baxıram. Kim isə tranzistoru açıb.

— Hə, ağılı oğlan ol, get yerinə. Ağlama. — Bacımin səsi zoif çıxır, səsi tanya bilmirəm. — O pulu mən sənə verirəm, sefəh. Eşidirsən? Eşidirsən nə deyirəm? Ey, siz, sağı rahat buraxın, lənətə golmiş köpəklər! Bəsdir ola saldimız!

Sonra yenə onun gülüşü, iniltisi eşidilir, mən də oradan çıxıb gedirəm, bu dəfə dolama yolla yox, düzüna. Qarənlıqda onun paltrama toxunuram. Bir az uzaqlaşıb, suyun lap qıraqında otururam. Külək yenə çürümüs dənizotu iyini burnuma vurur, tranzistor da yenə göydən asılıb, gecə də iri, gümüşü örtüyü oxşayır. Bacı, yuxum gəlir, bacı, bir azdan sonra başımı meyxanaların divarlarına söykəyəcəyəm. Yuyulmali bir neçə stakanım qalır. Onlar kurtkalarını qum üstündə sürüyə-sürüyə çıxıb gedəndən sonra, Rosita da axır ki, tək qalıb, dinməz-söyləməz, hərəkətsiz, çox qüssəli, dənizə, dalğaların mənasız qaçışına baxa-baxa oturanda işimi görüb qurtararam.

## ASSORİN

### QIZILGÜL, SÜSƏN, QƏRƏNFİL

Ey gözəllər, sizinləyəm, bir dəqiqliq ayaq saxlayın! Eşitmirsiniz? Üzünüzü kənara çevirirsiniz? Axı belə yox da! Yaxın gəlin! Mən sizə məzəli bir əhvalat danışacağam. Şən? Hə, hə, elbəttə! Ha, ha, ha! Qocanın yanında bir az oturun. Dünyanın yarısını gezmisəm, Avropanın bütün ölkələrində, Amerikada, Afrikada olmuşam, okeani üzüb keçmişəm. Ha, ha, ha!

Görürsünüz ki, güləmeyi də yadırğamamışam, hərçənd dünyada çox şəyər görmüşəm. Doğrudurmu? Qorxmayıñ, bura gəlin! Onda görərsiniz ki, gözlərim mavidir. Hələ saqqalımı demirəm: dümağdır! Bu, onun üstüne qonmuş tozdur. Keçdiyiñ yolların tozu başıma, palṭarımı, əllərimə qonmuşdur. Siz isə yaqın ki, ömrünüzdən şəhərdən kənara çıxmamışınız, hə? Bilsəydiñiz ki, dünyada nələr var! Necə möcüzələr, necə dərədlər var! Hə, cosarətli olun, gəlin. Qocanın yanında oturun. Ciynində heybə, yolları dolaşan səyyahın yanında. Yoxsa elə bilirsiniz mən məzəli, şən əhvalatlar danış bilmərəm? Bir gözlərimə baxın! Şübhəni, qorxunu bir kənara atın, yaxın gəlin; sizdə nə qədər cavanhıq sövqü, şüxlüq var! İnsanların qayğısız görünüşü qədər məni heç nə sevindirmir. Siza dedim ki, mən şən adamam. Ha, ha, ha! Hə, hekayatımıza başlayaqla. Demək, yaxın gəlməyəcəksiniz? Nə olar, uzaqdan dinləyin, çalışaram ki, bərkədən danışım. Görərsiniz nə gözəl hekayətdir. Ha, ha, ha.

Qədim saray. Geniş işıqlı, par-par yanarı zal. Divarlarda güzgü. Güzgü çöxdür. Pəncərələrdən o tərəfdə, qədim şəhərin küçələrində dərin süküt hökmərəmadır. Elə sakitlikdir ki, gümüş biçağı al əlinə, bu donmuş lal sükütu parça-parça kəs. İri pəncərələrdən gözqamaşdırıran günəş işığı sızılır. Gün batır? Hə, o hər yana ərimiş qızıl tökür. Günəş sabaha qədər vidalaşıb, qürub edir. Göy üzündə ağ, pəmbə buludlar var. Onlar süzür? Yox, onlar donub, evlərin yelqovanları üstündən asılıb. Yelqovanların təposundəki xoruzlar, mələklər, ulduz-

lar, hətta yelqovanların uzun ağacları da günəş şüalarının yardımı qızılı buludların fonundan aydın görünür. Qədim sarayın iri zalında üç cavan qız var. Ağ, sədə paltar geyiblər. Birinin adı, Lüsila, o birinin adı Evelyia, üçüncüsünükü Violantadır. Lüsilanın gözləri qonurdur, Evelyianın gözləri göy, Violantanın gözləri yaşıldır. Üç qızın üçü də qədd-qamotlı, zorif, şəndir. Batan günəşin sari işığında, yavaş-yavaş düşən axşamın alatoranından böyük zalda gülüb-oynayırlar. Üfüqdə ulduzlar bir-birər alışır yanır. İlk ulduz dərin göylərdə titrayan damlaya oxşayır, elə bil qopub düşəcək. Ancaq bərq vuran ulduz yero düşməyəcək. Əgor düşsəydi, o şəffaf səmədan qopsayıdı, qızlar qaçıb onu yerdən götürürdilər. Bu ləl kimi parıldayan ulduzu güle-güle sevinclə əldən-ələ tullardılar.

Lüsila, Evelyia və Violanta iri zalda fikirsiz-qayğısız gülüb-oynayırlar. Üçü də elə zorif, elə incədir ki, üçü də elə şəffaf paltar geyib ki, torpanodə cavan, möhkəm bədənlərinin ince cizgiləri görünür. Bu sehrkar süknətdən, batan günəşin qızılı rənginə boyanmış havadan, yaxılaşan gecənin xoş serinliyindən bir az mest olmuş qızlar hey gülürülər. Eyvandan içəri qaçırlar, enli divan üstə bir-birinə qışılıb otururlar, elə bil axşam duasına hazırlaşan qarılardır; ancaq çox otura bilmirlər. Bax, yenə ayaq üstədirlər və zəlin o biri başına götürürlər. Sarayın hündür tavani altında onların saçraq gülüşü cingildəyir. Qızıl günəş qeyb olur. Dərin süküt şəhərin üstüne sorılır. Eyvanın qabağındaki iri meydanda fəvvərənin girdə camından şəffaf su axır.

Yer üzüno çökən qaranlıqla Lüsila, Evelyia və Violanta fikirli-fikirli susurlar. Lüsilanın quş nəğməsi tək cingiltili səsi qəflətən sükütü yarır:

- Çiçəyo çevrilmək nə yaxşı olardı!
- Yaxşı olardı! – Evelyia da təkrar edir.
- Bu, qiyamət olardı! – deyib Violanta ah çəkir.

Qızların üçü də şən-şən gülür.

Alaqaranlıqla üç zorif kölgə tərpoñır. Şəffaf paltar altından qızların mütənasib bicismi bədənləri görünür.

- Mən qızılıgülə çevrilmək istərdim, – deyə Lüsila hərəratlı səs-lənir.
- Mən isə süsən olmaq istərdim, – deyə Evelyia çıçırlı.
- Mən də qərənfil, – deyə Violanta piçıldayırlı.

Qızılıgül, süsən və qərənfil! Yer üzünə gecə çöküb. Parlaq ulduz göyün sinəsindən asılıb. Qədd-qamotlı üç qız qədim sarayın zalında firmanız.

Bir yero toplaşıb, geconin sükütü içinde qızlar hamısı bir ağızdan təkrar edirlər.

- Ciçəyo çevrilmək nə yaxşı olardı!
- Bir az keçmiş Lüsila deyir:
- Mən qızılıgül olub, sarayın yaxınlığında bitmək istərdim. Evelyia:
- Mən süsən olub, qonşuluqda bir yerdə bitmək istərdim!
- Violanta:
- Mən qərənfil olub, bura yaxın bir yerdə bitmək istəyirəm!

Həmin qədim şəhərdə, elə həmin saatda, Lüsila, Evelyia və Violanta gur işqılı iri zalda dolaşdıqları həmin vaxtda, onların ciçəyo çevrilməyi arzuladıqları saatda biri qızılıgül, o biri süsən, üçüncüsü də qərənfil olmaq istəyirdi; sarayın yaxınlığında bitən qızılıgül, süsən və qərənfil.

Qədim sarayın divarlarına sadə bir evcik yapılib. Orada cavan bir qız yaşıyır, rəngi lap solub-saralıb. Göy gözlerinin dərinliyində qüssə gizlənib. Kreslodan qalxanda ayaq üstə dayana bilməsi möcüzədir. Qızın sevgilisi müharibəyə getmişdir. Cəxdandır ki, ondan xəber-ətər yoxdur, ancaq qız hər gün, hər saat xəbər gözləyir. Məktub da yoxdur, bu yaxın vaxtlara qədər isə hər gün məktub aiardi, onları elə həsrətlə oxuyurdu ki! İndi günlər keçir, məktub da gəlmir, qızı həyəcan bürüyür. O, enli kreslosunda oturub, onun arxasına söy-kənib ki, bir az yüngül nəfəs alsın. Stolun üstündə, stokanda, bağçadan dərilmiş qızılıgül var. İri, ağ, tor qızılıgül. Havadan sanki bulud asılıb, elə bil haradasa uzaqlarda qızın həla bilmədiyi o dəhşətli bəd-bəxtlik baş verib, elə bil qarşısılınmaz felakət qızın üstüne gəlir. Qız da dəhşətli bir şey görəcəyindən qorxurmuş kimi gözlerini yumur. Dəhlizdən ayaq səsleri gəlir. İndicə qapı açılacaq, naməlum adam gələcək, çəkincə-çəkincə gülümşünüb onu dilə tutmağa başlayacaq ki, həyəcanlanmasın. Naməlum adamın sözlərində dəhşətli, faciəvi məna olacaq.

Şəkəndəkən aq qızılıgül kədərlə başını eyib. Tezliklə biz eynilə buna oxşar qızılıgülü, Lüsila, Evelyia və Violantanın yaşadığı qədim sarayın yaxınlığından dərilmiş tər, boynubükük qızılıgülü aq balışın

üstündə görəcəyik. Ağ atlas yastıq üstündə əbədi yuxuya getmiş qızın solğun üzü yanında ağ qızılıqlı.

Gülleri o, çox sevirdi. Hamisindan da çox süsəni. Bənövşəyi süsəni. Onun tonha, təmiz ağardılmış hücrəsində süsən dəmeti parlaq bənövşəyi ləkə kimi görünürdü. Madonnanın surəti qarşısında diz çökəməş rahibə gülərə görür, uzun dəhlizlərdən keçib kilsəyə gedirdi. İçəri girib, süsənləri müqəddas Məryəmin ayaqları yanına qoyurdu. Monastır qədim sarayla yanaşı idi. Üç cavan qız çiçək-lərə çevriləməyi arzuladığı həmin anda yaziq rahibə əbədi rahatlığa qovuşdu.

Mehrəbin yanındakı dəmətdən, bir az əvvəl onun öz əlləri ilə ora qoymuş dəmətdən, tünd rəngli bir süsən götürüb, ruhu uçmuş vücu-dun ayaqları yanına qoyular, ölüün qara paltarı üstündə bənövşəyi ləkə kimi orada qaldı.

Budur, haradasa uzaqda, sarayın qabağında meydanda qulaq-batırın atəş səsi eşidildi. Meydanın o biri torafindəki meyxanada çığırtı qopdu, oradan qorxmuş adamlar, ustalar, işçilər çıxıb qaçırdı. Ətrafdakı süküt pozulmuşdu. Şübhəsiz, orada nə isə dəhşətli hadisə baş vermişdi. Cavan rəfiqələrin çiçəyə çevriləməyi arzuladıqları anda, Violanta qərənfil olmaq istədiyi bildirdiyi vaxt, üzbüüz meyxanada bir cavan, rəqibinin güləsiliə öldürdü. Polislər göldilər, cavani döşəmədən qaldırıb apardılar; onun penceyinin düymə yerində sevgilisinin əlia taxılmış al qərənfil qızarırdı. Qərənfil təzə qan ləkəsinə oxşayırırdı.

- Qızılıgülo çevriləmək nə yaxşı olardı!
- Ya da süsənə!
- Ya da qərənfilə!

Ey gözəllər! Yaxın golin, qorxmayın! Bu da hekayətin sonu! Sizə məzoli ohvalat danışdım, elə deyil? Həyatın özü kimi şən əhvalat. Ha, ha, ha. Nə üçün gülmürsünüz? Bəlkə, siz də çiçəyə çevriləmək istəyirsiniz? Qızılıgülo, süsənə və qərənfilə? Ha, ha, ha!

## VİKTOR MORA

### PİLLƏKƏN ÜSTÜNDƏ GÖRÜŞLƏR

Alvesin ayağında qəlpə qalmışdı, hava rütubətli olanda ağıriyıldı. O, axşam dar küçədə maşından düşəndə də ayağı ağıriyıldı. Sürücü:

- Daxmaya bax, senyor leytenant! -- dedi. -- Bu, sizin üçün "Rist" oteli olur. Leytenant gülümsündü.

"Leonar xala deyərdi: -- Mənim evim köhnə Barselonanın aristokratlar yaşayış küçələrdən birindədir. Yolun düşsə, mütlöq bax, gör tağlarında nə qədər gerb var. Dündür, beziləri illər keçdikcə sürtülüb, pozulub... Eh, bilsəyin bu küçədə bayramlarda nələr olardı! Şıq geyinmiş kişilər, üstü xəz dolu xanımlar! İndi bizi çəkməci dən fərqləndirmək olmur".

- Çəmədanınızı götürümmü, senyor leytenant?

- Lazım deyil. Özüm apararam.

Döngə tarəfdən evlərin divarlarına cindir parça üstündə yazılmış şührətler yapışdırılmışdı. Şührət bir parçasında Kataloniya ləhcəsində bu sözləri oxumaq olardı: "Bəs sən? Qoləbə üçün son nə etmişən?"

- Məzuniyyətiniz xoş keçsin, senyor leytenant! Əməlli-başlı şən-lənin!

- Cox sağ ol, dost!

Motor guruladı, maşın tərpəndi. Alvares, yüngüləcə axsayaxsaya, iyirmi altı nömrəli köhnə qapıya tərəf yönəldi. Düşündü: "Yəqin, deniz iki addımlıqdadır. Səhər tezdən gedərəm".

Coxdan idi ki, Alvares denizi görməmişdi, sakit, ləpəsiz, əsəbləri sakitləşdirən təlatumsuz dənəzi.

O, göz-gözü görməyen qaranlıqda pilləkəni qalxmağa başladı, nəhayət, zoif işiq gələn, üstünü hörməcək toru basmış lampa bu zülməti bir az işıqlandırdı. Alvares dikdəban ayaqqabıların tiqqılıtlını eşitdi. Kim isə enirdi. Qadın idi. Alvares dar meydançaya çatıb, divara qışıldı, gələnə yol verdi. Tiqqılıt yaxınlaşırırdı. Alvares qadını gördü. Qadın ayaq saxladı.

O mızıldadı:

– Buyurun, keçin.

Qadın ona lap yaxınlaşdı, gözünü üzünə dikdi. Bu, bir neçə an davam etdi, lakin Alvares onun iri, çıxura düşmüş gözlərindəki nif-rəti oxuya bildi. Düşündü: "Bunlar hamısı ona görədir ki, mən hərbiyəm".

Qadın keçib getdi. Lap qız uşağına oxşayırdı. Alvares köhnə jake-tin boynu ilə sari saç burumları arasındaki ağ döriyə baxdı. Qadının əlinde kağız bağlama vardi.

– Günortanız xeyir!

Cavab vermadı. Dikdəbanlar pillələrdə tiqqıldı. Alvares üçüncü mərtəbəyə qalxdı. Xalasından aldığı açarı açar yerinə salmaq istədi, ancaq gördü ki, açar yeri yoxdur: qapıda iri bir deşik var. Qapını itə-lədi. Bu hərkətləri eldikcə, axırınca dəfə qadınla na vaxt olduğunu xatırlamağa çalışıdı, ancaq tez də utandı – balaca qızı oxşayan bu naməlum qadına rastlaşan kimi gör fikrindən nələr keçir!

Alvares ayağı ilə vurub zırzuminin qapısını sındırında feryad səsi kəsildi. O, ayağınsıq çarpayının üstündə bir əsgər, yanında da qız gördü. Əsgər tez durdu, köynəyini düzəltməyə çalışıdı.

– Senyör leytenant, senyör leytenant... – deyə mızıldadı.

Alvares barmağını tətiyə qoydu.

Əsgər yalvarır, zariyirdi.

– Vurmayın, senyör leytenant, vurmayın...

O, diz çökdü, qız ağlayırdı: Alvares onun ağappaq qarnının titrədiyini gördü.

– Yox, lazım deyil! Müqəddəs Məryəm xatirina!

Alvares əsgərin alını nişan almışdı. Tətik titrədi. Ne isə yumşaq, soyuq bir şey üzünü çıləndi...

Alvares soyuq tər içinde çarpayıdan sıçradı və gözünü sol əlinin barmaqlarına zillədi. Dünən axşam yatmadan əvvəl əllərini tər-təmiz yumuşdu: həmin gün soldati öldürdən sonra kənd meydənində fontanda yuduğu kimi. O vaxtdan daha əllərini tez-tez yumağa başladı. Ayaqları soyuq daş döşəməyə dəyəndə, Alvares tamam özüne gəldi. Günoş pəncərədən boyanırdı.

Ela yaxşı ki, evinin nə hala düşdürüyü xalası görməmişdi. Sındırılmış mebelin tör-töküntüsü bu evin tez-tez dəyişən sahiblərinin soyuqla mübarizosının canlı şahidi idi. Ocağı naxışlı döşəmənin üstün-

dəcə qalayırmışlar, iri boz bir ləkə bunu sübut edirdi. Çarpayıların salamat qalması möcüzə idi. Divarda jurnaldan kəsilmiş bir şəkil öyri vurulmuş, kim isə onun dövrəsinə yapışanlı plastür yapışdırılmışdı. Şəkilde bombanın dağıdıığı məktəbdə uşaqlar təsvir olunurdu. Onların bezişi hələ sağlam idi. Kim isə şəkin altında, divardaca kömürlə öyri hərflərə yazmışdı: "Bu, faşizmdir".

Sanki bu qarma-qarışılığın içində çıxmış qrammofon ağzını çiçək kimi açmışdı. Keçən gecə Alvares yorğun olduğundan, ona yaxşı fikir verməmişdi. İndi onu yoxladı. Qrammofon səz idid. Toz basmış vala yazılmış, kiminsə unudulmuş yuxulu səsi gəldi:

Mayın on altısında

Qalyito öldü...

Səs keçmişdən gəlirdi, o keçmişdən ki, onda bütün ispanlar ləkə-siz, temiz idi. Alvares qəherləndi. Vali götürdü: "Tez gedim dəniz kənarına. Dəniz məni sakitləşdirir".

Evə qayıdanda dəhlizdə bir qoca ilə toqquşdu, qoca onu gören kimi papağını çıxartdı.

– Xahiş edirəm, senyör, buyurun... – qoca titrək səsle mızıldadı. Alvares fikirləşdi: "Təqəüdə çıxmış qulluqçu".

– Yox, xahiş edirəm, əvvəlcə siz keçin.

– Yox, yox... Siz... Siz məndən cavansınız, cəldsiniz.

Qoca ona qorxa-qorxa baxırdı. Seyrək, çallaşan saqqalı titrəyirdi. Alvares dedi:

– Yaxşı havadır.

– Bəli, bəli... – qoca tez təsdiqlədi. Onlar pillələri qalxırdılar.

– Belə hündüre qalxmaq, yəqin, sizin üçün çətinirdir.

– Bəli, bəli, əlbəttə.

Alvares:

– Salamat qalın, – dedi. O, pillekəni iki-iki çıxdı.

Qoca mızıldadı.

– Salamat qalın, salamat qalın.

Pəncərədə nə isə çatışmırıldı. Yəqin ki, gül dibçəkləri, uşaqlıqda evlərində gördüyü dibçəklər. Doğrudur, o pəncərədən açılan mənzərə tamam başqa idi: göz işlədikcə uzanan çöllər, onların üstünə

gorilmiş tutqun səma. Burada isə ancaq döngəni döñürsən. Qızmar istidən gic olmuş pişik yoluñ ortasında uzanıb qalmışdı. Alvares piləkəndə rastlaşığı qızın dikdəban ayaqqabılının səsini eşitdi, sonra pişiyin yanından tez ötdüyünü gördü. Saçlarında xəş parılı vardi. Qız başını qaldırdı, elə bil Alvaresin ona baxdığını hiss etdi. Nəzərləri qarşılaşıdı və Alvares onun qızardığını sezdi. Gülümsündü: "Gör ha"!

Qız başını aşağı salıb, addımlarını yeyinləti. Qapıdan girdi.

Alvares fikirləşdi: "Necə da arıqdır". Onun çörəyi çoxdur, iki qutu qatı şirin südü var. Piləkən üstüne çıxıb, qızı evo çağırmaq, ona demək istəyirdi: "Boşlayın... Mühərribə ki qurtarıb. Qonaq olun!" Bəlkə, açığı tutdu? O günlərdə çoxları belə təkliflər edirdi, ancaq başqa məqsədlo. O, qapını araladı. Qız pilləkəni qalxırdı. "Hə, cürəlli ol, dostum". Alvares süd qutularını qapdı. Qız qalxırdı. Meydançaya çatdı. Ancaq o, qapını açmağa cəsarət etmədi. Çox yaş axılmış sort baxışı, cuxura düşmüş gözlərlə qarşılaşımaqdən qoxdu.

Gecə yarısı oyandı. Onu boğuq səs-kuyi yaratdı. And içə bildəri ki, səs onun otağının üstündən, yuxarı mərtəbədən gelir. Küçə fanarından tavana süd ranglı işq düşürdü. Alaqlarlılıqda Alvares gördü ki, bir vaxt ağ olmuş tavan qopub tökülmüşdür. Təzəcə yuxuya getmişdi ki, yeno səs eşitdi, elə bil orada döşəməyə nə isə yumşaq bir şey düşdü. Sonra tələsik ayaq tappiltisi göldi. Alvares siqaret qutusunu axtarıb tapdı. Çəkmək istədi, fikrini dəyişdi. Fikirləşdi: "Qızçı-ğaz gərk bu vaxt yatmış olayıd axı". Qızın onun yanında uzandığını təsəvvürünə gətirdi. "Gərk özüm üçün bir qız tapam. Ancaq bunun kimisini yox. Çox arıqdır..." O biri yanı üstə çevrildi. Yuxarıda yeno boğuq tappilti eşildi. Alvaresi yuxu aparırdı. İndi o, çıqqılı eşitdi. "Yazı maşındır? Gecənin bu alemində o kimin üçün yaza bilər?" Bəlkə, onun başı taqqıldaydırdı? Bu fikirlər də huşa getdi.

O, çarpağın oturub, kitab oxuyurdur, eşitdi ki, qız pilləkəni düşür. Pəncərədən boylandı, onun qapıdan çıxmağına gözlədi. Fikirləşdi: "Çox da pis deyil. Ayaqları dümdüz. Stendal necə yazıb? Qadını birinci gün görəndə sənə eybacər görünür... İkinci gün sənə elə gorılı ki, o sənin diqqətinə çox da layiq deyil... Üçüncü gün isə onun üçün dəli-divanə olursan... Bəli, elədir ki, var, ümumiyyətlə bunun kimi... Yaxşı, sofehlədiyim bəsdir, evlənmək lazımdır; eləsini almaq lazımdır ki, sənin minnətinə çəksin..."

Qoca pilləkəni qalxırdı. Alvares ona çatdı.

- Salam.

Qoca ona qorxa-qorxa baxdı və tez papağını çıxardı.

- Hə?.. Hə?.. Salam, senyor.

- Siz allah, ay baba, papağı başınıza qoyun...

Alvares bir an dinməzce qocaya baxda. Onu otağına apardı. Qoca ağlamısının müzildədi.

- Men pis bir iş tutmamışam... Men heç nə eləməmişəm... Men heç vaxt heç nəyə qarışmamışam. Heç səs də verməmişəm. Siyasətlə əlaqəm yoxdur, senyor...

- Axi siz nə danışırınız?

- Men heç nə bilmirəm...

Qoca azca sakitleşdi, ancaq hələ də göz-qulaqda idi.

- Bir dəqiqə ayaq saxlayın.

Qoca itaat etdi. Sınıq stol üstündə iki qutu qatı süd görəndə gözleri parıldadı. Alvares qutunun birini ona uzatdı.

- Bu sizin.

Titrək əllər qutudan yapışdı. Qoca inamızlıqla Alvaresə baxırdı.

- Bura baxın, lütfən, mənə kömək edin. Bu senyorita...

- Hansı?

- Məndən yuxarıda yaşayan. O, tek yaşayır?

- Bəli, tek.

- Ailosı yoxdur?

- Heç nə bilmirəm.

- Xahiş edirəm, dostum, deyin... Men ki elə-bele soruşuram...

Bura baxın, siz yaşı, təcrübəli adamsınız. Xülasa, qız monim xoşuma gelir. Aydırındır? Əminəm ki, məni başa düşürsünüz.

Hemin dəqiqə Alvares özüne nifrət edirdi. Bu qız onun xoşuna gəlmirdi. Onun zövqünə uyğun deyildi. Onun xoşuna qarayanz, kök qızlar gəlirdi...

Qoca dedi:

- O, rəssamlar ailəsindəndir. Atası, qardaşı ilə yaşayırı. İndi təkdir.

- Necə... bizimkilər gələndə onlar çıxıb getdilər?

Qoca gözlərini yerə dikdi. Alvares ikinci qutunu da onun qucağına soxdu.

- Onları öldürdülər, - qoca udqundu. - İki ay olar, bəlkə də, çox. Alvares diqqətlə ona baxdı.

- Qırmızı idilər, senyor... onlar qırmızı idilər.

- Yalan deyirsiniz!

- Mən... mən... yox, düz deyirəm. Bağışlayın.
- Demək, onlar bizimkilərdir, hə?
- Mən bilmirəm, mən heç nə demədim. Bunu siz dediniz. Mən heç vaxt heç nəyə qarışmamışam.
- Bəs o, nə ilə dolanır?
- Dərs verir. Evlərdə xüsusi dərs deyir. Məhellədə belə danışılar. Adı Elisadır.
- Elisa... – deyə Alvares piçildədi, əlini qocaya uzatdı. – Hələlik, baba, dost olaq. Qorxmayın, sizi yemərəm.
- Qoca göy damarlı əlini uzatdı.
- Sağ olun, – deyib, otaqdan çıxdı.
- Bir dəqiqə keçmiş qapı döyüldü. Bu, yenə qoca idi. Dişsiz ağız ilə gülümşəyir, gözlərindən yaş axırdı. Papağını çıxartmamışdı. Süd qutusunu göstərib mızıldadı:
- Cox sağ ol, oğlum.

Qız evə qayıdanda Alvares yatağında uzanıb, kitab oxuyurdu. Qapını açdığını, açarı çıxardığını, içəri girdiyini eşitdi. Evdə sakitlik oldu, sonra su şırıltısı gəldi. Alvares yorgun-yorgun köks örtüdü: "Bəli, həyat belədir". Yenə ayaq səsi. "İndi yəqin ki, otaqdadır". Ancaq o, səhv edirdi. Krant uguldadı. "Paltar yuyacaq, ya da ciməcək". Yenə ayaq səsi gəldi, ancaq bu dəfə boğuş, yumşaq. "Ev başmaqlarını geydi". Uzun bir süküt çökdü, sonra yazı maşınının çıqqılıtı eşidildi. Yadına düdü: "Atası rəssamdır. Özü yazıcıdır. Mənə nə olub? Dəli olmuşam?" Kitabı götürdü, amma iki səhifə yarımxanoxuyandan sonra etiraf etməyə məcbur oldu ki, heç nə başa düşməmişdir. "Belə olmaz". Kitabı örtdü. Yuxarıda yazı maşını çıqqıldı; çıqqılıtı sanki uzaqdan gəlirdi.

Yağış yağdırdı. Küçədə gölməçələr yaranmışdı. Yağış pəncəre şüşələrinə çilənmişdi, almaz kimi bərq vururdı. Alvares pəncəre qabağında gözləyirdi. Ayağı bərk ağıryırdı. Adətən, bu vaxtlar qız qayırdı. Cox yubana bilməzdı. Bir uşaq gölməçəni şappıldadırı. Küçə qapısından bir qadın çıxdı.

– Migelito, burası gəl! – deyə qışkırdı, oğlanı keçib apardı. Migelito bildi ki, sillə yeyəcək, əlləri ilə üzünü tutdu. Elisa çox tələsirdi. Başının üstüne qəzet tutmuşdu, qəzətdən su axırdı. Kitablarını jaketinin altında gizlətməyə çalışırdı.

- Qadın küçə qapısından çıçırdı.
- Salam, Elisa.
  - Oğlan Elisaya ümidi baxdı. Ele birdi ki, qızın xatirinə anası ona toxunmayacaq, ancaq bele olmadı.
  - Salam, senyora Lola... Yenə də oyun çıxarmışan, Migelito? Vay səni, dəcəl.
  - Onun gülüməsdiyi Alvares ilk dəfə gördü. Elisa küçə qapısından içəri girdi. Alvares plası tez ciyinə atıb, axsaya-axsaya qapıya tərəf getdi. "Səfəh is görürəm... Cox səfəh..." Pilləkən üstüna çıxdı. Elisa qalxırdı. Alvares meydançanı keçib, aşağı enməyə başladı.
  - Axşamınız xeyir, – deyib, özünü şən göstərməyə çalışıdı, açıq-saçılıqla dedi: – Hava da ki, belə də. Siz yəqin iliklərinizə qədər islamısnız.

Qız onu narazı-narazı süzdü və dinməzcə keçmək istədi. Alvares sarışın saçlarından qızın üstünə, boynuna yağış damcıları töküldüyünü gördü. İslaq saçlar qızı lap cavan göstərirdi.

- Bəlkə, mənə yol veresiniz?
- Alvares yolu tamam tutmuşdu.
- Əlbəttə, əlbəttə, bağışlayın! – O, tutulub, üzr istədi və süni bayağı sözlərlə, ədəbəzliliklə əlavə etdi: – Heç olmasa halima yanım... İndi leysan yağışın altında yeriməli olacağam.
- Elisa iki pillə qalxıb dayandı. Qətiyyətə dədi:
- Bura baxın. Lütfən, məni rahat buraxın. Mən sizinlə danışmaq istəmirəm.

Cəld döndü, bürdədi. Kitabları yero töküldü, Alvares onları yiğis-dırmağa cumudu.

- Qız qışkırdı:
- Məni rahat buraxın! Bəsdir!
  - Alvaresin əlindən kitabı dartıb və çöməltmə oturub əsəbi hərəkətə o birilərini yiğisdirmeğə başladı.

Alvares qəddini düzəltdi. Qızın sözləri ona toxunmuşdu.

- Mən size hörmət elemək istəyirdim, senyorita. Siz isə özünüzü gülüncə aparırsınız. Hər halda müharibə qurtarır. Başa düşmərsünüz? Qurtarır!

Qız hələ də çöməltmə oturmuşdu, kitablar ətəyində idи. Üzüne tökülen yaş tellərini kənara verib, Alvaresə baxdı, piçilti ilə, hərarətlə dedi:

- Bu, doğru deyil, doğru deyil.

İndi Alvares gördü ki, qızın gözlerinde parıldayan yağış damcıları deyil.

— Elisa, Elisa! — piçildən Alvares öz səsini tanımadı.

O, bunları ixtiyarsız, özü də gözləmədən dedi. Öz adını eşidən qız ona heyrətlə baxdı, sonra ağladı və pilləkəndə üzüyuxarı qaçıdı. Alvares onun piçiltisini eşitdi:

— Mührəbərə heç vaxt qurtarmayacaq, heç vaxt, heç vaxt...

“Mən özümü yaxşı aparmırıam” — pəncərədən Elisannın dalınca baxan Alvares belə düşünürdü. Migelitonun anası işe gedən qızla səhbət edirdi. Qadın gülümsəyir və Alvaresin pəncərəsinə sanki elə belə, ötəri işsə eləyirdi. Alvares pəncərədən mümkin qədər uzağa çəkildi. Yox, yox, onu görmədi. Elisa gülümsəmirdi. O da Alvaresin pəncərəsinə kədərlə, diqqətlə bir nəzər saldı. Alvaresin beynindən bu fikirlər keçdi: “Amma qız gözəldir! Yəqin, bu zəhləm getmiş qonşu məni qızın dalınca pəncərədən baxan görüb, indi qeybat qırı”. Birdən o qızardı. Belə axmaq vəziyyətə düşmək iyirmi iki yaşı bir kişiye yaraşmaz. “Buradan gedəcəyəm, gecələməyə kazarmaya gedəcəyəm. Daha burada qalmalı olmaz. Özüm, hərbi geyimimi gülfünc vəziyyətdə qoymaq olmaz”. Alvares pəncərə qabığındaki müşahidə məntəqəsini tərk eləyib, çamadanını yüksəldirməyə başladı. Yubanmadan kazarmaya getməyi qəti qərara almışdı.

Çamadan hazırlayıb, üzünü qırxdı, təmiz köynək geydi, sonra onu çıxardı. “Yox, gedə bilməyəcəyəm, axı evin qapısı qifillənmiş, oğru gira bilər”.

O, ətrafına baxdı, taxta qırıqlarını, köhnə qrammonfonu görüb, bəhanəsinin mənasızlığından utandı. Özünü itirmiş halda çarpayıya oturub, siqaret yandırdı. Pilləkəndə ayaq səsi eşidilən vaxt döşəmə siqaret kötüləkləri ilə dolmuşdu.

Qalxdı, oğruncu qapını açdı. Tanımadığı bir qadın yuxarı qalxırdı. Keçib gedəndə Alvaresin onu izlədiyini görüb, heyrətlə ona baxdı.

Alvares iki dəfə də çamadani yiğib-boşaltdı. Nehayət, təslim oldu... “Mən burada ona görə ilisiq qalmışam, ona görə”. Özüni bu açıq etirafı, daxilində, onun iradəsi əleyhinə baş qaldırmış hissələri qanuniləşdirəməsi ona bir qədər rahatlıq gotirdi. İndi o, birçə şeyin arzusunda idi: Elisani pilləkən üstə görmək. Bəzən qız ona çox açılıq baxırdı, hiss etdirmək istəyirdi ki, onun zəhlətökən sataşmalarından təngə gəlməmişdir. Hərdən gözlerini yerə dikib keçirdi, günü-gündən də ariqlayır, saralırdı. Salamını da heç vaxt almırırdı. Alvares yənə

çamadanını hazırladı. Ancaq bir gün sehər qız ona baxdı və utancaq halda dedi.

— Axşamınız xeyir.

Alvares özünü elə itirdi ki, cavab da vermedi.

Alvares döñə-döñə deyirdi: “O, mənimdir, o, mənimdir”. Özünü inandırmağa çalışırkı ki, Elisannın məhəbbətini qazanan kimi onu atacaqdır. “Belə qadınlar o qədərdir ki, lap itine tök. Həm də çox ariqdir. Bütün bunlar sayıqlamadır, axmaqliqdır. Nə iso, göz qulaqla ol, quşu hürkütə. Bəlkə, ona kağız yazsam yaxşıdır?” O, təmtəraqlı bir eşqnamə yazınca bir yığın kağız korladı. Axırını sətri yazanda boğazı qurumuşdu, qulaqları yanındı. O, məktubu qızı yoldan çıxaran hiylələr bir eşqbaz kimi yazmaq istəyirdi, ancaq kağızı oxuyandan sonra bu, ona çox səmimi, asl eşqnamə kimi göründü. “Bəlkə, elə belə yaxşıdır, — deyə özüne ürək-dirək verdi, — Həqiqət çox olduqca, yazı inandırıcı olur”. Özü özüne çox həyəsiz göründü. Kağızı zərfin içində qoydu. Otaqda seyrək kölgələr oynasırdı. Elisa yuxarıda, evində idi. Ora elə həyəcanlı qalxırdı ki, büdrədi, az qaldı yixılsın. Nəfəsinin zorla dərib, yuxarı mərtəbənin meydancasında dayandı və məktubu qapının altından içəri örtüdü. Hələ də çöməltme oturmuşdu ki, birdən qapı açıldı. Elisa ona baxırdı. Əynində xalat, ləkeli əski ilə əllərini silə-silə dayanıb ona baxırdı. Qızın ciyini üstündən Alvaresin gözünə xırda fiqurlar dəydi. Düşündü: “Gildir, onun əlləri gilliidir”. Elisa soruşdu:

— Bu, nə deməkdir?

Həyadan qızaran Alvares ayağa durdu.

— Məktubunu götürün. Bizim söhbətimiz tutmaz. Məktubunuzu götürün və çıxıb gedin.

“Bu qadın özünü nə bilir?! Həm də onda qeyri-adi nə var ki? eybəcər sir-sifətinə bax...”

— Elisa, mən ancaq sizə demək istəyirdim ki...

Qız məktubu ayağı ilə itəleyib, qapını çırpdı. Alvares yumruqlarını düyünlədi.

— Sizin mənimlə belə rəftar eləməyə haqqınız yoxdur! Haqqınız yoxdur!

— Çıxın gedin! Yoxsa bütün küçəni başınıza götürmək isteyirsiniz?

Alvares getdi. Gecəni kazarmada keçirdi.

O, evə bir dəfə baş çəkmək istədi. Qapıya qıfil saldırmadan köcmüşdü, indi yəqin, ora girib olan-qalan şeyləri də aparmışdır. Öğru az deyil ki! Hə, bu həftə evə dəyəcək, baxıb qayıdacaq. O, dəngəyə buruldu. Ürəyinə damımıdı ki, mütləq Elisanın görəcək. Qız hamisə bu vaxtlar işdən qayıldırdı. Mümkündür ki, görüşsünlər. Ancaq Alvares sohv edirdi, onlar görüşmədir. Otaqda xeyli vaxt oturub siqar çəkdi, nəhayət, kiminsə çətinliklə pillələri qalxdığını eşitdi. Qocadır.

– İşlər necə gedir, baba?

Qoca çəkinən-çəkinə ona baxdı.

– Mən... mən...

Addimlarını yeyinlətdi. Alvares yavaşça onun dirsəyindən tutdu.

– Size na olub? Axi biz, gərək ki, dostuq?

– Hə... Hə... senyor, olbottə...

Onu sakitləşdirmək üçün Alvares gülümsədi. Qoca ona bir az inamlı baxdı.

– Bura baxın... O qız... Elisa... Olmaya o, iş vaxtını dəyişib?

Qoca dedi:

– Mən... mən... heç nə bilmirəm. – Onun qorxudan gözleri bərəlmüşdi. Alvaresin hələ də yavaşça sixdiqi qolunu çəkmək isteyirdi.

– Size na olub axı, dostum? Mən ki sizə demişəm, baba, o qız mənim xoşuma gelir. Mən ancaq bilmək istəyirəm ki...

Qoca yalvardı:

– Mən bildiyimin hamısını demişəm. Mən sakit, dinməz yaşayıram, heç bir işə qarışmiram. Hər gün kilsəyə gedirəm. Bizim keşmişimizdən də şəhadətnaməm var. Mən... mən... Mən bildiklərimin hamısını onlara demişəm. Atasından, qardaşından, onların qırmızı olduqlarından, güllələnməsindən... Mən daha heç nə bilmirəm. Heç nə! Onlar da məndən əl çəkdilər, tutmadılar.

– Kim?

– Polis... Bu qızın dalınca geləndə.

– Mən M. küçəsində iyirmi altı nömrəli evdə yaşamış Elisa Bravo adlı bir nəfərdən xəbər bilmək istərdim.

Polis nəfəri ona maraqla, hətta bir az həyənsizliqla baxırdı.

– Elisa Bravo haqqında siza nə məlumdur?

– Heç bir şey məlum deyil. Daha doğrusu, demək olar ki, heç bir şey. O, dördüncü mərtəbədə yaşıyır, mən üçüncüdə. Mən bir neçə gün evdə olmamışam, qaydanda mənə dedilər ki, onu polis tutmuşdur.

– Bunu sizə kim dedi?

– Orada yaşayan bir qoca.

– Vəssalam?

– Nə demək isteyirsiz?

– Demək istəyiram ki, sizə ancaq bu məlumdur?

– Bəli, daha heç bir şey. Mən ancaq onu bilirəm ki, o, çox xoşaqlım qızdır. Biz hərdən onunla pilləkən üstündə danışardıq.

– Vəssalam?

– Bəli, vəssalam! Ümidvaram ki, ona qarşı sürülen ittiham çox da ciddi deyil. Geldim öyrənmiş ki, ona bir köməyim dəyə bilərmi? Polis nəfəri ona diqqətlə baxırdı.

– İnanıram ki, ona kömək eləyə biləsiniz. İndi ona heç kəs kömək edə bilməz.

Bu dar, qaranlıq otağın yegənə pəncərəsinin şüsləri titrədi – küçədən gurultu ilə yük maşını keçdi. Aşağıda, mastavoyda uşaqlar oynayırırdılar, Alvaresə elə geldi ki, onların şənliyi keçmişdən, onun öz uşaqlıq dövrlerindən uçub gəlir.

O, mızıldadı:

– Aydırındır...

Polis nəfərinin sinayıcı, diqqətlə baxışları ona dikildi.

– Mənə bu, heç xoş golmir... Görürəm ki, xəbər sizə çox ağır təsir eləyib. Siz kağız kimi ağarmışınız. Əger halınız yaxşı deyilsə, əyləşin. İni isə, bağışlayın, mən siza bir neçə sual verməliyəm. Bilirsinizmi, bəzən bizim işimizdə xoşagelməz hallar olur. Çox incə məsələlərə toxunmalı oluruq. Bizi üzürlü hesab eləyin, biz hətta sizin kimi adama, bu şərəflü geyim sahibinə də ciddi məsləhət görürük ki...

– Nəyi məsləhət görürsünüz?

– Tereza haqqında danışmağı. Mən Elisa Bravonu nəzərdə tuturam. Orada olduğu müddədə biz onu Tereza çağırırdıq. Gizli işində də onu elə çağırırdılar, başa düşürsünüz mü? Ona görə də sizə ciddi məsləhət görürəm...

– Ancaq...

– Doğrudanmı, o, heç vaxt sizə öz fəaliyyətdində danışmayıb? Hətta təsəbbüs də göstərməyib... Bir sözlə, sizi öz teşkilatlarına cəlb etməyə?

– Məni? Bu geyimdə?

– Həyətdə uşaqlar oxuyurdular:

Çox da qoşqıng deyildir  
Darisqal hayatımız.  
Yağış yağırısladır,  
Oynaya bilmirik biz.

— Amma yenə mənə elə gəlir ki, yaddaşınız sizi aldadır. Ola biler, o, sizi zorla toruna salıb. Mon, əlbəttə, möhrəm əlaqəni nəzərdə tuturam. Hər halda, mənim başa düşdürüüm kimi, siz onunla toklikda dəfələrlə görüşmüsunuz.

Alvaresin sobri tükondı.

— Sizo bildirəm ki, bütün əhvalat təhqiramız şəkil alır.

— Coşmayın. Özünüz görürsünüz ki, bizim işimiz heç xoşa gal-mır. Çox ince məsələlərə toxummalı oluruq. Cavan oğlan, lütfən, mənimlə o biri otağa keçməzsinizmi?

Qan Alvaresin beyninə vurdu. Polis nəfərinin ardınca getdi. Polis nəfəri qapını açıb, Alvaresə hörmətlə yol verdi. Onlar kağız qalaqları, çamadan, yazı maşınları, hektograf, kitablarla dolu darisqal bir otağa girdilər.

Polis nəfəri dedi:

— Terezanın və onun dostlarının zir-ziblidir. Onların təşkilatında on altı adam vardı. Gecə-gündüz çalışırlar. Bədbaxtlar. Nələrinə lazım idi?

O, kündən qəzetə bükülmüş bağlama çıxarıb, balaca stolun üstünə qoydu. Qələmyonan bıçağı götürdü, Alvareso elə gəldi ki, indi o, ipi kəsəcək. Ancaq polis nəfəri fikrini dəyişdi, bıçağı kənarə qoyub gülümşündü:

— Tələsmək bizim işimizdə ziyanlıdır.

Təmiz dırnaqlı barmaqlar zərif hərəkətlə, ustalıqla balaca düyünləri açırdı. Bağlamanı açıb soruşdu:

— Hə, buna nə deyərsiniz? Görürsünümüz, sizin aranızda nə isə olduğunu şübhələnmək üçün mənim əsəsim var?.. Məni inandırmağa çalışmayacaqsınız ki, bu portreti o, yaddaşına əsəsən çəkib?

## YELENA SORİANO

### İKİNCİ DƏRƏCƏLİ VAQONUN SƏRNİŞİNİ

Vaqonun meydançasında bir qız dayanmışdı. Bir əlini tualet otağının qapısına diromiş, o biri əli ilə iki vaqon arasındaki ağır qapıdan möhkəm yapmışdı.

Bu qapı, çalınan qarmon kimi, hey açılıb yiğilir, qatarın yardığı qaranlıqdə hava ilə bərabər, meydançaya soxuldu. Qız tərəpnəmdən, lal-dinməz dayanmışdı. Əsəbləri, əzələləri sim kimi tarım çəkilmiş, alacalanmış gözloru isə açıq qapıdan görünən qaranlıq zillənmişdi, sanki bu düzbucaqlan içəri sehri bir qüvvə süzüldürdü. Qapı yaxınlığda idи, yerdəki fanarları işığı eyni fasılələrə görünüb yox olur, dəmir yolu boyunca polad möftülin sürətli qaçıçı gözə dəyirdi.

Külək işə sörənlik, uzaq dağların ətrini gatırırdı, külək meydançaya soxulur, qızı mehribanlıqla oxşayır, elə bil demək istəyirdi ki, baş vermiş əhvalatın yeganə şahidi odur. Qız bunu hiss edirdi, axı meydançada onlar tek idilər — o və külək, qızın daxilindən qalxan gözəgörünməz həyəcan dalğalarından gah ağaran, gah qızaran üzünü, çılpaq qollarını acgözlükle sığallayan külək. Onun beynindən dumanlı bir fikir ötdü: bu təmiz və mehriban külək baş vermiş əhvalata tamam biganıdır, yəqin, o, heç nə bilmir, çünki bu, tamam ayrı külək idi, bir dəqiqliq bundan əvvəlki külək deyildi, kilometrlər keçidkə həmin dəqiqliq de uzaqlaşır, o, sakitləşirdi.

Kifayətdi, o daha sakitləşə bilərdi, onu elə ilk güclü təkanla kənara tullayacaq bu tohlükəli bucaqdan çıxa bilərdi... Əlbəttə, özünün bu dəhşətli halına qalib gələn kimi, — o, qalib göləcəyinə inanırdı, çünki qarışqı yuxulardan sonra mütləq yuxudan oyanacağına inanırsan, — vaqona qayıdacaq və yun jaketini geyəcək. Jaketi orada, oturacaq yerində qoymuşdu, onun yoxluğundan indi birdən hiss elədi, çünki külək bərkiriyir, hava soyuyurdu... O, fikirleşdi ki, jaketinin çox gözəl yaşıl rəngi var, bu fikir dəniz dalğası kimi onun hərarətli zehnini bürüdü, bir dəqiqlik yüngüllük getirdi. Bu jaketi o özü axşamlar

toxumuş, naxışını öz emalatxanalarındaki bir modeldən köçürmüştü; öynindəki paltarı da, başqa bir neçə paltarı da. Ancaq bunları təkcə istirahət günləri, gizlincə geymək olardı ki, madam görəməsin, çünki madam belə şeylərə dözmürdü, öz firmasının modellərinin xirdəcə bir hissəsinin naxışını köçürməyi işçi qızlara qadağan etmiş, işdən çıxaracağı ilə hədələmişdi. Bununla belə, qız məhz qadağan olunmuş şeyi eləmiş, bacarıqla, qorxu-hürküsüz eləmişdi, ona görə də geyimi, bəzəyi ilə varlı ailədən olan qızı oxşayırı, heç kəs onun gündə on beş peseta qazanan bir dorzi olduğunu fikrini getirməzdı.

Buradaca o homin əhvalatı yenə dəhşətli bir aydınlıqla xatırladı, əsərləri yenidən gərginləşdi. Ancaq indi fikirlərini cilovlaya bilirdi. O, qəfil nifratla madam, emalatxana haqqında, sıfariçilərini müxtəlif hiyelerlərə aldadən, pirojna üstündəki yağılı krem kimi ürək bulandıran, koppus, sarışın madam haqqında fikirləşdi, onun əzilib-bützülərək zəhlə tökə-tökə zəriflik, yaxşı zövq barəsində elədiyi uzun-uzadı moizələrini xatırladı. Qız bu "fransızçığazı" həmişə əla salır, onun hərəkətlərini, danışığını yamsılayaraq rəfiqələrini ayləndirirdi. Lakin bu gün o, başa düşdü ki, xanımını teqlid etmək öz xeyrinə olmamışdır, onun ədalarını qız tamam məniməməsi, bunlar onun təbiətinin ayrılmaz hissəsinə çevrilmişdi. Bütün bunlarla bu gün, bu dəqiqliqə baş verən əhvalat arasında bir əlaqə vardi. (O, yenə qeyri-iradi diksində). Ancaq onun indi duydugu hal na isə qeyri-adi, hətta haqq qazandırıla biləcək hal idi, bu halı özü üçün aydın etməmişdi, onu izah etmək istəsəydi belə, heç kəs başa düşməzdi.

Bütün yayı şönbə vo bazar ertəsi günləri sərnişinlərin çoxluğunandan onun hiylələri baş tuturdu: həmin günlər o, dağlara qalxan şəhərətrafi qatarə minir, xalası evində yaşayan anası və kiçik qardaşı ilə görüşür, elə o qatarla da işə qayıdır. Əvvəllər bu, təsadüfi olurdu, ya da teləsdiyindən, özünü həmin vaqona salırı; ancaq qorxur, onun üçün yasaq olan şeydən istifadə etdiyini fikirləşib, xəcalət çəkirdi. Amma çox keçmədən başa düşdü ki, tutulan yerlərin sahiblərinin heç də hamisində o yerin bilet yoxdur, bəziləri ümumiyyətlə bilet almırlar, nəzarətçinin əlinə keçməmək üçün də müxtəlif hiylələr vardır. Onda o da bilə-bilə ikinci dərəcəli vaqona minməyə başladı; qatarın yola düşməsinə xeyli qalmış gəlirdi ki, bütün yolu ayaq üstə dayanmasın; bu vaqonda getməyi təkcə rahatlığa görə deyildi, iżahedilməz

bir şöhrətpərestlikdən idi; axı o bilirdi ki, mindiyi dayanacaqdə qatara o qədər camaat hückum çəkəcək ki, düşəndə nəzarətçi onun biletini yoxlasa da, ona söz deməyə macəl olmayacaq. Xülasə, bunu bir adət halına saldı ve üç ay erzində ona elə alişdi ki, bu, təbii şəkər düşdü – sanki heç aldatmaq-filan əhvalatı yox idi: o çəkinib sixılımdan ikinci dərəcəli vaqona minir, yer tutub otururdu, hətta üçüncü dərəcəli vaqona biletli olan sərnişin də qızın ona qətiyyətlə baxdığını görüb, tez yerini ona təklif edirdi. "Düz" biletli olan az sərnişinlərə o, bərabər hüquqlu adam kimi baxırdı, bəzən isə bütün görkəmli demək istəyirdi ki, şəhərətrafi qatarların ikinci dərəcəli vaqonunda ancaq ona görə gedir ki, onlarda birinci dərəcəli yoxdur...

Heç kəs, hətta özü da şübhə eləmirdi ki, o, osil ikinci dərəcəli vaqon sərnişinidir, zövqlə geyinən, kübar ailelerin uşaqları üçün olan kollecdə oxuyanlar kimi fransız sözlərini düzgün tələffüz edə bilən xanım qızıdır... Bu, dərk etmədiyi şöhrətpərestlik oyunu, xüsusi məqsədi, pis niyyəti olmayan qəşəng, lakin kasib qızın uşaq təkəbbürü id. Çünki bu yolu tek gedib-gəlsə də, kino uledzərləri haqqında yazan jurnallardan götürülmüş qəmzəli-ədalı oturuşu olsa da, bütün bunlarda ele təmiz niyyət, ləyaqət, səmimiyyət hiss olunurdu ki, bu, kişiləri adəb, hörmət çərçivəsindən konara çıxmamağa məcbur edirdi. Əgər birisi eşqəbzələk elemək istəsəydi, qızdakı uşaq səmimiyyətini, təəccübünü görüb susacaqdı: çünki sevgi haqqında səthi məlumat bu gənc varlıqda ancaq gülüş doğurur, mənliyinə toxunurdu.

Sentyabrda qədər işlər yaxşı getdi. Sentyabrda o, madamdan dörd günlüyü icazə alıb, kəndə, xalasığılı bayramı keçirməyə getdi. Madridə həftənin ortasında qayıtmalı oldu... O, əlbəttə, ikinci dərəcəli vaqona mindi, başqa vaqona minməyə heç ağlına da gətirmirdi. Yerini rahatlادı və birdən gördü ki, vaqon boşdur, təəccüblü və qeyri-adi hal idi, ancaq qız narahat olmadı. Növbəti dayanacaqdə bir neçə sərnişin mindi, amma vaqon yenə boş idi, bazar ertəsi səhərlər olduğu kimi deyildi. Camaat da çox ciddi, yaxşı geyinmiş idi, o məhz belə adamları xoşlayırdı, çünki onların arasında özünü daha artıq ikinci dərəcəli vaqon sərnişini hiss edirdi... O, oturuşunu dəyişir, gəşəng görünməyə çalışır, bunun yol yoldaşlarına necə təsir bağışladığını gözaltı seyr edirdi; doğrudan da, qız elə xoşagəlim, elə zərif idi, geyimi ona elə yaraşırı ki, hamı ona baxırdı.

Birdən o gəldi! İlk dəqiqə onun gəlişi qızı təşvişə salmadı, heç əvvəlcə gözünə dəyməmişdi də. Sonra qəfildən onda qəribə bir ümidi yarandı: ağr üzünü pəncərəyə çevirsə, o, onu görməz.

— Senyorita...

O, eyni sözü üç dəfə təkrar etməli oldu və qız dərhal cavab verməməkədə səhv elədi, çünki bütün sərnişinlər onlara baxır, qulaq verirdilər. Sonra birdən ona tərəf dönəndə, qızın təccübüçü çox qeyri-təbii oldu:

— Ah! Nə?

Budur, o, qızın qarşısında dayanmışdır — ucaboy, cavan, ciddi, xoşagelməz.

Laqeydiliklə:

— Lütfən, biletinizi göstərin, — dedi.

Qızın nəfəsi tutuldu, qıpırırmızı qızardı. Qüruru tehqir olunmuşdu, ona dikilən nəzərlər altında əziyyət çökirdi. Öz kiçik, qohvayı biletini ona uzadı. O isə biletini əlində tutub, maraqla qızı baxdı və dedi:

— Qiymətdəki fərqi sizdən almış olacağam, senyorita.

Bunun nə olduğunu bilmirdi, ancaq xoşagelməz vəziyyətdən ləyaqatlı yaxa qurtarmaq imkanının dərk edib piçildədi:

— Yaxşı, buyurun.

Bu dəhşətli adam yənə ona baxdı, (sərnişinlər də soñeh-soñeh dincənəcə gözlərini ona zilləmisiylər) onun balaca biletini əlində xeyli saxladı, özü üçün qeydlər elədi, sonra ilan-qurbığa yazılarla dolu kağız parçası ilə birlikdə ona qaytardı.

— On iki, həştəd veracəksiniz.

Heç ona tərəf baxmadan laqeydiliklə pulu uzadı, sonra başını dik tutub, üzünü yana çevirdi, o isə lütfkarlıqla təşəkkür edirdi. Sonra qız xeyli vaxt tekəbbürlə oturdu, ancaq hiss edirdi ki, əvvəlki gözəl, zərif adalarından əsər-əlamət qalmamışdır. Hətta dəmiriyol idarəsinin, onun işçilərinin ünvanına ucadan bir yiğin seçmə söz demək-dən özünü güclə saxlayır.

Sonra emalatxanada ona dedilər ki, biletədəki qiymət fərqini ödəmək adı hədilər, hətta varlı adamlar da bu hiyləyə ol atırlar, ağıllı adamlar şəhərətrafi qatarın ikinci dərəcəli vaqonuna bilet almırlar, üçüncü dərəcəli vaqon bilet alıb, ikinci dərəcəliyə minir, nəzarətçi tutanda fərqi ödayırlar. Bu da heç kəsi port eləmir, bu, sadəcə dəmiriyolundakı baha qiymətlərə qarşı nəzakətli etirazdır. Bunu biləndən sonra

bir qədər sakitləşdi, ancaq hər halda bu oyunu oynamaya cibimiz vermirdi. O, yaxşı qız idi, bütün maaşını anasına verirdi, ondan bir az cibxərciliyi alırdı; belə qızlar indi azdır...

Amma qız ikinci dərəcəli vaqonda getməməyi ağlına sığışdırı bilmirdi. Dəbdəbəyə can atmaq onda bu dəhşətli taxta oturucuqlı üçüncü dərəcəli vaqona qarşı ikrəhissi oyatmışdı; adı adət tələbata, bir növ qüsura çevrildi. Əlbəttə, onu heç kəs başa düşməzdə, onun özü də bunu izah etməkdə çətinlik çəkərdi. Amma bu, mahz belə idi: hansı qüvvə isə onu ikinci dərəcəli vaqonu qovurdu. Dündür, o, indi bunu əvvəlki asanlıqla, arxayınlaqla eləmirdi, onun həftəbaşı səyahəti əziyyətli, nə isə utandırıcı olurdu: "Birdən nəzarətçi tutdu!" Bu da onu qorxutmurdu.

Nəzarətçi onu qaralamaşdı — bu qatarda həmişə təkcə o idi, — əlbəttə, əhvalatı başa düşməsdə, ovunu təqib etməklə əylənirdi; yəqin, onu izleyirdi: budur, vaqona qalxır, sonra da bütün qatarı axtarır, yəqin, bilmək isteyirdi ki, onun biletini həmişəki kimi yənə o zəhrimar üçüncü dərəcəli vaqonadır, amma ikinci dərəcəli vaqona minib, bu əyləncə nəzarətçiyə xoş gelirdi. Bir dəfə hətta qızı yerində durğuzdu, onu öz "qanuni" vaqonunda oturdu, çünki qız qiymət fərqini vermək istəmirdi; o, əsgərlər qucağında üç-dörd səbət olan qarının arasında özüne zorla yer eləyə bildi. Nəzarətçi de telxək kimi ona baş əyib getdi.

Qız ona diqqətə baxmamışdı, amma çox yaxşı təsəvvür edirdi: cavan, qaraşın, qısa qalın saqqallı, iyərənc... Bəli, iş o yerdə gelib çatdı ki, qız qatarda gedib-gələndə onu daim gərgin vəziyyətdə saxlayan bu adama bütün varlığı ilə nifret elədi. O, qızı amansızlıqla təqib edirdi, qarşısındaki sərnişinle şirin söhbat elədiyi yerde qəfildən onu durğuzurdu; onun mərhəmətindən qız tez-tez vaqon meydancasına qaçırla, neçə dəqiqələrle dəhlizdə dayanıb, başını pəncərədən bayırı çıxarırla, hətta tualet otağında gizlənirdi...

Dörd həftə belə davam etdi. Bu gün o, kəndə axırıncı dəfə gedirdi. Bazar ertəsi anası və kiçik qardaşı ilə şəhərə köçəkdir. Daha o, emalatxanada ayaqüstü nahar eləməyəcək, rəfiqlərindən birinin evində gecələməyəcəkdi, onların çırkı yorgan-döşeyində yatab, yoxsul, yaxşı tərbiyə görməmiş ailənin dərdini üreyinə salmayacaqdı.

Demək, əlvida qatar, qeyri-qanuni ikinci dərəcəli vaqon və nəzarətçi ilə alçaldıcı, miskin oyun! Elə buna görə də bu gün o, bütün

bacarığını işe saldı: on güzel paltarını, on yaxşı neylon corablarını, yaşlı jaketini geydi, dodaqlarına həmişəkindən çox boyā sürdü, saçını qəşəng daradı, əsil Fransa ətri vurdu; bu ətri ona ad günündə xalası bağışlamışdı. Vağzala qatarın yola düşməsinə xeyli qalmış gəldi. Kino aktrisalarının şökilləri olan əlvan bir jurnal alıb, kassaya yanaşdı və elə uca və qəti səslə bilet istədi ki, elə bil bütün qatarı sıfırı edirdi:

— İkinciə bir bilet!

Vaqon bomboş idi, heç sonra da minən olmadı, çünkü dağlara getmək istəyən az idi; o özü üçün elə yer seçdi ki, qapıdan baxan kimi görünsün. Skamyada yerini rahatladi, ayaqlarını elə uzatdı ki, qəşəng alt paltarı görünsün. Jurnalı dizləri üstündə açdı, özünü oxuyan kimi göstərdi. Hər içəri girənə təkəbbürlə, açıqla baxmağa başladı. Əlbəttə, onların hamısının biletini başqa vaqonlaradır. Təkcə o, ikinci vaqonun sərnişinidir. Bu gün onun günüdür! Onun günü – indi o, bunu qorxa-qorxa təkrar edirdi, oturacağın kənarındaki ensiz taxtadan hırsla yapmışdı, dirnəqləri taxtaya batmış, nəfəsi tengimişdi. Qatar yerindən tərəndi, onun ürəyinə isə narahatlıq və qorxu doldu; o gah qapıya baxırdı, gah da qarşısındakı oturacağá; yer boş idi, söykənəcəyinə örtük tərsinə geydirilmişdi, üstüne de İspaniya dəmiriyol kompaniyasının baş hərfli təkildi, bu da onu na üünsənə asəbiləşdirirdi. O, məmənnuniyyətlə bu örtüyü çıxarıb, üz tərəfini salardı, ancaq istəyini boğdu, yəqin ki, yaxşı düşməzdı, məhz həmin dəqiqədə o, içəri gira bilerdi... Amma dayanacaqlar bir-bir ötür, o isə gəlmirdi.

Sərnişinlər düşür, təzələri gəlmirdi. Hava yavaş-yavaş bozar, elə bil qatar uzun bir tunelə girirdi. Kim isə axşamın ayazından qorxub ayağa durdu, giriş qapısını gurultu ilə örtdü... İlahi, ürek sixılır. Doğrudanmı, bu gün onunku gətirməyəcək? Bəlkə, o, heç vaxtında gəlməyib, ya da bu gün növbətçi deyil, bəlkə, qatarını, iş saatlarını deyişib? Axırıncı günü olan-qalan pulunu ikinci dərəcəli vaqon biletinə verib, təkcə onun port olacağını, bu bir ay ərzində sərasər haqqında düşündüyü bu ciddi, sort adamın rənginin neccə dəyişəcəyini görmək istomişdi. Kələyinin baş tutmadığı fikri onu neinkin pərt elədi, hətta onda qəribə bir kədər hissə oyadtı: demək, zəhməti hədər getmişdi, ondan intiqam ala bilməyəcəkdi...

Axır ki, gəlib çıxdı. Həmişəki kimi, adamı əsəbileşdiricək qədər nəzakətli, plası da əynində. Əlbəttə, həmişəki kimi onu dərhal gördü,

ona tərəf yönəldi. Bu dəfə qız onun nəzərlərinə davam getirdi və onun gözlərində səbirsizliklə gözlediyi o şən, hedələyici qıçılcımları gördü, dərhal ona acıqlı baxdı, meydan oxudu. O isə başqa sərnişinlərin biletini telesməden yoxlaya-yoxlaya irəliləyir, qızı ləzzətli təm kimi axıra saxlayırdı. Hətta özünü elə göstərirdi ki, gedir və onu tamam unutmuşdur. Amma yox, birdən döndü, düz onun üstünə gəldi.

— Senyora, lütfən biletinizi göstərin... – ve qımışdı.

Qız əvvəl istədi öz mavi biletini sumkasında yavaş-yavaş axtarsın, sonra nifrətlə dinməzcə ona uzatsın. Ancaq özünü saxlaya bilmədi, nə etdiyinin ferqinə varmadı, tez, kəskin hərəkətlə biletini onun ovcuna basdı, bərkdən, nifratlə dedi:

— Alın, murdar insan!

Bunu eşidəndə sərnişinlər qızə təccübü baxdırı.

O isə halını pozmadan biletini deşdi, həmişəkindən çox hörmətə baş əydi, həmişəki kimi dedi: "Təşəkkür edirəm, senyora", – səsində gizli gülüş duyulurdu.

Çixıb getdi.

Qırur xoşnud olmuşdusa da, nə isə bir təşviş, narazılıq hissi qızə əziyyət verirdi. Elə bil qələbəsi tam deyildi, elə bil o, qatarda bu son gedidişindən nə isə daha əhəmiyyətli bir şey gözləyirdi. Həmdə bu dəqiqədə aydın oldu ki, onu biletə həmişəkindən ikiqat artıq pul verməye məcbur etməklə qız ona yox, yene də o, qızə qalib gəlmışdır. Əsəbləri elə tərim çəkilmədi ki, başını birtəhər qatmaq üçün pəncərədən boylanıb baxmağa başladı.

Yanında oturduğu adamlara baxmaq onu təngə getirdiyi üçün, durub baş meydançaya çıxdı və bir dəqiqəliyinə tualet otağına girdi. Oradan çıxanda yenə o peydə oldu, elə bil yaxınlıqda dayanıb onu güdürdü.

Başını dik tutub, özünü görməməzliyə vurdı, yanından sıvışmək istədi, ancaq o, qızın yolunu kəsdi, vaqona açılan qapıya tərəf getməyə qoymadı, mehribanlıqla, ciddiyətlə dedi:

— Mənə qulaq asın, qızçıqaz! Mən size bir söz demək istəyirəm.

Qız ona sənsuz nifrətlə baxdı:

— Bura baxın! Mən sizin üçün qızçıqaz deyiləm, ümumiyyətlə, bizim səhəbetimiz tutmaz.

O, yavaşça güldü və qəfildən qızı qapılar arasında künce sixışdırıb, əllərini qapıya dayadı, yolunu kəsdi.

– Yox, zənnimcə, mən bunu sənə deməliyəm, – o, kədərli-kədərli təkrar etdi. Başqa kişiler də onunla belə boğuş, xırıltılı səslə danışır-dılar, ancaq indi bu səs qızə nə üçünsə bərk toxundu. – Gözəl qız, mən sənə deməliyəm ki, əgər həmişə ikinci dərəcəli vaqonlarda gedib-gəlmək istəyirənsə, bizlərə, nəzarətçiyyə ərə getməlisən. Başa düşdün?

– Həyəsiz, eşşək, səfəh, axmaq! – Qız bu sözləri çığıra-çığıra deməyə çalışır, o isə qızı etirafasla öpürdü.

Sonra yel kimi gedən qatarın nərosindən başqa heç nə qalmadı. Onun başı gicəllənir, bədəni silkələnirdi...

Nəzarətçi əlini çəkdi, qızə şən-şən, nəzərlə baxdı, elə həmin dəqiqliqda qız onu itələdi. Təhqir olunmuş mənliyinin, bu yaxınlarda baş qaldırmış qadınlıq duyğularının, qəflətən oyadılmış ehtirasının bütün gücü ilə onu itələdi. Kişinin qalıblərə məxsus təbəssümü bir daha gözünə dəydi, bu təbəssüm qəfildən harasa geriyə çəkildi, sanki o, yənə də qızə gülfürdü, sanki aralarında bu dörd həftəlik gözbağlıca oyun qurtarmamışdı.

İndi budur, vücidunu sarmış dəhşətdən halsızlaşış, yuxu görmüş kimi, yerində mixlanıb qalmışdı, torpənə bilmirdi, yerə düşmüş sumkasını qaldırmağa iqtidarı yoxdur. Sumka onun ayaqları yanında idi, qatar silkələndikcə “gəl-gəl” deyən qorxunc boşluğa tarəf yeriyirdi.

## BLANK FELİSİAD

### KOKTEYL

Həmin gün evə qayıdanda Karlos adəti üzrə şlyapasını asılqana keçirmək üçün ləngimədi. Kiçik dəhlizə qəcib, nigarənciliqla Lauren səslədi:

– Laura, Laura, fəvqələdə bir xəber! Hə, tap görüm!

Laura bir anlıq əlindeki işdən ayrıldı:

– Axı haradan bilim, nə olub. Hə, tapdim, sən böyüdüblər, – deyə heyərt dolu nəzərlərə ərinə baxdı.

– Yox, yox, Allah xatirinə, bu haqda deyil! O qədər da şəhəmiyyətli şey deyil, ancaq sənin üçün çox şən keçə biler. Təsəvvür et: bu səhər don Manuellə çotin bir məsələni həll edirdik. Bu çotin işi elə yaxşı yoluна qoydum ki, don Manuelin çox xoşuna gəldi. Bunu onun mənimlə olan rəftarından hiss etdim. Kabinetdən çıxməq istəyəndə isə təbəssümələ dolu gözlerini üzümə dikdi. Üzündəki bu təbəssümü ancaq onun kefi yaxşı olanda görmək olur. Və tez mənə dedi: “Qonzales, cümlə günü işiniz yoxdur ki? Həftənin bu günü evimdə kokteyl təşkil etmişəm, çox məmənnən olardım ki, sizi və xanımınızı da orada görüm. Axşam saat səkkizdə, unutmayın, evimdə olacaq!” Ona nə cavab verəcəyimi bilmədim, sonra tələsik təşəkkürümü bildirdim. Bir təsəvvür et, kokteyl! Ömrümüzdə heç buna bənzər bir yerdə olmamışq. Lap filmlərdəki kimi olacaq; elə bir yığıncaq ki, orada içirsən, səhəbə edirsən və çoxlu aylənirsən. Təkcə bir şübhəm vardi: görəsən, belə yere münasib bir kostyumun olacaqmı? Ümidvaram ki, qəşəng bir geyimin olacaq. Sən bilirsən ki, o və ailəsi necə yaşayırlar. Heç cür aydınlaşdırıa bilmirəm, necə olub ki, bizi dəvət edib. Təsəvvür et ki, idarədən ancaq bir mənəm. Heç kimə daha bir söz deməyib. Nəhayət, özün görəcəksən, yaxşı-yaxşı fikirləş, en əvvəl heç bir şəyə xəsislik eləmə! Sənə nə lazımsa, al! Kokteyl elə kokteylidir və biz özümüzü gülünc vəziyyətdə təqdim etməməliyik.

– Hə, düzdür, – deyə Laura hələ də təəccüblənmiş halda, ərinin fikrini təsdiq etdi. – Mümkün qədər az pul xərcləməklə çalışaram ki, şyapanı əmiqizalarım mənə verə biliirlər. Bir-iki gün əvvəl bir bahalısını alıblar, doğrudur, bir qədər cazibədar olsa da, son dəbdədir. Onu mənə versələr, lap bəxtim götürər. Çünkü daha bilirson, mənim kılör köhnəlib, artıq dəbdən düşübələr. Bəs kostyum? Dayan görüm, ağlıma bir fikir gəldi: səhər dərzimin yanına gedəcəyəm. Çalışarıq ki, kostymularından birini düzəldək.

– Yaxşı, arvard, bunu özün məndən yaxşı bilirson. De görüm, həqiqətən, razısanmı?

– Cox, olduqca çox, Karlos. Fikirləşdikcə, sevincimdən az qalıram ki, döli olam.

Həmin gecə Laura yata bilmirdi. Gah dərdi barədə fikirləşir, gah kostyum, gah da çox işləndiyindən nəzərə çarpan ləkələrini təmizləyəcəyi sumkasını düşünürdü. Bu fikir Karlosu da rahat buraxmırıdı. Düşünürdü ki, yəqin, bu dəvət yaxşı bir iş üçün işarədir; balkə də, ona işinin yaxşılaşmasından, irəli çıxılməsindən danışacaqdı. Kim bilsə?

Günlər tez golib keçdi. Cümlə günü idi. Səhər əmiqizaları özləri şyapanı gotirib Lauranın başına qoydular.

– Necə də qəribə görünürəm. Ancaq, çox qəşəngdir! – deyə Laura öz sevincini bildirdi.

– Təsəvvür et! Axırınca dəbdir. Hə, yaxşı indi bir kostyumunu geyin görək! – deyə əmiqizalar dilləndi. Kostyumu getirdilər. Laura əsəbi halda onu geyindi; şyapanı bir də başına qoydu; sonra geyimi tamamlamaq üçün bacısının ona bağışladığı ciyin örtüyünü (pelerin) saldı.

– Hə, necəyəm? Xoşunuza golirmi?

– Cox yaxşıdır, qəşəngdir; sənin kimiləri çox olmayıacaqlar, – deyə əmiqizaları bəyəndilər.

Karlos da ona baxmağa gəldi.

– Xoşuna galırımmi?

– Əla, qiyamatdır. Həmişəki kimi gözəlsən, Laura!

Saat düz yeddi tamamda evdən çıxdılar. Qapıcı qadın gözlərini onlara dikib qaldı:

– Siz necə də qəşəngsiniz, donya Laura! Qonaq gedirsinizmi?

– Hə, kokteylə dəvət ediblər, – deyə Laura bir qədər süni laqeydliklə cavab verdi.

Onlar don Manuelin evinin qarşısına gəldilər.

– Deyəsən, bir az tez gəlməmiş. Səkkiz 20 dəqiqə qalır. Gözləyək! – deyə Karlos dilləndi.

Onlar bir qədər gəzindilər. Hami onlara baxırdı.

– Gel gedək, – deyə Laura dilləndi. İndi Madriddə yaxşı geyinmək də olmur. Görürsən neçə baxırlar?

Onlar həycandan titrəmiş halda qapını döydülər. Evin o başından səs-küy eşidilərdi. Lauranın ürəyi bərk döyündürdü. Qapını quılıquçu qız açdı. Böyük, işqli bir zala keçidilər. Sonra onlar müxtəlif qruplara bölmüş, ayaq üstə söhbət edən, gəzişən, əylənən adamlarla dolu iki böyük salona daxil oldular. Don Manuel və xanımı onları qarşılıqlaş姜 üçün çıxdılar.

– Necəsiniz, əzizlərim? – deyə senyora himayədici bir tərzdə gülümsəyirdi. Lakin onlar bunu hiss etmədilər. Bir neçə dəqiqədən sonra xidmətçilərdən biri onlara yaxınlaşıb:

– Senyor, mardini<sup>1</sup> buyurun, – dedi və əlindeki içi qədəhə dolu məcməyini onlara təref uzadı. Karlos və Laura bu qədəhələrdən iki-sini götürməyə telesdilər. Onlar tekdilər. Onları heç kimə təqdim etmirdilər və gənc ər-arvard özlərinin yalqız olduğunu artıq başa düşməsdilər. Onlar bir tərefdə dayanıb qonaqlara baxırdılar. Hami salonda söhbət edə-edə gəzinir, dayanıb tanışlarla salamlaşır, sonra yenə də gəzisidilər. Hami elə bil avtomatik tərzdə danışındı ki, sanki əvvəlcədən əzbərlənmiş dərsi söyləyirdilər. Laura hərdən bir ona təref çevrilmiş qadın baxışını hiss edirdi. Bu baxış onu çəkməsindən tutmuş şyapasına kimi diqqətlə süzürdü. Laura balaca bir qrupun yavaşdan söhbət etdiyini və ona baxdığını da hiss etdi. Sonra heç bir şey; təzədən onlar tərefindən unuduldu. Yox, bu filmlərdəki kimi şən, dinamik deyildi; yox, buradakı adamlar xoşsfat, mehriban deyildilər. Əksinə, onlar soyuq, öz niyyət və duyğularını gizli saxlayan, ehtiyatlı adamlar idilər. Həm də yorulmadan içmələrinə baxmayaraq, gecə o qədər də şən keçmirdi.

– Karlos, yaxşı oları ki, bir-birimizdən ayrılaq, mənə elə gəlir ki, bütün gecəni bir yerdə olmağımız yaxşı görünümür, – deyə Laura yavaşcadan dilləndi.

<sup>1</sup> Fransız konyakının markası

– Hərəsi bir tərəfə yönəldi. Mardini öz təsirini göstərirdi. Laura özünü qoçaq, casaraltı və nəhayət, razi hiss etdi. Ancaq kimin yanına getsin, axı heç kəsi tanımır? O, nəzərləri ilə Karlosu axtardı. Onu casaraltı salondan keçən gördü. Sonra o da öz növbəsində bunu etdi; lap üzmək bilməyib, özünü suya tez atam adamlar kimi. Sonra da ona çox sadə görünmüş bir senyoraya tərəf getdi. Ona baxıb gülümşdi. Lakin senyora onun bu töbəssümüne cavab vermedi. Onda Laura çəkino-çəkinqə soruşdu:

– Deyin görüm, siz birinci dəfə deyil ki, kokteylə gəlmisiniz?

– Mən...? Xeyr... heç də yox, – deyə xanım təcəccübənləmiş halda cavab verdi və sonra yanındakı başqa bir senyora ilə səhbətini davam etdi.

Yenidən o, yalnız bircə sözü, səmimiliyi sədəqə almaq üçün axtarmalı idi. Ayaqqabilar ayağını sixmağa başlamışdı, şlyapa başında yad bir şey kimi durdurdu; sanki tezliklə müstəqil olmaq, adəti həyat tərzini sürmək istəyirdi. Kiçik bir qrupa yaxınlaşdı. O, danişmağa cəsa-rət etmir, yeməyə bir şey gözələyən ac it kimi, hey baxırdı. Evin xanımı canıyananlıq edib ona yanaşdı:

– Sizi indi təqdim edirəm, – dedi.

Bir neçə ad eşitdi; əlini bir neçə diqqətsiz ol sıxıdı; birisi ona Paris-dən, oradakı həyat soviyyəsinin yüksəlişindən danışındı. Laura onun danışdıqlarının hamisini təsdiqləyir, hamisini “hə” deyə qəbul edirdi. O, yenidən gizlənmək üçün, yenidən bu səsi axtarmamaq üçün çalışdı ki, senyoranın üreyinə yatsın, onu tərəfindən bəyənilsin. Ancaq səs getdiğəcə uzaqlaşır, onu tərk edirdi və o, nə üçünsə ağlamaq istəyirdi. Uzaqdan gülüş səsi eşitdi və ona elə gəldi ki, onun barəsində nə isə danışırlar. Döyülmüş adam kimi qəmgin, özünü itirmiş halda, qonaqların arasında Karlosu axtarmağa başladı.

İçkildən pörtmüs Karlos don Manuelin yanına gələrək ona uca-səsli iş barədə, həftənin axırıncı əməliyyatı barədə elə hey danışındı. Rəis isə o qədər də xoşzlük, səmimilik göstərmədən onu dini-ləyirdi:

– Dostum, Qonzales, biz burası idarədəki işlərdən danışmağa yığış-mamışq. İçin, əylənin və sizi tək qoymağımı görə məni bağışlayın. Görək qonaqları qarşılıyam.

Karlos onun necə qəmgincəsinə uzaqlaşdığını gördü. Ehtimal ki, o, nə isə lazımlı olmayan bir şey demişdi. Axı o, nə üçün bütün bunlar-

dan başladı. Pərt olmuş don Manuel də öz-özüne fikirləşirdi: “Bu mütələr, bu asılırlar... Onu dəvət etmək ancaq mənim zoifliyimdən oldu. İndi idarədə heç bir kəs ona dözə bilməyəcək, hələ senyora, kasibin, yaşığın birisidir. Ah, necə də gülməlidir. Hər ikisi bədbaxtdır. Həyatda nələr olmur. İdarəmdə, öz işində mənə nə isə ayrıdır görünmüştə”.

Onlar salonun bir kürkündə görüşdülər.

– Karlos, mənə elə galır ki, artıq gedə bilərik, – deyə Laura dil-ləndi.

– Yox, yox, – deyə o, əsəbi halda cavab verdi. – Onlar elə düşü-nərlər ki, kokteyl bizim xoşumuza gəlməyib. Gözləyək, qoy başqa-ları getsin, sonra.

Evin xanımı onlara yaxınlaşıb:

– Əylənin, əylənin! – dedi. Sonra qulluqcu qızı çağırıb dedi: – Bu senyorlara başqa kokteyl götür.

– Allah xatirinə, narahat olmayın, vaxtimizi lap əla keçiririk, – deyə Laura dilləndi.

Artıq yavaş-yavaş getməyə başlamışdılар. Onlar elə bir tərzdə görüşdülər ki, heç elə bir getmirdilər. Karlos, nəhayət, əsə-əsə şəfa yaxınlaşdı:

– Cox sağlam olun, don Manuel, təşəkkür edirəm.

– Elə bir şey deyil... Əsas odur ki, siz vaxtinizi yaxşı keçirəsiniz, yaxşı əylənəsiniz.

– Oh! Cox gözəl keçirdik.

Küçəyə çıxdılar. Xırda yağış yağıldı. Tramvaya minməyə heç cür imkan yox idi.

– Şlyapamı korlayacaq, – Laura dedi.

– Yox, heç nə olmaz. Gel evlərin altı ilə gedək.

Danışmirdilər, sanki başlamağa cəsarət etmirdilər. Yağış yavaş-yavaş onların paltarlarını isladırdı.

– Bu nə işdir! Bu nə işdir! İndi əməkçilərim nə deyəcəklər? – deyə Laura deyinirdi.

– Narahat olma, Laura, şlyapana heç nə düşmür.

Evə gəldilər. Qapıcı qadın soruşdu:

– Hə, yaxşıcamı əyləndiniz?

– Bəli, bəli, çox.

Tez yuxarı qalxdılar. Nəhayət, öz evləri – əbədi və tehlükəsiz  
sığınacaqları.

Laura lələyi təmizləyir, şlyapanın nəmliyini qurudurdu. Sonra  
onu ehtiyatla stolun üstüne qoydu, ağır döyüşdən sonra formasını  
çıxaran əsgər kimi dörindən nəfəs aldı.

Şam etmək istəmədilər. Mədələrində və başlarında qəribə bir  
ağırlıq, ağızlarında isə acı və xoşagəlməz bir dad edirdilər.  
Yatmaq vaxtı adəti üzrə öpüsdülər. Elə bir hiss keçirildilər ki, sanki  
nə isə itirmişdilər, yaxud da onlar çox kiçik, ev isə yazılıq, bədbəxt  
olmuşdu. Hər ikisi öz niyyətlərinin bayağı, boş və mənasız oldu-  
ğunu başa düşmüdürlər. Karlos esnedi. Laura da onu tökrar etdi və  
artıq yuxu onu aparanda ərinin səsini eşitdi:

– Fikir eləmə, Laura, indi onlar özləri də heç şən deyillər.

## XORXE ESPÍNOSA

### QAFQAZ

(*Fragment*)

Burada çaylar dərə boyu çağlayar,  
Yenilməzdür oraq-çökic qüdrəti.  
Burda hər şey qəlb ovudar, calayar  
İnsanlarla gözəlliyi, zəhməti.

Səndən uzaq, sənə yaxın elimdən  
Salam, sənə, qüdretlisən, a Qafqaz.  
Xəzərdəydim, dedi mənim dilimdən,  
Salam desən, ömrüm heç vaxt qisalmaz.

Gözəl Baki, Odlar yurdub bir dürdür,  
Burda gördüm xoşbəxtliyi, sevinci.  
Səməd Vurğun vulkan kimi püskürdü, –  
O dahiyyə haray verdim birinci.

Torpağımla, ulusumla, elimlə  
Birgə içdik tükənməyən sevdanı.  
Tarix şahid... çox çarpışdın ölümlə,  
Sinən oldu döyüşlərin meydani.

Çox axtardım sevəcəyim qüdrəti  
Burda tapdim, bu yerlərdə, nə dərdim...  
Pərəstişə layiq olan şöhrəti  
Ömrüm boyu pərəstişlə sevərdim.

## ANTONNO SOSAYA

### GÜZGÜ

Gənc ər-arvad kəndin ucqarında, gözəl bir yerdə qayğısız ömür sürdü. Onların yeganə qız sağından başqa, heç bir övladları yox idi. Hər ikisi sağlı dünyalar qədər sevirdi. Qız lap körpə ikən atası əldən-ayaqdan uzaq bir şəhər, kral paytaxtına səyahətə çıxmış oldu. Çox uzaq olduğundan nə sağlı, nə də arvadını özü ilə apara bildi. Tək getdi. Yola düşərkən söz verdi ki, qayıdanda onlara nadir hədiyyələr gətirəcək. Öz körpəsi ilə tok qalmış ana yalqızlığın xofunu, qorxusunu özündən uzaqlaşdırmağa iddi. Axi onun əri bu ətrafda ilk adam idi ki, uzaq bir ölkəyə səyahətə çıxmışdı. Doğma kənddən başqa, heç yeri görməyən gənc ananın qəlbində yaranan iftiخار hissi qorxuya qalıb goldı.

Ərinin getdiyi möcüzələr və gözəlliklər şəhərini ana təsəvvüründə canlandıraqca qəlbli həyəcanla vurdu.

Nohayat, uzun səyahəti başa çatdı. Ərinin gəlisiindən xəbər tutan ana qızını bayramsağlığı bozadı, özü də qiymətli göy paltarını geyindidi. Cünki o bilirdi ki, bu paltarda ərinə daha çox xoş gəlir və son dərəcə gözəl görünür.

Kişinin doğma yurda sağ-salamat qayıtması gözəl qadının sevincini bira-mın artırmışdı. Qızçıqaz atasının gətirdiyi oyuncuqlara baxır, əlini fərqli bir-birinə vurur, sevinir, güldürdü.

Kişi soyahət zamanı paytaxtda gördüyü qeyri-adi möcüzələrdən danışmaqdan yorulmurdu. Xülasə, söz-söhbət sovuşandan sonra o, üzünü arvadına tutub dedi:

— Sənə də loyqatlı bir hədiyyə gətirmişəm. Adı güzgündür. Yaxşı bax, gör orda kimi görürsən?

Bu söhbətdən sonra o, ağ taxta qutunu arvadına verdi. Qutuda metaldan qayrılmış yasti bir dairacık vardi. Balaca dairənin bir üzü çoxlu gül və quş şəklində təsvir edilmiş, ağ gümüşü lövhə idi. O biri üzü isə gözəl ağ parılılı şüşəyə oxşayırı. Gənc qadın gözlərini şüşəyə zilliyəndə sevinc dolu təəccüb çöhrəsinə işiqländirdi. Parlaq lövhədən ona gözəl, yaraşlı, gülümşər bir qadın baxırdı.

— Hə, nə var, kimi görürsən? — deyə kişi lovğalana-lovğalana soruşdu.

Qadın vələh nəzərlərini güzgündən ayırmadan dilləndi:

— Əzizim, orada gözəl bir qız görürəm, dodaqları da tərpənir, elə bil danişir. Ozü də düz mənə baxır. Möcüzədir. Əynində də mənim paltarına oxşar paltar var.

— Ay ağılsız, bu gördüyü elə sən özünsən də, — deyə kişi özündən razı halda güldü və ərkə başdan-ayağa arvadını süzdü. — Əzizim, buna güzgü deyirlər. Şəhərdə ele adam tapa bilməsən ki, güzgüsü olmasın. Biz isə inidəyək, əldən-ayaqdan uzaq bir yerdə, bu çölün düzündə güzgü nə olduğunu bilmirik.

Alındığı hədiyyədən çox razı qalan qadın güzgünü əlindən yerə qoymur, tez-tez özünə baxırı. O, ömründə ilk dəfə idi ki, belə möcüzə görürdü. Buna görə də ərinin gətirdiyi bu qiymətli hədiyyəni ən bahalı daş-qası və bəzək şəyələri olan sandıqcasında ehtiyatla qoruyurdı.

İller bir-birini qovur, ərlə-arvad mehriban və xoşbəxt ömür sürdürürlər. Onların sevimli qızı da artıq böyükmiş, boy-aşa çatmışdı. Ana öz gözəlliyyini doğma qızında gördükə güzgünü gizlətdi. Ona ele gelirdi ki, qızı güzgüyə baxsa, öz gözəlliyyinə öyüner, xud-pəsənd olar. Ona görə də o, güzgündə səhbat açmadı. Ata isə güzgü əhvalatını təmiz unutmuşdu. Qız da anası kimi öz gözəlliyyindən xəbersizdi, sakit və namusla böyüyürdü.

İller ötdü...

Bir gün bədbəxtlik onların da qapısını döyüd. Sevimli ailənin qayığış yaşadığı xoş bir gündə gözəl və mehriban ana xəstələndi. Anasının əziziyetini çəkən, həssas qayığıkəs qız əlindən gələn qulluğu etəs də, onun hali getdikcə ağırlaşırı. Artıq heç bir ümidi yeri qalmamışdı.

Ərinin və doğma balasını tezliklə, özü də həmişəlik itirəcəyini duyan ana qəm dəryasına batmışdı. Əzizlərini bu işqili dünyada yetim qoyub gedəcəyini bilən ananı dərd boğurdu. İçin-için sizildiyir, getdikcə haldan düşür, üzüldür.

Daha bir ümidi yeri qalmadığını yəqin edəndən sonra ana qızını yanına çağırıb, son vəsiyyətinə söylədi:

— Monim mehriban, gül balam, görürsən ki, halim xarabdır. Eh, görünür ki, sizi tərk... etməli... olacağam... özü də həmişəlik... — Qəhər ananı boğur, zeiflikdən onun gözündən yaş çıxmır, sözləri qırıq-qırıq

eşidilirdi. – Sən... öz istekli atanla qalırsan. Söz ver ki, mən olmayanda... hər gün... yuxudan duranda... güzgüyə baxasan... Onda mən... uşub goləcəyəm ki, görüşək... Bir-birimizə baxaq!..

Ana bu sözləri deyib güzgünü gizlətdiyi yeri qızına göstərdi. Qız göz yaşları içərisində hicqira-hicqira anasının xahişini yerinə yetirəcəyinə söz verdi.

Kim öz xoş ilə bu dünyadan köçmək, ətrafındakı hər şeylə bir-dəfəlik vidalaşmaq ister? Ana da istəmədiyi halda, yavaş-yavaş səssiz-səmirsiz çıraq kimi əbədi söndü.

Vəfali qız onun müqəddəs vəsiyyətini unutmadı. O, səhər-axşam güzgünü götürüb uzun-uzadı ona baxır, həmişəlik itirdiyi anasının gülümşər, gözəl sıfətinə tamaşa edirdi. Burada o, son nefesində olduğu kimi xəstə və solğun deyildi. Gənc və sağlam idi. Öz borcunu yerinə yetirən qızı elə gəldi ki, axşamlar güzgüdə anasının yorğun və iztirablı çağlarını, səhərlər isə meğrur və məhrəban üzünü görür.

Qız güzgüdə anasına baxır, sevinci yerə-göyə sığmirdi. O, hər dəfə saf və lekəsiz güzgüdə anasına tamaşa edərək pişildiyrdi:

– Bu gün sən istədiyin kimiyəm, anacan. Kaş sən də mənimlə danişin, ana!

Nehayət, atası qızının hər gün səhər-axşam güzgüyə baxmağından xəbər tutdu. Ona elə gəldi ki, qızı kiminləsə səhbət də edir. Ata bu barədə qızından xəbər aldıqda o dedi:

– Ata, mən sevimli anamı görmək üçün, onunla səhbət etmək üçün hər gün doyunca güzgüyə baxıram.

Qız ölmüş anasının vəsiyyətini atasına danişdi və dedi ki, həyatı boyu onun arzusunu həmişə yerinə yetirəcəkdir.

Ata, qızının təmiz ürəklə, səmimiyyətlə dediyi bu sözləri eşi-dəndən həyəcanlandı, kövrəldi. Mehəbbət dolu isti göz yaşları onu boğdu. Xeyli danişə bilmədi. O, belə qərara gəldi ki, bu sırın üstünü açmasın. Çünkü ataya aydın oldu ki, qızı elə bilir, həmişə güzgüdə gördüyü öz anasıdır.

Eh, daha bilmirdi ki... Axi orada gördüyü incə bədən, şux görkəm, məhəbbət dolu qaynar gözlər mərhum anasına necə də oxşayırdı...

## MERSEDES BALYESTEROS

### QADIN VƏ HƏKİM

Hamiya yaxşı malumdu ki, it insanın dostudu və ələlxüsəs da, kişilərin. Belə bir qiyamət töbdil eləsək, deyə bilərik ki, qadının da ən yaxşı dostu həkimidir.

Kişilər sual-cavabı xoşlamır və bunu da heç xoşlamır ki, dərd-sörəni kimi-ləsə böllişsün. Buna görə de kişilər itlərə oturub-durur. İt fikirli-fikirli öz yiyesinə baxır, başını döstyanə onun dizinə qoyur və susur.

Qadınların işi isə tamam-kamal əksinədir. Biz çox xoşlayırıq ki, halımızı xəbər alınsınlar. Əger biz cami bəşcə dəqiqə də başımızı aşağı salıb otursaq və heç kim də bu müddətdə halımızı xəbər almasa, xeyli pojrmürədə hal olurqu.

– Görürsən, mən nə vəziyyətdəyəm, amma heç ağlına da gəlmir ki, halımı soruşsan! – tez-tez ərimizə belə deyirik. Bu, harasıdı hələ?.. Elə ki səhbət bizim səhhətimizdən düşür, onda daha heç nə qabağı-mızda dayana bilməz.

– Bilirsiniz, – deyə qadın qonaqlara şikayət edir, – sağ böyrüm yaman sancır. Görəsən, bu nədi belə?

– Bəlkə, iflicid? – deyə əri ümidiə xəbər alır, amma o saat da bikeflənib əlavə eləyir: – Yox, əzizim, yeqin, yena o böyrün üstə çox uzanmışan, ondanndı...

Səhəri gün qadın evə gülə-gülə qaydır:

– Hə, mən nə deyirdim? – deyə tantənə ilə ərinə elan eləyir: – Bu saat həkimin yanından gəlirəm... Məndə çox ciddi bir xəstilik tapdı...

Əri qəzeti futbol səhifəsinə baxa-baxa soruşur:

– Nə xəstəlikdi elə?

– Adını yadımda saxlamadım. Latincədə nəsə... Bude, bax, bu da resept!

Ər bir neçə dəqiqə reseptə baxır, sonra deyir:

– Bu ki adı vitamindi...

– Sən özün vitaminsən! – deyə arvad qışqırır və rəfiqəsinin yanına qaçır.

– Mən dəhşətli xəstəliyə tutulmuşam! – deyə rəfiqəsinə xəbər verir. – Bilmirəm heç sağalacağam, ya yox?..

– Həkimin heç olmasa yaxşı hakimdi?

– Sən nə danışırsan! Qeyri-adi bir insandı! Yadına gəlir, keçən il Marilinin qızdırması vardi, hamı deyirdi ki, ikicə günə keçib gedər, soyuqdaymadı balaca. İki gündən sonra, doğrudan da, sağalmışdı, analizləri ola idi, amma bu həkim tapdı ki, Marili sətəlcəmədi. Dündü, rentgen sətəlcəmi göstərmədi, amma elə bu da onu isbat edir ki, yaxşı diaqnozu yüz cürə mikroskopdan-zaddan üstündü!

– Dündü! Mən də belə bir həkim tamıram. Qardaşım arvadı adıca sizanaqdan ötrü getmişdi onun yanına, amma həmin həkim tapdı ki, bu malyariyadı.

– Əhəson ona! Yoxsa ki, Rafayel kimi! Onu tanıyırsan sən?

– O savadsızı deyirson? Əlbəttə! Bir dəfa evə çəğirdim onu. Deyirəm ki, məndə boğma var, deyir ki, tosəvvür edirsən, deyir ki, yox sizinki adıca boğazağrisıdı. Fikir ver e, bir!

– Sonra məlum oldu ki, nödi?

– Məlum oldu ki, boğazağrisıdı, amma nə dəxli var bunun? Onun özündən razılığı məni ləp ciñ atına mindirir. Yadına gəlir, Markiza Fudyu Peppenin başına nə oyun açdı? Markizanı qeyri-adi bir dərmanla müalicə edirdilər, Londondan gətirildilər xüsusi. Amma o həkimcik ikicə günün içində Markizanı adıca soda ilə sağaldı.

– Dəhşət!

– Xoşbəxtlikdən mənim həkimim çox diqqətcildi.

– Bəlkə, mənim ərimi onun yanına göndərək? Nəcə, axır vaxtlar mədəsindən çox şikayət edir.

– Əşsi, adıca kişi vasvasılılığıdı, fikir vermə!

## MÜNDƏRİCAT

Ön söz ..... 4

### MIGEL DE SERVANTES SAAVEDRA

Qaraçı qızı (tərc. Səkinə Hüseynova, Fərhad Əliyev) ..... 13  
Valyadolid hospitalının keşkiçə itləri – Sipion və Bergansa

(tərc. Səkinə Hüseynova, Fərhad Əliyev) ..... 22  
Möcüzələr teatrı (tərc. Fərhad Əliyev) ..... 25

### LOPE DE VEQA

Bostan iti (tərc. Ələkbər Ziyatay) ..... 30

### XUAN VALERA

Bahıqçı urasında (tərc. Səkinə Hüseynova, Fərhad Əliyev) ..... 191

### PEDRO ANTONIO DE ALARKON

Xain (tərc. Səkinə Hüseynova) ..... 195

### EMİLİYA PARDO BAZAN

Məlaikə rəqsı (tərc. Səkinə Hüseynova, Fərhad Əliyev) ..... 203  
Dönlüklik (tərc. Səkinə Hüseynova, Fərhad Əliyev) ..... 209  
Qəlyanaltı (tərc. Səkinə Hüseynova, Fərhad Əliyev) ..... 211  
Xəyalə dönmüş rahibə (tərc. Səkinə Hüseynova) ..... 213  
Tezyetişən meyvələr (tərc. Səkinə Hüseynova) ..... 216

### LEOPOLDO ALAS (KLARİN)

Rəqiblər (tərc. Səkinə Hüseynova) ..... 219  
Əlvida, Kordera! (tərc. Fərhad Əliyev) ..... 223

### ARMANDO PALASİO BALDES

Puritanlar (tərc. Səkinə Hüseynova, Fərhad Əliyev) ..... 232

### XOAKİN DİSENTA İ'BENEDİKTO

Xeyirxah məsləhətlər (tərc. Vəliyulla Əsədov) ..... 240

## VİSENTE BLASKO İBANYES

Qoşa atoş (tərc. Səkinə Hüseynova, Fərhad Əliyev) .....	244
Donizdə (tərc. Məqsud Mahmudov) .....	247
Qatar tüfəylisi (tərc. Səkinə Hüseynova) .....	251

## RAMON PERES DE AYYALA

Əvəzedici müəllim (tərc. Səkinə Hüseynova) .....	255
--	-----

## FEDERİKO QARSİYA LORKA

Föryad (tərc. Teymur Elçin) .....	266
Qurumus narıngı ağacının mahnisi (tərc. Adil Babayev) .....	280
Bu, həqiqotdır (tərc. Adil Babayev) .....	280
Vida (tərc. Adil Babayev) .....	281
Serenada (tərc. Adil Babayev) .....	281
Dəniz suyu balladası (tərc. Vilayət Rüstəmzadə) .....	282
Çöl (tərc. Rəsul Rza) .....	283
Tənəhliq (tərc. Rəsul Rza) .....	283
Üç çay haqqında ballada (tərc. Rəsul Rza) .....	284
Mon ayla fal aça bilsaydım oğor (tərc. Elçin İsgəndərzadə) .....	286
Karousel (tərc. Elçin İsgəndərzadə) .....	286
Sevilya nəğməsi (tərc. Elçin İsgəndərzadə) .....	288
Prelüdiya (tərc. Elçin İsgəndərzadə) .....	288
Falseta (tərc. Elçin İsgəndərzadə) .....	289
Verlen (tərc. Elçin İsgəndərzadə) .....	290
Odunçuların nəğməsil (tərc. Elçin İsgəndərzadə) .....	290
Kuba zəncilərinin nəğması (tərc. Elçin İsgəndərzadə) .....	291
Yeddi ürək haqqında nağma (tərc. Elçin İsgəndərzadə) .....	293
Serenada (tərc. Elçin İsgəndərzadə) .....	294
Gecə (tərc. Elçin İsgəndərzadə) .....	294
Ətrafdə hər şey (tərc. Elçin İsgəndərzadə) .....	295
Ulduz (tərc. Elçin İsgəndərzadə) .....	296
Tala (tərc. Elçin İsgəndərzadə) .....	296
Tənəha (tərc. Elçin İsgəndərzadə) .....	296
Ana (tərc. Elçin İsgəndərzadə) .....	297
Xatiro (tərc. Elçin İsgəndərzadə) .....	297
Getmək zamanında (tərc. Elçin İsgəndərzadə) .....	297
Yuxarıdan (tərc. Elçin İsgəndərzadə) .....	297
Böyük kədər (tərc. Elçin İsgəndərzadə) .....	298

Nərgiz (tərc. Elçin İsgəndərzadə) .....	298
Vida çağrı (tərc. Elçin İsgəndərzadə) .....	299
Vida (tərc. Elçin İsgəndərzadə) .....	300

## SEZAR MUNYOS ARKONADA

Qaranquş əhvalatı (tərc. Fərhad Əliyev) .....	301
---	-----

## KAMILO XOSE SELA

(tərc. Səkinə Hüseynova)

Blanşar küçəsində sırlı qətl .....	304
Robertitonun həvəsi .....	310

## MİGEL DELİBES

Bir gecəki əhvalat (tərc. Səkinə Hüseynova) .....	313
---	-----

## ANNA MARIYA MATUTE

Xoşbəxtlik (tərc. Şəfiqə Ağayeva) .....	322
"Biz ona görə yazmağa başladığ ki, naraziyidəq..." (tərc. Anar) ..	327

## XUAN QOYTİSOLO

Gecə yoxlaması (tərc. Səkinə Hüseynova) .....	331
---	-----

## XUAN MARSE

Meyxana (tərc. Səkinə Hüseynova) .....	339
--	-----

## ASSORİN

Qızılıgül, süsən, qərənfil (tərc. Səkinə Hüseynova) .....	345
---	-----

## VÍKTOR MORA

Pilləkən üstündə görüşlər (tərc. Səkinə Hüseynova) .....	349
--	-----

## YELENA SORİANO

İkinci dərəcəli vaqonun sərnişini (tərc. Səkinə Hüseynova) .....	361
--	-----

## BLANK FELİSİDAD

Kokteyl (tərc. Yaqut Vəkilova) .....	369
--------------------------------------	-----

## XORXE ESPÍNOSA

Qafqaz (tərc. Fərhad Əliyev) .....	375
------------------------------------	-----

## ANTONNO SOSAYA

Güzgü (tərc. Fərhad Əliyev) .....	376
-----------------------------------	-----

## MERSEDES BALYESTEROS

Qadın və həkim (tərc. Fərhad Əliyev) .....	379
--	-----

Buraxılışa məsul: *Əziz Güləliyev*  
Texniki redaktor: *Rövşən Ağayev*  
Tərtibatçı-rəssam: *Nərgiz Əliyeva*  
Kompyuter səhifələyicisi: *Yeganə Əsgərova*  
Korrektor: *Hüseyn Şahbəndəyev*

Yığılmağa verilmişdir 07.06.2007. Çapa imzalanmışdır 24.08.2007.  
Formatı 60x90  $\frac{1}{16}$ . Fiziki çap vərəqi 24. Ofset çap üsulu.  
Tirajı 25000. Sifariş 146.

Kitab "PROMAT" mətbəəsində çap olunmuşdur.

1116(4)  
J 83

